

ALXAN BAYRAMOĞLU

AZƏRBAYCAN  
DEMOKRATİK RESPUBLİKASI  
DÖVRÜNDƏ ƏDƏBİYYAT

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

BAKİ - «ELM» - 2003

*AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının  
qərarı ilə çap olunur.*

**E l m i r e d a k t o r u :**  
*akademik Bəkir Nəbiyev*

**R e y ç i :**  
*filologiya elmləri namizədi  
Asif Rüstəmli*

**Bayramoğlu A.** Azərbaycan Demokratik  
Respublikası dövründə ədəbiyyat. - Bakı:  
«Elm», 2003. – 276 səh.

Filologiya elmləri doktoru Alxan Bayramoğlunun bu kitabında Cümhuriyyət dövründə ədəbi-ictimai fikri düşünürlərə taleyülü problemlərin ideya-estetik dərki dövrün poeziya və nəşr (qismen də publisistika) nümunələri əsasında təhlil olunur. Təqnid və ədəbiyyat-şünaslıq isə xülasə şəklində diqqət yetirilir. Bu zaman ayrı-ayrı ədəbi şəxsiyyətlərin — A.Şaiq, M.Hadi, Ə.Cavad, Y.V.Çəmənzəminli, S.Hüseyn, M.Şah taxlı, Um Gülsüm, C.Cəbbərli və b. fərdi yaradıcılıq keyfiyyətlərinə, habelə onların münasibətlərinin işığında dövrün ictimai-tarixi hadisələrinə nəzər salınır.

Əsər Cümhuriyyət dövrü ədəbiyyatımıza dair ilk monoqrafiq təşəbbüs kimi 1989-cu ildə yazılmış və onun əsas müddəaları məqalələr şəklində elmi ictimaiyyətə 1990-ci ildən çatdırılmağa başlanmışdır. Müəllif monoqrafiyanı 1998-ci ildə yenidən işləmişdir.

Kitabın "Bədii nümunələr" bölməsində dövrün poeziya, nəşr və publisistikasından müəllifin toplayıb ərəb qrafikasından transliterasiya etdiyi nümunələr, həmçinin onlara izah və qeydlər verilir.

B 4603010000 Sifarişlə  
655(07)-03

## CÜMHURİYYƏT ƏDƏBİYYATI...

Azərbaycan Xalq Cümhuriyyəti barədə tarixi, elmi həqiqəti qəsdən, şüurlu və planlı şəkildə yasaqda saxlayan, yaxud siyasi, ideoloji təhrifə uğradan konyuktur ənənənin düz yetmiş il tarixi var. Vətənimizdə sovet yetmiş ilinin hakim məfkurəvi ehkamı AXC ilə bağlı sosial dəyərləri ikiqat kılıdlı qapılar arxasında saxlamışdır. Yaranan boşluğu (vakuumu) vulqar-sosiooloji sxolastika, "millətçilik", "pantürkist" və "panislamist" iبارə və istilahlar doldurmuşdur. Hətta Azərbaycanda müstəqillik dövrünün ərəfəsində meydana çıxan bir sıra yazılar da Cümhuriyyətə münasibətdə məhz elmi əxlaq və ədəbi etika baxımından əvvəlki dəbi, əyinti və təhrifləri başqa formada davam etdirmişdilər.

Cümhuriyyət barədə tarixi-elmi bəraətin, onu öz ləyaqətində əhya etməyin ən yaxşı yolu — bu dövrün ideoloji, estetik, bədii sənədlərini üzə çıxarmaq və olduğu kimi nəşr etməkdir. Xoşbəxtlikdən artıq bu sahədəki təcrübənin də öz ənənəsi, öz ixtisaslı-peşəkar tarixi vardır. Həm elmi-tekstoloji, həm də mənəvi-vicdanı missiyamı, vəzifəni eyni vaxtda icra edən bu yeni, növbəti alımlar nəslinin ən ilk nümayəndələrindən biri - yorulmaz tədqiqatçı, narahat mətnşunas-alim, filologiya elmləri doktoru Alxan Bayramoğlu ludur. Xüsusən Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-bədii proses, ədəbi-ideoloji gərdiş barədə ilk mənbələrin, mətbuat və arxiv sənədlərinin bütöv bir silsilesi elmi dövriyyəyə ilk dəfə onun tədqiqatçılıq əməyi və ziyahı-alim vətəndaşlığının nəticəsində daxil edilmişdir.

Bu dövr ədəbiyyatının aparıcı xadimləri, milli-inqilabi qəhrəmanlıq əhval-ruhiyəsi, mövzu-problem əhatəsi, milli-genetik yaddaşı, qayğılış pafosu, poetika - sənətkarlıq mənzərəsi, janr, növ, üslub arsenali və tipologiyası, nəhayət, tədqiqatçıları barədə ilk elmi-nəzəri təsəvvürü yaranlardan biri də məhz Alxan Bayramoğlu ludur. Öz pred-

metli, əməli tədqiqatçılıq axtarışlarının elmi təfsirini, nəzəri ifadəsini o, müntəzəm olaraq məqalə və kitablar şəklində oxucuya çatdırır. "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" monoqrafiyası da onun bu silsilədən oxuculara təqdim olunan növbəti kitabıdır.

Kitabda dövrün ədəbi peyzajı, əsasən, poeziyaya və nəşrə verilən iki yiğcam icmal şəklində eks etdirilir. Abdulla Şaiq, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Səlman Mümtaz, Um Gülsüm, Seyid Hüseyn, N. Vəzirov, A. Yusifzadə, həmçinin İbrahim Şakir, Hüseyn Vədat, R. Əfəndizadə, Əli Məstan kimi şair və nasırıldan ən səciyyəvi bədii örnəklər vahid ideoloji-ədəbi kontekstdə təsvir və təhlil olunur.

Məlumdur ki, M.Ə.Rəsulzadə Cümhuriyyət dövrünü nəzərdə tutaraq yazmışdır: "Yeni dövrə keçid ədəbiyyatın durduğu bir dövrdür". Mirzəbala Məhəmmədzadə də eyni müşahidəyə şərık olaraq həmin natamam iki ilin ədəbiyyatında "quruluşla bağlı dəyərli əsərlərin" olmadığını etiraf etmişdir. Şübhəsiz, hər iki müəllif bu sözləri deyərkən, bilavasitə Cümhuriyyətin obrazını, özü də bütün möhtəşəmliyi və əzəməti ilə yaradan klassik sənət şədəvrlerini nəzərdə tutur.

Lakin kitabdakı informasiya inandırır ki, belə bir böyük şədevrlər ayrılıqda yaranmasa da, AXC illərində Cümhuriyyət ideallarını incələyib tərənnüm edən zəngin bir poeziya, nəşr, fəal ədəbi hərəkat mövcud olmuşdur.

Azərbaycan ərazisi bərpa olunmuş, müsəlləh milli ordu yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmiş və belə etibarlı zəmində hökumətin iyirmi üç ayda mümkün olan ən böyük tədbirləri də demokratiya, elm və milli mədəniyyət sahəsində həyata keçirilmişdir; **Bakı Dövlət Universiteti** (1919), **Azərbaycan Dövlət Teatrı** (1919), "Teatr xadimləri cəmiyyəti", "Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti", "Yaşıl qələm" ədəbi birliyi açılmış, milli simvolika — gerb, bayraq, himn müəyyən edilmişdir.

Bədii prosesi tənzim edən və yaradanlar — başda M.Ə.Rəsulzadə, ideoloq Mirzə Bala, parlamentin sədri Ə.M.Topçubaşov, parlamentin sədr müavini Ə.Ağaoğlu, S.Məmmədzadə, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, habelə, C.Məmmədquluzadə, M.Hadi, H.Cavid, A.Şaiq, Ə.Müznib, S.Mümtaz və b. idi. Xüsusən "Cümhuriyyət şairi" Ə.Cavad, Əliyusif Rai, Um Gülsüm xanım (M.Ə.Rəsulzadənin qardaşı qızı, S.Hüseynin həyat yoldaşı), Əmin Abid (Gültəkin), C.Cabbarlı, Davud, Əli Şövqi kimi gənclərin onlarla ehtiraslı şerî ellikkə oxunan marşə, himnə, nəgmə-yə çevrilmişdir.

Nəzirə, qəzəl, qəsidə, mərsiyə, mədhiyyə ənənəsini isə daha çox Ə.Cənnəti, İ.Tahir, A.Müniri kimi yaşılı şair-lər davam etdirirdilər.

Ümumiyyətlə, Məhəmməd Hadi və Hüseyin Cavid, Hacı Kərim Sanlı və Əhməd Cavad, Abdulla Şaiq və Əmin Abid, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyli, Seyid Hüseyin və Cəfər Cabbarlı, Tağı Şahbazi (Simurğ), Yusif Vəzir Çəmənzəminli və Firidun bəy Köçərli, Um Gülsüm və İ.Aşurbəyli bilavasitə Azərbaycan istiqlalına, milli dövlətə, bayraqa və gerbə, türklük idealına, islami və ümumbəşəri dəyərlərə həsr etdikləri on yaxşı ədəbi-bədii, elmi-publisist, fəlsəfi-tarixi əsərlərini bu illərdə yazmışlar.

Bədii məhsul məzmunca bir neçə əsas, aparıcı sosial mövzu ətrafında mərkəzləşirdi: bayraqdakı rənglərin — türklük, islam və müasirlilik idealının mədhi, türk və islam tarixinin tərənnümü, çağdaş modeldə ilk müstəqil, suvenən milli dövlətin dəstəklənməsi, onun yaranması salnaməsinin, milli dövlətçilik ideologiyasının ifadəsi, təsbiti, ordunun hərbi uğurlarının bədii təminatı; ermənilərin Qarabağ davası, Azərbaycanda dinc əhalinin vəhşicəsinə qətli və ərazilərin talan olunması, daşnakların Bakıda tarixi abidələri, elm və mədəniyyət ocaqlarını yandırması, 18-31 mart hadisələri, millətin türk keçmişinin və islam tarixində şəhidlik və qəhrəmanlıq səhifələrinin mədhi və

yada salınması; şimaldan yaxınlaşan qara dumandan və vətənin başı üstünü almaqda olan təhlükədən doğan həyəcan və təşvişin ifadəsi.

Milli intibah, hürriyyət düşüncəsi və istiqlal ovqatı Hadinin bu vaxta qədər yasaqdə qalan iki cümhuriyyət dövrü ərində — "Zəfəri-nəhayəyə doğru" və "Əsgərlərimizə, könüllülərimizə" mənzumələrində, həmçinin "Aydınlıq bir gecədə təfəkkür dəqiqləri", "Kor soq-qur", "Baharın ilhamları və ictimai rəmzlər", "Hərə-rətli şer və yaxud qızdırma halimdə saçmalarım" ərəblərində davam eləyir. Müsavat və istiqbal təranəsi, həmçinin A.Şaiqin yasaqdan çıxan "İntizar qarşısında", "Arazdan Turana", "Yeni ay doğarkən", "Vətənin yanlıq səsi", "Türk ədəmi-Mərkəziyyət fırqəsi Müsavata ithaf" etdiyi (Marş) ərəblərində davam edir.

Gənc Cəfər Cabbarlinin istiqlal mövzulu dörd tribun əri uzun müddət idi ki, zorən unutdurulmuşdu. Halbuki onlar 1918-20-ci illərin inqilabi və romantik ədasını xüsusi silə qabarlıq ifadə edən fəlsəfi-simvolik nümunələrdir: — "Sevdiyim", "Azərbaycan bayrağına", "Sevimli ölkəm", "Salam" ərəbləri. Romantik aşiq "yaşıl donlu, al yanaqlı, mavi gözlü sevdiyim" dediyi məşuqinə eşq elan edir və onun tarixi simvolikasını belə açırı.

Cümhuriyyətin sabaha uçuş və döyüş cəngisi, fəth olunan səma və şimşek şərqisi kimi səslənən ən kövrək bədii notlarını isə yenicə açılan poeziya səhərinin ilk qadın şairəsi Um Gülsümün fərdi şer ədası ifadə edir. Onun "Əsgər anasına", "Çəkil, dəf ol", "Bir mayis gündündə" kimi ərəbləri üzərində ən zərif nisgildən, hürkən təşvişdən bürüntü və tül, xüssusən "şimaldan gələn duman"dan bir çıxıq var.

İstiqlal mövzusu, onun uğur və çətinlikləri, xilaskar türk mehmetciyinin (əsgərinin) obrazı, xüssusən, dövrün, mənəviyyat, məişət və əxlaqla bağlı problemləri bu illərin nəşrinə daha geniş yer tutur: "Hüriyyət günəşi" (Sımurğ), "Mədən sahibinin fərasəti" (B.Talibli), "Sınıq

**qanadlar"** (A.Yusifzadə), "**Hamamçı**", "**Dilənçi**", "**Üç qardaş**" (İ.Qəmbəroğlu), "**Sərsəm kişi**" (Ə.Fəhmi) və s.

Öldürülenlər, məhv olanlar millətin təkcə oğul və qızları deyildi. Daha planlı və məqsədli şəkildə xalqın mədəniyyət abidələri məhv edilirdi. Erməni daşnaklarının Bakıdakı "mədəniyyət genosidi" mətbüuatda ayrıca mövzuya çevrilmişdi. M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyli, Mirzə Bala Məhəmmədzadə, Seyid Hüseyn ehtiraslı və agrılı bədii-publisist yazılarla çıxış etmişdilər.

Şəhər memarlığına ən böyük qəsdin ünvanı kimi "**İsmailiyyə**"nin (indiki Milli Elmlər Akademiyasının) binası seçilmişdi. "**İsmailiyyə yanğını**" bədii-ictimai fikirdə də bir yanğına çevrildi. Hətta "**Yaşıl qələm**" ədəbi birliyi həmin mövzuda ən yaxşı bədii əsər üçün müsabiqə elan etdi.

Qəlebə çələngini "Həzin bir xatirə — İsmailiyyə" həkayəsi ilə "**Yaşıl qələm**"in rəhbəri Seyid Hüseyn qazandı. Əslində bu, mənsur lirikadır, "**İsmailiyyə**"yə mədhiyyədir. Ədib vüqarımız və izzəti-nəfəsimiz olan bu müqəddəs binanı Cümhuriyyətin özünün daşdan heykeli və rəmzi kimi, "milli əməllərin", "hürriyət və istiqlaliyyət məfkurəsinin doğulduğu yer" kimi tərənnüm edir.

Qeyd edim ki, "**İsmailiyyə**" mövzusunda hər iki hekayənin yenidən mətbuat və işıq üzü görməsi, sağlam elmi metodoloji əsasda təfsiri də məhz Alxan Bayramoğluna məxsusdur.

İnanırıq ki, istedadlı alim-ədəbiyyatşunas, Cümhuriyyət dövrü ədəbiyyatının etibarlı, sabit, dəyişməz tədqiqatçısı kimi tanıdığımız Alxan Bayramoğlu öz axtarışlarını bundan sonra daha böyük miqyas və ölçülərdə davam etdirəcəkdir.

**YAŞAR QARAYEV**

## KİTAB VƏ ONUN YARANMASINA DAİR

Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Sovet imperiyasının siyasetinə uyğun olaraq bu dövr tariximizin üstünə qalın qara pərdə çəkilmişdi. Təbliğat maşını öz yalanları ilə həmin pərdənin altındakı Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti üzərinə aramsız olaraq lənət və iftira çirkabı atır, xalqın milli-tarixi yaddaşının kökü hər cür vasitələrlə və amansızlıqla qurudulmağa, xalq manqurtlaşdırılmağa, baş məqsəd olaraq yeni tarix və yeni, vahid slosialist milləti yaradılmağa cəhd edilirdi. Tariximizin digər şöhrətli və fəxr edilməli səhifələri kimi, cümhuriyyət (respublika) dövrü də təhrif edilir, yalnız nəyisə lənətləmək lazımlı gələndə ikrəhla "müsavat dövrü" kimi xatırlanırdı.

Ancaq imperiyanın bütün cəhdləri, dövlət səviyyəsində programlaşdırıb intensiv şəkildə həyata keçirtdiyi manqurtlaşdırma siyaseti baş tutmadı. Ulu və şöhrətli tarixə, sağlam genetik fonda malik Azərbaycan xalqının milli-tarixi yaddaşını, genetik əlaqə və bağlarını qurutmaq, məhv etmək mümkün olmadı. 1980-ci illərin ortalarından başlayaraq getdikcə alovlanan istiqlal mübarizəsi əvvəlcə düşüncələrdə, şüurlarda hazırlanırdı. Belə günlərin birində — 1989-cu ilin sentyabrında işlədiyim Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayev öz kabinetində institutun gənc alımlarının müşavirəsini geçirirdi. Müşavirənin başlıca məqsədi ədəbiyyat tariximizin indiyədək (həmin günlərədək) ağ saxladılmış səhifələrini yeni təfəkkür işığında araşdırmaq, təhrifləri aradan qaldırmaq, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin daha təkmil şəkildə üzə çıxmasına nail olmaq idi. Yəni, yeni yazılıacaq mövzuların çoxcildliyin müvafiq hissələrində öz əksini tapacağı və edilirdi. Bununla əlaqədar konkret mövzular təklif olunur və bildirilirdi ki, plandankənar iş kimi könüllü götürülən hər bir elmi-tədqiqat mövzusu üçün əlavə əmək haqqı ödəniləcək. Hər

kəsə öz imkanları daxilində mövzu göturmək sərbəstliyi verilməklə, işin ilin (1989-cu ilin) axırınadək yerinə yetirilməsi tələb olunurdu.

Mən Azərbaycan Demokratik Respublikası dövrünün ədəbiyyatını araşdırmağı öz üzərimə götürərək, işi tələb olunan vaxtadək başa çatdırdım. 1990-cı il fevralın 8-də "Elm" qəzetində bu istiqamətdəki araşdırımalarımın ilkin nəticələrini əks etdirən bir məqaləm çap olundu. Həmin il "Ulduz" jurnalının 5-ci sayında "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" adlı böyük bir məqaləm dərc edildi və onu Türkiyədə (Ankarada) çıxan "Azərbaycan" (1991, № 281, s. 5-18) və «Türk dünyası araşdırımları» (1991, № 75, s. 87-108) dərgiləri yenidən öz səhifələrində yayınladı. Bundan sonra "Dialoq", "Azərbaycan", "Açıq söz", "Dünya", "Gənclik", "Dirçəliş", "Hərbi bilik" jurnallarında, "Azərbaycan" (Ankara) dərgisində və "Azərbaycan", "Açıq söz", "Azərbaycan orduşu", "Vətən səsi", "Bakı", "İki sahil", "Həyat", "Panorama", "Ədəbiyyat qəzeti", "Sovet kəndi", "İncəsənət", "Sabah", "Borçlı", "Yeni müsavat", "Novruz", "Azad Azərbaycan", "Hikmət" qəzetlərində bu istiqamətdəki araşdırımlarımın nəticəsini işıqlandıran 70-ə qədər məqalə dərc etdirdim, iki kitabım çapdan çıxdı, coxsayılı radio və televiziya çıxışlarım oldu.

Araşdırımlarımın neticələri elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmaqla yanaşı, onun üzərinə çirkəb atmaq istəyənlər, bəzən nəyisə özü-nünkülləşdirməyə çalışanlar da tapıldı. Hətta həmkarlarım arasında araşdırımlarımın nəticələrindən istifadə etməyə yoldaşcasına icazə istəyib, əməyimin üzərinə kölgə salmaq niyyətindən uzaq olduqlarını söyləsələr də, sonralar mənim elmi və xidməti nəticələrimə göz yumub, onun üstünü vurmamağa, bəzi şeyləri isə öz adlarına çıxmaga çalışanlar da tapıldı. İradlarım həmin mövzunun kölgəsin-də xal yığmağa çalışanları öz əməllərindən döndərə bil-məsə də, tarix durur, faktlar durur. Onlar hazır araşdırma-

lara, başqasının əməyinə kosmetik dəyişikliklərin köməyi ilə sahib çıxmağa çalışırlar. Lakin haqq-ədalətin cümhüriyyət dövrü ədəbiyyatımızın üzərindən qara pərdəni götürdüyü kimi, bu cür adamların bəd niyyətlərini də gecətəz üzə çıxarıb faş edəcəyinə əminliklə öz işimizə davam etməkdəyik.

\*\*\*

Kitabın birinci bölməsi dövrün poeziya və nəsrinə dair tədqiqatdan, ikinci bölməsi isə dövrün bədii (poeziya, nəsr və publisistika) nümunələrindən ibarətdir. Axırda "Qeydlər və şərhlər" verilmiş, çətin sözlərin lüğəti (izahı) isə mətnin daxilində mötərizədə göstərilmişdir.

*Müəllif*

## DÖVRÜN TARİXİ-İCTİMAİ VƏ SİYASİ XÜLASƏSİ

Bir-birinin ardınca baş verən inqilablar Romanovlar sülaləsinin hakimiyyət dayaqlarını laxladaraq Rusiya imperiyasının dağılmاسını şərtləndirdi. Uzun tarixi mərhələdən keçən sinfi mübarizə prosesində əlbir fəaliyyət göstərən hər bir xalq milli özünüdərki, milli mənlik şüurunu formalasdırmağa başlayırdı ki, bu da nəticə etibarı ilə xalqların milli muxtariyyət və suveren dövlət yaratmaq arzusunu çıxkləndirirdi. Odur ki, xalqların müstəqil yaşamaq hüququnun dərkindən doğan cəhdələr getdikcə güclənirdi. Qədim və zəngin milli-mədəni irs və tarixə malik Azərbaycan xalqı tarixin bir çox mərhələlərində ciddi siyasi və milli-mənəvi zərbələrə, aşınmalara məruz qalmasa da, öz mənliyini, milli simasını qoruyub saxlaya bilmışdi. Ona görə də ictimai-siyasi və tarixi-inqilabi hərəkat prosesində digər xalqlarla inadla nəinki ayaqlaşmağa, hətta onlardan daha da irəli getməyə çalışaraq özünün tarixi haqqını — müstəqil və suveren dövlətə malik olmaq hüququnu bərpa etmək imkanını əldən vermədi. Bu işdə, yəni ictimai-siyasi və milli-mənəvi çarşışmaların ön cəbhəsində getməsində Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətlərinin zənginliyi və intellektual potensiyasının gücü ilə yanaşı, xüsusən XIX əsrin ortalarından başlayaraq qabaqcıl görüşlü xadimlərimizin apardıqları məqsədyönlü, ardıcıl və inadcıl mübarizələri, göstərdikləri fədakarlıq nümunələri də xüsusi rol oynadı. Eyni zamanda, qeyd etdiyimiz kimi, Azərbaycan sənayenin və ticarət-iqtisadi əlaqələrin qoşaqlarından olmaqla, istər-istəməz, beynəlxalq həyatın qaynar guşələrindən birini təmsil edir. Bu da onu "Yağlı tikə"yə çevirərək zaman-zaman müxtəlif dövlətlərin münaqişə obyektinə çevirməkdədir.

Oktyabr sosialist inqilabından sonra Bakıda da hakimiyyət "komunna"larının əlinə keçdi. Lakin kənardan gətirilən bu "sosializm" Azərbaycan xalqından çox Rusiya-

nın mənafeyinə xidmət etməkdə idi. V.İ. Leninin bir sıra məktub, teleqram və əsərlərində ifadə olunduğu kimi, Bakı Rusyanın iri sənaye mərkəzlərindən hesab edilməklə, Rusiya sosialist inqilabının yaşamasına xidmət etməli idi. Bakı kommunası liderlərinin əksəriyyəti üçün Azərbaycan xalqının müqəddərəti əsas məqsəd yox, vasitə idi. Odur ki, onlar bu xalqın haqq səsini müxtəlif vasitələr, o cümlədən sıvanmış milli qırğınlar yolu ilə batırmağa çalışırlar. Mübarizənin əvvəlində yekdil olan xalqların bəzi liderləri sonrakı mərhələdə milli mənafə məsələsi ortaya çıxanda dünənki cəbhədaşlarına zidd mövqə tutmaqdan çəkinmirdilər. Nəticədə xalqların beynəlmiləl əməkdaşlıqlarına milli ədavət toxumu səpilərək onlar qarşılurma ya doğru aparılırdı. Bu yolda isə hamının günahı və rolu, təbii ki, eyni deyildi.

Hələ XIX əsrin əvvəllərində çar Rusiyası ilə İran monarxiyası arasında parçalanan Azərbaycanı hər iki monarxiya tarixin səhifələrində silərək öz içərisində əritmək üçün məqsədyönlü və planlı işlər görürdü. İngilabi mübarizə prosesinin ilkin mərhələlərində bu işlərin təsiri özünü göstərirdi; siyasi mübarizə meydanında Azərbaycan adı və məfhumu, demək olar ki, görünmürdü. Milli siyasi şürə və təşkilatlanma zəif idi. Odur ki, bir çox milli-bəşəri və taleyüklü məsələlərin həllində digər xalqlardan geri qalırdıq. Bütün bunlar isə Azərbaycan xalqının azadlıq və istiqlaliyyət yolunda daha agrılı mərhələlərdən keçməsi ilə nəticələnirdi. Rusyanın tərkibində olan digər xalqlar, o cümlədən ermənilər isə hadisələrin son nəticələrindən maksimum istifadə etmək məqsədi ilə azərbaycanlıları da öz tərəflərinə çəkərək çarizmin tərkibində çıxməq üçün xüsusi qızgınlıq gəstərirdilər. Bu cəhətdən "Şərqi-Rus" qəzeti ilə əlaqədar olan bir sənəd maraq doğurur.

1905-ci ildə Canişinin adına yazılan həmin sənəddə deyilir: "Keçən il "Şərqi-Rus"da elə məqalələr dərc olunmuşdur ki, bunun üçün Rusiyada hər hansı, hətta senzurasız bir qəzeti bağlatdırıb onun redaktorunu sürgün edərdi-

lər. Amma bütün bunlar senzor Karaxanovun gözündən yayınmışdır. Bu həm də məhz elə bir dövrə təsadüf edir ki, hökumətin siyasetindən narazı qalan ermənilər çılğın hissələrlə müsəlmanları özləri ilə birləşməyə və "düşməni" əzməyə dəvət edirdilər".<sup>1</sup>

Bu sənəd bəzi siyasi hadisələrin səbəblərini aydınlaşdırmağa kömək edir; görünür, ermənilərlə azərbaycanlılar arasında ümumi düşmənə — çarizmə qarşı mübarizə meylini hiss edən kimi hələ kifayət qədər möhkəm olan imperiyanın dövlət aparatı vəziyyətdən çıxmaq üçün bu xalqlar arasına milli qırğın salınmasını zəruri hesab etmişdilər. Ermənilərin əsrlərdən bəri çəkdikləri vətənsizlik dərdi və özlərinə müəyyən ərazi tutub orada milli dövlətlərini yaratmaq həsrəti bu məkrili planın uğurla həyata keçməsini təmin edən ən əsas istinad nöqtəsi idi. Çünkü hərisə həsrətində olduğu şeyi nişan vermək kifayətdir. Sadəcə olaraq həmin adamı inandır ki, onun dərdinin dərmanı məhz budur. Qalan hər şey asandır. Rusiya imperiyası da Azərbaycan kimi "yağlı tikə"ni əldə saxlamaq üçün ermənilərin bu yanğıısından istifadə etmək qərarına gəldi və atdıgi tor boşça çıxmadi.

Əlbəttə, bütün bunlar Rusiya imperiyasının ermənilərə canıyananlığından deyil, qeyd etdiyimiz kimi, Azərbaycanı əldə saxlamaq niyyətindən irəli gəlirdi. Imperiyani bu ərazidə hansı millətin yaşaması yox, Azərbaycanın məhz onun maraqlarına xidmət etməsi maraqlandırırdı. Təsadüfi deyil ki, dövrün qabaqcıl xadimləri bu qırğının kənardan törədildiyini göstərir, həmin mənfur niyyəti dənə-dənə ifşa edib xalqları birliyə çağırıldilar. Lakin ustalıqla düşünülən plan məharətlə həyata keçirilmişdi. Hər iki xalqın qabaqcıl görüşlü xadimləri isə məcburiyyət qarşısında qalaraq milli istiqlaliyyət uğrunda mübarizədən,

<sup>1</sup> Sırat Şövqi Novruzovun "Şərqi-Rus"un çağrıları (Bakı, Yaziçi, 1986, səh.80) monoqrafiyasından götürülmüşdür.

müvəqqəti də olsa, əl çəkib milli qırğını yatırıtmaya çalışırdılar.

Sınaqdan uğurla çıxan bu mənfur üsul tarixin dönüş nöqtələrində həmin xalqların milli istiqlaliyyət mübarizələrinin azdırılması vasitəsinə çevrildi və getdikcə əvvəlki əlaqələr qarşılıqlı etimadsızlıq və milli düşmənçiliklə əvəz olundu. Ermənilərin ərazi iddiaları milli ədavət zəminində inkişaf etdirildi. Bu məkrli plan, ideya həm də kilsənin fəal iştirakı ilə şüurlara elə ustalıqla, elə şirnikləşdirici üsullarla yeridildi ki, ruslardan əvvəl ermənilər və gürcülər Azərbaycanı bölüşdürməyə səy göstərməyə başladılar. Həmin cəhdələr 1918-ci ildə özünü qabarıqlığı ilə göstərirdi. Təsadüfi deyil ki, Kommuna hökuməti Bakı və Bakı quberniyasını Azərbaycandan ayırmağa çalışaraq, inqilabın digər ərazilərə yayılmasına maraq göstərmirdi. Bakı və Bakı quberniyasının müqabilində Qarabağ da daxil olmaqla, böyük bir ərazi ermənilərin üzdənirəq liderlərinin, qərb zonası isə gürcü menşeviklərinin nəzərində idi.

Başında S.Şaumyanla A.Çaparidzenin durduğu "Kommuna" hökuməti, ikili oyun oynayaraq, özlerinin milli şovinizm azarlarına məlhəm tapmağın çarəsini Bakı və ətraf rayonlarda azərbaycanlılara qarşı kütləvi qırğınlardan təşkil etməkdə göründülər. Odur ki, 1918-ci il martın sonlarında Bakıda, daha sonra Quba, Şamaxı, Qarabağ və Gəncədə azərbaycanlılara qarşı kütləvi qırğınlardan törədildi. Xalq olmazın müsibətlərə məruz qaldı. Lakin bütün bu təzyiqlər Azərbaycan xalqının milli mənlik duyğusunu iflic etmək əvəzinə, onun milli istiqlaliyyət uğrunda mübarizə əzminə yeni təkan verdi. Nəticədə Birinci Dünya müharibəsinin sonuncu ili — 1918-ci il bir çox beynəlxalq məsələlərin, aydınlaşması ilə yanaşı, Azərbaycan xalqı üçün də milliözünüdərk prosesinin kamilləşmə mərhələsinə qədəm qoyması kimi yadda qaldı.

28 may 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsi elan edildi. İyunun 4-də isə Azərbaycan Cümhuriyyət

yəti ilə Osmanlı imperiyası arasında bağlanan müqaviləyə əsasən, qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac olduğu təqdirdə Azərbaycan Respublikası hökumətinə silahlı qüvvələrlə yardım etməyi qarşı (Osmanlı) tərəf öz öhdəsinə götürdü. Ona görə gənc Azərbaycan hökumətinin müraciətinə əsasən Türkiyənin hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəldi. Azərbaycan hökuməti bu ordunun köməyi ilə yerlərdə öz hakimiyyətini möhkəmləndirərək ölkədə əmin-amanlıq yarada bildi. Bundan sonra Bakı uğrunda mübarizə diqqət mərkəzində oldu.

Həmin günlərdə Bakıda hakimiyyət kommunarların əlində idi. Lakin bir tərəfdən daxili siyasi ziddiyyət, xalqımıza qarşı milli şovinizmdən doğan qüsurlu, məkrli fəliyyət programı və üsulu, digər tərəfdən də Denikinin iddiaları və beynəlxalq qüvvələrin Bakı neftinə olan maraqları vəziyyəti daha da kəskinləşdirir, sosial və mənəvi dayaqları zəif olub ancaq qan gölü üzərində dayanmağa çalışan Bakı Kommunasının süqutunu labudlaşdırıldı. Odur ki, kommunə hökumətinin özünü xilasetmə cəhdləri puça çıxdı. Qısa müddət ərzində başına gələn müsibətlərdən düzgün nəticə çıxarda bilən Azərbaycan xalqı özünün milli və siyasi maraqlarına yad olan qüvvələrdən üz döndərdi. Üstəlik, kommunarların özlərinə müttəfiq hesab etdikləri Biçeraxov və erməni-dاشnaq dəstələri Bakıya istiqamət götürən Qafqaz İslam Ordusunun vahiməsi qarşısında dayana bilməyib qaçıdlar. Nəticədə iyunun axırlarında kommunə istefaya məcbur oldu. Bakıda hakimiyyət "Sentrokəsp" hökuməti kimi tanınan və yenə Azərbaycana tamamilə yad olan qüvvələrin əllərinə keçdi.

Məhz Azərbaycana, Azərbaycan xalqının milli mənafələrinə ögey münasibət bəsləyib, başlıca dayağı xaricdə, xarici qüvvələrin şirin vədlərində axtarmalarının nəticəsində "Sentrokəsp" cılərin də hakimiyyət ömrü çox qısa oldu. Onlar özlərinə yerli zəmində dayaq tapa bilmədilər.

Sentrokaspi diktatürasının hakimiyyət başında olduğu günlərdə — avqustun 27-də Sovet Rusiyası ilə Almaniya arasında bağlanan müqavilənin 14-cü maddəsinə görə, Almaniya Bakı quberniyasının türklor tərəfindən tutulmasına yol verməyəcək, əvəzində Rusiya burada neft hasilatını təmin edərək, çıxarılan məhsulun dördə birini, ya da xüsusi aylıq faizini Almaniyaya verəcəkdir.

Əlbəttə, Azərbaycan hökuməti onun xəbəri olmadan bağlanan bu həyasız müqaviləyə qarşı nota verərek bildirmişdi ki, "Bakısız Azərbaycan — başsız bədəndir".

İngilislərin Bakıya çağırılması da Sentrokaspi diktatürasını xilas edə bilmədi; sentyabrın 15-də Bakı azad edildi və Azərbaycan hökuməti öz qanuni paytaxtına sahib oldu. Lakin Antantanın qələbəsi ilə "Üçlər İttifaqı"nın nümayəndəsi kimi Türkiyə də ağır vəziyyətə düşdü və qalib tərəfin tələbinə əsasən öz qoşunlarını Qafqazdan geri çəkməli oldu.

Bununla belə, Türkiyə özünə qardaş saydığı Azərbaycan xalqına kifayət qədər kömək edə bilməşdi. Belə ki, Qafqaz İsləm Ordusunun köməyi sayəsində azərbaycanlılar labüb qırğından və siyasi iflasdan xilas oldular. Ölkədə müəyyən qədər daxili sabitliyə, ordu quruculuğuna, sərhədlərimizin möhkəmləndirilməsinə və s. nail olundu. Paytaxt uğrunda aparılan mübarizə qələbə ilə bitdi. Elmi ədəbiyyatda deyildiyi kimi, "Bu dövrde Azərbaycan hökumətinin istiqlaliyyət yolunda atlığı, bəlkə də, on böyük addım onun öz paytaxtına sahib çıxıb, öz hakimiyyətini bütün Azərbaycanda yayması idi ki, bu yolda da qardaş türk xalqının minden artıq əsgəri, otuz zabiti öz canlarını fəda etmişdir..." Bakı müsəlman xeyriyyə cəmiyyətinin qərarı ilə bu şəhidlərin xatirəsinə abidə ucaldılmalı idi və onları "işgalçı" adlandırmaq, "talancı" kimi qələmə vermək həmin dövrün təsəvvürlərinə görə nankorluq hesab edilirdi. O illərdə "Azərbaycan" qəzeti çox haqlı olaraq yazırıdı: "Türk qoşunları Azərbaycan respublikasına köməyə imperialist məqsədlə, yainki işgal məqsədi ilə gəl-

mədi, onlar öz qardaşlarını xilas etmək üçün gəlmişdilər və öz qardaşları qarşısında borclarını yerinə yetirib getdilər".<sup>1</sup>

Bu da təsadüfi deyildi, çünki rus və ingilis diplomatiyasının əlində daima oyuncaq olan erməni siyasətçiləri türk xalqlarına koskin düşmənçilik münasibəti bəsləyir, fürsət düşən kimi öz məkrli niyyətlərini vəhşilikdən betər bir çılgınlıqla həyata keçirirlər. Bu cəhətdən Məhəmməd Həsən Hacınskinin "Ermenistanın müstəqilliyinə münasibətiniz? — sualına... Ənvər paşanın verdiyi cavab maraqlıdır: "Türkiyə müstəqil erməni dövlətinin yaranması əleyhinə deyil. Bir şərtlə ki, ingilis-rus siyaseti xatirinə erməni xalqı türklərə qarşı intriqalarına son qoysun".<sup>2</sup>

Hadisələrin sonrakı gedişi Ənvər paşanın bu mülahizəsinin sərrastlığını təsdiq etdi. Belə ki, Azərbaycan Demokratik Respublikası özünün dövlət müstəqilliyini bəyənəlxalq aləmdə təsdiq etdirmək üçün Paris sülh konfransında apardığı məqsədyönlü mübarizənin həllədici anlaraında və varlığını, suverenliyini şimaldan gələn təhlükədən qorumağa çalışdığı günlərdə daim daşnaqların pozucu əks-təbliğatı, xəyanəti və Azərbaycan əleyhinə xəyanətkar müqavilələri ilə üzləşərək çətin vəziyyətlərə düşmüş, nəhayət, 1920-ci il aprelin sonlarında yenə daha çox ermənilərin qatı düşmənçilik hərəkatları nəticəsində milli müstəqil dövlət statusundan əl çəkməyə məcbur olmuşdu.<sup>3</sup>

<sup>1</sup> *Nəsib Nəsibzadə*. Azərbaycan Demokratik Respublikası: İstiqal sərağında. "Elm" qəz., 12 avqust 1989.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Ətraflı bax: *Tadeusz Svyatozovski*. Rusiya Azərbaycanı. 1905-1920-ci illər. "Müsəlman cəmiyyətində millət yarışı" kitabından (İngilis dilindən tərcümə edən: Vilyət Quliyev). "Elm" qəz., 2, 8, 30 sentyabr, 7, 14, 21 oktyabr 1989.

## POEZİYA

Sovet imperiyasının ölkəmizdə hakim olduğu 70 ildən artıq bir dövr ərzində Azərbaycan Demokratik Respublikasının tarixi, dövlət quruculuğu işləri, iqtisadi siyaseti, ədəbi-mədəni həyatı əyri güzgüdə eks olunmuşdur. Siyasi və elmi ədəbiyyatda bu dövr, demək olar ki, kimlərinse söyülməyi, döyəclənməyi lazımlı gələndən gələnə yada düşmüş və hər dəfə də xalqımızın tarixində ləkəli, son dərəcə eybəcər bir səhifə kimi lənətlənmişdir. Bütün bunlar — xalqları özlərinin tarixi-etnik bağlarından qoparıb simasızlaşdırmaq, əvəzində «vahid sosialist milləti» yaratmaq cəhdleri imperiyanın müstəmləkələrdə öz hegemonluğunu əbədiləşdirmək siyasetinə xidmət edirdi. Dövrün ədəbi-tarixi və ictimai-siyasi materialları ilə yaxından tanışlıqdan bir daha aydın olur ki, Azərbaycan Demokratik Respublikası tariximizin ən işıqlı və fəxr olunmalı səhifələrindəndir. Tərəqqipərvər ziyalilərimiz onilliklər ərzində uğrunda mübarizə apardıqları milli inkişaf ideyalarının həyata keçməsindən yaranan vəcd və yüksək vətənpərvərlik duyğusu ilə milli müstəqilliyimizi tərənnüm etmiş, Cümhuriyyətin qarşılaşduğu problemlərin qayğıları ilə yaşımiş, onların həlli yollarını göstərməyə çalışmışlar.

Yuxarıda qeyd etdiyimiz kimi, ölkə həyatında gedən siyasi və mənəvi-psixoloji təbəddülət, bir çox xalqlar kimi, azərbaycanlıların da milli mənlik şürə və psixologyasının formallaşmasına əhəmiyyətli dərəcədə təkan verdi. Tərəqqipərvər xadimlərimizin məqsədyönlü və ardıcıl fəaliyyət və çarpışmaları da bu işdə az rol oynamadı. Xalqın milli özünüdərk prosesi ictimai-siyasi və inqilabi dəyişikliklər dövründə daha da gücləndi. Artıq hər bir millətin beynini, düşüncəsini məşğul edən məsələ baş verən proseslərdən, aparılan mübarizələrdən onun

özünün və yurdunun nə dərəcədə karlı çıxacağı məsələsi idi.

Qələm xadimlərimiz başa düşürdülər ki, bütövlükde xalqı bu ruhda kökləmək, yəni müstəqillik uğrunda ardıcıl mübarizəyə səfərbər etmək, onu bu haqqqa çatmaq üçün milli-tarixi və mənəvi hüququnun olmasına inandırmağın ən təsirli vasitələrindən biri ulu babalarımızın keçidləri şöhrətli yolu bu gənkü nəslə örnək kimi təqdim etməkdir. Çünkü hər kəs, o cümlədən gənclik öz əcdadının, mənsub olduğu soyköküն əsilli-nəsilli olmasından daxili bir qürur duyur. Bu qürur insanın həyat amalının uğurlu aqibətində müstəsna rol oynayır. Bunu dərindən dərk etdiyi üçündür ki, şairə Um Gülsüm «Ey türk oğlu»<sup>1</sup> şerində üzünü bugünkü gəncliyə tutaraq deyirdi:

*Ey türk, sən ey qəhrəman, yigit oğlu Turanın!  
Şanlı, yüksək babanın ögündünü unutma.*

*Sən də yürü o yolu.*

*Yürü, əvət özünü hər şeydən qorxutma;  
Yürü, əvət bir daha təməddiünün, ürfanın  
Ülvi tuyğular versin türkün həssas qəlbini.  
Hörmət, izzət alırsın böyük Turan elinə...  
Tarixlərdə həp sənin rəşadətin, hünərin,  
Bildirişin, firtinan oxunurkən sən neçin*

*Avropaya qarşı bir*

*Yersiz, yurdsuz əsir tək boyun bükküb durasanə*

Özünün gənc oxucusunu ulu babasının şanlı tarixinə nəzər salaraq ondan ibrət almağa çağırın şairənin izlədiyi ülvi məqsəd xalqın özünüdərkinə düzgün istiqamət verməkdir. O göstərir ki, bu cür şanlı keçmişə malik bir xalqın varislərinin əcdadından xəbərsiz olaraq yad ölkələrin qarşısında əsil-nəcabətsiz bir varlıq kimi boyun bükküb bütüşməyə mənəvi haqqı yoxdur. Əks təqdirdə öz qüdrətindən bixəbərlilikdən doğan yazıqlıq milləti labüb uçuruma və məhvə sürükləyir. Yüz illərcə davam edən bu

<sup>1</sup> «Açıq söz» qəz., 20 fevral 1918.

rəzalətdən qurtarmaq üçün ancaq mübarizə, özü də əsil cəngavər mübarizəsi tələb olunur:

*Yüz yillərcə əzildin, ayaqlandin, yetişər;  
Yüz yillərcə hicqirdin, duyulmadı heç səsin  
Şimdi hayqır və bağır bitməmişkən nəfəsin.*

Müəllif öz soydaşlarına başa salmağa çalışır ki, azadlıq və istiqlaliyyəti onlara kimsə, başqası verməyəcək. Bu bəşəri nemətə ancaq hər bir xalq özünün əqli, elmi və hərbi-fiziki qüdrəti ilə nail ola bilər. Um Gülsüm bu cür məziyyətlərin öz soydaşlarında — Qafqaz türklərində yüksək səviyyədə mövcudluğunu qeyd edərək onu da nəzərə çatdırır ki, qərb dünyasının hər hansı psixoloji təsir vasitəsi və hərəkətlərlə bu yüksək keyfiyyətlərin üzərinə kölgə salmasına imkan vermək olmaz. Buna heç milli-mənəvi haqqımız da yoxdur.

*Ey qəhrəman, düşmənə qılinc tutan biləyi  
Vətəninə, yurduna birər qələ sayılır.  
Bu gün sənin parlaq, ən dəyərli diləyin  
əz ürfanın gücilə, qüdrətilə verilir.  
Qafqasiyanın ən böyük, yüksək ulu dağları,  
Ormanları, bağları  
Sənin müzəffər adın, şərəfinlə tanınsın,  
Səni vəhşi tanıyan o mədəni canavar  
Məglub olsun, xar olsun, intiqamlar alınsın.  
Türk bayrağı o zaman göy yüzündə parıldalar.*

Şairənin vətəndaş qəlbinə ən çox təsir edən bir də odur ki, «mədəni canavarlar» yüz illərlə öz yırtıcı xislətlərini gizlətmək üçün bizi daima vəhşi adlandırıb ləyə-qətimizi təhqir edərək, özümüzü soyublar. Öz milli varlığıını dərk edən bir xalq üçün bundan ağır əzab olmaz. Odur ki, müəllif öz soydaşlarını bu tarixi ədalətsizliyin əvəzini amansız intiqamla, düşməni xar və zəlil etməklə almağa çağırır. Onun qənaətincə, bunsuz — bu çarışma və qələbələrsiz «Türk bayrağı göy üzündə parıldamaz».

Əlbəttə, hər tərəfi düşmənlərin sardığı bir şəraitdə aparılan ağır və şanlı mübarizədə təkbaşına qalib gəlmək çətin olardı. Abdulla Şaiq vəziyyətdən çıxış yolunu türk-dilli xalqların mənəvi və sosial-siyasi birliyində görürdü. Həmin ideya şairin «Yeni ay doğarkən»<sup>1</sup> şerində öz əksini tapıb.

Əsərdə təsvir edilir ki, Türk anası öz oğluna türkün yenicə doğan hilalını göstərərək bu qız ismətli gözəlin — yenicə doğan ayın ondan — türk oğlundan nəsə umduğunu bildirir. O, diqqəti ayın ətrafindakı yeddi ulduza cəlb edərək, göstərir ki, bunlar yeddi türk dövlətinin rəmzidir. Həmin ulduzlar ayın ətrafında daha parlaq göründüyü kimi, türk dövlətləri də öz hilalı ətrafında sıx birləssələr, daha qüvvətli və yenilməz olarlar.

Maraqlıdır ki, türk oğlu Yavuz Günəşi Aydan və Ülkərlərdən çox sevsə də bu yeni aya baxarkən onun varlığını özünün də baş aça bilmədiyi qəribə hissələr çulğayır:

— Annacığım! Bən günəşim aydan, yeddi ülkərdən  
Çox sevirəm. Bilməm şu aya bən baxarkən  
Neçin əski diləklərim dalğalanır gözümüzdə  
Neçin tatlı, uğurlu bir duygu doğar üzümüzdə  
Neçin bu ay ruhuma pək uyğun, munis görünürə  
İçim, dışım günəş kəbi neçin nura bürünür?

Genetik yaddaşın oyatdığı bu tükənməz, bu ülvü duyğular türk dünyasının işıqlı sabahına nur çiləyən millimənəvi potensiyamızın istinad nöqtəsi, enerji, güc mənbəyi kimi diqqəti cəlb edir. Təsadüfi deyil ki, Anasının köməyi ilə «hər biri bir igidin yıldızı», daha doğrusu, hər biri bir türk dövlətinin rəmzi olan ülkərlər arasında özünün «pək parlaq o qırmızı ulduzunu» müəyyənləşdirib tapan Yavuzun ürəyi həmin ülkərlərin bir-birlərindən uzaq yaranıb sönük görünməsinə dözmür və qəlbində

<sup>1</sup> «Açıq söz» qəz., 17 dekabr 1917.

onları birləşdirmək, mənən yaxınlaşdırmaq arzusu baş qaldırır:

«—Ülkərlər, anacığım, bax, nə qədər ufaqdır!  
İşıqları pək sönük», həp biri birindən uzaqdır.  
Bən istərəm yeddi ülkər qovuşsun bir-birinə,  
Üzərimizə günəş kibi doğsun ülkər yerinə.

Həmin günəşi — türkdilli dövlətlərin yaxınlaşmasından mənəvi-siyasi birliyindən yaranan Günəsi «taleyinin ülkəri» adlandıran Yavuz bütün dünyanın həmin «Günəş»ə tapınması, ondan vulkan kimi həyat qaynaması və yer üzündə əmin-amanlığın bərqərar olaraq, qurdun quzu ilə otlaması arzusu ilə çirpınır. Bu müqəddəs arzudan fərəhlənən Ana oğluna belə xeyir-dua verir:

—Öylə isə, öklü oğlum, ayı, yıldızları  
Bir-birinə bitişdirib uğurlu bir günəş yap!

Ananın xeyir-duası əslində türkdilli xalqları, türk dövlətlərini birliyə çağırın milli-mənəvi bir ideya kimi səslənir. Həmin çağırış öz aktuallığını bu gün də saxlamadadır.

Abdulla Şaiqi bu ideyanı Müsavat partiyası kimi siyasi bir təşkilatın həyata keçirəcəyinə onun milli-mədəni və sosial-siyasi hərəkatın tarixi mübarizələr mərhələsində formallaşan cövhərini mənimşəyərək islamçılıq, türkçülük və müasirlik amallarını özünə müqəddəs şuar və amal seçməsi, müsavatçılığın xalqımızın milli özünü müdafiə və təsdiq tələbindən və həyat eşqindən, azadlıq və istiqlaliyyət duygularından yaranaraq qanımıza hopması qənaəti inandırırı. Odur ki, «Türk ədəmi mərkəziyyət fırqəsi Müsavata ithaf» etdiyi «Mars»<sup>1</sup> şerində soydaşlarını bu partiya, onun tutduğu yol, məqsəd ətrafında birləşməyə çağıraraq yazırı:

<sup>1</sup> «Açıq söz» qəz., 6 fevral 1918.

*Birləşəlim, türk oğlu, bu yol millət yoludur,  
Ünlə, zarla, şanla tariximiz doludur.*

Soydaşlarını «dəniz kimi coşmağa, dalğa kimi qoşmağa» çağırın şairin ruhu da, qələmi də həp dəmirdən yapılmışdır. O, düşməninə «Türk qafasında qorxunun olmamasını» bildirərək bəyan edir ki, ölüncə nə hürriyyətdən, nə də vətəndən keçən deyil. Şerin sonrakı misralarında qəhrəmanın ruhunu, qanını cuşa gətirən duyğular haqda oxuyuruq:

*Dalğalanır üstündə şanlı Turan bayrağı,  
Alovlanır qəlbimdə «Ərkənüğün» ocağı.  
Haydi, yola çıxalım, haqsızlığı yixalım,  
Turanda gün doğunca zülmətlə çarpışalım!  
Arş irəli, irəlidə cənnət kibi çəmən var,  
Günəş orda həp doğar, səadət orda parlar.*

*Türk fırqəsi Müsavat  
Açılam quş tək qanad.  
Sarılib hürriyyətə  
Bulalı şanlı həyat.*

Göründüyü kimi, bu dövrdə milli mübarizə həm də siyasi məzmun kəsb edir. Şair həmin mübarizənin uğurlarını konkret bir partiyənin — Müsavatın ətrafında six birləşərək hürriyyətə sarılıb şanlı həyat quruculuğuna doğru quş tək qanad çıalmadığını görür.

Gənc şairə Um Gülsüm isə milli qurtuluşu, türklüyün xilasını hamının bir nəfər kimi mübarizəyə qalxmasında görür. Onun fikrincə, milli müqəddəratımızın ölüm-qalım dilemməsi qarşısında qaldığı bir zamanda türk qızları da fəal olmalı, öz oğullarına, ərlərinə dayaq durmalıdır. Bu fikri «Türk qızlarına» müraciətlə qələmə aldığı «Səs verin»<sup>1</sup> şerində ifadə edərək yazdı:

<sup>1</sup> «Açıq söz» qəz., 18 may 1917.

*Türklük deyil, biz türklüyün özüyük,  
Millətimiz bizim ilə canlanır.  
Qazanalmı. Fateh xanın qızıyız,  
Türklük adı fütuhatla şanlanır.*

Um Gülsüm öz həmcinslərini, soydaşlarını mübarizəyə ruhlandırmaq üçün onların milli-tarixi yaddaşlarını oyatmağa çalışır ki, onlar türklüyün özüdürler, yəni əsl türk irqinə məxsusdurlar. Türkün adı isə həmişə fütuhatla, yəni ölkələr fəth etməklə şan-şöhrətə minib. Bir halda ki, belədir, bizim susmağa, əli qoynunda dayanmağa haqqımız yoxdur. Çünkü biz əsilli-nəsilli türk xaqanlarının qızlarıyıq. Ona görə də soyköküümüzə sadiq qalaraq:

*Səslənməli, varlığımız bilinsin,  
Türk oğlunu yadlar öksüz sanmasın.  
Güç verəlim, qüvvətimiz görünsün,  
Qız, qadınlıq həyansız kibi qalmasın.*

Um Gülsümə görə, türk oğullarına arxa, dayaq durmaqla qız-gəlinlərimiz həm də özlərinə kömək, arxa, həyat təmin etmiş olurlar.

Şairəni tək Azərbaycan türklərinin deyil, bütövlükdə türk irqinin müqəddəratı, tarixi taleyi narahat edirdi. Odur ki, S.M.Qənizadə, A.Şaiq, Ə.F.Nemanzadə və başqaları ilə bərabər<sup>1</sup> Birinci Dünya müharibəsi cəbhələrindən rüslər tərəfindən əsir edilərək Bakının yaxınlığında Nargin adasında saxlanılan türk əsirlərinin acınacaqlı vəziyyətinə biganə qala bilmirdi. Şairənin «Nargin əsirlərinin dilindən» qələmə aldığı «Turan düdürü»<sup>2</sup> şerində türk irqinin taleyindən doğan vətəndaş narahatlığı qabarıqlığı ilə görünməkdədir.

<sup>1</sup> Ətraflı bax: Ağarəfi Zeynalzadə. Çar Rusiyası, türk əsirləri və Azərbaycan ziyalıları. «Yeni Müsavat» qəz., 4 fevral 1993.

<sup>2</sup> «Açıq söz» qəz., 24 dekabr 1917.

Burada türkün düşdürü vəziyyət son dərəcə ağır şəraitdə saxlanıb, həftələrlə çörək, su üzüne həsrət qoyulan dərmansız xəstələrin dili ilə belə təsvir olunur:

*Məskənimiz həp fəlakət bucağı,  
Bəstərimiz firtinalar qucağı;  
Sönmüşmürdür, əcəb türkün ocağı  
Anadolu nerdə, Turan nerədə  
...Qərib, sürgün, öksüz cocuqlar ağlar,  
Ninni söylər uğultulu dalgalar;  
Mərhəmət namına səni haraylar  
Ədalətin nerdə, vicdan neredə*

Turan düdüğünün poetik sədasını bütövlükdə Turan elinin qulağına çatdırmağa çalışan Um Gülsüm türk xalqlarının hər nəfərinin belə qədrini bilməyə, bir-birinə arxa, kömək durmağa səsləyirdi. O, analarımızın turkdilli xalqları başladığımız istiqqlal savaşının sədasına səs verməyə çağırırdı ki, qoy bu güc birliyi bizim doğan günəşimizin şəfəqlərinə boy versin, möhkəmlənsin.

Təhlilə cəlb etdiyimiz bədii nümunələrdə indiyədək «panturanizm» adlandırılın ruhun duyulması təbii olmaqla yanaşı, məhdud və birtərəfli xarakter daşımir. Çünkü o dövrde birinci dünya müharibəsi sona yetməkdə idi. Bu dövlətlərarası müharibə, həm də millətlərarası mübarizə olmaqla, siyasi və ideoloji xarakter daşıyırdı. Müharibə öz dağidıcı təsirini təkcə iqtisadi yox, həm də siyasi və millimənəvi həyata göstərirdi. Dağılan köhnə modellərin yenisi ilə əvəz olunması prosesində hər millət öz varlığına yenidən və daha ayıq gözlə baxaraq hadisələrdən real nəticə çıxarmağa cəhd edirdi. Türkдilli xalqların milli özünüdərki, təbii ki, onları bir-birlərinə doğru can atmağa sövq edirdi. Çünkü bu zaman həm də dünya xalqları arasında kim-kimi məsələsi kəskin qoyularaq, milli və siyasi mənafelər qətiyyətlə üz-üzə dayanmışdı. Hadisələrin inkişafi turkdilli xalqların sıx birləşmə meylinin haqlı yarandığını təsdiq edirdi. Belə ki, hər bir siyasi

partiya açısından birinci növbədə milli mənafə durduğu məlumdur. Milli mənafə uğrunda mübarizədə isə hər hansı bir xalqın digər xalqlarla mənafə birliyi və qarşıdurmasından irəli gələn qarşılıqlı yaxınlaşma və ziddiyəti labüddür. O dövrdə xalqlar arasında milli mənlik şüuru, milli özünüdərk güclənərək hər kəsdə özünütəsdiq ruhunu qabarıqlığı ilə üzə çıxarmışdı. Bu hal da hər millətin keçdiyi tarixi-ictimai və milli-mənəvi tərəqqi yolunun xarakteri ilə müəyyənləşir. Qədim və şanlı tarixi inkişaf yolu ilə sabitqədəm olan türkdilli xalqlar tarixin bu qarışiq və həllədici anlarında daha çox öz kökü ətrafında sıx birliyə can ataraq qurtuluşu etnik, siyasi-ictimai və milli-mənəvi yekdillilikdə görürdü. Bu birliyin bəhrəsi isə tarixin sınaqlarından zaman-zaman üzüağ çıxmışdır.

Siyasi, iqtisadi və ideoloji mübarizənin bəhrəsini hər millətin daha çox dadmağa çalışması şəksizdir. Rusiyada sosialist inqilabı qələbə çaldığı bir dövrdə fürsətdən istifadə edib öz dövlətlərini yaratmaq istəyən digər xalqlar məqsədlərinə çatmaq üçün Azərbaycanı da tarix səhnəsindən silməyə can atırdılar. Kəskin siyasi və milli-mənəvi mübarizə dövründə azərbaycanlıların öz soyköklərindən olan türklərdən kömək diləməsi təbii idi. Dağidıcı rus və erməni təzyiqini təkbaşına dəf etmək çox çətin idi. Ona görə də Türkiyəyə kömək üçün müraciət olundu. Çünkü siyasi məqsədlər güdən düşmən partiyalar Azərbaycanı yer üzündən silmək üçün ən qatı vəhşiliyi də heyrətdə qoyan bir çılğınlıqla azərbaycanlıları qırır, evlərini yandırır, onların namuslarını, milli-mənəvi ləyaqətlərini həqarətlə tapdalayırdılar. Məsələni mürəkkəbləşdirən cəhətlərdən biri də qarşı tərəfin hərtərəfli təminata malik olması, azərbaycanlıların isə əliyalılılığı idi.

Gənc Azərbaycan hökumətinin rəsmi müraciətinə əsasən türklərin azərbaycanlıların köməyinə gəlməsi xalqımızın ümid qıgilcimlərini daha da şölələndirərək onun əhval-ruhiyyəsini yüksəltdi. Xoşbəxt günün yaxınlığına, düşmənin məhvini inam gücləndi. Türkər Azərbaycan

milli ordusunun formalaşmasına da əllərindən gələn köməyi edirdilər. Artıq hər addımda zəfər çalan Azərbaycan xalqının bədii mədəniyyətində onun ruh yüksəkliyi, coşğunluğu qabarılığrı ilə görünür. Onu da deyək ki, Qafqaz İslam Ordusu ilə birgə Türkiyənin mədəniyyət xadimləri, o cümlədən şair və ədibləri də Azərbaycana gələrək öz qan qardaşlarının xoşbəxt gələcəyə, həyata olan inamlarını möhkəmləndirmək, qələbəyə ümidi lərini artıraraq, onları fəal mübarizəyə həvəsləndirmək üçün hər kəs bacardığını əsirgəmirdi. Odur ki, cümhuriyyət dövrü poeziyasında türk ordusunun qələbələrini, onun Qafqazı azad etməsindən doğan sevinc və iftixarın bədii əksini azərbaycanlı müəlliflərlə yanaşı, türkiyəli müəlliflərin də qələm məhsullarında görürük. Bunlardan Arif Ürfan Qarosman, Rövşən Əşrəf həm də əməli işləri ilə Azərbaycan xalqının istiqlalının möhkəmlənməsinə kömək edirdilərsə, Məhəmməd Əmin Yurdaqlı, Namiq Kamal, Tofiq Fikrət və başqa müəlliflərin əsərlərindən bəzi nümunələri dövri mətbuatda və ya kitab şəklində çap etməklə bir tərəfdən xalqın milli-tarixi yaddaşı, döyüşkənlik əhvali-ruhiyyəsi oyadılır, digər tərəfdən də Azərbaycan türkləri ilə Osmanlı türkləri arasında yenidən bərpa olunan mənəvi körpünün dayaqları möhkəmləndirildi...

Qafqaz İsləm Ordusunun xilaskarlıq missiyasından doğan ümid və sevinc hissələri dövrün bədii nümunələrinin də öz əksini qabarılq şəkildə tapıb. Məsələn, Əhməd Cavad «Xəlil Paşaya» ithaf etdiyi «Röyasını görmüş-düm»<sup>1</sup> serində sevinclə bildirirdi ki, düşdürümüz ən çətin, ən böhranlı vəziyyətdə qan qardaşlarımızın bizə köməyə gəlib-gəlməyəcəyi dilemməsi qarşısında çoxları ümidi itirdiyi bir vaxtda:

*Bən röyada nazlı yarın  
Tellərini öpmüşdüm.*

<sup>1</sup> «Azərbaycan» qəz., 14 təşrini-əvvəl (oktyabr) 1918.

*Bu sevincli zamanların  
Röyasını görmüştüm.*

Şair gösterir ki, qoy buna inanmayan inanmasın, ancaq bizim günəş qara tülə sarılıb, hər kəs ümidsiz dayananda «mənim könlüm darıldı ki», belə olmaz. «Millətimin sərmayəsi tükənməz». Hökmən kömək gələcək. Şairi sevindirən röyasının çin olması ilə vətənin xilasının bağlılığıdır. Onun «Ordumuza ərməğan» etdiyi «Ey əsgər»<sup>1</sup> adlı digər şerində isə Xəlifənin fərmanına baş əyib, məzlumların imdadına yetişən Qafqaz İslam Ordusunun gəlişi ilə yurdumuzda vəziyyətin yaxşılığı doğru dəyişildiyi göstərilməklə yanaşı, zəfərləri tərənnüm edilir, eyni zamanda onun (ordunun) Azərbaycana göstərdiyi xidmətlər konkret misallarla belə təsvir edilirdi:

*...Şu qarsıka duman çıxan bacadan  
Sən gəlmədən iniltilər çıxardı.  
Geciksəydin, məzlumların fəryadı  
Yeri, göyü, kainatı yaxardı.  
Yürü, yürü, batan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzünüə.*

Türk ordusunun xilaskarlıq yürüşlərindən dərin razılıq hissi ilə bəhs edən Azərbaycan ədiblərindən biri də Məhəmmədəmin oğlu Salman Mümtazdır. O, Qafqaz İslam Ordusunun Şəkiyə gəlməsi ilə əlaqədar həmin ordunun komandanı Nuru paşa həsr etdiyi «Öyün, millət»<sup>2</sup> şerində öz xalqını şad gün, azadlıq anları münasibəti ilə təbrik edərək, ələmli günlərin arxada qaldığını bildirirdi:

*...Təfaxür eylə, ey millət, muradin hasıl oldu,  
Daha əflakə yüksəlməz əninü-ahü-əfqanın.  
Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,  
Tuturdu şışəyə hərdəm şərabi-nab tək qanın.*

<sup>1</sup> «Azərbaycan» qəz., 27 təşrini-əvvəl 1918

<sup>2</sup> Yenə orada, 30 təşrini-əvvəl 1918

*Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu  
Rəvəq-ərşə nəsb etmiş, Böyük Osmanlı ünvanın.  
...Bütün mümtaz ellərdən olar türk milləti Mümtaz,  
Sürər bundan sonra türklük şərəfli, şanlı dövranın.*

Hələ bundan bir qədər əvvəl Qafqaz İslam ordusunun Azərbaycan ərazisinə daxil olmasını Qazaxda şair Abbas ağa Qayıbov Nazir böyük ruh yüksəkliyi ilə qarşılıyaraq onun komandirlərindən birinə həsr etdiyi «Miralay Cəmil Cahid bəyin mədhində»\* şerində qəhrəmanın şəxsində türk ordusunun I Dünya müharibəsində keçdiyi şanlı yolu xatırlayaraq belə mənalandırır:

*Edibsən dörd sənə millət yolunda himmatü-qeyrat,  
Sənə, ey canı millət, mərhəbalar səd həzər olsun.  
Çəkibsən rəncü zəhmətlər, əziyyətlər, məşəqqətlər,  
Bu niyyətlə ki, qövmi-türk sahibi-iqtidar olsun.  
Daha göstər həmiyyət, ərşə yüksəlt türk növrağın,  
Sənin üçün şövkətü izzət, bizim üçün iftixar olsun.*

Göründüyü kimi, şair türk ordusunun öz millət və dövlətinin salamatlığı, iqtidar sahibi olması naminə döyüşlərə atıldığını diqqətə çadırır. Ona görə də Cəmil Cahid bəyə müraciətlə onu türklük adının göylərə, ərşə yüksəlməsi naminə yeni-yeni, daha böyük qəhrəmanlıqlar göstərməyə çağırır. Elə qəhrəmanlıqlar ki, onu göstərənə şan-şöhrət, türk, Azərbaycan ellərinə isə iftixar getirsin. Elə bir qəhrəmanlıq ki, xüksal, quraqlığın zülmü ilə saralıb-solan islam ümmətinə yeni həyat verib, onu al-yaşıla qərq etsin, göyərtsin:

*Saralmış xüksal zülmə gülzəri İslamin,  
Axit sərçəsmeyi-ədlin ki, sərsəbz abdar olsun.*

Şair qələmə aldığı sətirləri coşan türklük hissinin

\* Şairin əlyazmasını bize tədqiqatçı-jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli verib. Təşəkkür edirik.

təsiri ilə yazdığını belə nəzərə çatdırır:

*Bunu yazmağa etdi hissi-türkiyyət məni vadar,  
Sənə bəs türklüyün adından bu şerim yadigar olsun.  
Qazağın şairi Abbas Qaibzadə Nazirdən  
Səmimi qəlbdən ərzi-salami-bişümar olsun.*

Bu tipli nümunələr indiyədək təhlil olunarkən yazılıdığı tarixi-ictimai şəraitdən ayrıılır, onların meydanaçixma səbəbləri araşdırılmadan millətçi, pantürkizm ruhlu əsərlər kimi damğalanırdı. Qəsdən nəzərə alınmadı ki, xalqların yarış və vuruş meydani olan yer üzündə türkdilli xalqlara, o cümlədən azərbaycanlılara qarşı, necə deyərlər, səlib yürüşü təşkil olunduğu bir vaxtda öz qardaşlıq köməyini əsirgəməyən türklərə bu cür münasibətin olması təbiidir. Real vəziyyətdən, bəşəri duygulardan doğan hissler heç bir riya, siyaset və ideologiya tanımır. Təsadüfi deyil ki, şair türkdilli xalqların bir cəbhədə möhkəmlənməsindən razılıq hissi ilə belə bir nəticəyə gəlir ki, türkdilli xalqlar yer üzünün bütün qabaqcıl, seçilən xalqlarının hamisindən uca olacaq və türklük şərəfi öz şanlı dövranını sürecek.

Qafqaz İslam Ordusunun gelişinin Azərbaycan ədibləri tərəfindən bu qədər coşgunluqla vəsf edilməsinin başlıca səbəbi o zaman Vətənimizin və yenicə yaradılan Cümhuriyyətimizin məhvolma təhlükəsinin gündən-günə reallaşmağa başlamasında idi. Qanımıza susayıb yurdumuza sahib çıxmaq istəyən düşmənlərimiz cürbəcür yollarla soyqırım törədir, Azərbaycan xalqını fiziki, mənəvi və siyasi cəhətdən məhv edib yer üzündən silməyə çalışırdılar.

Azərbaycanda törədilən bu soyqırımın siyasi mahiyəti haqda Bakının azad edilməsinin birilliyi münasibəti ilə dərc etdirdiyi «Haqq yerini tutan gün»<sup>1</sup> adlı məqaləsində Məhəmmədəmin Rəsulzadə bu aksiyanın bol-

<sup>1</sup> «Azərbaycan» qəz., 15 eylul (sentyabr) 1919.

şevik-müsavat fırqə davası pərdəsi altında keçirilsə də, əslində soyqırımı məqsədi daşımıası barədə yazırıdı:

«Hər millət müstəqil olaraq yaşaya bilər,» — deyə dünyaya qarşı nümayişlər yapan bolşeviklər Bakıyı əldən vermək istəməmişlərdi. «Bakı Sovet Rusiyasından ötrü lazımdır», — deyə Azərbaycan demokratiyasına qəsd etmiş, xoşbəxtliyini türk bədbəxtliyi üzərində quran qüvvələrlə ittifaq başlamış, mart hadisələri ilə başlayaraq Bakıda axıtdıqları qan seylablarılıq Azərbaycan atəş-müqəddəslərini söndürmək istəmişlərdi.

Fəqət Azərbaycan türkü tam bir məyusluq və ümidsizlik dərəcəsinə gelmiş ikən yüzini böyük qardaşı Osmanlı türkünə çevirib istimdad diləmiş, qardaş səsinin ləbbeyk sədasını eşitmİŞdi.

Bir tərəfdə bolşevik, daşnaqsütun, menşevik, kadet, daha sonra ingilis, əlavə olaraq alman qüvvəti, digər tərəfdə isə Türkiyə — Azərbaycan qüvvəti qarşı-qarşıya gəlmişdi.

Birinci tərəf Bakıyı Azərbaycandan ayırmaq surətilə siyasi bir qətl icra etmək istəyir, digər tərəf isə son qətrə qanını axıtmaqla olsa da, haqqı yerinə oturtmaq istəyirdi...»

Xoşbəxtlikdən ikinci tərəf — haqqı yerində oturtmaq istəyən tərəf qalib çıxdı; Bakı düşmən qüvvələrdən azad edilərək, Azərbaycanın qanuni paytaxtı kimi əsl sahiblərinin məskəninə çevrildi. Bu münasibətlə qələmə aldığı «Bismillah»<sup>1</sup> şerində istiqlal nəğməkarı, şair Əhməd Cavad Bakıya belə müraciət edirdi:

*Ey Bakı, sən qorxma, gəldik. Gələli  
Səninçün atıldıq daim irəli  
Sağ qalanlar annələrə təsəlli,  
Şəhidlərin ruhu gülər, Bismillah!*

<sup>1</sup> Əhməd Cavad. Çırpinirdi Qara dəniz. Ankara, 1990, s. 77-78.

*Yurdumuzda biza meydan oxuyan,  
Murdar cəmdəkləri murdar qoxuyan,  
Tənbur səslərini uzaqdan duyan  
Düşmənimiz aman istər, Bismillah!*

Azərbaycan ordusunun bu tarixi qələbəsini alqışlayan Davud imzalı bir şair onu da göstərməyi unutmurdu ki, türk ordusu, yəni Qafqaz İslam Ordusu bizə köməyə gələnədək yurdumuzun üstünü qara bulud almış, hamının qəlbini ümidsizlik çulğamışdı. Belə bir gündə

*Doğdu lakin birdən şərqiñ günəşti,  
Buldu ayrı düşmüş qardaş qardaş.  
Düşmənləri əzdiñ, ey şanlı ordu,  
Canlandırdın ruhsuz qalmış şu yurdu.<sup>1</sup>*

Ibrahim Şakir imzalı başqa bir müəllifin «Türk ordusuna»<sup>2</sup> adlı mənzuməsində isə türk-Azərbaycan ordusunun yürüşü önündə davam gətirməyən düşmənin vahimə içində öz canının hayına qalması təsvir olunur. Mənzumə bu misralarla tamamlanır:

*Şaddır iştə cümleye-piriü cavan,  
Pək fərəhnak cümləmiz xəndan...  
Yaşasın şanlı ordu, var olsun,  
Düşməni hər zamanda xar olsun.*

Bütün bunlar göstərir ki, əldə olunan qələbələr sönməkdə olan ümidiyələri yenidən közərtməklə bərabər, türkdilli xalqların işıqlı sabahına dərin inam oyadırdı.

Türk irqinin qüdrət və qabiliyyətinə dərin inam bəsləyib, belə bir irqin, o cümlədən Azərbaycan türklərinin nümayəndəsi olması ilə fəxr edən alovlu vətənpərvər şairimiz Əbdülsəlimzadə Məhəmməd Hadi bu münasibətlə Gəncədə qələmə alıb elə «Azərbaycan» qəzetiinin

<sup>1</sup> «Azərbaycan» qəz., 8 təşriti-sani (noyabr) 1918

<sup>2</sup> Yenə orada, 7 təşriti-sani 1918.

orda (Gəncədə) çıxan ilk sayında dərc etdirdiyi «Türkün nəğməsi»<sup>1</sup> şerində yazırıdı:

*Türkün tökülen qanlarıbihudə gedərmisə  
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmisə  
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,  
Məfkurə yolunda tökələn qan hədər olmaz,  
Qiymətli olan xuni-şəhidən hədər olmaz,...  
...Bədbəxt olan əfəgani-yetiman hədər olmaz.  
Türkün tökülen qanlarıbihudə gedərmisə  
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmisə?*

Serdən göründüyü kimi, dörd il ərzində (müəllif Birinci Dünya müharibəsini nəzərdə tutur) türk irqi, o cümlədən Azərbaycan türkləri azadlıq və istiqlaliyyət məfkurəsi uğrunda qan tökür, şəhid verir, övrətlər dul, uşaqlar yetim qalır. Bütün bunlar həm də ona görə bihudə, yeni boş-boşuna gedə bilməzdi ki, onlar aydın məqsəd—azadlıq və istiqlaliyyət məfkurəsi yolunda tökülmüşdür. Odur ki, şair sözünə qətiyyətlə belə davam edirdi:

*Qan ilə qazandıq zəfəri, verməyiz əldən,  
Xofeyləmədik atəşi-dəhhaşə dövəldən  
Bir zərrə belə qorxmayız dəst-əcəldən,  
İstərsə cahan çevrili, varsa da təməldən,  
Türkün üzü çevriləmeyeçək səmti-əməldən...*

Məhəmməd Hadinin dünyaya belə meydan oxumasının başlıca səbəbi həm də türklərin «atəşi-dəhhaşə-dövəldən», yəni üzünü türk dünyasına çevrilib onun məhvi üçün ağızından dəhşətli alov püskürən dövlətlərdən belə qorxmayıb, ayağını yerə möhkəm dayayaraq məqsədinə çatmaq əzmi ilə döyüşüb zəfərlər qazanmasıdır. Hadi daxildən gələn qürur və cəsarətlə bəyan edir ki, lap dünya alt-üst olub, məhvərindən çıxsa da, türkün üzü «səmti-əməldən», öz amalı uğrunda irəliləməkdən çevriləmeye-

<sup>1</sup> «Azərbaycan» qəz., 15 sentyabr 1918

cək, geri dönməyəcək. Şairin sinəsini qürurla qabardan tarixən türklərin dizinin heç bir döyüşdə, o cümlədən istiqlal savaşında da titrəməməsidir. Bu qənaət onda belə dərin inam yaradırdı ki, dünya dövlətlərinin birinci cahan savaşında da türk irqi, türk ordusu qalib çıxacaq. Buna onun həm mənəvi, həm fiziki, həm də əqli imkanı var. Şair həmin fikirlərini Birinci Dünya müharibəsinin sonlarına yaxın — 1918-ci ilin oktyabrında dərc etdirdiyi «İki simayı-siyasının müharibə haqqında mütaliələri münasibətilə»<sup>1</sup> və «Zərbeyi-inqilab»<sup>2</sup> məqalələrində özgün elmi-publisistik şəkildə ifadə edib.

Birinci məqalə iki siyasi simanın — Almaniya və İngiltərənin «hərbiyyə nazirləri»nin dünya müharibəsinin taleyi ilə əlaqədar söylədikləri mülahizələr üzərində qurulub. Burada M.Hadini Almaniyanın hərbi naziri, feldmarşal Kuçnerin belə bir fikri cəlb edir ki: «Bu təxribkar dünya müharibəsində (Birinci Dünya müharibəsi nəzərdə tutulur—A.B.) hankı millətin, hankı müharib dövlətin ürvəq və əshabi mətin və sağlam isə, o, zəfəryab (zəfər çalan, qalib —A.B.) olacaqdır».

M.Hadi həmin fikrin ardınca yazır: «Bundan anlaşılan şudur ki, əshab və ürvəqi sağlam və mətin olmayan millətlərin də məğlubiyyəti mühqəqdir. Veyl olsun həyatda məğlub olanlara».

Burada vətənpərvər mütfəkkirin diqqətini cəlb edən ürvəq və əshabi, yəni genetik əlaqə və bağları güclü olan xalqların, bütövlükdə millətlərin yarış və vuruş meydani olan yer üzündə qalib, bu keyfiyyəti olmayanların isə məğlub olub, daim başqalarının tapdağında qalacağı qənaətidir. Ona görə o, öz xalqının parlaq gələcəyinin təminini üçün həmin keyfiyyətlərə möhkəm sahib olmağın vacibliyini bildirir. Çünkü bunsuz həyatda heç bir qalibiyət və əmin-amanlıq qazana bilmərik. Müəllif bildirirdi ki, «öylə isə milli-şümuli-hərb qarşısında qayətdə, qüvvətli və mə-

<sup>1</sup> «Azərbaycan» qəz., 20 oktyabr 1918.

<sup>2</sup> Yenə orada, 22 oktyabr 1918.

tanətli bir mövcudiyyətə durmalıyız ki, hüsara bir həyatı-zəfərpərvənməyə böhq-məzħər ola biləlim. Nasıl ki, böyük qardaşımız olan osmanlılar beş yaşına qədəm qoymuş şu müdhiş mühəribeyi-əzimdə nə dərəcədə sağlam olduqlarını bütün mənasılə göstərmış oldular və hərb davam etdiyi müddətcə də göstərəcək, səməreyi müzəffəriyyətlərini də üqdə ifa eliyəcəklərdir. Bütün yar və əgyara isbat etmiş olacaqlardır ki, türklərin ürvəq və əshabi heç bir zaman, heç bir hərbdə titrəmədi, titrəməyir və titrəməyəcəkdir».

Deməli, həyatda və mübarizədə qalib çıxmaq üçün qüvvət və mətanətə sahib olmalyıq ki, hər bir güc qarşısında böyük qardaşımız osmanlılar kimi layiqince dayanıb türkdilli xalqların öz ləyaqət və şərəflərini qorumağa, nəticə etibarilə müstəqil yaşamağa qabil və layiq olduğunu bütün dünyaya sübut edə bilək.

M.Hadi başa düşürdü ki, xalqın müstəqillik və azadlığı onun fiziki qüdrəti ilə bərabər, əqli və zehni qabiliyyəti ilə də qorunmalıdır. Bu, bir həqiqətdir ki, ağıl və düşüncə ilə idarə oluna bilməyən güc öz sahibinə heç bir səmərə vermir. Ona görə müəllif başqa bir — «Zərbəyi-inqilab» məqaləsində göstərirdi ki, ulularımızın, müdriklərimizin əslərin sinağından çıxan kəlam və nəsihətlərini mənimsəməli, həyata tətbiqetmə vərdişlərinə iyiyələnməliyik ki, istiqbala sahib ola bilək.

O, tarixə nəzər salaraq göstərir ki, əvvəllər bu təşəbbüs də ola bilmədiyimiz üçün idrakımız boş qaldı və yeraltı, yerüstü sərvətləri, gözəl təbiəti ilə əvəzsiz olan Qafqazımızı — yaşadığımız müddətdə beşiyimiz, öləndə məzarımız olacaq vətənimizi düşmən taladı və indi də talamaqdadır. Axı, bu rəngin və zəngin vətənimiz Qafqaz bizi öz isti qucağında bəsləyir ki, ona layiq olaq. Heç olmazsa, indi nəticə çıxarıb hərəkətə gələk:

«İşte Qafqasiyanın, bu feyzli və bərəkətli yurdumuzun sineyi-har və nəvazişkarında (isti və nəvazişkar sinəsində — A.B.) bəslənən, pərvərişyabi-həyat olan biz

türklər də hökma şerevü-üdəbamızın qələme-nəsayeh-pərvəranələrindən tərşih edən (sızan — A.B.) gövsəri-hikmət və ürfana həvəs və təmayül göstərmədik. Ancaq ki, onların pədəranə yögüdlərini dinləmək qabiliyyətindən mərhüm olduğumuzu göstərdik. Bu rəhbərani-ürfanın füsunkarı səhhar və səxir qələmlərindən sözüllən rəşahət (damcılar, zərrələr — A.B.) «Həyat» və «Füyuzat»ı əfkərimizə nuş etdirmək istedadından bütün-bütünə məhrum olduğumuzu isbat etdik. Hikmətli qələmlərdən uçan o parlaq nəğmələr pək sönük olan əfkar və idrakımıza intibahbəxş — «Irşad» olmadı. Olamadı.

Göründüyü kimi, M.Hadini narahat edib qəlbən ağrıdan soydaşlarının qəflətdə qalaraq nəinki əcdadlarının, hətta ziyalı vətənpərvərlərin belə səslerini eşidə bilməməsi, mənəvi qəflətidir. O, irşad sözünü həm qəzətin adı kimi, həm də lügəvi—yolgöstərən mənasında alaraq, təəssüf və vətəndaş yanğısı ilə bildirirdi ki, ulularımızın və ziyalılarımızın parlaq fikirləri belə fikrimizi və beynimizi oyada, bizə yol göstərə bilmədi. Odur ki, M.Hadi soydaşlarını, gec də olsa, heç olmasa, bundan sonra ayıqlığa, fəallığa, mətanət və mübarizliyə, vətənin laləzara çevrilmesi yolunda çarışmalara çağıraraq, fikrinə belə davam edirdi:

«Şu ülvü nəğmələr, şu ilahi təرانələr, şu məlakut səsərlə xabnuşını — qəflətdən ayılmayanlar barı əlli bir aydan bəri davam edən beynəlmiləl müharibədən və onun təbii nəticələri bulunan inqilab zərbələri, ixtilal atəşlərile gözlərini açınlar. Açınlar da şu yaşadıqları toprağa, bil-xassə yaşadıqları müddətə beşikləri, yoldükləri zamanda məzarları olacaq bu fəyyaz məhsuldar Qafqasiyayı, bu rəngin və zəngin olan əraziyi-zisərvəti düşməndən xilas edərək, mədəniyyət və ümraranə (tərəqqiyə, səadətə — A.B.) çalışınlar. Bilmeyənlər var isə bilsinlər, öğrənsinlər ki, Qafqasiya pək çox sərvətdar bir vətəni-müqəddəsdir. Fəqət, heyhat ki, kiseyi-idrakımız boş, əfkərimiz yoxsuldur. Pək çox sərvəti-təbiyyəyə və məadən (mayadan —

A.B.) bakırəyə malik olan Qafqasiyyadan behəqqi istifadə edə bilmək üçün kiseyi-idrakımızı mərifət sərvətilə, fənn sərmayəsilə doldurmaliyiz».

M.Hadi bu məhsuldar, zəngin və səfali, səxavətli diyara, vətənimiz Qafqaza əsl sahibi-ixtiyar hüququnu qazanmaq üçün idrak, fikir, düşüncə kisəmizi—beynimizi mərifət sərvəti, elm, fənn sərmayəsi ilə doldurmağa, daha doğrusu, elmi biliklərə yiyələnib, dünyanın, həyatın gedisatından baş çıxarmağa, xeyir və şərini anlayaraq fəal, ayıq, mübariz, mətin, dönməz olmağa çağırır. Odur ki, fikrini belə yekunlaşdırır:

«Nəsihət kövsərləri bizi ayıltmadı isə də, bari içində qovrulduğumuz müsibət atəşləri, inqilab zərbələri bizi bildar və hüşyar etsin...»

Məhz bu düşüncə və narahatlıqların nəticəsidir ki, 1918-ci il sentyabrın 15-də Bakı düşmənlərimizdən azad edilib, qanuni və hüquqi paytaxtimiz olanda Hadi türk xalqlarının öz milli şərəf və ləyaqətini əzm və mətanətlə qoruyub; düşmənə qalib gəlməsi münasibətilə yazdığı «Zəfəri-nəhayəyə doğru»<sup>1</sup> şerində həmin qələbəni vəcdlə, poetik pafosla belə tərənnüm edirdi:

*Mərd olan əsgərliyi təqdir edər əzyan ilə,  
Əsgər olmaq fərzdir hər möminə Quran ilə.  
Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün,  
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.  
Ən işiq bir ömr istərsək günəş altında biz,  
Durmali iddiaya qaşı qeyrəti-rəxşan ilə.  
Daima türk oğlu hifz etmişdir öz namusunu,  
Əldəki süyfü-şücaət, dildəki iman ilə.*

Demək, əsl kişi əsgər olmayı özünə şərəf bilməlidir. Çünkü vətən və milləti qoruyan, onun şərəfini uca saxlayan qüvvə əsgərdir, ordudur. Təsadüfi deyil ki, bu kainatda günəş altında işıqlı, xoşbəxt bir ömür sürmək istəyən hər bir fərd və xalq onun varlığına, hüququna

<sup>1</sup> «Azərbaycan» qəz., 6 oktyabr 1918

təcavüz edən hər hansı bir qüvvəyə, cəbrə qarşı rəşadət və mətanətlə, əzmkarlıqla durmağı bacarmasa, daim tapdaq altında qalmağa məhkumdur. Hadi fəxr və sevinclə bildirir ki, türk oğlu öz namusunu əldəki siyirlmiş qılınc, dildəki iman, ədalətlə daim hifz edib, qoruyubdur. Odur ki, onlar, dünya atəşə dönsə də, qorxmurlar. Cünki döyüsdə bərkiyiblər:

*Qorxmarız düşməndən əsla, dönsə dünya atəşə,  
Hər zamanda etmişiz qovğa qövi-şahan ilə.  
Ta əzəldəndir cahanda şanlıdır tariximiz,  
Zışərəf bir millətiz tarixdə bürhan ilə.  
Qorxmarız meydani-qovğadən, əmin ol, ey ədu!  
Torpağın üstü cəhənnəm olsa da vulkan ilə.  
Daima əlayi-şam etməkliyə amadəyiz,  
İştə milyonlarla hazır can ilə, qurban ilə.*

Türk oğlu bütün döyüslərdən şücaətlə çıxdığından düşmənə meydan oxuyur. Onun hər kəlməsində öz gücünə, qüdrətinə inamdan doğan daxili və tükənməz qırur, cəsarət, əzəmet hakimdir:

*Atəşi-iddeyayı söndürməkligə həp hazırlıq,  
Atəşin bir qeyrət ilə, atəşin bir şan ilə!...  
İştə bax! Türkün hilalı bir nuri-bəxçi-şərqdir,  
Şərqi tənvir eyləriz əlbət məhtəban ilə,  
Millətim uğrunda çıxsa belə qəbrim qarşımı,  
Qəbrimə qarşı qoşardım çöhreyi-xəndan ilə.*

M.Hadini vəcdə gətirən bir də türkün, Azərbaycanın yüksələn hilalının bütün Şərqi aləminə bir nur bəxş edəcəyi inamıdır. Odur ki, o, millətin və vətənin səadəti yolunda qarşısına qəbri çıxsa belə, yenə əzmlə, sevinclə, gülər üzlə yoluna davam edəcəyini bəyan edir.

Şair inanırdı ki, vətən və xalqın azadlığı, səadəti və işiqlı istiqbalı yolunda gedən qurbanların adı əbədi, diri olmaqla, ruhları «behişt-i-əlada»dır. Həmin fikri o, 1918-ci ildə Bakıda törədilən mart qırğınlarının və azadlığımız uğrunda mübarizə qurbanlarımızın xatirəsinə həsr etdiyi

31 mart 1919-cu il tarixli «Şühədayi-hürriyyətimizin ərvahına ithaf»<sup>1</sup> şerində belə əsaslandırdırdı:

*...Müəbbədən diridir naminiz bu dünyada,  
Sizin də ruhunuz uçsun behişt-i-əlada.  
Bizi xilas edərək pəncəyi-əsarətdən  
Nicatbəxş olaraq dəst-i-əhli vəhşətdən.  
Çəkildiniz ədəbi xüldzari-rəhmənə,  
Behişt-i-rəhmətə, yəni diyarı-rəxşanə.  
O xuninizlə açıldı bəhəri-hürriyyət,  
Sizin də yurdunuz olsun behişt-i-ülviyyət.*

Bütün bu şərəf və ləyaqətə şəhidlər ona görə layiqdirlər ki, millətimiz məhz onların şücaətləri sayəsində «şərəflə istiqlal, həyatı-püriqbal bulub...»

Əhməd Cavadın «Azərbaycandakı Osmanlı şəhidlərinə» müraciətə yazdığı «Qalx»<sup>2</sup> şerində də Azərbaycan türklərinin azadlığı və istiqlaliyyəti uğrunda canından keçən qan qardaşlarının ruhları qarşısında sonsuz min-nətdarlıq duyğusu ifadə edilir. Bu duyğu şəhid məzarlarını dəstə-dəstə ziyarətə gələn azərbaycanlıların qədrşunaslığında da, «hər üçü, dördü baş-başa verib» qərib ruhların «dərdini dinleyən» qızlarımızın ninni söyləmələrində də, «çariqli, sadəcil köylü»nün yalnız məzara bir hörgü hörməsində (örük ördü) də, ... öz ifadəsini tapıb. Azərbaycan torpağı «qüdrətin şəhid qanından bitirdiyi sayagəlməz lalələrlə» bir daha müqəddəsleşməklə yanaşı, bəslənən amallar, görülən röyalar həqiqətə çevrilməkdədir:

*Sənin qanındanmı düzlərdə böylə  
Qüdrət bitirmişdir sayılmaz lalə.  
Dost elindən qondu bir yanıq nalə  
Yoxsa o nalənin ruhumu söylər?!*

<sup>1</sup> «Azərbaycan» qəz., 31 mart 1919.

<sup>2</sup> «İstiqlal» 1918.28.05 — 1919. Cümhuriyyətmizin birillik dövr istiqlalı münasibətilə təlif edilmiş məcmuə. Bakı, 1919, s.27.

*Keçərkən göylərdən bir qatar durna,  
Ağlar buraxdığı gözləri sorma!  
Bax, doğru çıxmaqda gördüyün röya,  
Bəslədiyin amal bu gün gülümşər!...*

Lakin qanımıza susayan bədxahlar azəri türklərinin bu cavan istiqnal quşunun qol-qanadını qırıb, məhv etmək üçün dünyani heyrətdə qoyan vəhşiliklərə əl atır, milli müqəddəratımızı və vətənimizi daim təhdid edirlər.

M.Hadi bütün aydınlığı ilə dərk edirdi ki, istiqnalın əldə edilməsi hələ işin hamısı deyil. Bu istiqnalı qeyrət və mətanətlə qorumaq gərəkdir. Odur ki, üzünü vətən oğullarımıza tutaraq «Əsgərlərimizə, könüllülərimizə»<sup>1</sup> şerində yazdı:

*Millətin namusu sizdən çox şücaət gözləyir,  
Dövləti-növzadi-milli qalibiyət gözləyir,  
Bəkləyir sizdən zəfər atımız, istiqnalımız,  
Şanlı qeyrət, şanlı himmət, şanlı cürət gözləyir.  
Bir baxın nisvani-ifətpərvəri millimizə,  
Dideyi-ümmid ilə sizdən həmiyyət gözləyir.  
Payimalı-düşmən olsunmu çəmənzəri-vətənə!  
Yurdumuz sizdən bu gün çox ali himmət gözləyir.*

M.Hadi vətən oğullarını «Dilbəri-hüriyyəti əgyar əlindən hifz edib» xalqın heysiyyətini, namus və şərəfini uca tutmağa, baharın xəzanla əvəz olunmasının qarşısını almağa səsləyir. Çünkü millətimiz—azəri türkləri şərəfli bir həyat arzusu ilə illərdən bəri alışib yanır. Odur ki, onun layiq olduğu bu arzusuna yetişməsi uğrunda ölümə belə hazır olan hər bir fərd əslində böyük şərəf və ölməzlik qazanmış olur:

*Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran!  
Millətim sizdən böyük şanü-şərafət gözləyir.*

<sup>1</sup> «Azərbaycan» qəz., 22 nisan (aprel) 1919.

*Sanlı ölmək ölməməkdir, anlayın bu hikməti,  
Pürşəraf kim can verərsə, ani himmət gözləyir.  
Millətim istər yürəkdən çox şərəfli bir həyat,  
Anlasın, etsin bunu idrəki-əhali-kainat!*

Azəri türklərinin bu haqqının dərindən dərki, təbii ki, nəticə olaraq həmin amal uğrunda mübarizəmizi bir zərurət kimi qarşıya qoyur. Həmin zərurətin düşüncədən əməli işə keçirilməsi yolunda qarşıya çıxan çətinlikləri dəf etməyən vətən millətinin şərəfi, ləyaqəti naminə vacibliyi qənaəti ilə M.Hadi yenə «Əsgərlərimizə – könüllülərimizə»<sup>1</sup> şerinin ikinci hissəsində yazırdı:

*Qorxutmamalı bizləri yollardakı əngəl,  
Məfkurəyə doğru yürü, qoş, durma, çapıq gəl!  
Millət tikcək namına yölsən dəxi heykəl,  
Qoyma toxuna yurduna naməhrəm olan əl...*

Burada M.Hadi tarixi şan-şöhrətə, qəhrəmanlıq ənənələrinə malik olan bir millətin öz ləyaqətini qorumaq əzminin tarixin hər bir, o cümlədən həllədici anlarında belə tükənməzliyi fikrini təlqin edir. Çünkü öz mənliyini qorumağa qeyrət və cəsarəti çatmayan hər bir kəs, hər bir millət daim başqaları tərəfindən təhqir və tapdağa məhkumdur:

*Şansız yaşamaq istəməyiz, şan diləriz, şan,  
Əshabi həmiyyət diləriz ömrü-pərişan.  
Himmətlilərindir bilək amali-dürəxşan,  
Qeyrətsiz olan millət olur sahibi-xəsran.  
Əhrari-kəmal etmək üçün qoşmali hər an,  
İstərsək əgər olmayıalim bəndeyi-fərman.  
Amalımıza doğru şitaban olalım, gəl!  
Millətlə vətən rahinə qurban olalım, gəl!*

<sup>1</sup> «Azərbaycan» qəz., 23 aprel 1919

İnsan övladında vətən torpağına hədsiz bağlılıq duyğusu yaranışdan hakim kəsilib. Bu hiss həyatın sonrakı mərhələlərində daha da möhkəmlənir və İNSAN vətən torpağı uğrunda fədakarlıq edir. Bu, həyatın qanunudur. Belə ki, vətən torpağını qoruyan insan əslində öz varlığını qoruyur. Çünkü həmin varlıq elə vətən torpağıdır. Axı, insan varlığının bütün mayası vətən torpağı, ana yurdun şəhdi şirəsidir. O, həmin torpaqdan çıxan nemətlərlə, deməli torpağın özü ilə qidalanıb ərsəyə çatıb. Axırda da həmin torpaq (yəni insan) başqa şəkildə özünə qayıdır. Yəni, vətən torpağından yaranıb onu qoruyan, abadlaşdırın varlıq, insan axırda həmin topağa qayıdır vətənləşir. Bizcə, insanın torpağı, vətənə bağlılıq hissi dönyanın bu əzəli və əbədi qanunundan mayalanır<sup>1</sup>. Vətən torpağını, millətin şərəf və ləyaqətinin, milli dövlətin varlığının yağılardan qorunmasının vacibliyini söyləyib yurdaşlarını həmin şərəfli vəzifəni yerinə yetirməyə çağırınan şair (M.Hadi) onların bu amal uğrundakı mübarizədə əzm və mətanətlərini artırmaq üçün belə bir fikri təlqin edir ki:

*İlk məhdin ilə son yerin ağuşi-vətəndir,  
Xəki vətənin, bilməlisən, mayeyi-təndir.  
Gülzari-vətən cənnət hər qonçədəhəndir,  
Ziruh çıçəklər yaradan işbu çəməndir,  
Hifz etməyə bu gülşəni qurban bədəndir,  
Ruxsareyi-güləngi-əməl rövşəni-şəndir;  
Amalimiza doğru şitaban olalim, gəl!  
Millətlə vətən rahinə qurban olalim, gəl!*

M.Hadi bu alovlu çağırışları onuna əsaslandırır ki, vətəni azad olmayan millət öz varlığını qoruyub yaşada bilməz. Ona görə də hübbülvətən olduğumuzu əməlimiz-lə sübut etməli, haqqımızı almalıyıq.

<sup>1</sup> Alxan Bayramoğlu. Yürü imdadına gel. Əsgər olmaq bir şərəfdir... Bakı, «Şur» Cik-cik. 1993, s.5

Şair başa düşündü ki, bütün bu vəzifələri həyata keçirmək üçün millətin başında ləyaqətlə durub onu təmsil etməyə qadir olan bir dövlətin olması da zəruridir. Bunsuz bütün cəhdələr uğursuzluğa düçar olmağa məhkumdur. Odur ki, iki hissədən ibarət «Məfkureyi-aliyəmiz. Azərbaycan dövləti-növzadına»<sup>1</sup> adlı şerlərində gənc Azərbaycan dövlətini xalq və vətənin şərəf və ləyaqətini lazıminca təmsil etməyə çağırırdı:

*Qaldır səmayi—şövkətə nəcmü—hilalınızı,  
Göstər bu ərzin əhlinə qayeyü—cəlalını!  
İsbat qıl həyatını əğvami—aləmə,  
Bəxş eylə bir həyatı—nuycin şərqi—əzimə!  
Əzmü—nəbatın ilə görün, düşmən ağlasın,  
Millət yüzündə xəndeyi—ümid parlasın!...*

Şair arzu edirdi ki, Azərbaycanın gənc demokratik dövləti aparacağı ağıllı, düşünülmüş və incə siyaseti ilə dünya xalqlarının rəğbət və etimadını qazanıb, təmsil etdiyi millətin şərəfini daha da ucaltsın. Bu istəklə də yazırdı:

*Simayı—iqtidarını görsün bütün cahan,  
Ey türk dövləti, vaya bəxti—növcavan!  
Olsun da qibtbəxşı—miləl hər siyasetin,  
Şayan afərin olsun fərasətin!  
Ədayi—namuradə sübut et ləyaqətin,  
Bilsin nədir ləyaqəti bu canlı millətin!*

M.Hadi başa düşündü ki, dövlətin, millətin istiqlalının əsaslı və davamlı olması onun nümayəndələrinin zəkasına, elminə, əqli səviyyəsinə bağlıdır. Ona görə öz vətəndaşlarının əqli və zehni qabiliyyətinin inkişafı qayğısına qalmağın hər bir, o cümlədən Azərbaycan dövlətinin qarşısında həlli vacib məssələ kimi durduğunu bəyan etməklə, bu yolla vətən və xalqın parlaq istiqbalının

<sup>1</sup> «Azərbaycan» qəz., 3 aprel 1919

təmininə nail olacağınə dərin inamla fikrini belə davam etdirirdi:

...Ey dövləti nüyin, yaşa nəzmü-nizam ilə,  
Parlaq əməllərinlə məzhəri-məram eylə,  
Qoş nura, qoş ziyaya, qoş ürfanə, hiknətə,  
Bir şahireyi-bariqədar aç bu millətə.  
...Türk aləmində parlasın ənvari-intibah,  
Gülsün həyatımızda da izhari-intibah.  
Olsun bu yurdumuz çəmənarayı-mərifət,  
Əhli-vətəndə bulmali iqbalü-məsədət...

Həmin fikri M.Hadi «Məfkureyi-aliyəmiz. Azərbaycan dövləti-növzadına»<sup>1</sup> adlandırdığı şerinin ikinci hissəsində belə davam etdirirdi:

Dönsün behiştzarə bu qiymətli lanəmiz,  
Şəhbazpərvər olmalıdır aşyanımız,  
Yüksəlmək istəriz o səmayi-məaliyə,  
Son arzumuz iştə kəmalati-aliyə.  
Məfkurəmiz yolunda nə lazımsa etməli,  
Məqsuda doğru əzmü-xürüşənla getməli.  
...Guş eyləsin bu fikrimi əqvəmi-kainat;  
Amali-zəvalcəmalımız iştə gözəl həyat!  
Vicdanı-millətə yazılıbdır bu ayəmiz;  
Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz!...

Bununla bərabər, şair başa düşürdü ki, dövlətin, millətin tərəqqisi naminə apardığı siyaset onun təbəələri tərəfindən bütün aydınlığı ilə dərk edildikdə istənilən səmərəni verə bilər. Odur ki, xalqı elmə, biliyə yiye-lənməyə çağıraraq bildirirdi ki, hazırda elmsız tərəqqi və inkişaf, bütün bunlarsız da istiqlal və səadət yoxdur. Elmə yiye-lənə bilməyənlər inkişaf etmiş digər xalqların əlində əsirə çevrilənməyə məhkumdur. Həmin fikri M.Hadi «Vaxtin səsi və həyatın sözü»<sup>2</sup> şerində belə ifadə edirdi:

<sup>1</sup> «Azərbaycan» qəz., 4 aprel 1919

<sup>2</sup> «Bəsirət» qəz., 11 yanvar 1919

*Elmin, hünərin, mərifətin varsa, buyur gəl.  
Yoxsa, bu həyat aləminə olma bir əngəl!  
Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan,  
Bədbəxt yaşar torpağın üstündəki nadan.  
Sahib olacaq yerlərə qüvvətli, əmin ol.  
Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol!  
Laf ilə tərəqqi olamaz, sözlə də sərvət,  
Bilgiylə olur, bilməlidir, sərvəti-qüvvət.*

M.Hadinin doğru qənaətinə görə, elm və texnikanın nailiyyətlərinə yiyələnib onu həyata tətbiq etməyi bacaran millətlər dünyaya meydan oxuyurlar. Çünkü onlar hərb texnikasına da layiqincə yiyələniblər:

*İştə yaşamaq haqqına haizdir o kütlə —  
Bir hərbi-münəvvərlə çıxıb cəbheyi-cəhlə.  
Bundan belə dünya böyük ürfanlı ər istər,  
Sən də yaşamaq istər isən bilgini göstər!*

Buradan bir daha görünür ki, millətin, dövlətin və vətənin işıqlı gələcəyi, xoşbəxt sabahı, bu sabaha çıxməq üçün qarşıda duran vəzifələrin dərki və onun həyata keçirilməsinin vacibliyi Məhəmməd Hadini düşündürən problemlər olmuşdur. Şair artıq təkcə keçmiş yad, romantik gələcəyi vəsf etməklə qalmayıb, reallıqdan çıxış edərək, on illərlə bəslənən arzuya, uğrunda mübarizə aparılıb qanlar tökülen amala çatmağın və qazanılmışların-müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsinin yollarını da göstərməyə çalışırdı.

Əhməd Cavadın «Milli Şuramıza» həsr etdiyi «Qardaş!»<sup>1</sup> şerində isə Milli Şura küskünlükdən uzaq olmağa, millətin indiyədək çəkdiyi acıların onun dəordinin dərmanına çevriləməsi üçün fəallığa çağırılır ki, «qoy, düşmən görsün ki, irqimin sonu deyil». Şair dövlət orqanlarının, konkret olaraq Milli Şuranın boynuna düşən tarixi məsuliyyəti ona xatırladaraq yazdıրı:

<sup>1</sup> «Azərbaycan» qəz., 16 təşrini-sani (noyabr) 1918

*Təmiz alnindaki tozu, torpağı  
Haqq üçün açdığını əllərinlə sil!  
Vətən bir fidandır: yaşıł yarpağı  
Soldurmaq sənin əlindədir. Bil.*

Hüseyin Vədatın «Dilək»<sup>1</sup> şerində də bu fikir aparıcıdır. Müəllif öz xalqını və dövlətini tutduğu müqəddəs yoldan dönməməyə, başını daim dik tutmağa çağırırdı. Əliyusifin «Hörmətli Nəsib bəyə» həsr etdiyi «Azərbaycanlıya»<sup>2</sup> şerində isə Milli Şuranın çağırılması münasibətlə oxuyuruq:

*Ey vətəndaş, bu gün sənin taleyinə  
Vicdanları aydınlaşdan yıldız doğur.  
Ey qafqazlı, sənin uca aflatindən  
Bir ədəbi sönməyəcək yıldız doğur.*

Müəllif həmin ulduzun müstəqil yaşamaq üçün atılan addımdan ibarət olduğunu göstərərək, konkret sərhədlərə, bayrağa və dövlətçiliyin digər mühüm attributlarına malik olan vətənin mövcudluğundan irəli gələn daxili bir qürur ifadə edir. O, azərbaycanlımı əmin edir ki:

*İstiqlalın şərqə işıq saçacaqdır,  
Sənin dəxi Milli Şuran olacaqdır.*

Əliyusif «Bayraq»<sup>3</sup> adlı başqa bir şerində isə üzünü vətənin səmasında ucalan dövlət bayrağına tutub, onu daha uca zirvələrdə seyrə dalaraq parlamağa çağırır. Şairin qənaətinə görə, bu «şanlı, füruzən bayraq» öz sayəsini kölgəsində yenidən dövləti yaranan əski tarixə malik ölkənin üstündən çəkməyib, ona «mavi, al, səbz (burada, yaşıł — A.B.) ziyalar saçmalı» olduğu kimi,

<sup>1</sup> «Azərbaycan» qəz., 17 təşrini-sani 1918

<sup>2</sup> Yenə orada, 16 təşrini-sani 1918

<sup>3</sup> Yenə orada, 12 kanuni-əvvəl (dekabr) 1918.

vətənin dağ-dərəsi, çay-dənizi də ona tapınıb, səcdə etməlidir. Həmin fikri o, belə ifadə edirdi:

*Yaşa, ey şanlı, füruzən bayraq,  
Doğdu sayəndə bu gün bir ölkə.  
Mavi, al, səbz ziyalar saçaraq  
Hər zaman üstümüzə sal kölgə.*

*Səcdə et, ey geniş, azadə dəniz,  
Əyilin, ey başı almaz dağlar.  
Əyilin, səcdə edin siz həpiniz.  
Dərələr, çaylar, əkinlər, bağlar  
Ucalır göylərədək bayraqımız.*

Bu ruh yüksəkliyi azadlıq və istiqlaliyyət idealının ürəklərə hakim kəsilməsindən irəli gəlir. Məhz bunun nəticəsidir ki, «İdeal»<sup>1</sup> şerinin xəstə düşmüş qəhrəmanı son nəfəsdə də öz canının hayına qalmayıb, amal və ideal ulduzunun şöləsinin artması və ona doğru yaxınlaşması, gəlməsi həsrəti ilə çırpınır. Odur ki, anasının öyünd və yalvarışlarını cavabsız buraxaraq, üzünü ona tutub deyir:

—*Annə! Bax, bax, təcəssüm etdi yenə,  
Yena görsəndi qanlı gözlərimə.  
Ah, insafsız, uzaqlaşma  
Bir qulaq ver sözlərimə  
—Kimdir, oğlum, o —  
—«Qayeyi-amal» —  
—Adı yoxdurmu? Söylə bir.  
—«İdeal!»*

İnsanları həyata bağlayıb ona qüdrət verən də elə aydın ictimai qayədən doğan idealdır. Əliyusifin poeziya qəhrəmanın ictimai amal və idealı isə vətənin xoşbəxt gələcəyi, parlaq istiqbalıdır.

---

<sup>1</sup> «Azərbaycan» qəz., 11 kanuni-əvvəl 1918.

Ümumiyyətlə, dövrün ictimai-bədii fikrində gələcəyə nikbin inam, fəallıq və əzmkarlıq ruhunun təbliği aparıcıdır. Xalq arasında müşahidə olunan hər hansı bədbinlik, ümidsizlik ifadə edən hal dərhal aradan qaldırılmağa çalışılır. Məsələn, Hadi həmin günlərdə çap etdirdiyi «Həyati-hazırəmizin ilhamları»<sup>1</sup> şerində «bütün dünyanın başdan-başa sanki kölgəyə bürünməsi, üzlərdə ümidsizlik və matəm görkəminin nümayan olmasını» göstərərək, qeyd edirdi ki:

*Yoxluqdakılar: göz xakan içində,  
Ənzari-kəvəkib: açıq əflakin içində.  
Xurşid işə bir ayeye-nureye-aləm  
Məzлum bəşəriyyət yenə avareye-aləm,  
Avareye-aləm, əvət avareye-mətləq,  
Olmaz bu təbiətlə kəmalata müvəffəq.*

Şairi narahat edən həmvətənlərinin bədbin, ümidsiz görkəmi idi. Çünkü onun fikrincə, bəşər övladı bu əndişəli vurhavurun içində belə bir əhvali ruhiyyədə olsa, heç vaxt «kəmalata müvəffiq ola bilməz». O, vəziyyətdən çıxış yolunu bədbinlikdən uzaq olmaqdə, gələcəyə nikbin gözlə baxmaqdə görürdü. Odur ki, bu şerdən cəmi bir həfətə sonra qələmə aldığı məqaləsinə «Ümid ilə yaşayın!»<sup>2</sup> başlığı qoyaraq fikrinə belə davam edirdi:

«Bu günlərdə siyaset dünyasında bir dəyişiklik vücuda gəldi. Bu yeni növzdə siyaset, ehtimal ki, insanların ümidi yoldurdu. Fəqət ümid yölməməlidir. Məazüllah, ümidimiz yölərsə, yas dirilir, yas dirilərsə, bizi boğar! Binayı-aliyə parlaq bir ümid ilə istiqbala baxmalı, bizi boğmaq istəyən yası biz özümüz boğmaliyız».

<sup>1</sup> «Azərbaycan» qəz., 19 təşrini-sani 1918. Məhəmməd Hadi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, Elm, 1978. s.322

<sup>2</sup> «Azərbaycan» qəz., 25 təşrini-əvvəl 1918

M.Hadi həmvətənlerini Birinci cahan müharibəsinin sona yaxınlaşması ilə əlaqədar dünya siyasetində baş verib, Azərbaycanın da ictimai-siyasi və milli-tarixi müqəddərətinə təsir edən dəyişikliklər qarşısında sarsılıb öz iradi keyfiyyətlərini itirməməyə, bizi boğmaq istəyən yası özümüzün boğmağımıza çağırır. Sonra dünyada gedən proseslərdə ilk baxışda gözlənilməz hadisə və vəziyyətlərin üzə çıxmasını təbii və mümkün hesab edərək, göstərirdi ki, «arzularımızın xilafına olaraq törəyən şu hallar əzmi-xüruşanımızı dayandırmamalıdır. Baləks, daha da bizə mətanəti-qəlbiyyə bəxş etməlidir».

O, Ç.Darvinin təbii seçmə qanununa istinad edərək həyatda yalnız «yaşamağa layiq olanların yaşaya biləcəyini» nəzərə çatdırıb, bizi yaşamağa layiq olduğumuzu öz işimizlə sübut etdirməyə ruhlandırır, eyni zamanda bunun üçün cəmiyyətin inkişaf qanunlarından və dövlətlərin siyaset işlərindən baş açmağa çalışmağımızın da xüsusi əhəmiyyət daşıdığını göstərib, xəbərdarlıq edirdi ki: «Yas ruhun ölümü, ümid isə ruhun həyatıdır. Siyaset-milliyyə nə simada görülürsə—görülsün, ancaq millətimizdəki çohreyi—ümid yasdar olmamalıdır».

Bütün bu izahatlardan sonra M.Hadi üzünü həmvətənlərinə tutub deyirdi ki, uğrunda mübarizə apardığımız amala, işıqlı sabaha çatmaq üçün «ümmidi-iqbəl və istiqbal ilə yaşayalım, qardaşlar!». Şairin qəti qənaətinə görə: «İstiqlal məyusi-həyat olanların deyil, qırılmaz və yölməz bir ümid ilə çalışanlarındır».

M.Hadinin bütün bu şair-vətəndaş narahatlıqları bütövlükdə dövrün ictimai-ədəbi fikrinin mövqeyini ifadə etməsi ilə qiymətlidir. O, bir tərəfdən «Türkün tökülen qanlarının bihudə» getməyib, nəticə verəcəyindən yazar, bir tərəfdən vətəndaşları həyatda ümid və inamla yaşamağa çağırır, bir tərəfdən əsgərlərimizi və dövlətimizi vətəni, qazanılmış istiqlaliyyəti qorumağa çağırır, öz soydaşlarının, türk ırqinin qüvvətli, mətanətli və dəyanətli olub, azad yaşamağa haqqı çatdığını oxucularını

inandırmağa çalışır, digər tərəfdən də bütün bunlara nail olmağın yollarını göstərərək, hər şeydən əvvəl elmi biliklərə, bəşəriyyətin idrak xəzinəsinin açarlarına sahib olmağın vacibliyini xüsusi olaraq nəzərə çatdırırıdı.

Gənc şair Əliyusifin «Bir türk yolcusu deyir ki:»<sup>1</sup> şerindən göründüyü kimi, Azərbaycan ictimai-bədii fikri əslrlərdən bəri uyuyaraq tapdaq altında qalan Şərqiñ dərdinə də türk — Azərbaycan oğlunun çarə bulacağına dərindən inanırdı. Bu inamla da aləmə belə car çəkirdi:

*Dedilər ki, öksüz şərqiñ xəzan görmüş bağında  
Yeni başdan qızıl gyllər, yasəmənlər açacaq  
Bu qaranlıq gecələrin issiz, donqun çağında  
Almaz yıldız toğacaq da ənqə yıldız saracaq.*

Şair sevinclə bildirir ki, artıq «Azərbaycan türkünün əlində əski atəş yeni başdan alovlanıb, coşmuşdur.» Qəhrəmanın köksünü belə bir duyğu və inam qabardır ki, «bu gün şərqə Kəbə olan bu ölkə — Azərbaycan sabah yenə Turan, Oğuz elinin hətta bütövlükdə şərqiñ ziyarətgahına çevriləcək». Odur ki, üzünü sirdaşlarına tutaraq, onlara belə müraciət edir:

*Ey türk oğlu! Səni tanrıñ Şərqə hadi göndərdi,  
Yatmış yurdu qardaş kibu titrət, qaldır, oyandır.  
Yeni, məsud bir həyata dəvət eylə hər fərdi,  
Yürəgində sönmiyəcək bir təbii od yandır...*

Azərbaycan türklərinin bu missiyani öz üzərinə götürməsi üçün hər cür imkan və qabiliyyətinin olması sairin bütün bu qənaətlərini həyatın özündən doğururdu. Təsadüfi deyil ki, Azərbaycan Demokratik Respublikasını və hökumətini beynəlxalq aləm o şərtlə qəbul edirdi ki, Azərbaycan xalqı həm də özünü müstəqil şəkildə idarə

<sup>1</sup> «İstiqlal» 1918.05-1919. Cumhuriyyətimizin birillik dövr istiqlalı münasibətilə təlif edilmiş məcmuə. Bakı, 1919, s.5.

etməyə fiziki, əqli və mənəvi cəhətdən hazır olsun. Qərb dünyası bu xalqın milli müstəqilliyini tanımaq yolunda onun mədəni və əqli səviyyəsinin aşağı olması iddiasını da bir bəhanə kimi irəli sürdü. Odur ki, milli düşmənlərimiz xalqın əqli və mədəni səviyyəsinin faktik göstəricilərindən olan milli universitetin açılmasına hər cür maneçilik törədirdilər. Açıq gözlü tərəqqipərvər xadimlərimiz bunu dərindən dərk etdikləri və xalqa səviyyəli milli kadrlar hazırlamağın onun gələcək həyatının tərəqqisi və möhkəmlənməsi üçün vacibliyini başa düşərək bu yolda da qarşıya çıxan maneələri əzmlə dəf edirdilər. Məsələn, görkəmli poliqlot alim, alovlu publisist və ictimai xadim Məhəmmədağa Şahtaxtlı «Azərbaycanda darülfünun»<sup>1</sup> məqaləsində bu münasibətlə yazdı: «Nəyçün biz hürr-əfkar olduğumuzu təcəlla etdirmiyəlim? Bəli, biz ictimaiyyətdə hürriyəti-əfkar sahibləriyiz. Və madam ki, böyləyiz Avropa masstabında mütləq qeyri-məhdud olan hürriyəti-əfkar üzərinə müəssis bir darülfünun açmalıyız ki, bu darülfünunumuz hürriyəti-əfkar olduğumuzun dəlili-felimi olub bizim istiqlaliyyasımıza toxunmaq üçün avropalıların əlindən siz hürriyəti-əfkarçı deyilsiniz, sizə istiqlal verəməyiz bəhanəsini alsın».

Beləliklə, bədxahlarımızın törətdikləri süni maneələrə baxmayaraq, 1919-cu ildə Azərbaycan xalqının ilk milli universiteti açıldı. Bu tarixi mədəni hadisədən xeyli əvvəl isə Qori Müəllimlər seminariyasının Azərbaycan söbəsi görkəmli alimimiz Firdun bəy Köçərlinin rəhbərliyi altında Qazağa köçürülrək, müstəqil Qazax Müəllimlər seminariyası kimi fəaliyyətə başlamışdı. 1918-ci il noyabrın 8–9-da bu seminariyaya ilk qəbul imtahanları keçirilmişdi.<sup>2</sup>

Qabaqcıl görüşlü ziyalalarımız başa düşürdülər ki, bütün bunlarla iş bitmir. Odur ki, onlar digər maddi-

<sup>1</sup> «Azərbaycan» qəz., 28 təmmuz (iyul) 1919

<sup>2</sup> Yenə orada, 2 noyabr 1918

mədəniyyət ocaqlarının təsisini zərurətini bir vəzifə kimi irəli sürürdülər. Bu cəhətdən görkəmli yazıçı və ictimai-xadim Yusif Vəzir Çəmənzəminlinin «Milli-mədəni işlərimiz»<sup>1</sup> ümumi başlıqlı silsilə məqalələri diqqətəlayiqdir.

Müəllif bu məqalələrində milli kitabxana, nəşriyyat şirkəti, mətbuat və s. yaratmağın vacibliyi məsləsini irəli sürməklə yanaşı, görkəmli ədiblərimizin, o cümlədən F.Köçərlinin qiymətli əsərlərinin nəşr edilib xalqa çatdırılmasını bir vəzifə kimi qarşıya qoyurdu. Görkəmli sənətkarların, o cümlədən Sabirin «Hophopnamə»sinin nəşri məsələsini «Yaşıl qələm» ədəbi dərnəyi qərara alaraq, bu işin icrası üçün qəzet vasitəsi ilə şairin vərəsələrindən icazə istəyir.<sup>2</sup> Az sonra Sabirin vərəsələrinin qəyyumu əşrəf Səfərovun imzası ilə yazılan «İzhar-i-təşəkkür»<sup>3</sup> məktubunda vərəsələrin bu işə razılıqları və təşəkkürü bildirilirdi. «Yaşıl qələm» ədəbi dərnəyində şair və yazıçıların həyat və yaradıcılıqları haqda məruzələr dinlənilir, yəni qələm məhsulları ilə bərabər yaradıcı ziyalıların sırasını vaxtsız tərk etmiş Abbas Səhhət və başqalarının qeyri-mətbu əsərləri də oxunur, müzakirə edilirdi.<sup>4</sup>

Bundan başqa, milli hökumət yüksək ixtisasi milli kadr yetişdirməyin qayğısına da qalaraq ziyalı cavanların çoxunu, təhsilini daha da təkmilləşdirmək üçün, xaricə oxumağa göndərdi. Bütün bu tədbirlərin əks-sədası öz bədii əksini poeziyada da tapırkı. Məsələn, Əliyusifin Ceyhunbəy Hacıbəyliyə ithaf etdiyi Ə.Y. imzalı «Getmə»<sup>5</sup> şerində qardaş və yaxın dost ayrılığından doğan

<sup>1</sup> «Azərbaycan» qəz., 25, 28, 29 təmmuz, 3,5 avqust 1919; Y.V.Çəmənzəminli. Müstəqilliyimizi istəyirikse... (toplama, ərəb qrafikasından transliterasiya, tərtib, ön söz və qeydlər, Alxan Bayramoğlunundur). Bakı, Gənclik, 1994, s.63-70.

<sup>2</sup> «Azərbaycan» qəz., 30 sentyabr 1919

<sup>3</sup> Yenə orada, 14 oktyabr 1919

<sup>4</sup> Yenə orada, 18 sentyabr 1919

<sup>5</sup> «Azərbaycan» qəz., 9 təmmuz (iyul) 1919

məyusluqla bərabər, müəllif dalgalardan xahiş edir ki, onun qəhrəmanını incitməsin. Yenə Əliyusifin «Əlvida»<sup>1</sup> şerində isə xarici ölkəyə oxumağa yola düşən gəncin dilindən oxuyuruq:

*Ey müqəddəs, şanlı, sevimli ölkəm,  
Haqqını halal et, biz gedər olduq.  
Kim bilir qəzayi dönmədik bəlkə,  
Haqqını halal et, dönmədik bəlkə.*

Bu misralarda öz yurduna ürəkdən bağlı olub ondan, müvəqqəti də olsa, çətinliklə ayrılan vətəndaşın ürək çırıntıları duyulur. Yola düşdüyü səfərin məchulluğu bu vətənpərvəri narahat etse də, o, vətən qarşısında boynuna düşən vəzifəni yerinə yetirməli olduğunu dərindən dərk edir. Vətəninə, elinə bağlılığın, onun qarşısında müqəddəs borcunu başa düşdüyü üçündür ki, qəhrəman məchul sonluqlu səfərqabağı öz yurdundan halalıq isteyir.

Xalqın milli-mədəni, tarixi potensial imkanları, dövlət quruculuğunda görülən işlər və digər göstəricilər Azərbaycanın müstəqilliyinin beynəlxalq dövlətlər tərəfindən tanınmasına kifayət qədər əsas verirdi. Bütün bunları Məhəmməd ağa Şah taxtı özünün «Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi»<sup>2</sup> məqaləsində elmi-məntiqi dəlillərlə əsaslandırırdı. Maraqlıdır ki, məqalənin çapından bir neçə gün sonra həyat Məhəmməd ağanın mülahizə və qənaətlərinin doğruluğunu təsdiq etdi — Paris Sülh Konfransında 1920-ci il yanvarın 13-də Azərbaycanın dövlət müstəqilliyinin tanınması haqqında qərar qəbul olundu. Bu münasibətlə ölkədə dərhal sonra elə

<sup>1</sup> «İstiqlal» qəz., 30 kanun-əs-sani (yanvar) 1920. *Qeyd:* Şer belə bir qeydlə çap olunub: «Cavan türkçü şairimiz tələbələrimizin və kəndisinin əcnəbi məmləkətlərə getməsi münasibətlə yazmış olduğu bir şerdir».

<sup>2</sup> «Azərbaycan» qəz., ? yanvar 1920.

həmin axşam bayram atoşfəşanlığı keçirildi. Mətbuatda sevinc, fərəh dolu yazılar — Davudun «Millətimə» şeri, M.Ə.Rəsulzadənin «Gözlərimiz aydın», Ə.Həmdinin «Azərbaycanın böyük günü» və s. məqalələri dərc edildi. Onu da deyək ki, «Azərbaycan» qəzetiinin dövlət müstəqilliyimizin təsdiqi xəbəri və onunla bağlı qələmə alınan yazıların çap edildiyi 14 yanvar 1920-ci il tarixli nömrəsi də «Müstəqil Azərbaycan» adı ilə çıxmışdır. (şəklə bax).



Milli qurtuluşdan doğan sevinc gözqamaşdırıcı təsirini ona görə tez «itirdi» ki, xalq bu azadlıq və istiqlaliyyətin əldə saxlanması üçün əməli tədbirlər görməyin, vətəni qorumağın vacibliyini anlayır və özünü səfərbər edirdi. Odur ki, həmin günlərdə Vətən ünvanlı əsərlər tez-tez görünməyə başlayır. Məsələn, R.Əfəndizadənin «Vətən»<sup>1</sup> ərində belə bir ideya təqlin olunur ki, Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Çünkü orada ata-babalarımız yatır. Əks halda gələcək nəslin nifrətinə hədəf olarıq. Bədri imzalı «Düşmənə»<sup>2</sup> ərində düşmənə meydan oxunur ki, Zöhhak da olsan, öhdəndən gəlib vətəni sənə vermərik. Çünkü onun hər qarışını qanımızla laləzara çevirmişik. Əli Məstanın «Bir əsgərin dilindən» yazdığı «Vətən»<sup>3</sup> ərində isə oxuyuruq:

*Bən gedərəm, vətən, sən qal salamat,  
Türk əsgəri iştəməz heç məlamat.  
Yavuzluqdan var türklərdə əlamət,  
Bən gedərkən, gülə-gülə gedirəm,  
Ey cədvab əsrarının məkani.*

Burada qəhrəman artıq əməli şəkildə işə qurşanıb, vətənə salamatlıq arzulayaraq onun uğrunda əzmlə döyüşə yollanır. Maraqlıdır ki, analar da öz övladlarının vətən yolunda şəhid olmasına, çətinliklə də olsa, dözəyə hazırlıdır. Təki vətən salamat qalsın. Bu cəhətdən «Bir azərbaycanlı qadının uşağına lay-lay deməsi»<sup>4</sup> adı ilə imzasız çap olunan şer diqqətəlayiqdir; Ana oğluna bu cür laylay deyir:

*Lay-lay balam, lay-lay,  
Əsgər balam, lay-lay.  
Bu vətançün ciyninə  
Tüfəngini alarsan,  
Vətən ilə, milləti,  
Oğlum, razi salarsan.*

<sup>1</sup> «Azərbaycan» qəz., 8 təmmuz 1919

<sup>2</sup> Yenə orada, 18 təmmuz 1919

<sup>3</sup> «Azərbaycan» qəz., 27 təmmuz 1919

<sup>4</sup> «İstiqlal» qəz., 7 iyun 1919

*Lay-lay balam, lay-lay,*

*Əsgər balam, lay-lay.*

*...Sərhəddə bir nəfər də*

*Olsa, qoyma düşməni.*

*Vətən yolunda ölsən,*

*Bil, şad edərsən məni.*

*Lay-lay balam, lay-lay,*

*Əsgər balam lay-lay.*

Bütün bu vətənpərvərlik ideyası ilə bərabər, müəllif Ana qəlbinin övlad narahatlığını da yaddan çıxarmır. Oğlunu döyüşə yola salan Ana onun Vətən yolunda qurban getməsinə belə hazır olduğunu bildirib, bundan rahatlıq tapacağını söyləsə də, onun sağ-salamat qayıtması üçün Allaha belə dua edir:

*İlahi, vətənimi*

*Qıl salamat bələdan,*

*Vətən, millət yolunda*

*Keçərəm bu bələdan.*

*Lay-lay balam, lay-lay,*

*Əsgər balam, lay-lay.*

Şerdən göründüyü kimi yurdun yağışlardan qorunması naminə vətən övladının hazırlanmasının ele bələkdəncə başlanması fikri dövrün poeziyasında formalılmışdı. Yurdun və milletin namusunun qorunmasının ordudan, «əsgəriyyətdən», həm də onun fiziki, ideoloji hazırlıq səviyyəsindən asılı olması fikri M.Hadi poeziyasında olduğu kimi, digər müəlliflərin əsərlərində də qabarıq nəzərə çarpırdı.

Təqdirəlayiq cəhətlərdən biri də odur ki, bu əsərlər quru, boş və təsirsiz təbliğatdan uzaq olub, özünün ideyabədii keyfiyyətləri ilə vətən övladına vətənin keşiyinin çəkilməsinin müqəddəsliyi və vacibliyi fikrini aşılıaya bildirdi. Vətən oğluna belə bir ideya təlqin olunurdu ki, sənin mayan bu torpağın nemətlərindən (ata-ananın qanı da həmin torpağın nemətlərindən qidalanıb) tutulduğu, dolayısı ilə torpaqdan əmələ gələn nemətlərin timsalında elə vətən torpağının özündən tutulduğu kimi, bütün varlığın da elə vətən torpağının şəhdi-şirəsindən yaranıb. Odur ki, hər kəs vətəni qorumaqla əslində özünü, öz varlığının

mayasını qorumuş olur. Döyüşçü vətən yolunda şəhid olub torpağa qarışmaqla öz ilkinliyinə, özünün mayasına qayıtmış olur. Bir halda ki, belədir, deməli, bu gün biz vətən torpağını qorumaqla həm də torpağa qarışaraq vətənləşmiş əedadlarımızın şərəf və ləyaqətinə qoruyuruqsa, sabah bu işi o biri nəsillər görəcəkdir. Bu ideal həqiqəti, bu fəlsəfi hikməti dərk edən vətən oğlu döyüşə belə bir ovqatla yollanır:

*Cümləmizin validəsidir vətən,  
Hər kəsi lütf ilə odur bəsləyən.  
Basdi ədu bağrina biz sağ ikən,  
Arş, irəli, vətən imdadına.<sup>1</sup>*

Belə bir fəlsəfi qənaətlə, həm də torpağa sahiblik hissi ilə döyüşə<sup>2</sup> yollanan əsgər geri çəkilməyi ağlına götərmir. Ona belə bir qəti inam hakim kəsilmişdir ki:

*...Bu yerləri əcdadımız qan tökərək almışlar,  
Allah, deyib, yalınqılinc düşmənlərə salmışlar  
Məazzüllah, biz qaçarsaq, onlar bizi görərlər,  
O sümükələr şahə qalxar, üstümüzə yürərlər.<sup>3</sup>*

Bu marsı və döyüş nəgmələrinin bir əhəmiyyəti də onların vətən övladında torpağa sahiblik hissi aşılama-sındadır. Torpağa sahiblik hissi güclü olan adamda vətənpərvərlik və qəhrəmanlıq duyğusu da yüksək olur və o, «canım fəda olsun Azərbaycana, qanım halal olsun Azərbaycana» qətiyyəti ilə döyüşə atılır.

Ordu marşlarının yaranması və onların toplanaraq kitabçalar şəklində nəşr edilməsi vətən üçün ordunun, ordu üçün mars və döyüş nəgmələrinin əhəmiyyətinin<sup>4</sup>

<sup>1</sup> Ordu marşları, Bakı, Azernəşr, 1993, s.15 *Qeyd*: Bu kitab B.Q.Səttaroglunun tərtibi ilə 1919-cu ildə çap olunmuş, 1993-cü ildə isə filologiya elmləri namizədi Sədaqət Məmmədova onu üzə çıxardaraq, ərəb qrafikasından transliterasiya edib, ön sözə yenidən çap etdirmişdir. Mənbələr həmin nəşr üzrə göstərilir.

<sup>2</sup> Bax: *Alxan Bayramoğlu*. Torpağa sahiblik hissi vətənpərvərlik duyğusu və Qarabağ müharibəsi. «Azərbaycan» qəz., 17 iyul 1993.

<sup>3</sup> Ordu marşları, Bakı, 1993, s.5

<sup>4</sup> Bax: *Alxan Bayramoğlu*. Orduya mars lazımdır? «Azərbaycan» qəz. 14 oktyabr 1992, Yenə onun. Orduda hərbi marşların əhəmiyyətinə dair. «Azərbaycan» qəz., 8 iyun 1993.

layiqince dərk edildiyini göstərir. Bunun nəticəsidir ki, Sədaqət Məmmədovanın yazdığı kimi, «...Azərbaycan Demokratik Respublikası dövründə milli ordu ilə paralel onun marş və nəğmələri də yaranırdı».<sup>1</sup> Həmin marş və nəğmələrdə torpağa sahiblik hissinin aşilanması ilə bərabər, qəhrəmanlıq, döyükənlik və çağırış ruhu aparıcıdır:

*Vətən əldən gediyor,  
Biza fəryad ediyor,  
Yetişimdən diyor!  
Yürü fəryadinə gəl,  
Vətən imdadınə gəl!*<sup>2</sup>

Az-çox milli təəssüb və torpağa sahiblik hissi olan adamın bu cür əzəli, əbədi və bəşəri çağırışın səsinə səs verməməsi mümkün deyil. Çünkü əsl vətəndaş ərazi, mülki, milli və dövləti müqəddəratinin onun bu cür çağırışlara münasibət tərzindən asılı olduğunu dərindən dərk edir.

Dövrün poeziya nümunələrində Azərbaycan Ordusunun təcavüzkar deyil, öz vətənini yad təsirlərdən, basqın və təcavüzlərdən qoruyan sülh məramlı, ədalətli bir ordu olduğu xüsusi olaraq nəzərə çatdırılır, əsgərlərimiz də məhz bu ruhda tərbiyə edilirdi. Eyni zamanda valideynlər — ata və analar da yaddan çıxarılmırdı. Onlar öz oğlunu döyüdən, əsgərlikdən cürbəcür yollarla uzaqlaşdırmaq fikrindən uzaq olmağa, vətənin keşiyini çəkməyə yollanan ər oğulların qol-qanadını öz göz yaşları ilə qırıb, ruhlarını öldürməkdənsə, ər igidlərimizə mənəvi arxa, dayaq durmağa, onların döyüş əzmini öz dəyanət və davranışları ilə yüksəltməyə çağırılırdı. Um Gülsüm, Davud, Məhəmməd Ümid Gəncəli, İbrahim Şakir və başqalarının bəzi qələm məhsulları fikrimizə dayaqdır.<sup>3</sup>

<sup>1</sup> Sədaqət Məmmədova. Ordu və onun marşları. Ordu marşları. Bakı, Azərnəşr, 1993, s. 3.

<sup>2</sup> Ordu marşları. Bakı 1993, s. 15-16

<sup>3</sup> Bax: Əsgər olmaq bir şərəfdir... Bakı, 1993, s. 19, 23-24, 26-27, 39-40.

Dövrün ictimai-ədəbi fikrində milli orduya bu qədər diqqət yetirilməsi bir tərəfdən vətən və xalqımızın taleyüklü probleminin həllində, milli müqəddəratında ordunun oynadığı rolun mühümüyünün dərkindən irəli gəlirdisə, digər tərəfdən də həmin dövrde vətən və dövlətimizin bir çox qüvvələr tərəfindən siyasi və hərbi təzyiqə məruz qalması ilə əlaqədar idi. Vəziyyəti çətinləşdirən məsələlərdən biri də Birinci Dünya müharibəsindən möəglub çıxan «Üçlər ittifaqı»nın nümayəndələrindən biri kimi, Türkiyənin də beynəlxalq imperialist qüvvətlər əlinə çırpinması və qalib tərəfin — Antantanın tələbi ilə Qafqaz İslam ordusunun Azərbaycanı tərk etməsi idi. Türk dünyasının və Azərbaycanın bu böhranlı vəziyyətindən dərin təlaş keçirən Abdulla Şaiq «Vətənin yanğış səsi»<sup>1</sup> adlı şerində Vətənin dili ilə ulu babalarımızın şöhrətli keçmişinə nəzər salır. Qafqazın — bu ulu Vətənimizin o şən, xoşbəxt günlərini, bizim ulu nəslimizi necə bir sevinclə öz köksünə alıb qoynunda bəslədiyini və bu cür övladların timsalında özünə həm də etibarlı mühafiz tapıb daim əmniyyətdə olacağı qənaəti ilə rahatlıq tapdığını xatırlayaraq, bugünkü mənzərədən, həmin nəslin övladlarında əvvəlki təpəri görmədiyindən darılaraq rəncidə olduğunu belə ifadə edir:

*Babanızdan üzülməncə əllərim  
Gözlərimi sizə dikmişdim yalnız.  
«Bu qan da o qandan süzülmüş», derdim,  
«Yaman günümdə imdadım olursunuz».*

Umidlərinin doğrulmadığını görən Vətən bugünkü nəslin torpağa, yurda «sahiblik» hissinin haradan doğduğu sualına milli-mənəvi laqeydliyin yaranma səbəblərinə cavab axtararaq qətiyyətlə bildirir ki:

<sup>1</sup> «İstiqlal» qəz., 4 şubat (fevral) 1334 (h)

*O şən, o bəxtiyar könlüm dolu qan,  
Böylə safaləti artıq çəkəməm.  
Sönməz bəndə əski sevgi və iman,  
Yuca başmı alçaqlara əgəməm.*

*Yıldırımlar gurlasın!  
Buludlarım hazırlansın tufana;  
Dağım, daşım boyansın həp al qana,  
Şimşəklərim parlasın!*

Sevindirici haldir ki, şanlı və qüdrətli türk irqinin bugünkü nəсли vətənin səsinə səs verərək «qanlarının həmin o əski qan olduğunu, ürəklərinin ele əvvəlki duyğularla döyündüyünü, bu Vətənin dağ-daşında qurtarıcı qəhrəmanların az olmadığını» bəyan edib, sözünə qətiyyətlə belə davam edir:

*Beş dünyanın vəhşiləri toplansa,  
«Ölüm», — deyə, «Vətən!» — deyə qoşarız.  
Bu torpaqlar qanımızla boyansa,  
Nəfərimiz qalınca öc alarız.*

Vətən oğlu sanki öz Anası qarşısında and içir; «o əllər ki səni qurtarmaq üçün uzanmir, o dillər ki, səni anmir, o ürək ki, sənin üçün döyünmür, o ayaqlar ki «Vətən» - deyə qoşmur»

*Al qanına boyansın;  
Sevdiyi başı ovçunda yas qursun,  
Anaları ağı desin, saç yolsun,  
Sənin kəbi ağlasın!*

Vətənin yanıq (yanıqli, yanğılı) səsinə verilən bu cavab and kimi səslənir. Bununla A.Şaiq öz yurdaşlarını Vətəni yağı qəsdindən qurtarmaq üçün həmişə hazır, səfərbər olmağa ruhlandırır.

Um Gülsümün sanki Abdulla Şaiqin səsinə səs verərək qələmə alıb «İstiqlal»ının növbəti nömrəsində dərc

etdirdiyi «Bu ilki maysda»<sup>1</sup> şerində belə bir təsəlli və inam var ki:

*Səfa ümidilə cəfa gələrsə,  
Ağlama. Hər cəfa səfa bəklədir.  
Ümidini kəsmə, bəla gələrsə,  
Boynunda çox yasın məsərrət uyun...  
...İrəlidədir sənin aydın günlərin,  
Vəslətinə bəkləməkdə dilbərin!*

Buradakı nikbinliklə yanaşı, şairənin növbəti — «Yolunu bəklərdim!»<sup>2</sup> şerində «Qafqaz İslam Ordusu»nun Azərbaycanda yerinə yetirdiyi xilaskarlıq missiyası min-nətdarlıq duyğusu ilə yad edilir. Şerin əvvəlində verilən qeyd fikrimizi təsdiq edir. Qeyddə deyilir: «Bu şer bir il qabaq mart hadiseyi-əliməsindən Azərbaycan Türk islamlarının yaxasını düşmən əlindən almaq və ölümən qurtarmaq üçün qardaş, arkadaş, — deyə dərə, təpə, dağ, daş aşaraq yardıma gələn şanlı Türkiyə ordusuna ithafa yazılmışdır».

Şerin əvvəlində ana yurdun düşmənlər əlində ağlar günə qalması, ulu bir türk elinin xanimanının qəddarlıqla dağıdılması, yandırılıb-yaxılmasi, qəhrəmanların ləpə vuran qan içinde çapalayaraq can vermələri, qız-gəlinlərimizin öz namusunu qoruyaraq düşmən əlindən qurtulmaq üçün çöllərə düşməsi və s. faciəli mənzərələr təsvir edildikdən sonra belə bir tarixi həqiqət nəzərə çatdırılır ki, Ey Qafqaz İsləm Ordusu!

*İştə gəldin, gözlərimin yaşlarını qurutdun,  
Nəvazişin ovunmayan qərib ruhu oxşadı.  
Heç ölçüyə siğinmayan dərdlərimi ovutdun,  
Qara günüm hilalyin işığıyla parladı.  
— Artıq bana nəsib deyil şadlıq, sevinc, — deyərkən  
Gəldin, aldin yürəgimi, — Ağlama, gül, — dedin sən.*

<sup>1</sup> «İstiqlal» qəz., 10 mart 1919

<sup>2</sup> «Bəsirət» qəz., 1919, № 219

Bütün bu minnetdarlıq duyğusu Azərbaycanın səadətinin parlamasında türk hilalının işığının, oynadığı roldan, Qafqaz İslam ordusunun dar gündə xalqımıza etdiyi misilsiz köməkdən irəli gəlir. Burada yurdumuzun azadlığının, xalqımızın istiqlaliyyətinin əbədiliyinə də dərin inam var. Həmin inamı turkdilli xalqların bir-birinə dayaq, arxa və kömək durması, onların azadlıq eşqi və mübarizlik əzmi daha da möhkəmləndirir. Bu inam yurdumuzu şimaldan hədələyən Denikin ordusuna və ümumən Sovet Rusiyasından gələn təhdidlərə qarşı yazılın əsərlərdə də özünü göstərir.

Um Gülsümün «Çəkil, dəf ol!»<sup>1</sup> şerinin qəhrəmanına ruh, qüvvət verən amillərdən biri onun azadəliyi, başını qaldıranda yuxarıda daim türk hilalını görməsidir. Dünyaya gözünü əsirlilikdə açmayan qəhrəman «o gözəl camalı», yəni türk hilalının üzünü görərək ona tapındığı üçün düşmənə qətiyyətlə bildirir ki, «yadlara aldırtmam gözəl vətəni». Yaziqliq, qorxaqlıq hissəleri ruhuna yad olan bu qəhrəman üzünü Denikinə və bolşevik təhlükəsinə tutaraq, onlara belə xəbərdarlıq edir:

*Ey buzlu şimaldan qopan ruzigar!  
Toxunma qəlbimə; atəşi parlar.  
Saqın, gəlmə, səni nəfəsim boğar,  
Dəf ol, vətənimdə görəməm səni...  
Ey murdar cöhrə, sən ey abus simal!  
Sevgilim deyilsən, qarşında durma!  
Nifrətim var səna, bana yaxlaşma,  
Kinlərim məhv edər qarşı gələni!*

Həmin günlərdə xalqın mübarizə əzminin yüksəkliyi Əhməd Cavadın «Denikin və Gəncə»<sup>2</sup> məqaləsində də görünməkdədir. Məqalədə göstərilir ki, Denikinin sərhədlərimizə yaxınlaşması əhali arasında böyük həyəcana səbəb olub. Ancaq «ruh düşkünlüyü yoxdur. Kimə sor-

<sup>1</sup> «Azərbaycan» qəz., 10 həziran (iyun) 1919

<sup>2</sup> Yenə orada, 4 həziran 1919

sanız heç bir fədəkarlıqdan çəkinməyəcəyini böyük bir mətanət ilə söyləməkdədir...»

Xalqın bu cür mübariz əhvali-ruhiyyədə olması, qələbəyə inamla öz istiqlalını və vətənini müdafiə əzmi Əhməd Cavadın hələ bir il əvvəl düşmənə müraciət və təhdidlə yazdığı «Gəlmə»<sup>1</sup> şerindəki ideyanın və aşağıdakı misraların əsaslı olduğunu təsdiq etməkdədir:

*Sən ey gözlərimə batan quruntu,  
Sağlam bir imana səndən nə qorxu!  
Bəslərsə vicdanlar pək böyük duyğu,  
Yenilməz qələdir hər vicdan, gəlmə!*

Vətənin dar gündənə bütün sağlam qüvvələr, o cümlədən ictimai-ədəbi fikir azadlıq və istiqlaliyyətimizin qorunması ideya və amalı üzərində köklənmişdi. Bu da xalqın milli mənlik duyğusunun, torpağa sahiblik hissinin və mübarizlik ruhunun yüksəkliyindən irəli gəlirdi. Təsadüfi deyil ki, həmin günlərin möhürüնü daşıyan əsərlərin qəhrəmanı qoruduğu vətənin qədr-qiyətini çox gözəl bılır.

Bu cəhətdən Əli Şövqi<sup>2</sup> və Bədrəddin Seyidzadənin<sup>3</sup> «Vətənim!» ünvanlı müşairələri maraqlıdır. Hər iki müəllifin əsərində vətənin qəhrəmanlar oylağı, ığidlər yurdunu, məzлumlar pənahı olması göstərilir, yeraltı və yerüstü zənginliyi, coğrafi mövqeyinin əlverişliliyi və s. vəsf olunur. Belə zəngin və gözəl diyarın başı üzərində onun öz milli simvolu olan bayraqın dalgalanması vətəndaş şairin qəlbini fərəhlə doldurur və o, həmin bayraqı Mirzə Abdülxalıq Cənnətinin «Sancaq»<sup>4</sup> və «Bayraq»<sup>5</sup> şerlərində qəhrəman milli bayraqımızı fəzanın ənginlik-

<sup>1</sup> «Azərbaycan» qəz, 15 təşrini-sani 1918

<sup>2</sup> Yenə orada, 5 avqust 1919

<sup>3</sup> Yenə orada, 7 avqust 1919

<sup>4</sup> Yenə orada, 12 təşrini – sani, 1919.

<sup>5</sup> Yenə orada, 13 təşrini – sani 1919.

lərində görüb, onun sayəsində aq günlərə, işıqlı sabaha çıxməyi arzulayırsa, digər əsərlərdə onu qəlbən vurulduğu sevgilisinə tay tutur; Aşıq üçün onun sevgilisi necə müqəddəs, pak, ülvi və sevimlidirsə, milli bayraq da elədir. Bu ovqat Cəfər Cabbarzadənin (Cabbarlıının) şerlərində də qabarlıqdır. Onun «Azərbaycan bayrağına» yazdığı «Sevdigim»<sup>1</sup> şerində oxuyuruq:

...Can alici bir görkəmlə dağ başında durduqca,  
Oxşadiqca bahar yeli açıq-dağınıq tellərin,  
Nazlı yelin omuzunda saçlarına vurduqca  
Birər-birər oxşayırsan bütün Turan ellərin.  
Altaylardan, Altundağdan doğma hissslər bəkləyir,  
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

Şairi ilhamlandıran, onu sevgilisinə daha dərindən bağlayan bu sevgilinin nəinki təkcə Azərbaycanın, bütövlükdə Turan elinin ruhunu oxşaması, qolları ilə türk ellərini qırmaza çalışmasıdır. Hər bəndin sonunda təkrarlanan «yaşıl donlu, mavi gözlü, al yanaqlı» ifadələrin sadəcə təşbeh olmadığı müəllifin həmin şerden cəmi dörd gün sonra dərc etdiirdiyi «Azərbaycan bayrağına»<sup>2</sup> şerindən də aydın olur. Öz sevgilisini yaxından və göz dolusu seyr etməyə can atan aşiq onu mələklərin qanadına, solmayan, əfsanəvi güllərə, otlara bənzədir:

Buraqınız, seyr edəlim, düşünəlim, oqşayalım,  
Şu sevimli, üç boyalı, üç mənali bayraqı.  
Mələklərin qanadımı üzərimə kölgə salanə  
Nə imiş bu? Aman Allah! Od yurdunun yaprağı.

Gök yapraqlar, al çiçəklər, yaşıl otlar toplasımı  
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,  
Fəqət bizim bayrağımız yucaları pək seviyor,  
Yıldızlardan, hilaldan da yüksəklərə firlanır.

<sup>1</sup> «Azərbaycan» qəz, 25 avqust 1919

<sup>2</sup> Yenə orada, 29 avqust 1919

Məhz bu ülviliyinin və müqəddəsliyinin nəticəsidir ki, onun kölgəsindəki (üzərindəki) ay da bu gözəli qucmaq, bağıra basmaq üçün əyilib. Şair bu qucaqlaşmanın özündə də bir şəfqət, bir müqəddəslik və paklıq görür:

*Kölgəsində Ay əgilib bu gözəli qucmada,  
Qucaşaraq sevdigimlə yüksəklərə uçmada.  
Su görünüş bir ananın şəfqətinə oxşayır,  
Düşündükçə tuyğularımı, vicdanımı oxşayır.*

Aşıq onun ruhunu, vicdanını oxşayan həmin ideal yüksəkliyin mahiyyətini, rənglərin, ay və ulduzların bir yerə toplanmalarını, onların bu «qurultay»larının niyyətini açmağa çalışaraq belə qənaətə gəlir ki:

*Bu Ay, Yıldız, boyaların qurultayı nə demək?*

*Bizcə, böylə söyləmək:*

*Bu gög boyaya gög möğuldən qalmış bir türk nişani,*

*Bir türk oğlu olmalı.*

*Yaşıl boyaya islamlığın sarsılmayan inamı,*

*Yürəklərə dolmalı.*

*Səkkiz uclu şu yıldızda səkkiz hərfli «Od yurdu».\**

*Əsarətin gecəsindən fürsət bulmuş quş kibi*

*Səhralara uçmuşdur.*

*Şu hilalda türk bilgisi düzgün sevgi nişani*

*Yurdumuzu qucmuşdur.*

Demək, bayraqdakı rənglər öz «qurultay»larında türk-lüyümüzün əlaməti, islamın ürəklərə hakim kəsilməli olan sarsılmaz inamıdırısa, səkkiz güşəli ulduzla onu qucaqlayan hilal, ay od yurdunun azadlıq eşqinin və türk milli təfəkkürünün dünyəvi bilikləri mənimsəyən işıqlı zəkasının ifadəçisidir. Bütün bunlar aşiqi həm də ona görə məftun edir ki, onlar bizim mənəviyyatımıza yad olmayıb, özündə türk milli şüurunun ürəklərdə bəslədiyi azadlıq və

\* Od yurdu sözü ərəb əlifbası ilə (اَوْ يُرْدُو ) səkkiz hərfdən ibarətdir.

istiqlaliyyət idealının rəmzlərini birləşdirmişlər. Gördük-lərindən gəldiyi qənaət aşiqdə belə bir arzunun baş qaldırmasına səbəb olur:

*Allah, əməllərim edib şu bayraqa intiqal,  
Birər-birər doğru olmuş, bir ad almış istiqlal.  
Yürəgimdə bir dilək var, o da doğru kəsilsin,  
O gün olsun, bir gök bayraq Turan üstə açılsın.*

Əhməd Cavadın «Milli bayraqımıza!»<sup>1</sup> şerində də söhbət üçrəngli bayraqdan, onun Quzğun dəniz vasitəsilə yara – Türküstan ellərinə ərməğan göndərilməsindən gedir. Bu bayraq vətəndaş şairin başına dövlət quşu tək qonmuş, onu xoşbəxt etmişdir. Qəhrəman bu səadətdən göz yaşlarını həm də ona görə saxlaya bilmir ki, onun bayrağının rəngi milli – tarixi yaddaşımızın yatmış genetik kodlarını ehtizaza gətirir. Çünkü onun rəngləri soyetnik bağlarımızdan gəlir. Əlbəttə, «Qoynunda Allahın yıldızı» Ayın köksünə sığınan belə bir bayraqın kölgəsi düşən yer – vətən torpağı səcdəyə layiqdir.

*Qazi xan soyundan aldiğın rəngi  
Qucamış Elxanla müsəlman bəki  
Elxanın övladı, dinin dirəyi,  
Gətirdin könlümə səfa, bayraqım!*

*Köksümdə tufanlar gəldim iləri,  
Öpdüm kölgən düşən mübarək yeri.  
Allahın yıldızı o gözəl pəri,  
Siğınmış qoynunda Aya, bayraqım!*

Milli bayraqın müqqədəs bir ülviiyyət simvoluna çevrilib təkcə Azərbaycanda deyil, eyni zamanda bütövlükdə türk dünyasında tanınaraq sevilməsi arzusu təkcə

<sup>1</sup> «İstiqlal». 1918.28-05.1919. Cumhuriyyətimizin bir illik dövr istiqlalı münasibətilə təlif edilmiş məcmuə. Bakı, 1919, səh.4.

ayrı-ayrı fəndlərin ürəyindən keçməyib, bütövlükdə xalqın öz soykökünə qayıdışının, həmin soykök ətrafında sıx birləşmək cəhdinin nəticəsidir. Bu arzunun arxasında bir vətəndaş narahatlığı da duyulur. Bütovlükdə Turan ellərinin istiqlalı və birliyi arzusundan doğan həmin həsrət və narahatlığı Cəfər Cabbarzadə «Məhəmmədzadə Mirzəbala qardaşına töhfə» kimi yazdığı «Salam»<sup>1</sup> şerində belə ifadə edir:

*Əmal quşu şərqə doğru uçarkən,  
Gündoğuşda murad suyu içərkən,  
Sabah yeli Altundağdan keçərkən,  
Turan ellərinə salam söyləyin.*

*...İntizar gözlərdən Xəzər doğuldu,  
Həsrət yürügimiz Yanardağ oldu,  
Dillərimiz Turan deyə yoruldu,  
Turan ellərinə salam söyləyin.*

Aşıqın öz yarına yetirmək istədiyi yaylığın əlamətlərinə diqqət yetirdikdə bu intizar gözlərin, həsrətli ürəklərin arzusunun azadlıq və istiqlaliyyət, özü də ümumtürk istiqlaliyyəti olduğu daha aydın nəzərə çarpır. Belə ki, əslində bu yaylıq ulduzlu, göy taclı, üstü ayparalı al bayraqdır:

*Yıldızlı bəz, gök tac, üstü aypara,  
Bir al yaylıq verim, yetirin yara,  
Durnalar, durnalar, bizdən dübara  
Turan ellərinə salam söyləyin.*

Bu həsrət şairin öz yurduna olan məhəbbət və bağlılığından, onu azad və abad görmək istəyindən güc alır. Müəllif başa düşür ki, Azərbaycan istiqlalının möhkəmliyi və əbədiliyi bütövlükdə Turan ellərinin azad və

<sup>1</sup> «İstiqlal» qəz., ? şubat (fevral) 1920

yekdil olmasından çox asılıdır. Bununla bərabər o, öz ölkəsinin — Azərbaycanın yer üzərində olan çəkisinin bənzərsizliyi, sərvətinin bolluğu, «Yanardağ»larından coşub-çağlayan alovuna bir çox əllərin tapınaraq ziyarətə gəlmələrini, bu yurdun qibləgaha, səcdəgaha çevrilə biləcək qədər müqəddəs olmasını və vaxtilə azad yaşadığını «Sevimli ölkəm»<sup>1</sup> şərində nəzərə çatdırıldıdan sonra belə bir cəhəti xüsusi vurğulamağı da lazımlıdır ki:

*Əpbəgindən qızlar çadır əkərlər.  
Ölkələrin azad görmək dilərlər,  
Bu yerləri bütün ellər sevərlər,  
Yalnız bizdə gözləri var ölkəmin.*

Şairin vətəndaş qəlbini iftixar hissi ilə döyündürən də çoxlarının gözü olan «Bu rəngin və zəngin» (M.Hadi) ölkənin yalnız bizdə — Azərbaycan türklərində gözü olması, yalnız bizə məxsusluğudur. Odur ki, belə bir ölkə hər birimiz üçün sevilməli, sevimli olmalıdır. Moğul nişanlı, islam inamlı, türk zəkalı, od qüdrətli, mələk qanadı qədər ülvi, müqəddəs rəmzləri, dövlətçilik attributları olub, zəngin yeraltı və yerüstü sərvətlərə malik cənnətməkan, azad bir ölkə, sevgili Vətənə hər birimizdə dərin sahiblik hissi olmalıdır. Bu hiss və duyğu Vətənin qorunması, abadlaşdırılması və xalqın firavanlığı kimi müqəddəs əməllərə qida verməli, onları mayalandırmalıdır. Cəfər Cabbarlinin nəzərdən keçirdiyimiz şerlərini oxucularına, soydaşlarına bu amal və ideyaları təlqin etmək istəyi birləşdirir.

1919-cu ilin axırları, 20-ci ilin əvvəllərində türk dünyasının, o cümlədən Türkiyənin başı üstündə dolanan qara buludların kölgəsi Azərbaycan şairinin ilham

---

<sup>1</sup> «Azərbaycan» qəz., 20 kanuni-sani 1919; Qeyd: Cəfər Cabbarlinin bu seri onun kitablarına «Ölkəm» adı ilə düşmüş və məşhurlaşmışdır.

pərisinin üzərinə də düşür. Həmin kölgənin təsirindən doğan həsrətli, intizarlı, bir qədər də imdadlı notları C.Cabbarlının yuxarıda nəzərdən keçirdiyimiz «Salam» şerində də gördük. Əhməd Cavadın «İstanbul»<sup>1</sup> şeri isə tamamilə bu mövzuya həsr edilib.

Şair öz sevgilisinin yad əllər pəncəsində həsrətli gözlərindən qanlı yaş axıtması xəbərini eşitdiyini belə xəbər verir:

*Bən sevdigim mərmər sinəli yarın  
Deyirlər, qoyununda yabançı əl var.  
Baxıb üfüqlərə, uzaq yollara  
Ağlarmış mavi gözlər axşamlar!  
Ah, ey solğun üzlü dalğın İstanbul!  
Mavi gözlərin pək bayığın İstanbul!*

Eşitdiyi xəbərin doğurduğu ahın alovu şairi həm də ona görə bərk qarsıyrı ki, o, öz istəklisinin köməyinə çatmaqda acizdir. Aşıqin əl-qolunu bağlayan, onun qarşısını kəsən keçilməz siyasi sədlərdir. Bu siyasi sədlər qarşısında ümidsizliyə qapılan aşıqin dərd yükünün ağırlığı şerin misralarına belə çökür:

*Bu qəlbimdən qopan hər yaniq fəryad  
Çəkdigim dərdlərin tərcümanımıə  
Yoxmudur kimsədən könülümə «imdad»,  
Bu baxtsız sevdamın son məqamımıə  
Ah, ey solğun üzlü, dalğın İstanbul,  
Mavi gözlərin pək bayığın İstanbul.*

Bu kədərin ağırlığı altında inləyən vətəndaş şair son məqamda üzünü tanrıya tutub ondan azadlıq və istiqlal nəğmələrinin şəraq melodiyalarını çalan könül sazinin incə telini qırmasının, bununla da Turan elini yasa qərq etməsinin səbəblərini soruşur:

<sup>1</sup> «İstiqlal» qəz., 12 nisan (aprel) 1919.

*Yarəb, bilməzmidin qəlbimi sən də  
Ki, qirdin sazımın canlı teliniə!  
Doğurkən yeni bir ümid bəndə,  
Neycün məyus etdin Turan elini?!  
Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlərin pək bayığın İstanbul!*

Turan ellərinin yadlar pəncəsində çirpinması xəbərinin doğurduğu dərin vətəndaş kədəri və bu bələdan qurtulmaq üçün yollar aranması cəhdidir Abdulla Şaiqin «Araz»dan «Turan»a<sup>1</sup> şərində də əsas xətdir. Bu şerdə də aşiq öz sevgilisinin ətrafinı qara quzğunların alaraq, başlarını onun dizinə söykəməsi xəbərindən sarsılıb. Onun qəlbini parçalayan sevgilisinin ümidsizlik girdabında «gözlərindən inci kimi yaşlar axıdib, bərələnmiş gül kibi gündən-günə solmasıdır.» Şair vəziyyətdən yeganə çıxış yolunu türk oğlunun öz əlində, öz qüdrətinin gücündə görür. Təsadüfi deyil ki, yadlar pəncəsində inləyən gözəl də inilti ilə soruşur ki, Türk dünyasında, Turan elində məni qurtaracaq bir ər yoxdurmu? Bu gözəlin yeganə sevgilisi onun halalca nişanlı olduğu türk oğludur. Ona görə belə nalə çəkir:

*Nerdə o türk nişanlım, o qoç igid qəhrəmanıma  
Yolunu pək gözlədim, yol ver ona, Yaradan!  
Yel atına binsin də, gəlsin bəni qurtarsın.  
Sevmədigim şu xain başları həp qoparsın.  
Şu sehirli tilsimi qırsın namus eşqinə,  
Quruntulu bir kədər çökənmiş Turan elinə.*

Bu acı xəbər «Araz»ın vasitəsilə «Kür»ə, oradan da hər ikisinin səyi ilə coşğun dənizə çatdırılır. Coşğun dəniz eşitdiklərindən qəzəblənərək ildirim kimi çaxır, onun kipriklərində şimşəklər oynasıր və Turan ellərini saran dalğalar bütün əngəlləri aradan qaldırır. Sehrli divlərə yedikləri nə varsa qusdurulur.

<sup>1</sup> «Qurtuluş» məcmuəsi, 1920, № 2, s.6-7

Turan elində əmin-amalıq bərpa ediləndən sonra dənizancaq ləpələrlə oynasır. Onun göbəyində zümrüd bir ada, adanın ortasında isə altun kərpicli bir köşk görünür. Şer belə bir romantik sonluqla qurtarır:

*Köşkün qarşı tərəfi qızıl alma bağıdır,  
Ayaq bassa daş olur, hər kəs ora yağıdır.  
Qızıl alma bağında gəzər dünya gözəli,  
Gülər coşğun sevinclə türkün əlində əli.*

Göründüyü kimi, şair Turan ellərinin simvolu olan dünya gözəlinin divlərin əlindən xilasının real yollarını tapa bilməyib, onun əlini türk oğlunun əlinə özünün romantik şair dünyasının vasitəsi, bu romantikanın sehri gücü ilə verir. Turan ellərinin işıqlı sabahı, türk gözəlinin azadlıq və istiqlaliyyətinin romantik bədii əksi Abdulla Şaiqin şair-vətəndaş idealının bəşəriliyindən, nəhayətsizliyindən və nurlu sabaha, Türk dünyasının azadlıq və səadətinə dərin inamından güc alır. Lakin ictimai-bədii və poetik fikir vəziyyətdən çıxış yolunu daha çox reallıqda axtarırdı.

Ümumiyyətlə, dövrün poeziyasında getdikcə poetik idealın ünvanı konkretləşməklə berabər, göründüyü kimi, hadisələrin gedişinə uyğun olaraq poeziya rübabı gah qayğılı və kədərli, gah da mübariz, döyükən notlarda söslənir. Məsələn, əgər Um Gülsümün «Bir qız üçün»<sup>1</sup> şərində sanki açmadan solan baharçıçeyinin «Qan verən yarasını bağlayan tapılmadığı» üçün onun baharından əvvəl xəzan gəlir. Gözəlin bu talesizliyində gələn ağlar görkəmi belə təsvir olunur.

*Neyçin o gözlərdən matəm oxunur,  
Titrək dodaqlarda şəkli bulunur?  
Neyçin gülüşündə giryə duylur?*

<sup>1</sup> «Qurtuluş» məcmuəsi, 20 nisan 1920, №2, s.10

*O məsum ruhunu oxşayan yoxmu?  
Şu öksüz eşqini bir duyan yoxmu?*

Buradakı lirizm fərdlikdən çıxaraq, ictimai mahiyyət kəsb edir. Şerin yazılıb çap olunduğu dövrdə – aprel 1920-ci ildə Azərbaycanda cərəyan edən tarixi və siyasi proseslərin yada salınması fikrimizə əsasdır.

C.Cabbarlinin «Yaşamaq»<sup>1</sup> şerində də lirik qəhrəmanın əndişə, iradə və ümid dolu çırpıntıları ilə rastlaşıraq; Çünkü qəhrəmanın ümid ulduzu ondan uzaqlaşmaqdır, dünyasını zülmət və zəhərli bayquş səsi sarmaqdadır. Odur ki, o, özünə ölüm diləyib, çıxış yolunu intiharda, əbədi uyquda görür. Lakin onun böhranlı anlارında ümid ulduzu parlayıb «fəzayı - xülyadan gülümşəyir». Bütün bunlar qəhrəmanın yorğun bədəninə qüvvət, ruhuna qida verir. Ona görə də ürəyi «bir vüsaladək yaşmaq» – deyə işiqlı, nürlü xəyalala doğru qosur...

Əliyusifin «Qarabağ xainlərinə»<sup>2</sup> müraciətlə yazdığı şerdə oxucunun gözü qarşısında «Azəri tacının ən şəşədar əlması», M.P.Vaqifin, Abdulla bəy Asinin türbəsi və mədfəni, şer, nəğmə məkanı, yeraltı və yerüstü sərvəti, saf havası ilə «qiymətli, fəzilətli bir ölkə Qarabağ» canlanır. Şair üzünü bu «almaz çöhrəni tutan səngə», «dağlarda gəzən tif sihrəngə» — erməni qəsbkarlarına, «əlləri»ni və «xəncərini qanla yuyan qarətkara» tutaraq onları təhdidlə geri çəkilməyə çağırıb, xəbərdarlıq edir ki, «heç oyanmazmı məgər zənn ediyorsan uyuyan?».

Cəlal Sahirin «Qafqaz türküsü»<sup>3</sup> şerində isə Qafqaz oğulları, Türk övladları oyanıb vətənin yağı tapdağından azad edilməsi uğrunda döyüşə atılmağa bu cür səslənir:

*...Gözəl Qafqas, yetər bu yas uyğusu, oyan;  
Bənizin solmuş, düşmənlərin qanılı boyan*

<sup>1</sup> «Qurtuluş» məcmuəsi, 20 nisan 1920, № 2, s.14-15, Cəfər Cabbarlı. Ədirnə fəthi. Bakı, Elm, 1996, s. 153-154.

<sup>2</sup> «Qurtuluş», 20 nisan 1920, № 2, s.1.

<sup>3</sup> Yenə orada.

*Bayraq kibi qırmızı ol, günəş kibi yan!  
Sarıł türkün gətirdiği parlaq hilala,  
Səni onun hicranımı qoydu bu halə*

Şair arzulayır ki, türk ərləri Qafqazı, Qarabağı yağı əlindən qurtarmaq üçün qılınca bərk əllə qoşsun. «Tanrı isə bu əsarətli, həqiranə hala nəhayət, son verib, Qafqazı gözəl hilala çapuq qovuşdursun».

Göründüyü kimi, tarixin ən ağır sinaqlarında belə ictimai-bədii düşüncədə ümummilli qürur və nikbinlik, döyüşkənlilik, əyilməzlik və s. aparıcı leytmotivlər olur. Bunu qazaxlı Aşıq İsrafilin «Dağlar»<sup>1</sup>, Dərdli Şairin «Yürəklər»<sup>2</sup> və başqa şerlərində qabarlılığı ilə görmək olur. Dərdli Şair öz oxucusuna belə bir fikri, ideyanı təlqin etməyə çalışır ki:

*Kövşək sinir, qorxaq yüz,  
Əsirliyin payıdır!  
Satma gözəl yurdunu,  
O, cənnətin tayıdır!*

*Könül vermə yada sən!  
Ceynənirkən vətənin,  
Unutma ki, dünyanın  
Çox yarası düşmənin.*

Şair öz qəhrəmanını quru, boş şüarlara uymaqdansa, sağlam qollarla Vətəni qorumağa çağırır. Çünkü şüarlar onu boğaraq əlini işdən soyudar. Şerdə vətən oğluna başını uca tutmaq tövsiyə olunur. Ona görə ki, «onun tutduğu yol haqq yoludur, doğrudur. Doğru yolun yad əllərlə əyilib murdarlanmasına isə heç cürə yol vermək olmaz».

<sup>1</sup> «Azərbaycan» qəz., 15 sentyabr 1919

<sup>2</sup> «İstiqlal» qəz., 7 fevral 1920

*Bağladınsa könlünü  
Sevdiyiin telinə,  
Qoyma bir yad sarılsın  
Onun incə belinə.*

Bu hiss əsil türk milli təfəkkürünün məhsuludur. Həmin təfəkkürün dərin inamına görə ağır, firtinalı anlar tezliklə ötüşərək, səma aydınlaşacaqdır:

*Unutma ki, ötər-gedər  
Dənizdəki firtına.  
Sahillərə çarpişan  
Dalğalardan sorsana!*

Məhz bu sevgi və inam türk, Azərbaycan milli təfəkküründən qorxaqlıq, ümidsizlik hissini uzaqlaşdıraraq, onun nikbinliyini və yenilməzliyini, əyilməzliyini mayalandırır. Ən çətin anlarda belə ürəyinin təpərini itirməyən Vətən oğlu özündə lirik duyğulara dalmaq üçün də güc tapır. Əliyusifin «Öpər kim bilir, bəlkə bir xülyə»<sup>1</sup> şerinin qəhrəmanı sevgilisinin «çözülmüş, dağılmış, ipək saçlar»ının onun ruhunda yaratdığı ehtizazı belə vəsf edir:

*Qayıqdan əyil, zülfünü tök suya  
Düşün öylə asuda dal uyquya.  
Öpər, kim bilir, bəlkə bir xülyə  
Çözülmüş, dağılmış, ipək saçları.*

Aşıqın sevgilisi dənizdədir. Bundan sevinib cuşə gələn dalğaların hər biri həmin gözəlin telini öpmək həsrəti ilə ona doğru can atır. O rəqs edən, oynaq sevdalını tutmaq üçün ən kiçik ləpələr belə qayığın təknəsini aramsızcasına döyücləyir:

*Kiçik dalğalar çırpılır təknəyə,  
O sevdayı-rəqsəni tutsun deyə.*

<sup>1</sup> «Azərbaycan» qəz., 10 avqust 1919.

*Gəlir, can atır, səy edir görməyə  
Çözülmüş, dağılmış, ipək saçları.*

Şerdə təsvir olunan romantik xəyallar, ülvi duyğular dünyası oxucuya nəvaziş dolu bir rahatlıq gətirir.

Cəfər Cabbarlinin «Dün o gözlərdə»<sup>1</sup> şerində isə lirik qəhrəman öz sevgilisinin üzüdönüklüyündən şikayətlənir. Aşıqın qəlbini parçalayan dünənki saflıq, səmimiyyət və sevginin bu gün yalanla, riya dolu hiylə ilə əvəz edilməsidir. Odur ki, ürəkdağlayıcı bir nalə çəkir ki:

*Nerdədir gördüyüüm səmimiyyət,  
Niyə, yavrum, riyaya çevrildi?!*

Bu təsvirlər lirik qəhrəmanın qəlbinin saflığını, sevgisinin pak və ülviliyini qabarıq şəkildə əks etdirir.

Yuxarıda qeyd etdiyimiz kimi, 1919-cu il sentyabrın 15-də Bakının azad olunmasının bir illiyi təntənə ilə qeyd edilmişdi. Həmin gün xalq onun bu xoş günü uğrunda canından keçən türk və azərbaycanlı şəhidlərin də məzarını ziyarət edərək orada odlu çıxışlar etmişdilər. «Yaşıl qələm» ədəbi dərnəyi tərəfindən çıxış edən gənc şair Əhməd Cavad<sup>2</sup> bildirmişdi ki, o və qələmdaşları ilhamlarının bütün gücünü bundan sonra da xalqın ürəyində azadlıq və istiqlaliyyət abidəsinin daha ezəmətlə ucalmasına, bu inamın güclənib rövnəqlənməsinə sərf edəcəklər.

Keçirilən bayram tədbirləri və cəmiyyət həyatında baş verən ictimai-milli və mənəvi prosesləri, qarşıda duran gələcək vəzifələri təhlil edən M.Ə.Rəsulzadə «Qurtuluş günü»<sup>3</sup> məqaləsində yazırdı:

<sup>1</sup> «Qurtuluş» məcmuəsi, 1 nisan 1920, №1: s.10; Cəfər Cabbarlı. Ədirnə fəthi. Toplayanı, tərtib edəni, ön sözün və şəhərlərin müəllifi filologiya elmləri namizədi Asif Rüstəmli. Bakı, Elm, 1996, s.153.

<sup>2</sup> Bax: «Azərbaycan» qəz., 17 eylul (sentyabr) 1919

<sup>3</sup> Yenə orada, 18 eylul 1919

«Mətbuatın, ədəbiyyatın millətin qəlbində milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur. Fəqət imdi anlayırız ki, bir alay əsgərin milli nəğmələrlə ötərək bir dəfəlik keçisi mətbuatın on sənəlik propaqanından əhali üzərinə daha böyük bir təsir buraxır.

Gənc şairimiz (Əhməd Cəvada işarədir — A.B.) şühədanın məzarı üzərində əhd ediyordu ki, kəndi nəşidələrlə ədib və mühərrirlərimiz millətin yüreklərində abidələr tikəcək. Şühədayı unutmayacaqlardır.

Öz cümhuriyyətində öz əsgərlərinin rəsm-keçidini, öz hökuməti, öz rəcali vasitəsilə qəbul edən, öz ordusunun öz cənəralları, öz zabit və öz nəfərlərindən təşkil etdiginizi xalq bir yıl əvvəl yəs və hərmənalarla basıq olan qəlbi bu yıl o qədər açılmış ki, ruhunun tərcümanı olan şairlər artıq qəsiq degil, fəsih və bəliğ bir lisanla ona qarşı ərzi-əfkar edə bilərlər.

Əvvət, ey milletin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz. Gənc orдумuz bu ülvi toxumların saçılacağı yurdumuzu qoruyacaq, o böyük duyğuların zərfini təşkil edən köksləri qabardıqca qabarda-caqdır».

Təhlilə cəlb etdiyimiz bədii nümunələrə, onlardan gəldiyimiz qənaətlərə əsasən demək olar ki, şairlərimiz öhdələrinə düşən ictimai-sosial və milli-mənəvi problemlərin poetik əksinin öhdəsindən lazıminca gəlməyə çalışaraq məqsədlərinə, əsasən, çatmışlar. Belə ki, bu dövrdə əsas məqsəd xalqın milli özünüdərkini möhkəmlətmək, onun milli mənlik şüurunun formallaşmasını düzgün istiqamətə yönəltmək, xalqda torpağa, vətənə sahiblik hissi tərbiyə etməklə bərabər, onun milli-tarixi yaddasını, genetik əlaqə və bağlarını daim oyaq saxlamaq, istiqlaliyyətimizin və dövlətçiliyimizin qədrşünaslıqla qorunub saxlanmasına və möhkəmləndirilməsinə xalqı səfərbər etmək və sairlə yanaşı, ümumtürk dünyasının formallaş-

ması və onun möhkəmləndirilməsi məsələləri də dövrün poeziyasını düşündürən problemlərdən idi.

Müşahidələr cümhuriyyət dövründə milli poeziya-mızın qarşısında duran vəzifələrin öhdəsindən layiqincə geldiyini təsdiq edir. O da maraqlıdır ki, poeziyada ictimai eybəcərliklərin tənqidinə bu illərdə, demək olar ki, rast gəlinmir. Yalnız ümumi xarakterli tənqidin ruh olan bir-iki taziyanə və Əliqulu Qəmküsərin «Əlaman» şerini göstərmək mümkündür ki, bunlar da dəryada damla timsalınladır. Əliqulu Qəmküsərin «İngiltərə» şeri beynəlxalq imperializmə qarşı yönəlmışdisə, «Əlaman»ın düzgün mövqedən yazılmadığını zaman təsdiq etdi.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Demokratik Respublikası dövrünün poeziyası, ümumən ictimai-bədii fikri bütün diqqəti cümhuriyyətimizin, xalqın gələcəyə inamının möhkəmləndirilməsi problemlərinə yönəltdiyi üçün (bu da zamanın tələbindən irəli gəlirdi) sosial məsələlərin işıqlandırılması işi arxa planda qalırdı. Dövr o qədər məsuliyyətli və gərgin idi ki, şair və yazıçılarımız ancaq gündəlik hadisələrə operativ şəkildə diqqət yetirməyə səfərbər olunmuşdular. Hələ ədəbiyyatın aydın və köklü fəaliyyət programı müəyyənləşməmişdi. Bunun üçün ədəbi-ictimai fikrə müəyyən vaxt və imkan lazım idi ki, o da hələlik mümkün deyildi. Ancaq həmin məsələ, yəni yeni qurulan həyatın ruhuna uyğun iri həcmli, həm də milli-ictimai baxımdan daha aydın ideya istiqamətli əsərlərin hələ meydanda yoxluğu faktından doğan narahatlıq mövcud idi. Mirzəbala Məhəmmədzadənin «Yeni həyata doğru»<sup>1</sup> məqaləsindən gətirdiyimiz aşağıdakı giley və narahatlıq da bunu təsdiq edir. O, ədəbiyyatda yeni dövrün ruhunu hərtərəfli və aydın ideya-bədii istiqamətdə eks etdirən ədəbi nümunələrin hələ yaranmadığından gileyənərək yazdı:

<sup>1</sup> «İstiqlal» qəz., 14 şubat (fevral) 1920

«Yeni həyata qədəm qoyduğumuz gündən mətbuat və ədəbiyyat səhnəmizə yeni əsr ruhlu bir kitab — roman atılmadı.

Teatro əlan xalqımızın yeganə topluş yeridir. O da bir yenilik verməyir. Onda da yeni həyata doğru bir dəvət, bir tərəfəniş yoxdur. Həmin köhnə tas, həmin əski hamamdır.»

Müəllifin vətəndaş narahatlığının nəşr və dramaturgiya, o cümlədən teatr sarıdan olması da göstərir ki, poeziya hər halda o biri janrlardan daha fəal olmaqla, yaradıcılıq axtarışları aparırı...

Dövrün ictimai-siyasi, milli-mənəvi problemlerinin bədii əksində poeziya müəyyən operativliyə malik olsa da, bu işdə nəsrin spesifik imkanlarını inkar etmək olmaz. Milli nəsrimiz Azərbaycan Demokratik Respublikası dövründə ictimai-milli-mənəvi problemlerin bədii əksi üçün öz imkanlarını səfərbər etməyə çalışırdı. Düzdür, o zaman dövrün ictimai-siyasi və milli-mənəvi problemlerinin bədii həllini özündə əks etdirən romanlar "meydana atılmalıdır" (Bu, əslində, birdən-birə bəlkə də mümkün deyildi. Vaxt və hadisələrin gedişi imkan versə idi, şübhəsiz, bu cür əsərlər yaranacaqdı.), lakin bədii nəsr təfəkkürü dövrün hadisələrinin mahiyyətinə nüfuz etməyə cəhd göstərir və hələlik bəzi "xırda-para" bədii nəsr nümunələrini "meydana atırdı". Həmin əsərlər əsasən kiçik hekayələrdən, özü də publisist ruhlu hekayələrdən ibarət idi ki, bunu da dövrün tələbində axtarmaq lazımdır; belə ki, hadisələrin sürətli və dəyişkən inkişafı zamanı lakoniklik; həm də publisist ruh və operativlik bədii ədəbiyyatdan da tələb olunurdu. Nəsr dövrün bu tələbi ilə hesablaşmaqla yanaşı, mövzu dairəsinin genişliyi qayğısına da qalırdı...

Ictimai milli mənlik şürünün təntənəsinin bədii əksini dövrün nəsrində də görürük. Özü də bu nümunələrdə xalq milli ruhunun ifadəsi konkret detal üzərində cəmlənir. Belə ki, Azərbaycanda törədilən mart hadisələri zamanı xalqımızın verdiyi külli miqdarda maddi, fiziki və mənəvi itgilər içərisində milli istiqlaliyyətimizin qərargahı olan binanın — tarixdə "İsmailiyyə" adı ilə məşhur olan və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşən binanın xalqımızın bədxahları tərəfindən yandırılması da var idi. Binanın yandırılması bir yana, xalqımızın çörəyini yeyib, ona qənim kəsilənlər "İsmailiyyə"nin axırına çıxməq üçün onun sökülməsinə çalış-

sırdılar. İlk baxışda bir binanın yararsız olduğu üçün sökülməsi adı haldir. Lakin burada səhbət adı yox, tarixi bir binadan getdiyi üçün ictimai-milli məhiyyət kəsb edir. Belə ki, xalqımızın ictimai-milli oyaniş və mübarizə dövrünün bir növ qərargahı kimi xalq milli təfəkküründə o zaman müqəddəsləşən bu binanın məhv edilməsi düşmənlərə ona görə lazımlı idi ki, milli özünüdərk prosesi keçirən, milli azadlıq və istiqlaliyyət uğrunda mübarizə aparan azərbaycanlıların milli qürur simvolu məhv edilsin və xalqın azadlığa olan ümidi qırılsın. Ümidsiz xalqın isə bir yana çıxması, əlbəttə, müşgül işdir. Xalqın azadlıq və istiqlaliyyət simvolu kimi baxdığı bu binanı uçurtmaq istəyənlər məqsədlərinə çatmaq üçün binanın yaşayış üçün yararsızlığı haqda rəy yaratmışdır. Guya, onun uçması hər dəqiqə gözlənilir. "İsmailiyyə"nin Azərbaycan xalqının milli istiqlaliyyət və müstəqillik simvoluna çevrilməsinə səbəb isə bu binanın mövcudluğunuñ tarixən qısa bir dövründə xalq üçün dəyərli xidmətlər göstərməsi, ən əsas istiqlal məfkurəsinin, Milli Muxtarıyyət fikrinin birinci dəfə bu binadan pərvazlanması idi. Cənki "İsmailiyyə" o zaman hökumət qərargahı olmuş, xalqın tarixi taleyində mühüm rol oynayan məsələlər bu binada həll edilmişdi. Nəticədə, xalq "İsmailiyyə"yə ümid dayağı kimi baxırdı. Odur ki, xalqın milli mənliyinin vüsətinə hazırlanan bu qəsdə vətəndaş yəzici — Seyid Hüseyn etinasız baxa bilməyərək öz yaniqli və siyasi çağırış ruhlu harayını ucaldır...

Azərbaycanlılara hazırlanan bu qəsdin qarşısını almaq üçün Seyid Hüseyn "Həzin bir xatirə", "İsmailiyyə"<sup>1</sup> adlı bir hekayə yazar. Dərin lirizm, ictimai vətəndaşlıq duyusunun gücü və publisistik ruhu ilə seçilən bu hekayə "İsmailiyyə"nin keçdiyi tarixi yolun bədii salnaməsidir. Yəzicinin ruhunu ehtizaza götürüb bu hekayənin meydana çıxmamasına səbəb isə, yuxarıda dediyimiz kimi, xalqımıza hazırlanan milli-mənəvi qəsdin ictimai-siyasi səbəb və kök-

<sup>1</sup> "Azərbaycan" qəz., 20,25 və 26 avqust 1919.

lərini görməsi və onun ağırlığını dərk etməsidir. Odur ki, binanın sökülməsi haqda qərar verildiyini biləndə yaziçinin vətəndaş qəlbi özünə yer tapa bilmir:

"Keçən gecə həqir, fələkzədə, öksüz bir qızın saçları kibi hali-məşuşda bulunan pərişan odamda əgləşib "İsmailiyyə" binasına, o Azərbaycan millətinin hürriyyət və istiqlalı uğrunda şəhid düşmüş qəhrəmanlar kibi düşmənin amansız qurşunlarına köksünü sıpər edən binaya nəzər pəncərəyi açaraq onu seyr ediyor, düşünüyör, həm də onun dağılıması haqqında olan axırıcı qərarı qəzetdə oxuyaraq düşünürdüm.

Bir dörlü bilməyirəm, səbəbini anlamayıram ki, bəni nə kibi şeylər, nə kibi əlaqələr "İsmailiyyə" binasına bağlayıb mərbut etmişdir ki, onun sökülbən dağılmazı fəqərəsi, onun yandırılıb xarabazara döndərilməsi qədər bəni müttəəssir etmişdir. Düşünür, həm də fikirsiz, qayəsiz və mouzəsiz olaraq düşünürdüm. Xeyalım bir çox geri getmiş, bir çox xatirələr ilə məşğul olmuşdu. Nəzərimdə bir taqım rəngarəng şəkillər və mənzərələr tərsim edilirdi. Bən "İsmailiyyə" binasının çox da uzun olmayan tarixçəsini, 18-20 sənəlik bir həyatını, tərcüməyi-halını gözümüzün önündə təcəssüm etdiriyordum", — deyən müəllif "İsmailiyyə"nin yaranma tarixinə xəyalı səyahət edərək onun xalqa etdiyi xidmətləri həzin bir dillə təsvir edir. Vətəndaş yaziçıya görə, binanın xalq qarşısında etdiyi bir-birindən dəyərli xidmətlərindən ən qiymətlisi onun siyasi cərəyanlar meydanına çevrilərək, milli "istiqlaliyyət məfkurəsini, Azərbaycan qayəsini bir Ana kibi, məşfəq və mehriban bir Ana kibi ağuşunda, bəsləməsi", milli azadlıq mübarizəmizin tarixində əvəzsiz rol oynamasıdır. Bu haqda hekayədə oxuyuruq:

"İnqilabdan sonra "İsmailiyyə" binası siyasi cərəyanların mərkəzi oldu. Birinci Qafqaz müsəlman qurultayı orada açıldı. Birinci olaraq muxtarıyyət və ədəmi-mərkəziyyət fikri orada meydana atıldı.

Bu tarixdən sonra bütün yiğincaqlar, siyasi müsahibələr, məruzələr həp orada olur, oxunur, dinleniyordu.

İsmailiyyənin o kimsəyə baş əymək istəməyən möhtəşəm salonu bir çox tarixi vəqəələrin şahididir. Bir çox natiqlərin nitqini onun yanmış daşları hələ də eks etdirməkdədir. Biz azərbaycanlılar "İsmailiyyə"də bir çox şad və qəmgin günlər keçirmişik. Müqəddəratımız haqqında övzada bir çox məruzələr dirləmişik, gələcəgimiz barəsində bir çox qərarlar çıxarımişıq...

"İsmailiyyə"nin, bizim müqəddəs adını böhq qazanan o millət öyüünün, o bizim siyasi fikirlərimizi, istiqlaliyyət məfkurəsini, Azərbaycan qayəsini bir Ana kibi, məşfəq və mehriban bir Ana kibi ağuşunda, qəlbində bəsləyən dilbəranə binası, məhrəmi - əsrarımız olan divarları Martin (1918-ci il mart hadisələrində — A.B.) fəci günlərində bir çox düşmən qurşuna köks gərmişdi".

Demək, "İsmailiyyə" Azərbaycan xalqının ən ülvi, bəşəri tuyğularını, arzu və əməllərini şəfqətli bir ana kimi qoynunda əzizlədiyinə görə millətimiz üçün həmin ideallar qədər ulu və müqəddəsdir. Milli düşmənlərimiz isə məhz bu müqəddəsliyi və ululuğu məhv edərək xalqımızın azadlıq və istiqlaliyyətə olan inam və əqidələrini torpağa gömmək isteyirdilər. Bunu sanki "İsmailiyyə" də dərk edərək düşməni yandırmaq üçün qəzəbindən od saçırlı: "...Xalqda doğan muxtarıyyət fikrini əbədiyə basmaq üçün bu fikrə pərvəriş verən İsmailiyyənin edamına qərar verilmiş, ona düşmən əli ilə od vurulmuşdu. Bu kərrə İsmailiyyə qəzəbindən atəş püskürür, düşməni yaxmaq isteyirdi".

Lakin düşmən elə düşməndir. Ona görə ondan hər cür əzazillik gözləmək olar və bu, təbiidir. Ancaq zərbə özünüñkü tərəfindən endiriləndə daha dözülməz olur. Odur ki, "İsmailiyyə"nin yandırılmasında digər milli partiyaların da nadancasına rolunu görmək hər şeydən ağırdır. Həmin ağırlıq hər bir namuslu vətəndaşın üzəyini sıxır, amansızlıqla əzir. Çünkü milli hiss və duyğudan, milli

mənlik şür və qürurundan məhrumluğunu ilə barsızlığa düşçər edilən bu cür saxta beynəlmiləlçi sosialistlər öz bədnam əməlləri ilə anlamadan düşmən dəyirmanına su tökərək mənsub olduqları xalqı siyasi və milli faciəyə sürükləyirdilər. Sanki xalqın gələcək milli faciəsi bu xəyanətdən, bu özünübaltalamadan başlayırdı. Ona görə hekayənin sonluğu son dərəcə həyəcanlı və dərin vətəndaş narahatlığı ilə dolu çağırış notları ilə bitir:

"Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxıyorsan? Qoş! İsmailiyyənin, hər vaxt böyük salonda öz gələcəgin üçün gün ağladığın "İsmailiyyə"nin qarşısına gəl. Onu səndən ayıırlar. Onu lüzumsuz bir meyit kibi dəfn ediyorlar. Hem də sənin gözüün qabağında dəfn ediyorlar. Halbuki, onun məhzun gözləri səni gözləyir, sənin həsrətini çəkir. Son kərrə olmaq üzrə get, ona, o müqəddəs binaya, o Azərbaycan bayrağını yuxarı qaldıran binaya doyunca bir tamaşa et. Çünkü bir daha onu görmək sənə müyəssər olmayıacaqdır. Çünkü onu sökürlər, dağıdır-

Bu çağırış həm də ona görə qiymətlidir ki, xalq, milli iftiخارına sadəcə tamaşa etməyə yox, öz milli qürurunun müdafiəsinə səslənilir. Çünkü xalq təxəyyülündə milli azadlıq simvolu kimi müqəddəsləşən İsmailiyyənin qorunması mahiyyətcə milli istiqlaliyyət duyğusunun xilası deməkdir.

Maraqlıdır ki, Seyid Hüseynin "Həzin bir xatirə". "İsmailiyyə" adlı bu hekayəsindən sonra "Yaşıl qələm" ədəbi dərnəyi "İsmailiyyə" müsabiqəsi elan edərək<sup>1</sup> bu mövzuda, Azərbaycan sancağına həsr olunan bir neçə poetik əsərin də üzə çıxmasına nail olur. Nəticədə, görünür, həm də bədii sözün təsiri ilə əsas məqsədə nail olaraq İsmailiyyənin, onun timsalında azərbaycanlıların azadlıq və milli istiqlaliyyət duyğularının qırılmasının qarşısı alınır. "İsmailiyyə" hal-hazırda öz əzəməti və vüqarı, möhtə-

<sup>1</sup> Bax: "Azərbaycan" qəz., 23 eylul (sentyabr) 1919.

şəmliyi və ülviyi ilə durduğu kimi, Azərbaycan xalqının da milli istiqlaliyyət, milli müstəqillik duyğusu getdikcə daha dolğun və əlvan keyfiyyətlər kəsb etməkdədir...

Seyid Hüseyn 1920-ci ildə bu mövzuya yenidən qayıdaraq "İsmailiyə"<sup>1</sup> adlı ikinci bir xatirə-hekayə yazmışdır. Ancaq budəfəki "İsmailiyə" Azərbaycanın istiqlaliyyət məfkurəsini öz qoynunda bəsləyib, "Azərbaycan bayrağını yuxarı qaldıran" həmin binanın uçuruma yuvarlanması cəhdinin qarşısının alınmasından doğan sevinc və iftixar hissindən yaranmışdır. Odur ki, hekayədə qələbə təntənəsinin doğurduğu qürur və işiqli sabaha, xoşbəxt gələcəyə olan güclü inam hakimdir. Eyni zamanda həmin yazıda da "İsmailiyə" binasının xaincəsinə və alçaq niyyətlə yandırıldığı və bundan doğan vətəndaş qəzəb və narahatlığı qabarqlığı ilə duyuşmaqdadır. Qanlı mart hadisələri və xəyanətlərindən sonra İsmailiyənin pərişan vəziyyətini yanğınlı bir dildə qələmə alan S.Hüseyn öz düşüncə və qənaətlərini, qəzəb və hiddətini belə ifadə edir:

"Gözlərimə inanmaq istəməyirdim. "İsmailiyə", o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyəti və istiqlaliyyəti məfkurəsini bir Ana kibi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən mərkəz. O gözəl və sevimli bina qəzəbli, həm də xəyanət nəticəsi olaraq məcburiyyətdən dolayı qəzəbli bir qəhrəman kibi ərzi-vücud etməkdə, ona tamaşa edənlərə kinli-kinli baxmaqda idi".

Buradan bir daha aydın olur ki, "İsmailiyə"nin taleyi ilə əlaqədar narahatlıq, sadəcə olaraq bir binanın uçurulub-uçurulmamasından irəli gəlmir. Bu narahatlığın kökü milli və bəşəri duyğulardan qidalanır. Ona görə də qələbə çalır. Bu uğuru S.Hüseyn iftixar hissi ilə belə təqdim edir: "... Tək bir həqiqət işin hər tərəfini bana keşf etdi. Benim bu xüsusdakı məruzələrim - dışarı çıx...xatalıdır...başına uçar..." — deyib bəni oradan (İsmailiyənin yanmış bina-

<sup>1</sup> "İstiqlal" qəz., 4 fevral 1920.

sının içorisinden — A.B.) kənara dəvət edən biganə hamı xeyirxahımı sükuta məcbur etdi.

Bilmirsiniz, "İsmailiyyə"nin yandırıla bilmədiyini aləmə isbat edən bir həqiqət hansıdır?

Azərbaycan parlaməti üzərində üç rəngli və səkkiz güşə yıldızlı təmuc üçün Azərbaycan bayrağı".

"İsmailiyyə"nin qorunub saxlanılması ilə nəticələnən həmin əsərlər bədii sözün düşmən üzərində qələbəsi idi. Bu qələbə milli özünüdərkən, milli istiqlaliyyət, milli azadlıq duyğusundan qüvvət alan vətənpərvər yazıçılarımızın, bədii söz sənetimizin təntənəsi idi.

Milli şürurun, milli mənlik duyğusu və qürurunun, istiqlal və müstəqilliyə inamın bədii əksini "Hekayənəvis" imzalı əsərdə<sup>1</sup> də aydın görmək olur. "Azərbaycan" qəzətində "Həftə felyetonu" rubrikası ilə çıxan bu hekayədə təsvir olunur ki, Məşədi Murtuza öz evində kefi kök, damacı çəğ çay içir. Bu zaman qapı açılır və Məşədi Murtuzanın ən yaxın arkadaşlarından olan Salman oğlu Süleyman gələrək, xəbər verir ki, bu günlərdə Denikin yüz min əsgərlə hücum edəcək. Hətta onun ayroplanları (təyyarələri) şəhərə bomba da atıb, lakin partlamayıb. Əsərdə göstərilir ki, Məşədi Murtuza siyasətlə maraqlanmış. Lakin bu xəbərdən təşvişə düşür. "... Çünkü Salmanoğlunun cavablarından belə anlaşıldı ki, Denikin yüz min qoşun ilə gəlir, özü də həm qurudan və həm də sudan şəhəri topa tutub, bir dənə də evi sağ-salamat qoymayacaq və şəhəri alt-üst edəcəkdir. Qurudan hücum edib kişi, arvad, hər nə var hamını qılıncdan keçirəcəkdir və birini də diri buraxmayacaqdır. O cavablardan əz cümlə bu da məlum oldu ki, Denikinin "Öyriplan"ları dünən şəhərin yanında uçuşmuşular. Və hətta bomba dəxi salıbdırlar, ancaq Allah-dan olan kimi açılmayıbdır".

<sup>1</sup> "Azərbaycan" qəz., 7 nöşrini -sani (noyabr) 1919. Qeyd: Əsər, "Hekayət" başlığı ilə çap olunub. Biz onu "Könüllü" adlandırmış münasib bildik. (A.B.)

Bu şayielerin vahimə dolu xofu Məşədi Murtuzanın əl-ayağını boşaldır, boğazını qurudur və bir az əvvəl çıxan gur, amiranə səsini batırır. Rəngi-rufu qaçmaş halda Salman oğlu Süleymandan "fikrin nədir?" — deyə soruşur.

Hekayədə eşitdiyi bəd xəbərin təsiri ilə Məşədi Murtuzanın keçirdiyi psixoloji sarsıntı belə təsvir olunur;

"Bu sualın ("Fikrin nədir?" — sualının — A.B.) əqbinə qorxu iztirabilə sararmış olan bir üz, üzərində ucu nazilmiş bir burun, yarımaçılmış ağız gah yas, gah ümidi, gah xof, gah rica izhar edən iki dənə göz əlavə olaraq Salman oğlu Süleymana tərəf döndü."

Salman oğlu Süleyman Məşədi Murtuzanın sualına cavab olaraq, çıxış yolunu qaçmaqdə görür. Lakin ötən (1918-ci il) mart hadisələrində qaçarkən necə əzablara düşər olduqlarını, neçə fiziki, iqtisadi və mənəvi sarsıntılarla məruz qaldıqlarını xatırlayıb göz öünüə gətirən Murtuza bu təklifə bir qədər tərəddüdlə yanaşaraq, qohumu Fərəclə görüşüb həqiqəti ondan öyrənməyi məsləhət bilir. Hər iki dost Fərəc'in dalınca gedərkən küçədə ona rast gələrək eşitdiklərini vahimə ilə damışib, qaçmaq fikrində olduqlarını və bunun üçün onun fikrini öyrənmək istədiklərini bildirir. Fərəc onların bu halına gülür. Onun gülüşü Məşədi Murtuzanı bir qədər toxdadır. Sanki gözləri açılan Məşədi Murtuza ətrafdə həyatın normal axarı ilə getdiyini müşahidə edir:

"Konkaların biri gedib, biri gəlməkdə idi. Milisoner ciyində tūfəng dayanıb yanından keçən faytona baxırdı. Hammal divar dibində əyləşib hərdəm əsnəyirdi. Qərəz, hər kəs öz işinə məşğul idi".

Hekayədə təsvir olunur ki, bu zaman onların hər üçünün diqqətini marş oxuya-oxuya nizami addımlarla irəliləyən əskərlər və onların arxası ilə gedən könüllülər dəstəsi cəlb edir.

Məşədi Murtuzanı "belə qəhrəman qoşunu olan adam qaçarmı?" — iradı ilə utandıran Fərəc onun sorğusuna cavab olaraq, könüllülərin və könüllülükün funksiyasını izah

edir. Məşədi Murtuza fikrə gedir. Onun bu fikrə getməsinin nəticəsi olaraq, bir həftə sonra Məşədi Murtuzanı könüllülər sırasında görürük. Bu barədə hekayədə oxuyuruq:

"Bir həftə sonra idi ki, əskərlərimiz genə əqbincə könülü dəstəsi dəmdar olaraq zikr oxuya-oxuya kəmali-nizamla küçədən keçirdilər. Bunlara bir inşirah qəlblə tamaşa edərkən könüllülərdən bir nəfər qara saqqallısı, ağzında "iləri, iləri, Azərbaycan əsgəri" zikrini mərdanə bir səslə oxuyan və addımlarını arkadaşlarınınına uydurmağa çalışarkən diqqətimi cəlb etdi. Bu əsnada Fərəc mənətərəf yan alıb: — Məşədi Murtuzaya bax, mərhəba! — deyərkən o gönüllünün Məşədi Murtuza olduğunu anladım. Məşədinin əynindəki əsgəri əlbəsənin onun ruhuna da böyük bir cəsarət vermiş olduğunu sıfətindəki mərdanəlik əsərindən görmək olardı".

Obrazın ictimai-milli hərəkətə, istiqlal mübarizəmizin və milli müqəddəratımızın taleyinə əvvəlki səthi və qeyri-müəyyən münasibətdən, ictimai-siyasi və milli vətənpərvərlik duyğusunun son dərəcə zəifliyi ucbatından hər cür şayiəyə uyub vahimə içinde sarsıntılar keçirməsindən könülli əsgər səviyyəsine yüksəlməsi Məşədi Murtuzanın milli oyanışı və milli özünüdərkindən irəli gələn, öz ləyaqətini, vətəninin şərəf və heysiyyətini müdafiəyə qalxması prosesinin ustalıqla təsviri hekayənin ideyasının açılmasına layiqince xidmət edir. Məşədi Murtuzaların əvvəlki vahimə və fərərililiklərinin cəsarət, vüqar və vətənpərvərliklə əvəz olunması milli istiqlaliyyətimizin əbədiliyinə və vətənimizin yağı tapdağından azad olacağına inamımızı artırır. Çünkü sosial-siyasi şüuru və milli təəssüb hissi möhkəm olub, öz ləyaqətini dərindən dərk edən xalq yenilməz olur.

Təbii ki, hamının ideya-siyasi və milli-mənəvi inkişafı eyni səviyyədə olmur. Xalqın elə nümayəndələri də olur ki, ətrafında cərəyan edən hadisələrdən qətiyyən baş açmayaraq ona heç etina da göstərmir. Bu cür adamlar öz milli-mənəvi ətalətləri ilə ikraha və tənqidə məruzdurlar

ki, "Özü" imzalı "Babidir!..."<sup>1</sup> adlı küçük bir hekayənin də mövzusu budur.

Hekayədə göstərilir ki, bir dəstə adam Naxçıvanın N. kəndindən Məşhədə ziyarətə yola düşürər. Kişi, qadın və uşaqlardan ibarət bu dəstənin üzvlərinin bəzisi maddi cəhətdən imkanlı, bəzisi isə kasibdir. Məşhəd yolunda uzun əzab-əziyyətə düşər olan həmin adamlardan yolda xəstələnib ölen də olur, ağır maddi böhrana düşən də. Eləsi olur ki, hətta mehmanxana pulunu da neçə aydır yoldaşlarından aldığı borclarla verir. Zəvvvarlarla mehmanxanada görüşüb onların acınacaqlı vəziyyətlərindən rəncidə olan cavan indiki halda Məşhəd yolunda çəkilən bu əzab və məhrumiyyətlərdənse, göyə sovurduqları pulla bir şirkət təşkil edərək, dükan açıb xalqın ağır maddi vəziyyətinin dirçəldilməsinə əməli kömək etməyin daha səmərəli və savab iş olduğunu söylədikdə, onlar bu məsləhəti qəbul etməyərək, üstəlik məsləhət verənin babı olması, ağılsızlığı qənaəti ilə özlərinə və bir-birlərinə təsəlli verirlər.

Bu cür ictimai-milli ətalət və dargözlük Nəcəfbəy Vəzirovun "Dərviş" imzası ilə yazdığı "Naleyi-dərviş"<sup>2</sup> hekayəsinin də təqnid hədəfidir. Hekayədə müəllif ölkəni sarmış acliq və səfalət günlərində belə öz pul kisələrindən asılı qalan var-dövlət sahiblərini acliq, soyuq və evsizlikdən əziyyət çəkən vətən övladlarına köməyə çağrıır. Üzdə mömün, əsl həqiqətdə isə qaniçən təbiətə malik ağaların iç üzünü açan müəllif üzünü onlara tutaraq deyir:

"Ey dörd-beş kasa xəmiraşı, ya düşbərə yeyib beş-altı dəfə "afiyət olsun" eşidib istirahət edən ağalar, görmüsünüzü altı-yeddi yaşında cındır libasda soyuqdan titrəyətitrəyə küçələr divarında pənahlanmış tifilləri?.. Rast gəliblərmi sizə qoca kişilər, dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri?..

— Ay qardaş! Açıq, allah xatirinə!"

<sup>1</sup> "El həyatı" jurn., 25 fevral 1918, № 3, c.11-13.

<sup>2</sup> Yenə orada, 3 fevral, 1918, № 2, s.6

"— Pul istəmirik, bir parça çörək bu tifilə..."

"— Olarmı bir yer ki, bir-iki saata pənahlanaq..."

Eşitmisinizmi bu nalələri?!.. Eşitmisiniz, yəqinimdir. Görmüsünüz, bişək! Necə ola bilərdi görmüyəsiniz. O soyuqdan, o acıdan taqəti kəsilmiş, "yalvarmağa" gücü çatmayan, ötüb-keçənlərə məzлum-məzлum baxan tifilləri ... görmüsünüz. Amma... insaf, mürvət, vicdan sizdə olmuyub. Məişət, dünya, qaraca pul sizdə insanlıq nişanəsi qoymuyub. ... Allah versin, deyib keçmisiniz...

Sübhdən axşamadək alış-verişdə əhalinin nəfsini dərrixdirib birə on qazanırsınız... Bari füqəralara rəhm ediniz!.. Şəriətinizi, Quranınızı yad ediniz...

Mən qana bilmirəm, mümkün olan işdirmi güşpərəni çirtildədam, qonşum acıdan köpük quşsun...

Qana bilmirəm, necə rahat yatmaq olar isti otaqda, bilesən ki, küçədə cindir yorğan altında bərabər arvad, iki tifil titrəşə-titrəşə bir-birinə qısılıb növbə gözləyirlər..."

Yazıcıının nalə və fəryad dolu bu vətəndaş yanğısı əhalini çulğayan açılıq və səfalətdən irəli gəlməklə, yalnız özünü düşünən milli heysiyyət və düşüncədən məhrum kimsələrin adı insanlıq sıfətindən belə uzaq simalarını qarsır, damğalayırdı. Vətəndaşları milli, insani ayıqlığa çağırın müəllif vicdanlarını piy basmış "ağaların" milli ətalət və kəsaletlərindən dəhşətə gələrək fəryad edir:

"Vay, fələk! Kim deyir insafım var?

Ah kifayətdir, Ağa Dərviş!.."

Təqdirəlayiqdir ki, müəllif gördüyü ictimai milli-mənəvi eybəcərliklərdən darılıb fəryad etməklə kifayətlənmir. O, "ah kifayətdir!" — deyə oxucuları da mövcud eybəcərlikləri aradan qaldırmaq üçün əməli fəaliyyətə, mübarizəyə səsləyir.

Ictimai-milli mənəvi bələləri tənqidlə kifayətlənməyən nəşr mövcud eybəcərliklərin kökünü də axtarmağa cəhd edir. Bu cəhətdən "Ə." imzalı "Tərbiyə"<sup>1</sup> hekayəsi maraqlıdır.

<sup>1</sup> "Azərbaycan" qəz., 14 təşrini-sani (noyabr) 1919.

Hekayənin qəhrəmanı Kərim ağa kübar cəmiyyətdə tərbiyə alaraq, mənsub olduğu xalqın övladlarına yabançı ruhda böyükür. O, gimnaziyada öxuyanda qapalılıqdan birdən-birə çıxaraq öz yolunu daha da azib qumara qurşanır. Oxuya bilməyib iki il bir sinifdə qalır. Hər şeyini uduzan Kərim ağa ictimai-milli oyanışdan xəbərsizdir. Hətta inqilaba nifrət edir. Lakin iş elə gətirir ki, inqilab Kərim ağaya var-dövlət bəxş edir; belə ki, sənaye və iqtisadiyyatın milliləşməsi ilə əlaqədar milliləşdirilən mülkləri müqabilində Kərim ağaya xeyli pul çatır. O, öz möişətini yenidən dirçəltse də, qumardan ol çəkə bilmir.

Burada oxucuya belə bir ideya təlqin olunur ki, hər bir fərdin milli vətəndaş fəallığı onun tərbiyəsindən asılıdır. Hekayənin adı da bu ideya-bədii məqsədə xidmət edir. Eyni zamanda oxucu vicdani mühakiməyə səslənilərək, bu cür tiplərin layiq olmadıqları mərtəbəyə yüksəlməsi ictimai-siyasi ədalətsizlik kimi damğalanır. Eyni zamanda hekayədən öz zərərli vərdişindən ol çəkə bilməyən Kərim ağaların aqibətlərinin puçluğuna inam ifadə olunur.

"Tərbiyə" hekayəsindən fərqli olaraq Ağababa Yusifzadənin romantik səpkidə yazdığı "Sınıq qanadlar"<sup>1</sup> adlı

<sup>1</sup> "El həyatı" jurn., 1918, №1, s.10-14, № 2, s. 6-9, № 3, s. 8-11. QEYD: Bu romanı biz ilk dəfə olaraq 1989-cu ildə üzə çıxarmış və 1990-cı ildə "Ulduz" jurnalının 5-ci №-də dərc etdirdiyimiz "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" (səh.70-79) adlı məqaləmizdə geniş təhlil etmişik (c.77-78). Lakin Salidə Şərifova özünün "İlk Azərbaycan romanları" (Elmi rəhbər f.e.d., prof. Ə.Saraclıdır) adlı namizədlik dissertasiyasında "Sınıq qanadlar" romanının "ilk dəfə" onun tərəfindən üzə çıxarıldığını iddia etmişdi. Biz əsərin müzakirəsi zamanı bunu onun və elmi rəhbərinin nəzərinə çatdırıldıq.. Ancaq onların etiraflarına və bizim təkidlərimizə baxmayaraq, dissertasiyanın sonrakı variantında və avtoreferatında yene həmin iddiada qaldılar. Dissertasiyanın Müdafiə Şurasında müdafiəsində "Ulduz" jurnalının həmin sayını və məqaləmin təkrar çap olunduğu "Azərbaycan" (Ankara) dərgisinin 281-ci sayını nümayiş etdirərək, çıxış edib müəlliflik hüququmun tapdanmasına etirazımı bildirdim... Təəssüf ki, bütün bunlara baxmayaraq, S.Şərifovanın 1998-ci ildə çap etdirdiyi (Elmi redaktoru Əflatun Saraklı) "İlk Azərbaycan romanları" mono-

romanın qəhrəmanı "Nadir bəstə boylu, girdə sifətli, xumar gözlü və çatma qaşlı" bir uşaqdır. Uşaqlıqdan fitri istedada malik olduğu onun hərəkətlərində, oyun tərzində, yaşıdları ilə münasibətlərində və s. müşahidə olunmaqdadır. Ancaq atadan yetimdir. Anası Məryəm isə "Hərçənd sabiqdə böyük bir əqrəbanın nazlı pərvərdəsi isə də, son vaxtlar həmin göməkləri qırılıb puç olmuşdular". Odur ki, bir tərəfdən ağır maddi ehtiyaca, digər tərəfdən də ərinin vəsiyyətinə görə, oğlunu səkkiz yaşa çatdıqda dəllək yanına şagird qoymaq istəyirdi. Söz yox, Nadir anasının sözünə baxacaqdı. Ancaq dəlləkliyə heç həvəs və marağı yox idi. Fikri-zikri oxumaq idi.

"Yay fəsli başlanıb, xırman yetişmişdi. Məryəm qış azuqəsi yiğmaq üçün gedib şəhərin ruhanisindən müstəh-həqlik kağızı aldı, oğlu Nadiri də yanına götürüb kəndlərə zəkat yiğmağa yola rəvanə oldu".

**Qızmar** günəş altında piyada yol gedən ana-bala uzun əzab-əziyyətdən sonra Məryəmin vaxtı ilə evində paltar yuduğu İsmayıł bəyin kəndinə çatırlar. Məryəm mollanın kağızını göstərərək fitrə yiğmağa gəldiyini bildirib, İsmayıł bəyin bu işə imkan və şərait yaratmasını xahiş edir.

İsmayıł bəy ziyalı və vətənpərvər, humanist bir adamdır. O, Məryəmə lazımi köməklik göstərməklə bərabər, onları kənddə həm dincəlmək, həm də öz ailəsinə həyan olmaq üçün bir müddət öz evində saxlayır.

Bura Nadir üçün də rahatdır. O, tezliklə İsmayıł bəyin qızı Münəvvərlə dostlaşır. Bir neçə təsadüf İsmayıł bəyi Nadirin istedad və qabiliyyətdən xəbərdar edir. O, Məryəmdən oğlunu oxumağa verməsini xahiş edərək, təhsil xərcini öz öhdəsinə götürdüyüünü bildirir. İsmayıł bəyin

---

qrafiyasında "Sınıq qanadlar" romanının üzə çıxarılması məsələsində yenə plagiarisma yol verilib (Bax: s.112). Bundan başqa Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu) (Bakı, Elm, 1998) kitabının nəşr bölümündə mənim tədqiqatımın bəzi nəticələri kosmetik dəyişikliklərlə müellif tərəfindən özünüküləşdirilib. (bax: s.243-249; 251-253; 255-257).

təklifi ana-balani — Məryəm və Nadiri çox sevindirir və təklifə dərhal razılıq verirlər.

Nadirlə Münəvvərin bir-birlərinə bağlanmalarını və qızının öz dostu Nadirlə gününün şən keçməsini nəzərə alan İsmayıł bəy Nadiri öz evində saxlayır. Beləliklə, Nadir üç il Münəvvərlə bir evdə yaşayıb ünsiyyətdə olur. Getdikcə bir-birinə daha yaxından bağlanan və xeyli böyüyüən bu dostlar sevişirlər. Lakin İsmayıł bəyin Canişin idarəsinə verdiyi ərizəyə gələn cavab gəncləriin iztirabları üçün zəmin olur; bu cavaba görə, bir həftə müddətində İsmayıł bəy Tiflisə gedib yeni təyin olunduğu xidməti qulluğa başlamalı idi. Onun köç hazırlığı Münəvvərlə Nadirin rahatlığını əllərindən alır. Onların narahatlıq ifadə edən elə ilk hərəkətləri İsmayıł bəyi düşüncələrə qərq edir. Bu baredə əsərdə oxuyuruq:

"...Bu günləri hamının ürəyinə Nadir ayrılığı şikəstəlik verib, İsmayıł bəy özü də Nadir məsələsini necə həll eyləsə yaxşı olar, bilməyirdi. Axırda nahara əyləşmişdir! Balaca Münəvvər böyük bir səbirsizlik ilə Nadir məsələsinin necə həll olunduğunu düşünmək istəyirdi.

Səbr edəməyib nahar etdiyi bir halda: "Papa, Nadir də Tiflisə getməlidir?" — deyib sual etdikdə İsmayıł bəy güya qəflət yuxusundan ayılıb başqa aləmdə xəyal etməyə başladı. İsmayıł bəy öz-özünə "Münəvvər niyə bu qədər qərarsızlıq edir, hətta adəti üzrə təam da yeyə bilməyib xəyalı pərişandır?".

Bu xəyallar İsmayıł bəyin Nadir məsələsini böylə həll etməginə səbəb oldu.

Nadir iki ildən sonra ibtidai şəhər mədrəsəsini bitirməlidir. Geləcək təhsili üçün də bu mədrəsədən şəhadətnaməsi olmağı onun işlərini yaxşı edər və əlavə, Münəvvər ilə Nadir miyanında (arasında — A.B.) bacı və qardaşlıq məsəlində olsa da, bir məhəbbət müşahidə olunmaqdadır ki axırı yox... Fənalıq verə bilər".

İsmayıł bəy bu düşüncələrlə Məryəm xanımı çağırıb Nadirin öz təhsilini bitirmək üçün burada qalmağının va-

cibliyini bildirərək, onun bundan sonrakı təhsil xərcini də öz üzərinə götürdüyüni söyləyib, Məryəmdən Nadirin oxuması üçün tələb olunan hər bir işi yerinə yetirməsini xahiş edir.

Göründüyü kimi, İsmayııl bəy Nadirin istedadlı uşaq oluduğunu görüb, "Bu qədər istedad sahibi bir cocuğu elm feyzindən məhrum etmək böyük bir cəfadır. Necə olsa da buna bir əncam çəkib məktəbə göndərməlidir." — qənaəti ilə Nadiri məktəbə qoyaraq, onun təhsil və dolanışq xərcini bütünlükə öz öhdəsinə götürüb axıradək mövqeyində sadiq qalsa da, Münəvvərlə Nadirin — bəy qızı ilə kasib balasının sevgisinə, onların gələcəkdə ola biləcək izdivaclarına "axırı yox" bir iş kimi baxır. Onun bəylilik izzət-nəfsi ilə ziyalılıq mənəviyyatı qarşılaşanda birinci tərəf — bəylilik qururu, bəylilik izzət-nəfsi üstünlük qazanır ki, bu da İsmayııl bəyin bir ziyalı vətəndaş kimi hələ tama-mılə kamilləşmədiyinə dəlalət edir.

İsmayııl bəyin mənəvi dünyasında olan bu çatışmazlıq dövrün xüsusiyyətindən, cəmiyyətin milli-psixoloji şüur səviyyəsinin hələ kamillikdən aşağı olmasından irəli gəlir. Elə ictimai-milli və mənəvi-psixoloji səviyyədə olan çatışmazlıq sevgililərin nakam taleləri üçün sosial baza rölu oynayır.

...Bir-birlərindən çox çətinliklə ayrılan sevgililərin iztirablı günləri başlayır. Hər seydən əli üzülüb ümidişizləşən Nadir Münəvvərin ilk məktublarına cavab yazmır ki, bəlkə sevgilisinin bu vəfadarılığı keçicidir. Lakin özü dərs-dən soyuyub tezliklə yorğan-döşəyə düşür. Münəvvərdən gələn dərin həsrət və iztirab dolu növbəti məktub Nadirdə olan ümid qığılçımlarını artıraraq onu sevgilisinə cavab məktubu yazmağa sövq edir.

Nadirin bu halına onun anası ilə bərabər müəllimləri, məktəb yoldaşları və məktəb həkimi də qəlbən acıyb vəziyyətdən çıxış yolu axtarırlar. Nadiri diqqətlə müayinə edən həkim onun bədəninin sağlam olduğunu bildirir. Ancaq Nadirin dərdi tamam başqdır. Bu dərdə Münəvvər

də mübtəla olub. Hər iki yeniyetmə bir-birlərinin həsrəti ilə qovrulurlar. Bu, onların məktublarında da qabarıqlığı ilə görünür. Ancaq təəssüf ki, onların "təqib etdikləri qayənin nədən ibarət olduğunu kəndiləri də düşünəməyirdilər. Fəqət ciddi bir cocuqluq, ibtidai cavanlıq məhəbbəti hər ikisini də işgal etdiyini hiss ediyordular. İşte bu haliməchul ilə hər iki tərəf bir nöqtəyə doğru yürüdüklərini görüyordulərsə də, nəticəsinin nədən ibarət olacağını heç də düşünməyirdilər".

Burada roman yarımcıq qalır. Onun nə əlyazması, nə də dərc olunduğu "El həyatı" jurnalının davamı (əgər varsa) əlimizdə olmadığı üçün əsər haqqında tam təsəvvür əldə etmək mümkün deyil. Ancaq mövcud hissədən, hadisələrin inkişafından və əsərin adından ("Sınıq qanadlar") çıxış edərək sevgililərin talelərinin uğursuzluqla nəticələnməsi qənaətinə gəlmək olar.

Romanın mövcud hissələrindən belə bir ideya da hasil olur ki, zəhmətkeş xalq içərisindən çıxan, həyatın isti-suyunu öz üzərində çəkən qabiliyyətli vətəndaşların düzgün əqli və mənəvi inkişafına şərait yaradıłarsa, onlar vətənin layiqli övladı kimi yetişə bilər və vətən və xalq yolunda hər cür fədakarlıqdan çəkinməzlər. Əlbəttə, bunun üçün hələlik həqiqi ziyanı və vətəndaş sərvətdarlarımızın ciddi kömək və himayədarlığına ehtiyac var. İsmayııl bəy məhz bu cür ziyanı vətəndaşlarımıızın ümumiləşdirilmiş obrazıdır. Lakin hələlik bu tipli adamlar belə öz bəylilik izzət-nəfslərindən asanlıqla aralana bilmirlər. Bu da cəmiyyətdə müəyyən mənəvi-psixoloji problemlərin meydana çıxması ilə nəticələnir.

Gəncliyin, yeni nəslin nümayəndələrinə — Nadirlə Münəvvərə bu ictimai-sosial və psixoloji fərq anlayışı yad olduğu üçün onlar bütün varlıqları ilə bir-birlərinə bağlanaraq vüsal və səadətə can atırlar. Lakin onların kövrək, hələ bərkiməmiş qanadları mövcud sosial-psixoloji manə və gərginliyə davam gətirməyə hələ hazır deyil. Ona görə bu qanadlar cəmiyyətdə rast gəldikləri sosial-psixoloji

maneələr qarşısında əyilməsə də, sınırlar. Sınıq qanadlı varlıqlar isə cəhalət və ictimai ədalətsizlik məngənəsində ümidsizcəsinə çırpinırlar.

Nadirə Münəvvərin uğursuz taleyi cəmiyyətdə hökm sürən ictimai-milli və mənəvi çatışmazlıqlara qarşı olan etirazın, üsyənin bədii eksı kimi üzə çıxır.

Dövrün nəsrində sosial-siyasi və milli-mənəvi naqisliklərin ifşasını özündə daha qüvvətli eks etdirən "Təzə" imzalı "Reminqitonistqalar"<sup>1</sup> adlı hekayədən bəhs etməyə bilmərik.

Ədəbi-ictimai fikrimizdə xalqın ictimai-milli mənəvi inkişaf səviyyəsi, bir qayda olaraq, qonşu xalqlarla müqayisəli şəkildə eks etdirilir. Burada məqsəd "millətlərin yarış və vuruş meydani olan yer üzündə" (M.Hadi) xalqın ictimai-mədəni tərəqqicə geri qalmasına yol verməməkdir. "Reminqitonistqalar" hekayəsində də bu ənənəni görürük. Əsər ictimai-milli və siyasi cəhətdən yeni mərhələyə qədəm qoyan Qafqaza uzun ayrılıqdan sonra gələn bir azərbaycanının Ermənistən, Gürcüstan və Azərbaycanda başına gələn əhvalatların təsvirindən ibarətdir. Hekayə qəhrəmanın dilindən nəql olunur. Bu da hadisələrin ictimai-siyasi və milli-mənəvi reallığına, eyni zamanda ideya-bədii keyfiyyətinə əhəmiyyətli təsir göstərir. Hekayənin qəhrəmanı Qafqaza qayıdışından aldığı ilk təəssüratı belə nəql edir:

"Qafqazdan çıxdığımı görə heç zaddan xəbərim yox idi! Öylə bilirdim ki, Qafqaz genə həmin Qafqazdır; yəni rus qaradavoyu, rus dili və sairə.

Elə ki, təkrar Qafqaza qayıtdım, onda işlərdən xəbədar oldum; məni hali eylədilər ki, Qafqaz Rusiyadan ayrılibdir və hər millət özü üçün bir cümhuriyyət düzəldibdir.

Bu əhvalat mənim xoşuma gəldi".

Beləliklə, qəhrəmanın Qafqazda ilk ayaq basdığı cümhuriyyət Ermənistən olur. İş elə gətirir ki, onun idarə-

<sup>1</sup> "Azərbaycan" qəz., 6 temmuz (iyul) 1919.

yə işi düşür və ərizə yazıb lazımi yerinə təqdim edir. Səhərisi gün məlum olur ki, onun ərizəsinə belə bir "rezalyutsiya" qoyulub ki, ərizən dövlət dilində deyil, rusca olduğu üçün ona baxılmadı. Onun "ne hökumət dili?!" — sualına cavab olaraq bildirilir ki, "o hökumət dili ki, adına Ermənistən deyirlər. Ermənistən hökumətinin də hökumət dili, əlbəttə, ermənicə olacaqdır".

Ermənistəndən Gürcüstanə daxil olan qəhrəmana burada da ərizə yazmaq lazımlı olur və o, fikirləşir ki, "...Ermənistən başqa, Gürcüstan başqa. Ermənistən hökuməti daşnaqlardan əmələ gəlir və daşnaqlar da, məlum olduğu üzrə, mütbəəssüb millətpərəstdirlər. Madam ki, Xatisovu Xatisyan edirlər, o halda, təbiidir ki, rus dilini də atıb öz dillərini işlədəcəkdilər.

Hərçənd ki, ermənilərin ruslara məhəbbəti baqidir. Və daşnaqlarla "denikinlər"in aşiq və məşuqluq əlaqəsində olduğu müsbətdir, lakin bunun dilə dəxli yoxdur. Bu, rusca bilməyən müsəlman dövlətlilərinin ruslardan aşna saxladığı kibi fəqərəyə bənzər bir işdir.

Amma gürcü hökuməti sosialist hökumətidir; və mən də qabaqlarda öz müsəlman sosialistlərimizdən eşitmışdım ki, sosialistlər üçün millət ayrılığı yoxdur. O halda dil ayrılığı heç ola bilməz. Çünkü millətləri bir-birindən ayıran ən əvvəl dilləridir".

Bu mülahizə və düşüncələrlə ərizəsini rusca yazıb lazımı idarənin rəisinə təqdim edən qəhrəman Ermənistəndən betər bir vəziyyətlə qarşılaşır; rəis ərizənin rusca yazıldığını görən kimi onu qatlayıb sahibinə qaytararaq, özünü də kabinetdən çıxarıır. Bayirdakılardan bir nəfər ona başa salır ki, gərək ərizəni gürcüçə yazasan. Qəhrəman "Bəs, sosialistlər üçün millət ayrılığı və dil ayrılığı gərək olmasın", — etirazının cavabında ona vəziyyəti başa salan gürcüdən aşağıdakı sözləri eşidir:

— "...Onu söyləyən, yəqin ki, sizin sosialistlərdirlər, başqalarla işləri yoxdur. Və bir də gürcü kəndlisi və füqərayikasibəsi nə bilsin ki, Ruxmin kimdir, Curayev nəcidir.

O öz Remişvilisi, öz Çeretelisini tanıyor və dilini də başa düşür...".

Oradan Azərbaycana gələn qəhrəmana, tərs kimi, burada da ərizə yazmaq lazımlı olur. Hekayənin qəhrəmanı Ermənistən və Gürcüstan cumhuriyyətlərində başına gələn əhvalatlardan belə bir haqlı qənaətə gəlir ki, "hər cumhuriyyətin rəsmi kağızları öz dillərində olmalıdır. Ona görə ərizəmi türk (Azərbaycan — A.B.) dilincə yazıb, lazımlı olan dairəyə rəvan oldum".

Getdiyi idarələrdə əvvəlkilərdən də betər və dözlüməz bir münasibətlə — etinasızlıq və bürokratizmle qarşılaşan qəhrəman düşdürüyü vəziyyəti belə təsvir edir:

"Dedilər ki, nə istəyirsin? Dedim ki, rəisi görəcəyəm. Dedilər, nə üçün? Dedim, ərizəm vardır. Dedilər, ərizəni ver, özün get. Bunu deyib ərizəmi əlimdən aldılar və heç baxmadılar ki, görək nə yazılıb və nə dildə yazılıbdır. Dedim, bəs, cavab üçün nə vaxt gəlim? Dedilər, bir-iki gündən sonra".

Açınacaqlı haldır ki, bu mükəlimədə ümumiləşdirilən idarə bürokratizmindən gələn laqeydlik və etinasızlıq bizzət bu gün də davam etməkdədir. Əksər idarələrimizdə insan taleyinə qeyri-insani münasibət elə indi də var. Dövlət məmurlarının əksəriyyəti şikayətçini dinləmədən, onun ərizəsinə heç baxmadan kənara atır. Özün soruşub dalınca düşməyincə, verilən ərizənin cavabının nə vaxt olacağı haqda belə heç nə demirlər. Bu, bizim milli-psixoloji bəllamızdır. Şair-jurnalist Mahir Qarayev məqalelərinin birində yazır: "Beş-altı ilin söhbətidir. M.Ə.Sabirin yaradıcılığına həsr edilən bir möclisdə idim. Çıxışçılardan Allah bilir neçəncisi Sabir satirasından ağızdolusu danışandan sonra təm-təraqla qeyd etdi ki, Sabir bu gün də müasirdir və hələ neçə-neçə nəsillərin də müasiri olacaq! Və Allah bilir salonu neçənci dəfə gurultulu alqışlar bürüdü. Hami çıxışçının sevinc dolu nidasını ümid və sevinclə qarşıladı.... Amma mən başa düşmədim ki, Sabir satirasına cəmiyyətimizin bu qədər ehtiyacı varsa, bu camaat, bu ziya-

lilar niyə sevinir, nəyə sevinir? Min dəfə alqış Sabirə və min dəfə vay bizim halımıza, vay bizim günümüze!"<sup>1</sup>

Çox-çox təəssüf ki, səksən il əvvəl yazılan bir hekayədəki ictimai-bədii mənzərə bizim bu gündü həyatımızda yenə öz eybəcərliyi və möhkəmliyi ilə qalmaqdadır. Maraqlıdır ki, Ermənistan və Gürcüstan idarələrində insan taleyinə bəslənən münasibət öz operativliyi ilə rəğbət doğurur. Lakin bunlarla iş bitmir. Hekayə qəhrəmanı, Azərbaycan vətəndaşını öz evində daha dəhşətli və təhqiramız anlar gözləyir. Milli mənəvi ləyaqətin düşkünlüyü dərəcəsini görmək üçün aşağıdakı parçaya diqqət yetirək:

"Bir-iki gündən sonra getdim; dedilər ki, hələ ərizənə baxılmayıbdır. Çünkü, tərcümə etməyibdir. Dedim, siz ərizəyə bəxmadınız, ərizə türkçə (Azərbaycanca — A.B.) yazılıbdır, tərcüməyə ehtiyac yoxdur. Dedilər, elə türkçə yazıldıgına görə tərcüməyə ehtiyac vardır; sənin ərizən gərək tərcümə edilə, sonra verilə "Reminqitonistika"ya (dəftərxana işçisi, makinaçı qız, qadın — A.B.), o da onu çap edib sonra rəis cənablarına pişnəhad edə. Dedim, rəis cənabları rusdurmu? Dedilər, xeyr, müsəlmandır. Dedim, öylə isə, görünür, onun türkçə savadı yoxdur. Dedi, rəhmətliyin oğlu, nə boşboğazlıq edirsən? Sən bura göydən düşməmisən, yerdən çıxmamışan, qayda belədir! Indi ki, ərizələr türkçə yazılaçaqmış, bəs bu bir düjün reminqitonistiqalara biz müftə pul verəcəyik? Onsuz da onların dili üstümüzdə bir arşındır; deyirlər ki, qoy Denikin gölsin, görün Azərbaycanın başına nə açacaqıq! Bəs, bu cür adamlara müftə pul vermək olar?! Sən ağlını hara verib-sən?! Və bu adamları nə hesab ediyorsan!?! Qoy reminqitonistiqaların canı çıxsın, işləsinlər ki, aldıqları məvacib də haramları olmasın!

Dedim, bu qədər reminqitonistqa saxlamaq məmlekətin mənafeyi nəzərindən vacibatdandırı?

<sup>1</sup> "Elm" qəz., 7 oktyabr 1989.

Dedi, mən görürəm sən çox uzun danışansan, amma səni xəbərdar edirəm ki, mən də bir kəmhövsələ adamam. Qorxuram ki, sözümüz tərs gələ, aramızda inciklik ola. Məsləhət belədir ki, çıxıb gedəsən!

Gördüm ki, məsləhət pis məsləhət degildir; ona görə çıxıb getdim..."

Reminqitonistqalar və reminqitonistiqa kimilər qarşı-sında göstərilən milli nökərçilik, öz dilinə, milli mənə-viyatına vəzifə qorxusuna, şəxsi mənafə naminə arxa çə-virən çinovnik xislətli dövlət məmurlarının şovinist əda və hədə-qorxu qarşısındaki hədsiz itaətkarlığı, "göstəriş" və reminqitonistqları işlətmə tərzi oxucuda ikrah və qə-zəb hissi doğurur. Erməni və gürçü milliliyinin dargözlü-lüyü, özündənrazılıq ədasi nə qədər qeyri-insanidirsə, azərbaycanlıların öz milli ləyaqət və şərəfini unutmaq, hətta itirmək dərəcəsinə gələn ifrat "beynəlmiləlciliyi" ondan da artıq dözülməz və bağışlanılmaz milli simasız-liqdır. "Reminqitonistqalar" hekayəsində bütün bu bəlaların — Azərbaycan idarələrində indi də hökm sürən bürokratçılıq və etinasızlıq vərdişlərinin, başqalarına isə yersiz, düşüncəsiz, manqurtcasına itaətkarlığın hökm sürməsinin, bir sözlə, milli-mənəvi simasızlaşmaya doğru "inkışaf" sosial-mənəvi və psixoloji səbəb və köklərinin bədii əksi-ni qabarıqlığı ilə görmək olur.

Bütün bunlar göstərir ki, Azərbaycan Demokratik Respublikası dövründə nəşr sosial-siyasi, milli-mənəvi və ictimai-əxlaqi problemlərə cəsarətlə müdaxilə edə bilmışdır. Odur ki, onun mövzu və problematika dairəsi rəngarəng olmuşdur. Lakin toxunulan problemlərin ideya-bədii əksinin dərinliyinə gəlinçə, bu əsərlərdə ədəbiyyatın və qoyulan problemin ideya-estetik həllinin hələ zəif olduğunu qeyd etməliyik. Bütün bunlar mövcud ictimai-siyasi problemlərin və cəmiyyətdə gedən milli-mənəvi proses-lərin hələ dövrün ədəbiyyatı tərəfindən dərkətmə və mə-nimsəmə prosesinin yenicə başlanması ilə əlaqədardır. Çünkü Demokratik Respublika dövründə yeni həyatın, ye-

ni düşüncə və yaşayış tərzinin formalaşması hələ təzə başlamış, öz yolunu və istiqamətini kifayət qədər aydınlaşdırıa bilməmişdi. Buna ictimai-siyasi, beynəlxalq vəziyyətin mürekkebliyi, habelə ölkədaxili təsərrüfat həyatının və siyasi vəziyyətin tam qaydasına düşə bilməməsi də təsir göstərirdi. Odur ki, bədii söz hələ daha çox üzdə olub fəal cərəyan edən, dövlətin və xalqın istiqqlal ideallarının müqəddəratında mühüm rol oynayan problemlərin mümkün qədər operativ işıqlandırılmasına fikir verməli olurdu. Təbii ki, bütün bunlar yaranan əsərlərin bədii sənətkarlıq xüsusiyyətlərinə, mövzunun ideya-estetik həllinə öz təsirini göstərirdi. Təsadüfi deyil ki, nisbətən üzdə olub, qabarılığrı ilə nəzərə çarpan milli özünüdərk və milli istiqalaliyyət arzusu və idealindən irəli gələn vətənpərvərlik hissi dövrün poeziya və nəşrində özünün dolğun bədii əksini tapmış, lakin sosial-siyasi problemlər bir növ diqqətdən kənarda qalmış, mənəvi-əxlaqi məsələlərin işıqlandırılmasına isə az diqqət yetirilmişdir.

## TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ (qısa xülasə)

Azərbaycan Demokratik Respublikası dövründə də ədəbi tənqid milli-ictimai-bədii fikrə istiqamət vermək üçün öz imkanları daxilində fəallıq göstərməyə çalışırdı. Ədəbi tənqid bir tərəfdən taleyülü milli-ictimai problemləri diqqət mərkəzinə çəkir, onların bədii və faktik həlli məsələsini irəli sürür, digər tərəfdən də ayrı-ayrı bədii əsərlərə və ədəbi şəxsiyyətlərin yaradıcılıqlarına qiymət verməyə çalışırdı. Buraya Y.V.Çəmənzəminlinin, Adil xan Ziyadxanın, Seyid Hüseynin, M.B.Məhəmmədzadənin, M.Hadinin, M.Ə.Rəsulzadənin, Tamaşaçı, Ə.H. və b. imzalı müəlliflərin ədəbiyyatın ümumi problemlərinə, F.Köçərli, C.Cabbarlı, A.Səhhət, Ə.Cavad, H.K.Sanlı, M.Ə.Sabir və b. haqda yazdıqları bir-birindən qiymətli elmi və publisistik məqalələr daxildir.

Həmin məqalələrdə ictimai-bədii fikir qarşısında dövrün milli-ictimai problemlərinin işıqlandırılması məsələləri ilə yanaşı, klassik ədəbi və elmi irlimizin nəşri, bugünkü nəslə çatdırılması da həlli vacib vəzifə kimi irəli sürüldü. Həmin problemlər əsasən hələ formallaşmayan peşəkar tənqid tərəfindən deyil, ayrı-ayrı ədib və ideoloqların əsərlərində qaldırılırdı. Bu da ədəbi tənqidə həm də bədii və publisistik bir ton verirdi. Bununla belə dövrün ədəbi-nəzəri fikri öz fəallığı və dərin elmi, ictimai-milli məsələlərə baş vurmaq yanğısının gücü ilə diqqəti cəlb edirdi.

Ayrı-ayrı yığıncaq və ədəbi dərnəklərdə (cəmiyyətlərdə) də ictimai-ədəbi məsələlər, Ana dili, ədəbi əlaqələr və s. problemlər müzakirə və fikir mübadiləsinə çevrilirdi.

Ədəbi tənqidlə yanaşı, ədəbiyyat tarixçiliyi də inkişaf edirdi. Buna Y.V.Çəmənzəminlinin, F.Köçərlinin «Azərbaycan ədəbiyyatı tarixi» əsərinin nəşri məsələsini qaldırmaqla kifayətlənməyib. 1919-cu ildə Türkiyədə çap etdirdiyi «Azərbaycan ədəbiyyatına bir nəzər» mono-

qrafiyası parlaq sübutdur. Bu əsərdə Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılıq yolu dövrlər üzrə təhlilə cəlb olunur.

Ictimai-bədii fikrin nəzəri və ideoloji məsələləri dövrün publisistikasında da qoyulurdu. Bu işdə Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, A.Şaiq, M.Hadi, M.Şahtaxtlı, Ə.Cavad, M.Hənəfi və başqaları daha fəal idilər. Əlavə olaraq Paris Sülh konfransına gedən dövlət və mədəniyyət xadimlərinin Avropada avropa dillərində çap etdirdikləri məqalə və kitabçalarda Azərbaycanın ədəbiyyat və mədəniyyət xəzinəsi tədqiq və təbliğ olunurdu. Bütövlükdə Azərbaycan Demokratik Respublikası dövrünün elmi, nəzəri fikri, tənqid və publisistikası bədii-estetik düşüncəyə fəal və aydın mövqedən müraciət və müdaxilə edə, ona müəyyən istiqamət verə bilirdi.

## BƏDİİ NÜMUNƏLƏR

## TÜRKÜN NƏĞMƏSİ

Türkün tökülən qanlarıbihudə<sup>1</sup> gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə<sup>2</sup> verilmiş bu qədər can hədər olmaz,  
Məfkurə<sup>3</sup> yolunda tökülən qan hədər olmaz,  
Qiymətli olan xuni-şəhidan<sup>4</sup> hədər olmaz,  
Dul qalmış olan noheye-nisvan<sup>5</sup> hədər olmaz,  
Bax sən sonuna, himməti-türkan<sup>6</sup> hədər olmaz,  
Bədbəxt olan əfğani-yetiman<sup>7</sup> hədər olmaz.

Türkün tökülən qanlarıbihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Qan ilə qazandıq zəfəri, verməyiz əldən.

Xof eyləmədik atəsi-dəhhəse-düvəldən<sup>8</sup>.

Bir zərrə belə qorxmayıız dəst-əcəldən<sup>9</sup>,

İstərsə cahan çevrili, varsın<sup>10</sup> da təməldən,

Türkün üzü çevrilməyəcək səmti-əməldən<sup>11</sup>.

Türklər geriyə dönəməyəcək müslüh<sup>12</sup> əməldən.

Yüksək yaşamaq istər ikən cümlə miləldən:

<sup>1</sup> *Bihudə* — boş, faydasız, əvəzi ödənilmədən

<sup>2</sup> *Dörd ildə* — Birinci dünya müharibəsinə işaretdir

<sup>3</sup> *Məfkurə* — ideologiya, qayə, ideya

<sup>4</sup> *Xuni-şəhidan* — şəhidlərin qanları

<sup>5</sup> *Noheye-nisvan* — qadınların naləsi, şivəni, ağısı

<sup>6</sup> *Himməti-türkan* — türklərin səyi, çalışmaları, cəhdii

<sup>7</sup> *Əfğani-yetiman* — yetimlərin fəğani, fəryadı, naləsi

<sup>8</sup> *Atəsi-dəhhəse-düvəl* — od, atəş püşkürən, işgalçı dövlətlərin hücumundan qorxmadiq

<sup>9</sup> *Dəsti-əcəl* — əcəlin cəngi, əli

<sup>10</sup> *Varmaq* — çıxmaq, getmək, enmək

<sup>11</sup> *Səmti-əməl* — şiddətli arzunun səmtindən, istiqamətindən

<sup>12</sup> *Müslih* — islah edən, yaxşılaşdırıcı; sülh və asayışi bərpa edən; barışdırıcı

Türkün tökülən qanları bihudə gedərmi?  
Diqqətlə dülşün, yoxsa bu qan həpsi hədərmi?

## ƏZƏL

### İAEMƏT NƏHAYİYƏ

**Ədəbi sütunlar:**

### ZƏFƏRİ-NƏHAYİYƏ DOĞRU...

Mərd olan əsgərligi təqdir edər əzyan ilə,  
Əsgər olmaq fərzdir hər mömiinə Quran ilə.  
Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün,  
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə,  
Ən işiq bir ömr istərsək günəş altında biz,  
Durmalı iddiaya qarşı: qeyrəti-rəxşan<sup>1</sup> ilə,  
Daima türk oğlu hifz etmişdir öz namusunu  
Əldəki süyfu-şücaət<sup>2</sup>, dildəki iman ilə,  
Qorqmayız düşməndən əsla, dönsə dünya atəşə,  
Hər zamanda etmişiz qovğa qövi-şahan<sup>3</sup> ilə,  
Ta əzəldəndir cahanda şanlıdır tariximiz,  
Zişərəf<sup>4</sup> bir millətiz tarixdə bürhan<sup>5</sup> ilə,  
Qaçmayız meydani-qovğadan əmin ol, ey ədu!<sup>6</sup>  
Torpağın üstü cəhənnəm olsa da vulkan ilə.  
Daima əlayi-şan etməkligə amadəyiz,  
İştə milyonlarla hazır<sup>7</sup> can ilə, qurban ilə,  
Atəşi-iddəyi söndürməkligə həp hazırlısız,  
Atəşin bir qeyrət ilə, atəşin bir qan ilə!...

<sup>1</sup> Qeyrəti-rəxşan — parlaq qeyrət

<sup>2</sup> Süyfu-şücaət — şücaət qılinci

<sup>3</sup> Qövi-şahan — burada, güclü, qüvvətli şahlar

<sup>4</sup> Zişərəf — şərəflü, ləyaqətli

<sup>5</sup> Bürhan — dəlil, sübut

<sup>6</sup> Ədu — düşmən

<sup>7</sup> Hazar — hazır

İştə bax! Türkün hilali nuri-bəxşı şərqdir,  
Şerqi tənvir<sup>1</sup> eyləriz əlbət məhtaban<sup>2</sup> ilə.  
Millətim uğrunda çıxsa belə qəbrim qarşımı,  
Qəbrimə qarşı qaçardım: çöhreyi - xəndan<sup>3</sup> ilə.

### 38

## MƏMAYI-KAINAT

«Dəhrdə bilməm nədir? Qanlar içənlər şanlıdır!  
Qan ilə imdad edən sərvətlidir, samanlıdır.  
Parlayan evlərdə can bəslər səadətpərvəran  
Atəşfüqəra yananda, ey xuda, bir canlıdır!  
Ağlayır, sizlayırı bin dərd, bin ələm ilə,  
Başqa bir şəxsin dodağı, gözləri xəndanlıdır.  
İştə qanuni-təbiət həq, zəbuni-qüvvətin  
Avçı həqsizkən belə şəmşiri qanlıdır.  
Haqqını tələb olanlar bir tağım biçarələr  
Haqqı inkar eyliyənlər oxludur, qalxanlıdır.  
Haq deyən, haq söyləyən, haq istəyənlər yarsız  
Qüvvətə malik olanlar hər zaman yaranlıdır.  
Daima məxavət olan haqdır əlində qüvvətin,  
Sanki qüvvət ingilisli, həq də bir iranlıdır.  
Hüquyunun dərdimin yəni şərindir demək.  
Söyləyən bu hikməti qiymətli bir osmanlıdır.  
«Anladınmı xilqəti? Aləm zəbunundur əvət.  
İştə qanuni-təbiət böyləcə divanlıdır».

### 39

<sup>1</sup> Tənvir — aydınlaşdırma, işıqlandırma

<sup>2</sup> Məhtaban — ayın aydınlığı

<sup>3</sup> Çöhreyi-xəndan — gülər üz

## HƏYATI-HAZİRƏMİZİN İLHAMLARI

Başdan-başa bir kölgə bürünmüş kimi aləm,  
Yüzlərdə nümayan olur sayeye-matəm.

Bir məqbəri-barəd kibi durmuş şu məhitab,  
Əhvali-həyatiyyə bunu eyləyir isbat.  
Əgyar həzin, yar həzin, hal əməvər,  
Hər yerdə görünməkdə əmaludə nəzərlər.  
Bir parlaq olan atiyə mətufdur ənzar,  
Atı isə ərz eyləməyir çohreyi-nəvar,  
Yıldızla günəş, ay yenə arayışı-əflak,  
Həp qanlar içində yenə də xak-sihənək.  
Göglər yenə üslubi-qədimində dürəxşan,  
Yıldızları həp şəmeye-ülviyyəti - taban.

Yoxluqdakılar: göz yumulu xakin içində,  
Ənzari-kəvakib: açıq əflakın içində.  
Xurşid isə bir ayeye-nureye - aləm,  
Məzлum bəşəriyyət yenə avareye-aləm.  
Avareye-aləm, əvət avareye-mətlüq,  
Olmaز bu təbiətlə kəmalata müvaffəq.

## MEHTAB - ŞƏTTA

### Karpat xatırələrindən

Doğmuş o yanda bir ay ruyi münəvvərilə,  
Rəs cəbəld cəzəb vəchə mədurilə.

Getdikcə yüksəlirdi parlaq fəzayə doğru  
O aləm bülənd və hicrət fəzayə doğru.  
Pək çox da cazibədi rüxsar-fizkəri,  
Aydınlatırdı xaki rəfingə inikarı.

Rövnəq fəruz ələvi; məhtab zilətafət,  
Vermişdi dağa, daşa nurilə bir ziyafət.

Guya, qucaq-qucaq həp sərpiləmiş idi kövkəb,  
Pək şairanə idi ol mayeye məkukəb.

Yer bəmbəyazdı qarla, ətraf cümlə köhsar,  
Dağlar əvət, o dağlar həp abdat isar.

Mahə baxıb dururkən gəldi şu söz dodağə,  
Türk aləmi yixilməz, bənzər, dedim, bu dağə.

Bir gün qaçar qaranlıq, millət hilalı parlar,  
Fatehlərin, səlimək nur-cəlali parlar.

Məşriq yerində parlar mah zəfər-nüمامız,  
Bir gün görər hilalı müzlim qalan səmamız.

Bir gün gəlir şu yurda bir zümreye-rəhamız,  
Ariz olur əminəm, bu ariz pər bəhamız.

Azad bir həyata məzhər olur bu millət,  
Əlbət yölür əsareṭ, əlbət yölür bu zillet.

Yölsün deyirəm iştə zülmü sitəmkaranın,  
Olsun cahana varis tiği müzəffəranın.

## 202

### Ədəbi sütunlar

#### QÜRBƏT YELLƏRDƏ YADI-VƏTƏN (Karpatda ikən)

1

Qafqas, ey söygülü, gözəl madər,  
Fitrəta çox dəgərli, çox dilbər;  
Ey vətən, ey zamani-ziqiyət!  
Qucağındır: həqiqəta cənnət.  
Dağların: sərbülənd, sərbəsma,  
Pək gözəldir o səndəki sima.  
Ey zəmini-behişt olan Qafqas,  
Yer üzündə yeganə bir almas.  
Mədənin, mənbeən, feyzin var

Hələ baki qalan gününən var.  
Göglərin pak, yerlərin foyaz,  
Mötədildir havaların qış, yaz.  
Xameye qüdrətin gözəl əsəri,  
Məxzəni fitrətin işıq göhəri.  
Axıyar hər yerində abi-həyat;  
Nurlu Qafqas! Nə yerdədir zülmət?  
Dağlarındır: Mənabe-i-ənhar,  
Bağlarındır: səhayifi-əzhar!  
Yerimiş bir gümüş kibi abin;  
Şer-zadər: ləyali-mehtabın!  
Lövhəye-diləfrüzü-dünyasın,  
Sən təbiət yerində hüsnəsin.  
Sənke: ənmuzc lütfətsən,  
Mənbəe-rövnəü-təravətsən!  
Çox gözəldir: baharın, əzharın!  
Səni dərk etməyir sənin yarın!  
Ey olan həmvüsali əgyarın,  
Sübhi vardır bu leylaye-tarın.  
Səni bir gün cocuqların biləcək,  
İştə bir söz ki: doğrudur gerçək.  
Hələ cahildir, ah... övladın  
Çox da əndərdir əhli-irşadın.  
Səni görməkligə nəzər lazımlı,  
Səni idrak üçün də sər lazımlı.  
Hələ bizlərdə yox o sər, o nəzər,  
Bizə sən küsgün olma, ey madər!

## 2

Ey vətən, ey beşik həyatım üçün,  
Yenə sən aç qucaq məmatım üçün!  
Mədfənim səndə, məqbərəm səndə,

\* Ustad Əkrəm Rəcayizadə Qafiyə basərəyə degil, Samsəyədir demişdir. Benəe-əliyə "Füyuz" ilə "künuz" qafiyə ola bilir.

Yöləyim səndə, son yerim səndə —  
Olsun, ey madəri-müqəddəsü-pak! —  
Qucağında qucaqlasın bəni xak.  
Tənimi bəslədin, böyütdün sən!  
Qucağında gözəl isitdin sən!  
Əmdigim sütlə, içdigim suyu bən  
Borcluyam həp sənə, sevimli vətən.  
Olmuşam nemətinlə pərvərdə,  
Unutulmaz hüquqi-madər də.  
Qucağın bəsləyən şu övladın  
İstəyir parlasın gözəl adın.  
Səni parlatmağın təriqini bən  
Anlayıb bilmisəm, zavallı vətən.  
Ən böyük xidmət istəyirsən, ana,  
Bunu çoxdan düşünmüşəm rəna.  
İştə sinən məadən sərvət,  
Səndə çoxdur xərayeni-nemət.  
Yörtü altındadır xəzinələrin,  
Həp qaranlıqqadır dəfinələrin!  
Səndə pək təbii sərvət var,  
Bizdə də bilgi yox, cəhalət var.  
Cəhlimiz çox, kamalımız yoxdur,  
Uçmağa şahbalımız yoxdur.  
Seyr için asiman ürfəni,  
Pərə-bali-kamal lazıim, Ana,  
Anlamışdır bunu əyazəm, Ana!  
Ey vətən! Səndəki füyuzatı,  
Səndə mövcud olan günüzatı  
Əldə etməkligə kamal gərək,  
Yüksəlişçin də pərə-bal gərək.  
Ey vətən, ey zəminlərin gözəli,  
Mislini görmədim, cahan gözəli.  
Yerlərin cənnəti bənim vətənim,  
Fərzdir xidmətin yölündə təpim.  
Səni sevmək təbii imanım,  
Ey bənim qibləgahi-vicdanım.

Karpatın dağları nigahimda —  
 Dursa dursun da pişgahimda —  
 Könlümün gözleri sənə baxıbor,  
 Dodağım mədhini sənə oxuyor.  
 Karpat üstündəyəm, fəqət üzümü,  
 Könlümü, ruhumu, iki gözümüz  
 Daima döndərib də səmtinə bən  
 Oluram sacidin, a şanlı vətən!  
 Qibləgahi-rəh-nigahimsən,  
 Ey vətən, ülvı səcdəgahimsən.  
 Sənə bir xidmət eyləsəm, a vətən,  
 Şu həyatımda bəxtiyarəm mən.  
 Ey vətən, sən özün də madəri-can,  
 Sənə layiq pərəstişi-vicdan.  
 O beşik ki, bizi qucaqlardı,  
 Yellədər, bəslədərdi, saxlardı.  
 Səndə nabit olan ağacdən idi.  
 Yaşa, ey şanlı yurdumuz, əbədi!  
 Məhdimiz, ləhdimiz, qəzamızsən,  
 Xüldzari-fərəhfəzamızsən.  
 Pərvərişyabi-nemətin oluruz,  
 Sonda mədfuni-türbətin oluruz.  
 Tənim olsun dəfn xakında,  
 O gözəl xaki-tabnakında,  
 Race olsun sənə bu qəlb, bu tən,  
 Mətlə ilə şəms olan ziyanlı vətən...  
 Ünsürün ünsüri-şücaətdir,  
 Bu sözüm doğrudur, həqiqətdir.  
 İştə tarixlər də anlatıbor,  
 Ya nasıl Qafqaz irqi şanlatıbor:  
 Ey bizə saheyi-həyat vətən,  
 Səndə doğmuş bu qəlbü can, bu bədən.  
 Sənsən istə bu cismə nəş'ətgah.  
 Sənə mətufdur həmişə nigah.

Cənnət olsa bütün yer üstü yenə,  
Bize lazım o səndəki sinə.  
Çünki aşiq sənə təbiətimiz,  
Sənsən aramgahi-xilqətimiz.  
Ən gözəl cənnətim mənim vətənim,  
Mayeyi-ruhü, mayeyi-bədənim.  
Karpat üstündəyəm, könül səndə,  
Sevdiyim qönçə səndə, gül səndə,  
Ən gözəl çöhrələr qucağında,  
Canlı gullər yaşar o bağında.  
Xaki-pakında hürilər yaşayır,  
Şəkli-insanda hürilər yaşayır.  
Cismənmiş gözəl-gözəl ərvah,  
Səndədir həp bədayei-əlvah.  
Kuhı-Qaf iştə Qafqazın dağıdır,  
Cənnət iştə bu Qafqazın bağıdır,  
Anladım doğrudan nədir huri:  
Qafqazın düxtərani-məsturi.  
Şübə yoxdur, şu örtü də yanacaq.  
Onu yaxmaqlığa gərək qanacaq.  
Cəhl əliylə urulmuş o rubənd,  
Bilgi hazır edər o cəhlə kəmənd.

\*\*\*

Qürbət ellər əgerçi oldu yerim,  
Sənə aid bütün düşüncələrim,  
Ey məni bəsləyən çəmənzərim,  
Ey xəyalı-rəfiqi-əfkarım.  
Karpat üstündəyəm, könül səndə,  
Tairi-dil o gülşən üstündə.  
Sən yuvam, laneyi-həyatımsan,  
Bağızari-tərənnümatımsan.  
Məni şair doğan anam səndə,  
Əbədiyyət məzarı sinəndə.  
Çox uzaq olsa da, bu tən səndən.

Könlüm ayrılmayır, vətən, səndən.  
Dustlər səndə, səndə yaranım,  
Ey mənim aşiyani-zışanım!  
Sənsən öz oğlunu qucaqda tutan,  
Bəsləmək üçün əkməyin yaradan -  
Və açan süfrəni həyatı üçün,  
Qucağın son yeri məmatı üçün.  
Ey xəzəni gözümdə fəsli-bahar,  
Ey gözəl torpaq, ey sevimli diyar!  
Sən kitabı-türab içində nəsən,  
Ey gözəl parça, qiteyi-əhsən!  
Hüsnlər qaynayız zəminindən,  
Mənbei-hüsnsən, a şanlı vətən!  
Dağların ziqürurü pürəzəmət,  
Eyləyir ərz çohrəyü qamət.  
Yüksələnlərdə var qüruri-vücuh,  
İstəyir adəm olsun, istəsə kuh.  
Gözəlin, yüksəyin təbiətidir —  
Kibr satmaq həmişə adətidir.  
Sən də, ey kuhi-zışukuhi-vətən,  
Həm gözəlsən və həm də yüksəksən.  
Yakışır cisminə böyük əzəmət,  
Ey uca boylu, heykəli-qüdrət.  
Çünki var səndə qaməti-bala,  
Ziqürur olmağın deyil bica.  
Ey vətən, ey zəmini-müstəsna,  
Sən gözəlsən, fəqət ki, biz əma.  
Açılanda üyuni-əhli-vətən,  
Görəcəklər ki, sən nə dilbərsən.

Səhri-Ensteri

## VAXTIN SƏSİ VƏ HƏYATIN SÖZÜ

Elmin, hünərin, mərifətin varsa, buyur gəl,  
Yoxsa, bu həyat aləminə olma bir əngəl!  
Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan,  
Bədbəxt yaşar torpağın üstündəki nadan.  
Sahib olacaq yerlərə qüvvətli, əmin ol,  
Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol!  
Laf ilə tərəqqi olamaz, sözlə də sərvət,  
Bilgiylə olur, bilməlidir, sərvətü qüvvət.  
Ehrazi-məratib olamaz cəhl ilə, bir qan,  
"Həlyəstəvi" elan ediyor həzrəti - "fürqan"\*.  
Nur ilə qaranlıq ola bilməz ki, bərabər,  
Əlbət, olacaq gözlü olan korlara rəhbər.  
Kor olma, cahan zülmət olur ki, nəzərində,  
Çahi görəməzsən, a yaziq, rəhgüzərində.  
Şəksiz, düşəcəksən quyuya, ey gözü əma  
Möhtaci-tədavisən, əya milləti-zülma.  
Möhtaci-təbabətsən, inan, ey gözü fərsiz,  
Ömrün keçəcək boylə nəzərlərlə zəfərsiz.  
Əlbət ki, həyatın keçəcək həpsi bəhərsiz,  
Ey zülmət içində qalan, ey ömrü səhərsiz!  
Şəmsin, qəmərin nolduğuunu bilməyəcəksən,  
Güllər güləcək, ah ki, sən gülməyəcəksən!  
Dərk etməyəcəksən şu işiq üzlü nəhari,  
Sən görməyəcəksən, a yaziq, rəngi-baharı.  
Sən körməyəcəksən yerin üstündə nədir hur,  
Bir nimnigəhlə ediyor dilləri məshur.  
Bir hur ki, can bəxş ediyor mürdədilanə,  
Tabi-rüxü fər vermədə əfsürdədilanə.  
Sən görməyəcəksən yerin üstündə "mələk" var,  
Yox səndə onu görmək üçün dideyi-nəvvar.  
İstərsən əgər görməyə cənnati-həyati,  
Korluqla keçirmək neçin anati-həyati?

\* Həlyəstəvi-zülmət və əlnur mualex.

İştə yaşamaq haqqına haizdir o kütlə —  
Bir hərbi-münəvvirlə çıxıb cəbheyi-cəhlə.  
Bundan belə dünya böyük ürfanlı ər istər,  
Sən də yaşamaq istər isən, bilgini göstər!

QƏL

### ŞÜHƏDAYI- HÜRRİYYƏTİMİZİN ƏRVANIHA İTHAF

Sizin məzarınız iştə qülubi- millətdir!  
Bu sözlərim yüregimdən qopan həqiqətdir.  
Sizi unutmayacaq şanlı millətim əsla,  
Əmin olun buna, ey zinəti-cəhani-vəfa.  
Sizinlə buldu bu millət şərəfli istiqqlal,  
Sizinlə buldu bu millət həyatı püriqbal.  
Bu günlər etmədə əhli-vətən sizi dəryad,  
Salamlayır sizi iştə bu milləti-azad.  
Müəbbədən diridir namınız bu dünyada,  
Sizin də ruhunuz uçsun behişt-i-ə'lada.  
Bizi xilas edərək pəncəyi-əsarətdən  
Nicatbəxş olaraq dəsti-əhli vəhşətdən.  
Çəkildiniz əbədi xüldzari-rəhmanə,  
Behişt-i-rəhmətə, yə'ni: diyarı-rəxşanə.  
O xuninizlə açıldı bəhari-hürriyyət.  
Sizin də yurdunuz olsun behişt-i-ülviyyət.

Bakı, 31 mart 1919.

QƏL

## MƏFKUREYİ - ALİYYƏMİZ

1

### *Azərbaycan dölvəti-növzadına*

Qaldır səmayi-şövkətə nəcmü - hilalınızı,  
Göstər bu ərzin əhlinə caylü-cəlalinizi!  
İsbat qıl həyatını, əqvami - aləmə,  
Bəxş eylə bir həyati-nuyin, şərqi-əzimə!  
Əzmü nəbatın ilə görün, düşmən ağlasın,  
Millət yüzində xəndeyi-ümid parlasın!  
İqbala doğru xütvələr at, ənənzam eylə,  
Ənzari - əhli-xakə görün, ehtişam eylə!  
Yıx, əz, nə əngəl olsa əvət rəhgüzərinə  
Qəlbinan da: qüvvətinə, iqtidarına.

---

Simayı-iqtidarını görsün bütün cahan,  
Ey türk dövləti, vaya bəxti-növcavan!  
Olsun da qibtbəxş-miləl hər siyasetin,  
Şayan afərin olsun fərasətin!  
Ədayi-namuradə sübut et ləyaqətin,  
Bilsin nədir ləyaqəti bu canlı millətin!  
Ey dövləti nurin, yaşa nəzmü-nizam ilə,  
Parlaq əməllərinlə məzhəri-məram eylə.  
Qoş nura, qoş ziyayə, qoş ürfanə, hikmətə,  
Bir şahireyi - bariqədar aç bu millətə.  
Millət o yolda xütvələr atsın da qayəyə.  
Çıxsın təkamül ilə yarın ülvi-payəyə.  
Bir xütveyi - mətin ilə rahi-kəmalə qos,  
Qoş feyzə, qoş həyata, mətnətən cəlalə qos!  
Aç kainati - rüfətə şöhbəli-irtiqa,  
Saç kainati - millətə ənvəri-etila.  
Türk aləmində parlasın ənvəri-intibah,  
Gülsün həyatımızda da izhari-intibah.

---

Olsun bu yurdumuz çəmənarayı-mərifət,  
Əhli-vətən də bulmalı iqbali-məsədət...

Bakı - 2 aprel 1919.

2

Dönsün behiştzarə bu qiymətli lanəmiz,  
Şəhbazpərvər olmalıdır aşıyanımız.  
Yüksəlmək istəriz o səmayi-məaliyə,  
Son arzumuz iştə: kəmalati-amiye.  
Məfkurəmiz yolunda nə lazımsa etməli,  
Məqsuda doğru əzmü-xüruşanla getməli.  
Çıxsın dilərsə qarşımıza həp məzarımız.  
\* Qorxmaç məzardan bu dili - əzmkarımız.  
Guş eyləsin bu fikrimi əqvami - kainat:  
Amali-zəvalcəlalımız iştə: gözəl həyat!  
Viçdani-millətə yazılıbdır bu ayəmiz:  
Ən şanlı, ən şərəfli həyat — iştə qayəmiz!  
Məqsudə doğru qoşmali bixof: bilməli,  
Yixmaq gərək təriqi tutan hər bir əngəli.  
Zail olursa hail olanlar təriqdən,  
Eylər şətabi-məqsudə hər zadeyi-vətən!

Bakı, 3 aprel 1919.

ƏSL

## ƏSGƏRLƏRİMİZƏ — KÖNÜLLÜLƏRİMİZƏ

Millətin namusu sizdən çox şücaət gözləyir,  
Dövləti-növzədi-Milli qalibiyət gözləyir,  
Bəkləyir sizdən zəfər: atımız<sup>1</sup>, istiqlalımız,

\* Öylə bir əzm ilə çıxdım ki yola,  
Qarşıma çıxsa məzarım, dönməm.

Əbdülhəq Hamid

<sup>1</sup> Atı — gələcək

Şanlı qeyrət, şanlı himmət<sup>1</sup>, şanlı cür'ət gözləyir.  
 Bir baxın nisvani-iffətpərvəri millimizə<sup>2</sup>,  
 Dideyi-ümmid<sup>3</sup> ilə sizdən həmiyyət<sup>4</sup> gözləyir.  
 Payimalı-düşmən olsunmu çəmənzəri vətən!  
 Yurdümüz sizdən bu gün çox ali hikmət gözləyir.  
 Hifz üçün əgyar əlindən dilbəri-hürriyyəti<sup>5</sup>  
 Müstəqil olmuş vətən əzmü-mətanət gözləyir.  
 Qoymayın olsun xəzan gülzari-istiqlalımız,  
 Sizdən istiqlalımız parlaq təravət gözləyir.  
 Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran!<sup>6</sup>  
 Millətim sizdən böyük şanü-şərafət gözləyir.  
 Şanlı ölmək ölməməkdir, anlayın bu hikməti,  
 Pürşərəf<sup>7</sup> kim can verərsə, ani rəhmət gözləyir.  
 Millətim ister yurəkdən çox şərəfim bir həyat,  
 Anlasın, etsin bunu idraki-əhli-kainat!<sup>8</sup>

Bakı, 21 nisan 1919.

ƏSRLƏR

## ƏSGƏRLƏRİMİZƏ - KÖNÜLLÜLƏRİMİZƏ

*"Arş iləri, arş, bizimdir faləh  
 Arş yigitlər, vətən imdadına!"*

Namiq Kamal.

1

Qorxutmamalı bizləri yollardakı əngəl,  
 Məfkurəyə doğru: yürü, qoş, durma, çapılıq gəl!

<sup>1</sup> *Himmət* — çalışma, comərdlik, cəhd.

<sup>2</sup> *Nisvani-iffətpərvəri-milli* — namuslu milli qadınlarımız.

<sup>3</sup> *Dideyi-ümmid* — ümmidli baxış, göz.

<sup>4</sup> *Həmiyyət* — ruh yüksəkliyi, şərəf, qeyrət.

<sup>5</sup> *Dilbəri-hürriyyət* — azadlıq dilbəri.

<sup>6</sup> *Qeyrətvəran* — burada, qeyrətin arxası, qoruyucusu.

<sup>7</sup> *Pürşərəf* — çox şərəfli, tamamilə şərəfli.

<sup>8</sup> *İdraki-əhli-kainat* - dünya xalqlarının ağılı, idraki.

Millət tikəcək namına yölsən dəxi heykəl,  
Qoyma toxuna yurduna naməhrəm olan əl:  
Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl<sup>1</sup>.  
Bir məqsədi-əkməl və bir ümmidi-müncəl<sup>2</sup>:  
Amalımızda doğru şitaban<sup>3</sup> olalım, gəl!  
Millətlə vətənə rahinə<sup>4</sup> qurban olalım, gəl!

## 2

Istərsən əgər yurduna hürriyyəti - nazan,  
Düşmənləri ehraq<sup>5</sup> üçün ol atəşi-suzan,  
Təkviri - vətən etməyə ol nuri-füruzan,  
Dillərdə bu gün olmalı bir əzmi-xürüşan<sup>6</sup>,  
Lərzidəqədəm<sup>7</sup> olmalıdır azimi-meydan<sup>8</sup>,  
Əhyayi-vətənçin<sup>9</sup> əvət verməli yüz can:  
Amalımızda doğru şitaban olalım, gəl!  
Millətlə vətənə rahinə qurban olalım, gəl!

## 3

Təhdid ediyor yurdumuzu düşməni-qəddar,  
Boğmaq diləyor haqqımızı firqeyi-xunxar<sup>10</sup>,  
Afaqi-siyasiyəmizə atəf qıl ənzar<sup>11</sup>,  
Olmaqdə buludlar şu üfüqlərdə nəmudar,  
Etməklik üçün yurdumuzu qürqeye-ənvar<sup>12</sup>,

<sup>1</sup> Məqsədi-əkməl — ən kamallı, çox mükəmməl məqsəd

<sup>2</sup> Ümmidi-müncəl — aydın, parlaq ümidi

<sup>3</sup> Şitaban — tələsən, iti gedən, yüyürən

<sup>4</sup> Rah — yol, məslək

<sup>5</sup> Ehraq — yandırma

<sup>6</sup> Əzmi-xürüşan — əzəmətli, güclü bağlılı

<sup>7</sup> Lərzidəqədəm — titrək addımlar

<sup>8</sup> Azimi-meydan — meydana çıxan, qət edən

<sup>9</sup> Əhyayi-vətən — vətənin dirilməsi

<sup>10</sup> Firqeyi-xunxar — qəddar, qaniçən dəsto

<sup>11</sup> Ənzar — nəzərlər

<sup>12</sup> Qürqeye-ənvar — nurlara qərq etmək

Biz də edəlim kəndi basalətmizi<sup>1</sup> izhar:  
Amalımıza doğru şitaban olalım, gəl!  
Millətlə vətən rahinə qurban olalım, gəl!

4

Şansız yaşamaq istəməyiz, şan diləriz, şan,  
Əshabi-həmiyyət<sup>2</sup> diləməz ömrü - pərişan.  
Himmətlilərindir<sup>3</sup> bilin amali-dürəfşan<sup>4</sup>,  
Qeyrətsiz olan millət olur sahibi-xəsran<sup>5</sup>.  
Əhrari-kəmal<sup>6</sup> etmək üçün qoşmali hər an,  
İstərsək əgər olmayıalı bəndeyi-fərman,  
Amalımıza doğru şitaban olalım, gəl!  
Millətlə vətən rahinə qurban olalım, gəl!

5

Nazandeye-vətən qibleyi - hürriyyetimizdir,  
Məşərləri<sup>7</sup>, məzhərləri<sup>8</sup> həp cənnətimizdir,  
Bəslər bizi bir münim — bimintəmizdir,  
Olduqca diri süfreye-pürnemətimizdir<sup>10</sup>,  
Yöldükdə qucağı əbədi türbətimizdir<sup>11</sup>,  
Qiymətli vətən madəri-zışəfqətimizdir<sup>12</sup>:  
Amalımıza doğru şitaban olalım, gəl!  
Millətlə vətən rahinə qurban olalım, gəl!

<sup>1</sup> *Bəsalət* — igidlik, qoçaqlıq, qəhrəmanlıq

<sup>2</sup> *Əshabi-həmiyyət* — sərəf, qeyrət sahibləri

<sup>3</sup> *Himmət* — çalışma, səy, cəhd

<sup>4</sup> *Dürəfşan* — dürr yağıran, dürr saçan

<sup>5</sup> *Sahibi-xəsran* — alçaqlıq, ədnalıq sahibi

<sup>6</sup> *Əhrari-kəmal* — azad fikirlı, müstəqil düşüncəli

<sup>7</sup> *Məşər* — duyu, hiss, hissətmə, dərkətəmə

<sup>8</sup> *Məzhər* — yetişmə, təzahür etmə; bir şeyin zahir olduğu yer

<sup>9</sup> *Münim* — biminnət — hər kəsi minnətsiz yedirdib-içirdən; nemət verən

<sup>10</sup> *Süfreye-pürnemət* — nemətlərlə dolu süfrə

<sup>11</sup> *Türbət* — qəbir

<sup>12</sup> *Madəri-zışəfqət* — şəfqətli ana

Bil ki, vətənin sevgili bir madəri-candır,  
 Vermə bunu əgyar əlinə, rəhm et, amandır,  
 Hürriyyətimiz nuri-füsunsazi-cahandır<sup>1</sup>,  
 Bax bir nə gözəldir, necə candır, nə cavandır.  
 Biz vermərız əldən, bunu düşmənlərə qandır,  
 Hübbülvətəni onlara felinlə inandır:  
 Amalımıza doğru şitaban olalım, gəl!  
 Millətlə vətən rahinə qurban olalım, gəl!

İlk məhdin<sup>2</sup> ilə, son yerin ağuşu-vətəndir,  
 Xaki<sup>3</sup> vətənin, bilməlisən, mayeyi-təndir<sup>4</sup>,  
 Gülgəzari-vətən, cənnət, həq qonçədəhandır,  
 Ziruh<sup>5</sup> çiçəklər yaradan işbu çəməndir,  
 Hifz etməyə bu gülşəni qurban — bədəndir,  
 Rüxsareye-güləngi - əməl: rövşəni-şəndir:  
 Amalımıza doğru şitaban olalım, gəl!  
 Millətlə vətən rahinə qurban olalım, gəl!

Millət yaşamasız yurdunu zəbt eyləsə düşmən,  
 Gəldikcə xəzan fəsli sönər rövnəqi-gülşən,  
 İstərsən əgər yurdumuz olsun da: işıq, şən.  
 Göstərməliyiz düşmənə bir cürəti - rövşən,  
 Qurban vətən olmalı: bir can ilə bir tən,  
 Ən ülvi səadət: vətən olsun tənə mədəfən:<sup>6</sup>

<sup>1</sup> *Nuri-füsunsazi-cahan* — dünyanın füsunkar, cəlbedici nuru

<sup>2</sup> *Məhd* — beşik

<sup>3</sup> *Xak* — torpaq

<sup>4</sup> *Mayeyi-tən* — bədənin mayası

<sup>5</sup> *Ziruh* — diri, canlı

<sup>6</sup> *Mədəfən* — qəbir

Amalımızda doğru şitaban olalım, gəl!  
Milletlə vətən rahinə qurban olalım, gəl!

HÜBBÜLVƏTƏN<sup>1</sup> yazmalıdır qəlbiniə millet.  
HÜBBÜLVƏTƏN<sup>1</sup> sanmalı bir milli ibadət,  
HÜBBÜLVƏTƏN uğrunda yölən zindədir<sup>2</sup> əlbət,  
Ey hübb vətənlə dəlv<sup>3</sup> ləbriz<sup>4</sup> mövdət<sup>5</sup>!  
Şəfqətli anandır vətənin, etməli xidmət,  
Ey süyfu-qələm ərləri<sup>6</sup>, bacarayatü-qeyrət:<sup>7</sup>  
Amalımızda doğru şitaban olalım, gəl!  
Milletlə vətən rahinə qurban olalım, gəl!

Bakı, 22 nisan 1919.

ƏSL

## İKİ SİMAYİ-SİYASİNİN MÜHARİBƏ HAQQINDAKI MÜTALEƏLƏRİ MUNASİBƏTİLƏ

Bütün üzərini-milləl və əqşamin kamali diqqətlə bək-ləməkdə olduqları bir həqiqət var. O həqiqət də 51 aydan bəri cahan səhnəsində oynanılmaqda olan bu fəcaye-hayələnin, bu qiyaməti-xunini-hərbin son pərdəsidir. Fəqət bu son "pərdəye-hərb"in qarşısında çəşmduzi-intizar olan bədbəxt tamaşaçıların çırpınmalarına, ayaq dögmələrinə,

<sup>1</sup> Hübbülvətən — vətən sevgisi

<sup>2</sup> Zində — diri, yaşayan

<sup>3</sup> Dəlv — vedrə, dolça; İran şəmsi ilinin 11-ci ayı (22 fevral-22 mart)

<sup>4</sup> Ləbriz — kənarlarından tökülcək qədər dolu

<sup>5</sup> Mövdə (mövdət) — əmanət qoyan

<sup>6</sup> Süyfu-qələm ərləri — parlaq, sıyrılmış qələm sahibləri; burada, əli qələmlə ziyanlılar

<sup>7</sup> Bacarayatü-qeyrət — qeyrətdən bac alanlar, qeyrətlilər

vəlvələ qaldırmalarına rəğma faciə aktyorları pək la-qeyd...pək məğrur... Aktyorlar: "İstədiginiz qədər bağırın, əzilin, yüzülün! Həpsi əbəs"...Həpsi bihudə... pərdə öz vəqtində açılacaqdır". Sözlərinə bir də xəndeyi-istehzalarını tərfiq ediyorlar. Aktyorlar müstəqni...tamaşaçılar istecalkar...ara-sıra ünzari-tamaşakürəni təsvir edən elektrik ziyaları da dəqiqliyi...Yenə işıqlar yandı, söndü...pərdə qalxmayırla...müntəziri-tamaşa olanlardakı xürucan və hə-yəcanı təsəvvür et!...Zavallı tamaşaçılar məyus və dilşikəstə...Aktyorlar yenə də məsnədişin olanlar kibi məğrur və laqeyd...Pərdə açılmayırla. Nə vəqtdə açılacaq?! Burası da məchul...Hal böyləcə davam edərək gediyor. İstiqlaldan da səs yox...Orası da bir cahani-mübhəm, bir aləmi-əbkəm...Atı; bir zamuşiyə-mütləq... Öylə isə hali gözdən keçirəlim:

Həyatımızın üfüqlərində təraküm etmiş olan buludların, o qaranlıq və kəsif səhabələrin yavaş-yavaş dağılma-ları şöylə dursun, sanki gündən-güne, dəqiqlidən-dəqiqli-yə bir qat daha pidayi-zalim və təşdid-təkasüf etməgə, göləcək həyatımıza bir sətreye-zülmət və mübhəmiyyət yürüyürələr; hürüyörlər, divəndəm və cəhənnəmənəmun top-ların ağızından çıxan rədlər, bərqlər, yolumlar yaratən atəşlər, cəhənnəmlər hələ də afaqı-müqəddəratı-miləldə məndanə bir surətdə peydari-təkasüf şu buludların dağıl-madıqlarını yenə də cəhənnəmi bir bəlağət və təlaqətlə elan edib dururlar. Əvət topların bəlağət cəhənnəmiyyəsi müharibənin davamını bize anlatıbor, pək qətali-halə qapalı, tamaşaçılar da açılmasına didəduzi-intizar...Hərbi-cahanşümulun dörd yılını ikmal edərək beşinci sənəsinin də rəbinə daxil olması bana iki siyasi simayı xatırlatdı. Mü-haribeye-ümmumiyyə haqqındaki əfkar və bəyanat siyasi-yələrinin nə qədər doğru, nə qədər məsiyət olduğu həqa-yiqi-vaqıə ilə sabit və mübrəhən olan bu iki siyasi dənəri İngiltərənin hərbiyyə naziri-qəriqi (batmış, boğulmuş naziri — A.B.) Lord Küçner, digəri də Almanıyanın Xü-dunudü Cəng-hərb Takərisi feldmarşal Qindenburqdur.

Məlum olduğu üzrə, cahansuzi-ümumi müharibənin elanını mütəaqib bir çox hayatı-məlumat siyasilər hərin nə vaxtda xitampəzir ola biləcəgi haqda pək çox əfkar və mütaleətdə bulundular. Fəqət onların əfkar və mütaleətləri müvafiqi-həqiqət olmadı. Hərin bu gənə qədər imtidağı isə bütün o zütfün və təxminati-siyasiyyələri təkzib edən dəlayil və bürəhnəyi-müqnedəndir. Bir çox siyasiyun hərin nə vaxtda qurtaracağına dair bilavaxt təəyyün etmişlərdi. Şu zənnlər həp xəyaldan ibarət olub qaldı. Lakin Küçner və Qindenburqun təxminat-siyasiyyələri isə başa getmedi. Doğru çıxdı?! İştə:

— Müharibeye-ümumiyyə nə vaxta qədər damam edə bilər?! Bu xüsusdakı mütaleətiniz, əfkari-siyasının nə mərkəzdədir?!

Fərdayi-hərbdən bir az sonra Küçnerdən belə bir sual sorulmuş, nazir Quriq də müxatibinə şu cavabı vermişdi:

"Bu böyük müharibə beş sənə davam edə biləcək bir mahiyyəti-hayizdır. Çünkü almanlar beş yillik bir mübarizəyə hazırlanmışlardır. Binaye-əliyə Almaniya haqqında kı bir taqım şayəet müvafiq həqiqət olmaqdan pək uzaqdır. Məsələn, denilir ki; Almanyanın mənbəi-qüvvəsi bitmək, tükənmək üzrədir. Almaniya acliq saiqəsilə təslimə məcbur olacaqdır. Bu sözlərlə ciddə kəndimizi aldatmış oluruz.

Düşmən güclüdür, son dərəcə mətanətlidir. Xəyalat və ənidati buraxaraq həqiqətə inanmalıyız?"

İştə dəfin-dəryayı-əbədiyyat olan Küçnerin məhsuli-fikri-siyası...

— Bu aləmşümul müharibədə hankı tərəf qalib və hankı tərəf məğlub olacaqdır?!

Müharibədən bir qaç ay bulunurdu. Mətbuat mühərri-rindən bir zat Qindenburq ilə müləqatda bulunmuş, fövq-

---

Xeyli zəman bundan əvvəl lord Küçner bir məmuriyyəti-mü hümmə ilə Londuradan Petesburqa gedərkən Almaniya təhd-ül-bəhr-ləri tərəfindən raket olduğu gəmi və məiyyyəti ilə bərabər qəhre-dər-yə yendirilmişdi.

dəki suala cavab istəmişdi. Müşarileyh general dəxi atidəki mənidar cavabı vermişdi:

"Bu təxribkar dünya müharibəsində hankı millətin, hankı mühərrib dövlətin ürvəq və əshabi mətin və sağlam isə, o, zəfəryab olacaqdır..."

Bundan anlaşılan şudur ki, əshab və ürvəqi sağlam və mətin olmayan millətlərin də möğlubiyyəti mühqəkdir. Veyl olsun həyatda möglub olanlara!..

İştə xudavəndi - cəng Qindenburqun da səməreyi-dü-hayı-siyasiyyəsi!.. Fi əl həqiqə milletlər arasında sərzəde-yə-zühr-dəhşət olan bu məhşəri-hərbü-cidaldan öylə qanlı vaqeə və faciələr törədi ki, — hələ də törəməkdədir - şu faciəyi-xunin qarşısında mətanətli dura bilmek üçün çox sağlam ürvəq və əshaba ehtiyacımız vardır. Mətanəti-qəlbəbiyyəyə malik olmayan, ürvəq və əshabi zəif olan bir millət, bir həyati-ictimaiyyə, Xüdavəndi-Cəngin dedigi kibi, bu hərbi-hayılədə möglub olacağı bütün-bütünə şübhədən varəstə bir həqiqətdir. Türklərin ədibi-əzimi Namik Kamal bək də hərb Allahı Qindenburqun söylədigi mənada xaməran-ürfan olmuş, demişdi ki:

*Edər tədvir aləm bir məkinin qüvvəyi-əzmi,  
Cahan titrər səbatyayı-ərbəb-mətanətdən.*

Bir heykəlsəzi-mümtazın da şu sözlərinə ətfi nəzərdiqqət edəlim:

"Gözəlliklə çirkinlik qarşı-qarşıya duracaq olurlarsa, gözəllik zəfəryab olur. Təbiət ilahi xütvələrlə daima irəliyə doğru gediyor, daima gözəlliyyə meyl ediyor". Hüsnü-qüvvətin səmərəsi, çirkinlikdə zəif və mərəzin məhsulu degilmişdir?!.. Öylə isə miləli-şüməlü-hərb qarşısında qayətdə qüvvətli və mətanətli bir mövcudiyyətlə durmalıyız ki, hüs - ara bir həyati zəfərpərvəranəyə böhq məzhər ola biləlim. Nasıl ki, böyük qardaşımız olan osmanlılar, beş yaşına qədəm qoymuş şu müdhiş müharibeye-əzmadə nə dərəcədə sağlam olduqlarını bütün mənasılı göstərmiş ol-

dular və hərb davam etdiki müddətcə də göstərəcək, səməreye-müzəffəriyyətlərini də üqdə ifa eyliyəcəklərdir. Bütün yar və egyptara isbat etmiş olacaqlardır ki, türklerin ürvəq və əshabi heç bir zaman, heç bir hərbdə titrəmədi, titrəməyir və titrəmiyəcəkdir.

BAKİ  
12 məhərrəm 1337

### ՀՅ

## ZƏRBEYE-İNQİLAB

Dəryayı-nisana qarışmış olan ulu babalarımızın əmvalı-xüruşanı-həvadis içində yuvarlanaraq bizə yetişən, məhsulu nəticəyə pək çox hikmətamız neçə-neçə sözləri vardır ki, hər biri bir düstürü-həyat olmağa səzavü şayındır. Şu əmvacı-cahan içində yuvarlanaraq ünsali-hazırəyə yetişən hikmətnümun sözlərdən biri də budur:

"Bin nəsihətdən bir müsibət daha xeyirlidir".

Fi-əl həqiqə şu kiçik cümlədə böyük bir hikməti-ictimaiyyə və fəlsəfəye-həyatıyyə mündəməcidir...

Ta əzəldən bəri bəşəriyyəti-naməs"udun sərgüzəştixuninini guşı-ibrətü-intibahimizə tərənnüm edən tarixlər pək açıq bir sürətdə göstəriyörələr ki, ağuşı-qəflətdə uyanı millətləri ayıldan amili-nafiz nəsihətlərdən ziyadə müsibətlər, məhrumiyyətlər və fəlakətlər olmuşdur. Bu, naqabılı-inkar bir həqiqəti-tarixiyyədir. Bir həqiqəti-tarixiyyə ki, günəş qədər parlaq... Bu xüsusda sizə pək avampəsəndənə bir məsəl söyləyəcəgəm:

Yanmaqda olan bir çıraqa əlini uzadan və onun şöləsilə oynamaq istəyən bir cocuğa dəfələrlə deyirsən ki: "Övladım! Öylə yapma, şu şölə şayan baziçə (oyuncaq — A.B.) bir şey degil, əlini yaxar, yandırar. Cocuq şu sözlərdən bir şey idrak edə bilmədiyi üçün yenə də hərəkəti-xudakanəsində (uşaqcasına hərəkətində — A.B.) davam

edər. Ən nəhayət o, mini-mini əli çıräge-füruzənin şişəsi-nə təmas edər. Cocuğun əli yanar. Atəşin xasiyyəti-məhrəqəsinə vaqif olan və acisini dadan cocuq bir daha çıraba yaxlaşmaz, əlini uzatmaz.

İştə pədəranə nəsihətləri dinləməyən cocuq müsibəti-atəşin ilə bidar olur. Usalanır. İdrak və şüurdan məhrum bulunan ətfalmışal millətlər də bol-bol nəsihətlə degil, müsibətlər, məhrumiyyətlər və fəlaketlərlə ayılmışlardır. Binaye-aliyə əqvam və miləli şəhrahe-intibahə sövq edən avamlığın ən məyusəri, ən kəskini müsayib olmuşdur.

İştə Qafqasiyanın, bu feyzli və bərəkətli yurdumuzun sineyi-harr və nəvazişkarında (isti və nəvazişkar qoynunda, sinəsində — A.B.) bəslənən, pərvərşiyabi-həyat olan biz türklər də hökma, şerevü-üdəbamızın qələmi-nəsayeh-pərvəranələrindən tərəşih edən (sızan — A.B.) kövsəri-hikmət və ürfana həvəs və təmayül göstərəmədik. Ancaq ki, onların pədəranə yögüdlərini dinləmək qabiliyyətindən məhrum olduğumuzu göstərdik. O rəhbərani-ürfanın füssükər səhhər və səxir qələmlərindən sözüllən rəşəhat, (damcılar, zərrələr — A.B.) "Həyat" və "Füyuzat"ı əfkarı-mıza nuş etdirmək istedadından bütünü bütünə məhrum olduğumuzu isbat etdik. Hikmətli qələmlərdən uçan o parlaq nəğmələr pək sönük olan əfkar və idrakımıza intibahbəxş-i-İrşad" olmadı. Olamadı. Şu ülvi nəğmələr, şu ilahi təranələr, şu mələkut səslərlə xabnuşını - qəflətdən ayılmayanlar, bari əlli bir aydan bəri davam edən beynəl-miləl müharibədən və onun təbii nəticələri bulunan inqilab zərbələri, ixtilal atəşlərilə gözlərini açınlar. Gözlərini açınlar da şu yaşadıqları torpağa, balkassə yaşadıqları müddətcə beşikləri, yöldükləri zamanda məzarları olacaq bu fəyyaz, məhsuldar Qafqasiyayı, bu rəngin və zəngin olan əraziyi-zisərvəti düşməndən xilas edərək mədniyyət və ümranənə (tərəqqiyə, səadətə — A.B.) çalışınlar. Bilməyənlər var isə bilsinlər, öğrənsinlər ki, Qafqasiya pək çox sərvətdar bir vətəni-müqəddəsdir, Fəqət, heyhat ki, kiseye-idrakımız boş, əfkarımız yoxsuldur. Pək çox sərvə-

ti-təbiyyəyə və məadən bakirəyə malik olan Qafqasiyadan behəqq istifadə edə bilmək üçün kiseyi-idrakımızı mərifət sərvətilə, fənn sərmayəsilə doldurmalyız...

Nəsihət kövsərləri bizi ayıltmadı isə də, bari içində qovrulduğumuz müsibət atəşləri, inqilab zərbələri bizi bidar və huşyar etsin...

## 28

### A.SƏHHƏTİN ÜFULİ - ƏBƏDİSİ

Su müdhiş; şu qorxunc və löleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətgahə-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm də mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfəli-əbədisindən hənuz Qafqasiya türklərinin xəbəri yoxdur. Zata bu keşmişin və qayeye-həvadis içində kimsənin kimsədən xəbəri yox ki!.. İstə böylə bir həngameye və lölədarda Səhhətin məzari-əbədiyyətə çəkilməsi milletin kuş təəssüf və tələfinə fasıl olmadığı kibi bu gün yox məsabəsində bulunan mətbuatımızda da vəfat-Səhhətə dair heç bir şey yazılmadı. Onun milli xidmətlərinə dair bir sətir yazı belə görülmədi. Cühəlayi-əvam tərəfindən düçarı-təhqir və təkdir, fəqət əzmi-xuraman fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında dəfin-xak-əbədiyyət bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi. Daima Nizaminiñ layəmut nəzmlərini kəmali-fəsahətlə oxur, samlarını ləzzətyab-ədəbiyyat eylərdi. Ən nəhayət, Pənc Gənc şair möhtərəmilə həmcivari-məzar oldu.

Şirvanlı şair, Şirvan faciəsi əsnasında (1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri soyqırıma işarədir — A.B.), başqaları kibi, şəhəri tərkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı. Bir qaç yerlərdə sərsəriyanə dolanmış, ən sonda Gəncəyə nəqli-məkan etmiş-

dir. Arada xəstə oldu. Zalim və biaman yolumün pəncəsindən rəhayəb olamıyaraq tərki-dəgdəğeye-həyat eylədi.

Səhhətin bu üful-nabehəngamı ədəbiyyatımız dönyasında böyük bir boşluq buraxdığınından dolayı ciddə şayan təəssüfdür. Səhhət yoldü. Fəqət əsil düşünüləcəkciyi şurasıdır ki, şair-mətufanın qeyri-mətbu olan mətrukat qalması nasıl olsun? Yoxsa Şirvan faciye-Əziməsində yanıb-yaxılan sərvətlər kibi səhhətin də əseri-qələmiyyəsi, sərvəti fikriyyəsi əhraq ollub getdimi?! Məncə, şayan-əndişə burasıdır. Dönyamız hal-asayışə övdət etdikdən sonra, ehtimal ki, bu həqiqət anlaşıla biləcəkdir. Şimdilik təbib ədibimiz olan cənab Səhhətin vəfatından dolayı ərbab-şəbab namna bağı manədələrinə təziyələr izharilə xətm kəlam edirəm.

Bakı

28

## ÜMİD İLƏ YAŞAYIN!

Bu günlərdə siyaset dünyasında bir dəyişiklik vücuda gəldi. Bu yeni növzdə siyaset, ehtimal ki, çox insanların ümidiini ödürlü. Fəqət ümid ölməməlidir. Məazüllah, (dindarların Allaha pənah! Allaha sığınmalı! Mənasında işlətdikləri ifadə — A.B.) ümidimiz ölürsə, yas dirilər. Yas dirilərsə, bizi boğar. Binayi-aliyə parlaq bir ümid ilə istiqbala baxmalı, bizi boğmaq istəyən yası biz özümüz boğmalıyız.

Dünya məhli-həvadis olduğu üçün bu kainati-hadisatda hər şey zühuryab ola bilər. Mənim və sənin ümid və arzumuz xilafına olaraq pək çox şeylər törər. Lakin şu hallar əzmi-xüruşanımızı dayandırmamalıdır. Baləks, daha da bizə mətanəti-qəlbiyyə bəxş etməlidir.

Dörd sənədən fəzlə yaşamaq ləyaqətini göstərən cahan siyaseti şimdi başqa bir simayı-həyat göstərməyə başladı. Şu zaman əsnasında müzəffəriyyətdən müzəffəriyyətə payəndaz olan alman ordusu, alman siyaseti başqa bir hal göstəriyor kibi... Tale hərb və siyaseti-əhvali-nəzərə İngiltərə tərəfində ərzi-ibtisam ediyor. Zata ümumi cahan mührəbəsi İngiltərə—Alman cədali-möhtəşəmi deyilmidir?... Dörd sənə zərfində mərkəzi dövlətlər tərəfinən görünən iqbali-cədal bu gün İngiltərə və yoldaşları tərəfindən ərzi-didar ediyor.

Yaşamağa layiq olanlar yaşaya biliçəkdir. İştə qanuni-təbiət böylədir. Böylə isə yaşamağa ləyaqət kəsb etmək istəyən bizlər bu haldan təzib də ümid etməliyiz, edə bilməliyiz. Vlatisyova höküiməti-həyatiyyə və ictimaiyyəsindən qafil olmayıalı. Yas ruhun yönümü, ümid isə ruhun həyatıdır. Siyaseti- miilliyə nə simada görülürsə görünsün, ancaq millətimizdəki çöhreyi-ümid yasdar olma malıdır. Böyük Hamidin atidəki şerini guş-huşumuza guşvara edəlim:

*Öylə bir əzm ilə çixdin ki yola,  
Qarşıma çıxsa məzarım, dönməm.*

Ümid-iqbəl və istiqbal ilə yaşayalı, qardaşlar! Ən kəsar xəyal və amala düşər olmayıalı. Layətəzləzlə və la-yəmut bir əzmi-mətanətlə siyasi şəhrə həyatımızı təqib edəlim.

Istiqləb məyusi-həyat olanların deyil, qırılmaz və ölməz bir ümid ilə çalışanlarındır. Müəllim Naci deyir:

*Ümid ilədir bəkayı-ətfal,  
Ümid ilədir cahanda hər hal.*

Bakı.

## SEVDİGİM

Azərbaycan bayrağına

Altun<sup>1</sup> köksün hilal<sup>2</sup>, yıldız işıqları yanınca  
 Zirvəsində Şahdağının gün doğuşu diniyor.  
 Rəhm allahı gözəlliklər tanrısitək pək ince,  
 Bir siyaqla könüllərə hey salamlar söylüyor.  
 O yerlərdə qardaşları, dostları var, pək sevir.  
 Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

Can alıcı bir görkəmlə dağ başında durduqca,  
 Oxşadıqca bahar yeli açıq, dağníq tellərin,  
 Nazlı yelin omuzunda<sup>3</sup> saçlarına vurduqca  
 Birər-birər oxşayırsan bütün Turan ellərin.  
 Altaylardan, Altundağdan doğma hissələr bəkləyir,  
 Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

Rümu<sup>4</sup> ilə dörd bir yana işiq saçmaq istiyor,  
 Ara-sıra tərpəniyor, yüksək uçmaq istiyor,  
 Qollarılık türk ellərin bütün qırmızı istiyor,  
 Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

## ƏSL

<sup>1</sup> Altun — qızıl<sup>2</sup> Hilal — Ay<sup>3</sup> Omuz — çiyin<sup>4</sup> Rümu — rəmzin cəmi, rəmzlər

## AZƏRBAYCAN BAYRAĞINA

Buraxınız, seyr edəlim, düşünəlim, oxşayalı,  
Şu sevgili, üç boyalı, üç mənalı bayraqı,  
Mələklərin qanadımı üzərimə kölgə salan?  
Nə imiş bu? Aman allah! Od yurdunun yarpağı.  
Kök yarpaqlar, al çiçəklər, yalşıl otlar topasımı?  
Xayır! Xayır! Çiçək solur, otlar yerdə tapdanır.  
Fəqət bizim bayrağımız yucaları pək sevir.  
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır.  
Kölgəsində ay əyilib bu gözəli qucmada.  
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.  
Şu görünüş bir ananın şəfqətinə oxşayır,  
Düşündükcə duyğularmı, vicdanımı oxşayır.  
Bu ay, yıldız boyaların qurultayı, nə demək?

Bizcə, böylə söyləmək:

Bu gög boyaya Moğuldan<sup>1</sup> qalmış, bir türk nişanı,  
Bir türk oğlu olmalı.

Yaşıl boyaya islamlığın sarsılmayan imanı,  
Yürəklərə dolmalı,  
Şu al boyaya azadlığın, təcəddünün fərmanı,  
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli "Od yurdu"<sup>2</sup>  
Əsarətin gecəsitndən fürsət bulmuş quş kibi,  
Səhralara uçmuşdur.

Şu hilalda türk bilgisi düzgün sevgi nişanı  
Yurdumuzu quemuşdur.

Allah, əməllərim edib şu bayraqa intiqal  
Birər-birər toğru olmuş, bir od almış: istiqlal.  
Yürəgimdə bir dilək var, o da doğru kəsilsin  
O gün olsun bir gög bayraq Turan üstə açılsın.



<sup>1</sup> Moğul — moğul türklərinə işarədir

<sup>2</sup> "Od yurdu" sözü ərəb əlifbası ilə (عُدُودُ ) səkkiz hərfdən ibarətdir

## SEVİMLİ ÖLKƏM

Şış ucları buluqlarla donmuş,  
Dağlarında buzları var ölkəmin.  
Göy otlardan ipək paltar geyinən  
Tarlaları, düzləri var ölkəmin.

Göylərində qara quşlar süzərlər,  
"Eşmə" sində ceyranları gəzərlər,  
Gözəlləri mahnilara düzərlər,  
Maral gözdü qızları var ölkəmin.

"Quzğun" dəniz oynar ayaqlarında,  
İşiq saçan nefti torpaqlarında,  
Tarixlərin altun yapraqlarında  
Dadlı-dadlı sözləri var ölkəmin.

"Yanardağ"larında yalov coşarmış,  
Ona tapınmaya ellər qosarmış,  
Bir çağ varmış ölkəm azad yaşarmış,  
Bu yollarda izləri var ölkəmin.

Əpbəgindən qızlar çadır əkərlər,  
Ölkələrin azad görmək dilərlər,  
Bu yerləri bütün ellər sevərlər.  
Yalnız bizdə gözləri var ölkəmin.

1 kanuni-səni

38

## SALAM

Məhəmmədzadə Mirzəbala  
qardaşına töhfə

Əməl quşu şərqə doğru uçarkən,  
Gündoğusda murad suyu içərkən,

Sabah yeli Altundağdan keçerkən  
Turan ellərinə salam söyləyin.

Bir gözəl görsəniz göglər elindən,  
Öpün dalgalanan ipək telindən.  
Od yurdunun yavruları dilindən,  
Turan ellərinə salam söyləyin.

Baykalda görsəniz ördək izləri,  
Unutmayın tapşırıldığım sözləri.  
And verirəm, durnalarım, sizləri  
Turan ellərinə salam söyləyin.

İntizar gözlərdən Xəzər doğuldu,  
Həsrət yürəgimiz Yanardağ oldu,  
Dillərimiz Turan diyə yarıldı  
Turan ellərinə salam söyləyin.

Yıldızlı bəz, gög tac üstü aypara,  
Bir al yaylıq verim, yetirin yara.  
Durnalar, durnalar, bizdən dübara  
Turan ellərinə salam söyləyin.

### ƏSL

## DÜN O GÖZLƏRDƏ

Dün o gözlərdə inleyən sevgi,  
O baxışlarda titrəyən xülya,  
Gülüşündən uçan səmimiyyət  
Varlığından gülümseyən sevda  
Ruhi sarsar əsirin eylərdi.  
Utanıb dün çiçək kibi qızaran,  
Şu yanaqlar baharə bənzərdi.  
Gül dodaqlar əsər, utanar,

Gözlərin bildirirdi hər dərdi.  
Həm də pek şairanə söylərdi,  
Tellərindən öpünçə aydınlıq.  
Ləblərindən gülümsüyürdü həyat,  
O zaman bən sənin əsirin idim,  
Çünki məsum idin, fəqət, heyhat!  
Şimdi hər şey havaya savruldu.  
Böyüdün, bir qədər də oldun şən.  
Dillə "sevdim" diyorsan imdi, fəqət,  
Dinməmiş gözlərindən anladığım...  
Eşq yox, zövq yox, yetər! Get! Get!..  
Nerdədir gördüyüüm səmimiyyət,  
Niyə, yavrum, riyaye çəvrildi?!

### YAŞAMAQ

Gözümdə büsbütün aləm məzara bənzərkən  
Uçar qaranlıq əfqazda bir qanadlı ziya.  
Könül xərabəsi göz yaşlarında inlərkən  
Gülər dumanlı fəzalarda bir mələksimsə.

\*\*\*

Uçar... uçar... uzaşar sadə bir gülümsüyərək,  
Aşar üfüqləri, varlıq xəyalı boynunda.  
İtər... gedər... genə ruhum, axan şu yıldız tək,  
Vərəmli bir gecə tam iztirabı qoynunda.

\*\*\*

Sənər... susar... qara bir yoxluğun soyuq nəfəsi,  
Zavallı fikrimi sarsıb da dondurar... yatırar.  
Sonunda bir qocaman bayqusun zəhərli səsi,  
Sönük xiyalimə bin dürlü sorğular gətirər.

\*\*\*

Neçin? Neçin yaşamaq? Ölməmək! Nədir məna?  
Neçin şu dört yanı sarmış əzaba bağlanmış?  
Neçin əzilmək, üzülmək, əmkələmək bica?  
Neçin həyata səbəbsiz dözüb, ayaqlanmaq?

\*\*\*

Nə var yalanla qızarmış şu cani yüzlərdə?  
Nə var riyayı gülümsər şu mavi gözlərdə?  
Nədir şu kölgəli, dolmuş yalançı qəhqəhələr?  
Nə var şu zəhər bulaşmış səfali sözlərdə?

\*\*\*

Nədir? Nədir dirilik yurdu? Qanlı bir ölkə  
Degilmiş varlıq özü canlı bir yiğin kölgə?  
Ölüm!.. O, bir əbədiyyət... Görüncə siz uyqu...  
Nə tatlı şey... Bu əzaba o, son çəkər bəlkə.

\*\*\*

Şu yas içinde ümid intihara qalmışkən  
Gülümsəyir yenə birdən fəzayi-xülyadən.  
Dəminki canı ziya... bənligim yuxalılmışkən,  
O, sanki qaldırıiyor bir dumanlı röyadan.

\*\*\*

Xayır! Xayır! Yaşamaq! Bir vüsalədək yaşamaq,  
Deyir, qoşar yürəgim! Onda bir işıqlı xəyal.  
Bədən bular yenə qüvvət, itər şu yorğunluq,  
Nədir əcəb bu ziya?.. İştə şanlı bir ideal.

\*\*\*

Deməm ki, gəl qucum! Hicran həyat ləzzətidir.  
Uzaq! Uzaq! Gözəl! Ancaq marağa yax bəni sən,  
Yaxınlığın genə heçlik, gülümsə göglərdən.  
Yaşamaq! İstəsən,ancaq uzaq, uzaq bəndən.

\*\*\*

Nəsən? Budur yaşıtan... Rəf olunmayınca maraq  
Könül deyir, yaşamaq. Bir vüsalədək yaşamaq.

ƏSOL

*ABBAS AĞA QAYIBOV  
(NAZİR)*

## MİRALAY CƏMİL CAHİD BƏYİN<sup>\*</sup> MƏDHİNDƏ

Sənin ey sərvəri-vala, münnin Kirdigar olsun,  
Pənahın rəhmeti-həqqi, şəfəqqət Pərvərdigar olsun.

Vücudi-pakini lütfi-Xuda hifz etsin afətdən,  
Sənə tale həmişə dəstgirü bəxt yar olsun.

Edibsən dörd sənə millət yolunda himmətü-qeyrət,  
Sənə ey canı-millət, mərhəbalar səd həzar olsun.

Çəkibsən rəncü-zəhmətlər, əziyyətlər, məşəqqətlər,  
Bu niyyətlə ki, qövmi-türk sahibi-iqtidar olsun.

\* General Cəmil Cahid Toydemir bəy 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusunun sıralarında Azərbaycana gəlmiş, Qarabağda erməni daşnaklarına qarşı döyuşlərdə də Bakının azad olunmasına yaxından iştirak etmişdir. O, 1-ci Azərbaycan diviziyasının komandiri və Bakı şəhər hərbi komendantı olmuşdur. Sonralar Türkiyədə ordu generalı rütbəsinə qədər yüksələn Cəmil Cahid bəy 1946-47-ci illərdə həmin respublikanın Milli Müdafiə naziri olmuşdur. (Şəmistan Nəzirli).

Daha göstər həmiyyət, ərhə yüksəlt türk torpağın,  
Sənin üçün şövkətü izzət, bizim üçün iftixar olsun.

Edəməm şərhi-övsafi-Cəmilin etməyə cürət,  
Budur ki, təb'i-qasir aciz, şərmsar olsun.

Bu tazə məsnədin təbrik birlə gözlərə ümmid,  
Əhali içər asayış, müəssis bərqərar olsun.

Saralmış xüksal zülmə gülzarı İslamin,  
Axır sərçəşmeyi-ədlin ki, sərsəbz abdar olsun.

Saqında Əhmədi-Həmdi, solunda həm Həsən Fəhmi,  
Bu qeyrətli mücahidlər həmişə payidar olsun.

Bunu yazmağa etdi hissi-türkiyyət məni vadar,  
Sənə bəs türklüyün adından bu şerim yadigar olsun.

Qazağın şairi Abbas Qaibzadə Nazirdən,  
Səmimi-qəlbən ərzi-salami-bışumar olsun.

İyul, 1918-ci il

MƏHƏMMƏD ƏMİN OĞLU  
SALMAN MÜMTAZ

ÖYÜN, MİLLƏT

*Yavaran həzrət şəhriyari dən Qafqaz İslam ordusunu  
Baş komandanı Süpahsalar - əzim dövlətlə fəriq  
Nuru Paşa həzrətlərinə ithaf olunur.*

Öyün, millət ki, iltafi olub şövkətli sultanım,  
Hilalın hələsi qılsın əhatə Türk otanın  
Təfaxür eyle, ey millt, muradin hasil oldu,  
Daha əflakə yüksəlməz əninü-ahü-əfğanın.  
Ziyasız rus zülmündən o yüksək ruhun olmuşdü,  
Tuturdu şışəye hərdəm şərabi nab tək qanın.  
Qızılgül tək açıl, gül, gör ki, Türkün şanlı orduşu  
Rəvaq-ərşə nəsəb etmiş, Böyük Osmanlı ünvanının  
Səmayə doğru Toğrul tək, sən ey Türk oğlu,  
... uc yüksəl

Ki, sənsən şanlı övladı şərəfli əski Türkanın.  
Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin,  
Gör imdi nücumzahtək hilalın nücumu tabanın.  
Görək Tağ-Məqrənsdən açılsın Türk toğrası,  
Məlekler zib-duş etsin ləvasın al Osmanın  
Bütün Mümtaz ellərdən olar Türk milləti Mümtaz  
Sürər bundan sora Türklük şərəfli-şanlı dövranın.



\* İşbu abdar şer Qafqasiya İslam ordusu baş komandanı dövletli fəriq Nuru paşa əfəndimiz həzrətlərinin Şəkiyə vürudi münasibətilə Qafqasiya şüərasından möhtərəm Məhəmmədəmin oğlu Salman Mümtaz əfəndi tərəfindən bədahətə söylənmiş və Paşa həzrətlərinin nam namılərinə ithafe təb' və nəşr edilmişdir.

## TURAN DÜDÜYÜ \*

Dərdli-dərdli sürüklədim, inlədim,  
Acı-acı fəryadları dinlədim.  
Gəldim iştə, dərdim sana söylədim.  
Ərzimi dinləyən, soran nərədə?

Unudulmaz dərdim, ovunmaz qəlbim,  
Gülsə cahan, gülməz bənim taleyim,  
Gəl yaramı sən özün sar, sevgilim,  
Duyulmaz dərdimə dərman nərədə?

Dağıtdılar yuvasını bülbülün,  
Xəzan vurdu yarpağını hər gülün,  
Susdurdular nəğməsini bir elin,  
Canana can verən o can nərədə?

Məskənimiz həp fəlakət bucağı,  
Bəstərimiz firtinalar qucağı  
Sönmüşmüdür əcəb Türkün ocağı  
Anadolu nərdə, Turan nərədə?

Nalətimə uğramışız həpimiz:  
Cavanlarmız, ixtiyarmız, yigitmiz,  
Bir sahil yoxmudur çıxa gəmimiz,  
Ağlaşır analar, duyan nərədə?

Qərib, sürgün, öksüz cocuqlar ağlar.  
Ninni söylər uğultulu dalğalar:  
Mərhəmət namına səni haraylar,  
Ədalətin nərdə, vicdan nərədə?

\* Nargin əsirlərinin dilindən

Səba, yetir sevgilimə sözümüz,  
Mükəddər halımı gülməz üzümüz,  
Yanıqlı halımı, ağlar üzümüz,  
Aşıqlərim nərdə, canlar nərədə?



## SƏS VERƏLİM

*Türk qızlarına*

Dəyərlidir ehtiyacı millətin,  
Yaradıcısı, bizik istiqbalına,  
Yüksəldəlim bayraqını türklüyün,  
Şan verəlim qafqaslılıq naminə.

Türklük deyil, biz türklüyün özüyük,  
Millətimiz bizim ilə canlanır.  
Qazanalım, Fateh xanın qızıyiq,  
Türklük adı fütuhatla şanlanır.

Səslənməli, varlığımız bilinsin,  
Türk oğlunu yadlar öksüz sanmasın.  
Güç verəlim, qüvvətimiz görünsün,  
Qız, qadınlıq həyansız kibi qalmasın.

Ey qadınlıq, bilirmisən haqqını.  
Övladını gözətməkdi vəzifən.  
Övladının səadəti, iqbali  
Sənin gözəl, ən şərəfli amalın.

Sən özünə bu vüqarı alırkən  
Yarar şeymi səndə belə donuqluq?  
O sevgiyi köksünə taxarkən  
Yakışarmı sana belə soyuqluq?



## EY TÜRK OĞLU

Ey Türk, sən ey qəhrəman, yigit oğlu Turanın!  
Şanlı, yüksək babanın ögündünə unutma,

Sən də yürü o yolu.

Yürü, əvət özünü heç bir şeydən qorxutma;  
Yürü, əvət bir daha təməddünün<sup>1</sup>, ürfanın<sup>2</sup>  
Ülvi duyğular versin Türkün həssas qəlbinə  
Hörmət, izzət alırsın böyük Turan elinə.

Səmalardan seçilməz Türkün mavi bayraqı

Yenə əski şan ilə Türk yurduna dikilsin.

İştə Turan, iştə yurd, iştə Türklük otağı

Yabançıya düşəməz duruyorkən sən özün.

Tarixlərdə həp sənin rəşadətin, hünərin,  
Bildirişin, firtinan oxunurkən sən neçin

Avropaya qarşı bir

Yersiz, yurdsuz əsir tək boyun büküb durasan?

Yüz yollarca əzildin, ayaqlandın, yetişər:

Yüz yollarca ağlarsan,

Yüz yollarca hıqçirdin, duyulmadı heç səsin.

Şimdi hayqır və bağır bitməmişkən nəfəsin.

Ey qəhrəman, düşmənə qılinc tutan biləgin

Vətəninə, yurduna birər qəl'ə sayılır.

Bu gün sənin ən parlaq, ən dəyərli diləyin

Öz ürfaniyin gücilə, qüdəritlə verilir.

Qafqasiyanın ən böyük, yüksək, ulu dağları,

Ormanları, bağları

Sənin müzəffər adın, şərəfinlə tanınsın!

Səni vəshi tanıyan o mədəni canavar

Məğlub olsun, xar olsun, intiqamlar alınsın!

Türk baydağı o zaman göy yüzündə parıldar.

<sup>1</sup> *Təməddün* — tərəqqi etmə, mədəniləşmə; mədəniyyət

<sup>2</sup> *Ürfan* — elm, bilik

## ÇƏKİL, DƏF OL

Turan balasıyam, türkün özündən,  
Soyuq su içdim bən tunkar<sup>1</sup> gözündən  
Yeni nur aldım o günəş yüzündən  
Şərəfli bir dilək yaşıdadır məni,

Annecigim, bənim şu yaşıl dağlar,  
Bənsiz nəşə bulmaz çiçəkli bağlar,  
Bənsiz bülbül inlər, çiçəklər ağlar,  
Buraxmam yurduma alçaq düşməni.

Bən də cəncə girdim cidali<sup>2</sup> gördüm,  
Gög yüzünə baxdım, hilalı<sup>3</sup> gördüm,  
Səni yox, o gözəl camalı gördüm,  
Yadlara aldırtmam gözəl vətəni.

Ey buzlu şimaldan qopan ruzkar!  
Toxunma qəlbimə, atəsi parlar.  
Saqın, gəlmə, səni nəfəsim boğar.  
Dəf, ol, vətənimdə görəməm səni..

Ey murdar çöhrə, sən ey əbus sima!  
Sevdigim dəgilənən, qarşında durma!  
Nifrətim var sana, bana yaxlaşma,  
Kinlərim məhv edər qarşı gələni!

8 həzirən



<sup>1</sup> Tunkar — qrafin, sürahi

<sup>2</sup> Cidal — dava, mühəribə

<sup>3</sup> Hilal — bir neçə günlük təzə ay, aypara

## ƏSGƏR ANASINA

Ey şəfqətli gözündə inci yaşlar parlıyan,  
Ey ateşli köksündə sönməz sevgi saxlıyan,  
Ey möhtərəm valide!

Əvət sən də oğlunu doğurduğun günündə  
Həyatının müqəddəs borclarını yetirdin;  
Sən o sicaq<sup>1</sup> bağında arslanlar yetirdin.

Bu gün səni bir millət boylə təqdis<sup>2</sup> ediyor  
Sənin o göz nurunu əziz vətən bəkliyor.  
Mane olma şu gəncə, burax, həirbə gediyor,  
O bir baba yigitdir.

Vətənin bəkcisidir.<sup>3</sup> Omuz<sup>4</sup> silah alarıq  
Pak şərəfli və cəsur bir qəhrəman olacaq.

Annəciyim, ağlama xeyir-dua söylə sən!  
Göz yaşıılə saxlama haqq yoluna gedəni,  
Onun çarpan qəlbini çalış, fərəh verəsən,  
Onun şu gənc həyati qurtaracaq vətəni,  
Yurdu qurtarmaq istər pək coşgun bir əzmlə,  
Türk duygusu taşıyır saf və sağlam qəlbində.

### ŞEŞİ

<sup>1</sup> Sicaq — isti, mehriban

<sup>2</sup> Təqdis — müqəddəs sayma, əziz tutma, sitayış etmə

<sup>3</sup> Bəkçi — gözətçi

<sup>4</sup> Omuz — çiyin

## YOLUNU BƏKLƏRDİM!

Bu şe'r bir il qabaq qanlı mart hadiseye - əliməsindən Azərbaycan Türk İslamlarının yaxasını düşmən əlindən almaq və ölümdən qurtarmaq üçün qardaş, arkadaş deyə, dərə, təpə, dağ, daş asaraq yardımına gələn şanlı Türkiyə ordusuna ithafə yazılmışdır.

Yürüyürkən ölüm saçan fırtınalar önündən,  
Uçqun dərələrə uçdum, tiyələrə dirməndim.  
Baxdım ki, yox xilas yeri fəlakət cəngindən,  
Qara yaslar anma yenir gözlərimə carpmadı,  
Pök səmimi bir məhəbbət bir an bəni saxladı.

Görüyordum ağ dümanlar, qara sislər altında  
Türk elinin səadəti, xanimanı yaxılır.  
Ləpə çalan qan içində, girdabların ağzında  
Qəhrəmanlar çabalayırlar, mərd igidlər can verir.  
Of, sevgili yurdcuğazım, tayanmam bu kədərə,  
Tayanamam cigərimi parçalayan zəhərə.

Yaşayamam səndən iraq, dözəməm o hicrana,  
Yaşayamam, Annəcigim, bən çəkəməm o dərdi.  
Heç sönmöyən kinlərimlə yüzü qara düşmənə  
Alov saçan dodaqlarım bəd dualar söylərdi.  
Şaşqın-şaşqın düşüyordum və qalxınca yürürdüm,  
Düşmən bəni izlədikcə namusumu süründüm.

Qəlbi yanıq sizlayaraq gəzdim vəhşi çölləri  
Köksümdə uyutdurдум böyük arzu, böyük kam.  
Boğularaq, inləyərkən rübabımın telləri,  
Həp dağlar da səslənirdi həp: intiqam, intiqam.  
Dinlədikcə o səsləri bənə qarşı anlardım,  
Bir qurtuluş ümidi lə izlərini arardım.

Nerdə bənim ardı-önü düşmən kəsən qılincım?  
Nərədədir, yigit qardaş, nerdə bəklədigim?  
Neçün susmuş biləklərim, nerdə bənim o gücüm?

Neçün gəlməz böyük ordu, neçün gəlmir sevdigim?  
Yuca dağlar, arzumuzun salamina əgilin,  
Bəni qurtarmaya gələn dostlarımı yol verin.

İştə gəldin, gözlərimin yaşını qurutdun.  
Nəvazışın ovunmayan qərib ruhu oxşadı.  
Heç ölçüyə sığınmayan dərdlərimi ovutdun,  
Qara günüm hilalıym işığıyla parladi.  
Artıq bana nəsib degil şadlıq, sevinc, — deyərikən  
Gəldin, aldın yürəgimi-ağlama, gül, — dedin sən.

### 38

## BU YILKİ MAYISDA

*Türklük eşqılıq qəlbini çarpanlara!*

O günləri ovunmadan, gülmədən  
Ağladım ağlayan Türkün dərdinə.  
Bu yilki yazda bir nəş'ə bilmədən  
Yanardım yaxılan yurdun oduna.  
Yelimin baharı, həyatı sönmüş,  
Qönçəsi, nəğməsi yasa bürünmüsh.

Qoynunda inləyən bəni-bəşərin  
Acıqlı halına gülər təbiət.  
İnsanlar uğrayan müsibətlərin  
Acısını bilməz, umar səadət.  
Qanlı torpaqlar üstə lalələr bitər,  
Əninlərə qarşı bələlər ötər.

Ağ yüzləri qarartmış yoxluq qarası,  
Açıq alınlara kölgə salmışdı.  
Ağlardı yurdumun bağlı, bağcası  
Gözü yoxsulluğun dərdi almışdı,

Türkü söylənməz olmuşdu o və'də.  
Yox qızları köyün tarla başında, ah.

Sevimli bir gözəl mayıs gündündə  
Təqrəb etmişdi ikindi çağı.  
Tolaşırdım yaşıllıqlar içində  
Könlümü ovladı bir gül yarpağı.  
Güllüklərə baxdım, təsəlli buldum,  
Dağılmış yurdumun şairi oldum.

Qəlbimin dərdini ovutmaq üçün  
Dinlədim bu zaman bülbül səsini.  
Tanırdım zövqünü bütün gəncliyin,  
Ümüdü bir duyğu güldürdü bəni.  
Hər çiçək yapraqı bəncə bir şe'r,  
Hər qönçə ruhuma nəş'ələr verir.

Mələşən quzular indi təpədən  
Axacağa doğru, quyu başına.  
Yürəgim şadlandı bilməm ki, nədən  
Baxınca yurdumun hər bir daşına  
İçimdən bir səda söylədi bana,  
Xoş xəbər verirəm şimdi bən sana;

Ağlama, gözlərin ziya görəcək,  
Fırqətsiz vüsalın dadı bilinməz.  
Gəlir bir zaman ki, yüzün güləcək,  
Qaranlıq olmazsa, yıldız görünməz,  
Ruhunu oxşayar sevdigin gözəl,  
Boynuna sarılır qayeyi-əməl.

Səfa ümidi lə cəfa gəlirse,  
Ağlama, hər cəfa səfa bəklədir.  
Ümidini kəsmə, bəla gəlirse,  
Ağlama, yurdunda şənliklər olar,  
Qaranlıq üfqündə bir günəş doğar.

Bundan sonra artıq degilsən məhkum,  
Atılan addımlar haqq'a doğrudur,  
Yürüdüün yollar degil uçurum,  
Hakəm yalan degil, bu gün doğrudur.  
Iləridədir sənin aydın günlərin,  
Vəslətini bəkləmədə dilbərin!



### BİR QIZ ÜÇÜN

Fələkin oxundan sən də bir yara  
Aldınmı, dərdinə yoxmudur çara?  
Büründüün söylə, o hansı qara?  
Şu həzin halına ağlayan yoxmu?  
Qan verən yaranı bağlayan yoxmu?

Bir gül yetişmədən ömür bağında  
Bir bülbül ötmədən gül budağında  
Yazılıq, həyatının bu gənc çağında  
Baharından əvvəl xəzan oldumu?  
Ömrünü qaranlıq yazan oldumu?

Neçün o gözlərdə matəm görünür,  
Titrək dodaqlarda şəkvi bulunur,  
Neçün gülüşündə giryə duyulur,  
O məsum ruhunu oxşayan yoxmu?  
Şu öksüz eşqini bir duyan yoxmu?

Məhəbbət haqqını etmədən əda,  
Buldumu könlünü o qara sevda,  
Sevgilindən əcəb oldunmu cüda.  
Bu dünya səninçün zindan oldumu?  
Qismətində sonsuz hicran oldumu?



## YENİ AY DOĞARKƏN

(Türk bikələri qiyafəsində alicənab  
bir qadın oğlu Yavuzu yeni doğan aya göstərərək.)

— Oğlum, Yavuz, o alaca<sup>1</sup> buludlardan az uzaq  
Gül yanaqlı, ağ bənizli, yeni doğan aya bax!  
Almas kiprikli gözlerin nasıl dikmiş üzünə,  
Nur saçaklı saçlarını dağıtmış üz-gözüne,  
Adaxlı<sup>2</sup> bir gəlin kibi süsəni, sevimli, dilbər,  
Bax nə qədər yaxışmış da canında yeddi ülkər.

### Yavuz.

— Anacığım. Bən günəsi aydan, yeddi ülkərdən  
Çox sevirəm, lakin bilməm şu aya bən baxarkən  
Neçün əski diləklərim dalgalanır gözümde?  
Neçin tatlı, uğurlu<sup>3</sup> bir duygu doğar üzümde?  
Neçin bu ay ruhuma pək uyğun, munis görünür?  
İçim, dışım günəş kibi neçin nura bürünür?  
Neçin bu ay gözümde bir dilək qədər sevimli?  
O əski ay bunca parlaq, şux baxışlı deyildi.  
Söylə, bu ay, anacığım, nə oldu, nedir o hürr idi?

### Qadın.

— Yavrum! Onu mələklər həp yıldız-yıldız doğardı,  
Bax, o ayın böülüyüdür parlaq o yeddi ülkər.  
Hər birisi bir ay kibi, günəş kibi nur saçar  
«O ülkərin hər birisi bir igidin yıldızı»,  
«— Ya, benimki hankısıdır?»

<sup>1</sup> Alaca – əlvan, rəngbərəng

<sup>2</sup> Adaxlı – əhd-peyman etmiş, söz vermiş

<sup>3</sup> Uğurlu – xeyirli, məsud

«— Pək parlaq o qırmızı». «— Ülkərlər, anacığım, bax nə qədər ufaqdır!  
İşıqları pək sönük, həp bir-birindən uzaqdır.  
Bən istərəm, yeddi ülkər qovuşsun bir-birinə,  
Üzərimizə günəş kibi doğsun, ülkər yerinə.  
Şu günəş həp doğsun da heç həqq eşqinə sönməsin!  
Şən-şən yurdular bir qaranlıq məzarlığa dönməsin.  
Bən istərəm ki, şu günəş yıldızları dikəltsin!  
Üfüqlərə çökən qara buludları inlətsin!  
Bən istərəm, şu günəşə bütün yer-göy tapınsın,<sup>1</sup>  
Qurd, quzu həp bir otlaşın, bir yatağa sığınsın.  
Dörd yanında ildirimlər çaxsın, şimşek oynasın.  
O günəşdir iştə bənim taleyimin ülkəri.»

### **Qadın**

— Oylə isə öyklü<sup>2</sup> oğlum, ayı, yıldızları  
Bir-birinə bitişdirib uğurlu bir günəş yap!



*Türk ədəmi mərkəziyyət fırqəsi  
"Müsavat" a ithaf*

### **MARŞ**

Birləşəlim, türk oğlu, bu yol millət yoludur,  
Ünlə, zarla, şanla tariximiz doludur.  
Yürüyəlim iləri, haydi, millət əsgəri.  
Keçmişiniz şan, zəfər, durmayalım bir geri,  
Yıldırımlı gözünüz qan ağladır düşmənə.

<sup>1</sup> Tapınmaq – səcdə etmək, boyun əymək

<sup>2</sup> Oklü – şöhrətli, adlı

Qorxaq, alçaq, xainin bu meydanda işi nə?  
Dəniz kibi coşalım, dalğa kibi qoşalım.  
Altun ordu, iləri! Dağlar, daşlar aşalım!  
Türk qafasında qorxu yuvarlamaz, düşmənəm!  
Həp dəmirdən yapılmış ruhum, qələmim mənim.  
Süngümüzün ucundan damar qətrə-qətrə qan,  
Hürriyyətdən, vətəndən ölüncə keçməm, düşmən!  
Dalğalanır üstümdə şanlı Turan bayrağı,  
Alovlanır qəlbimdə "Ərknəgün" ocağı.  
Haydı, yola çıxalım, haqsızlığı yıxalım.  
Turanda gün doğunca zülmətlə çarpışalım!  
Arş iləri, iləridə cənnət kimi çəmən var.  
Günəş orda həp doğar, səadət orda parlar.  
Türk fırqəsi Müsavat,  
Açalım quş tək qanad.  
Sarılib hürriyyətə,  
Bulalım şanlı həyat.

### ƏZƏT

## NEÇİN BÖYLƏ GECİKDİN?

Sənsiz qəlbim qırıq, sönük, çeynənmış, xırpalanmış,  
Ömür şüşəm daşa dəymış, həyatım parçalanmış,  
Qırıq bir saz kimi sizlər qanlı, yorğun telləri,  
Yakılar da, yakar bütün qayğı vurmuş elləri.  
Şu vətənin öksüzləri, gəlinləri, dulları,  
Göz yaşıyla sulamış həp keçdiyiniz yolları.  
Yolunuzu bəkləməkdən bənizləri saralmış,  
Heç gəlmədin. O sən, gülər ürəkləri qəm almış,  
Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz.  
Sən gəlməsən, xərabaya dönən qəlb abad olmaz.  
Sən gəlməsən günəş doğmaz, ümid gülüm açılmaz,  
Dodaqlarım gülməz, sönük baxtima nur saçılmaz.  
Başqasını istəməm də, ey türk, çapuk sən gəl, sən,

Bəkləməkdən yoruldum, eh, iştə gec qaldın, nədən?  
Yollarına daşmı qalanmış? Ya azğın quldurlar  
Burakmıyor? Daş, dəmir, ya polad olsa da onlar,  
Ürəyində şölələnən mətin, qızğın atəşlə  
Yak onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala,  
Xain, alçaq düşmənlərə qol gücünü həp göstər.  
Aç yolları, çapuk gəl ki, qəlbim səni pək istər.

### ƏZƏL

#### VƏTƏNİN YANIQ SƏSİ

Yuca, qarlı dağların başından  
"Altay"lara baxar-baxar durardım:  
Çəmənindən, çölündən, dağ, daşından  
Qızğın yurəklə sizləri sorardım.

Qışqanardım sizi hər bir torpağa,  
Zira sizdə vətən eşqi var idi.  
Baxdıqca o doqquz tuğlu bayrağa  
Könlüm söygü, təsəlliylə dolardı.

O gün tufan kibi, "Elxan" ordusu  
Ki, güc deyə qımäßigandı yerindən;  
O tufanı salamlamaq duyğusu  
Əksilməyir, azalmayırdı bəndən.

Yürüyürdü sarsılmaz altın ordu,  
Yürüyürdü ləkəsiz bayraq ilə,  
Yürüyürdü günəşə, şərqə doğru.  
Altun oxu, qarğısı, mizraqilə.

Yürüyürdjü çırpınan bir yurəklə,  
Ona şan, zəfər arxasına düşərək

"Yürüyürdü o bükülməz bıləklə,  
"Altun ordu" türküsü söyləyərək.

Əgilirdi qarşısında sərt dağlar  
Bir düzən yer onlar üçün dağ, dərə.  
Qıvrılırdı dəniz, nöhr, irmaqlar.  
Əzilirdi ayaq bassa hər yero.

"Altun ordu" ilərlərdi bu qərar,  
Şərqə, qərbə, cənuba yol açıldı.  
Büküldü həp zalim və məğtut başlar  
Hər ölkəyə feyzü-hümmət saçıldı.

"Alp", "Himalay", və "Karpat" həp şanlandı,  
Çobanlar tatlı türkü çağırıldı.  
Irmaqları, coşdu, tağlar gülləndi,  
Bülbülləri "sevgi" deyə bağırdı...

Bən uzaqdan seyr edincə həsrətlə,  
Talehimə küsdüm, sarardım, soldum.  
Ana qəlbində çırpınan şəfqətlə  
"Altun ordu" fəraigində saç yoldum.

Bağırdım ki, ey dəliqanlı ərlər,  
Sizlər üçün qollarımı açmışam.  
Oralardan əksikmi ba bu yerlər?  
Yolunuzda mənkəşələr saçmışam.

Ən sonunda çiçəkləndi diləgim,  
Xatirəmdən heç silinməz o günlər.  
Ey yaradan puç olmasın əməgim,  
Yasa batsın şimdi bana gülənlər.

Xatırlaram. Yaz idi, həp dağ, daşım,  
Taza gəlin kibi pak suslanmışdı.

Sevincimdən göyə yerə dəyirdi başım.  
Özümdə dilək qanatlanmışdı.

Əldə kəskin saldırıcı qılıncla  
Üç dünyani tiril-tiril titrədəm,  
Qəlbdə inam, ümid, sevgi, sönüncə,  
Düşmənləri intiqamla inlədəm.

Yüzi dönməz, qorxu duymaz, ərlərin,  
Səsləri yıldırım kibi gurlardı.  
Haqq üçün çırpınan bahadırların,  
Gözləri həp şimşək kibi parlardı.

Dırmanırdı onlar həp dağ, daşima,  
O qüvvətlə dolmuşdu hər bir yerim.  
Altun tac taqınımışdı başıma  
Uçmuşdu həp qasəllərim<sup>1</sup>, kədərim.

Başlarına gül səpirdi dağlarım,  
Ağaclarım salam üçün durmuşdu.  
Şən-şən axardı coşqun irmaqlar.  
Bülbüllərim kef məclisi qurmuşdu.

Qırılarda bitən pənbə çiçəklər  
Əllərini öpmək üçün açardı,  
Altunqanad, sevimli külənglər<sup>2</sup>  
Onlar üçün daldan-dala uçardı.

O acıqli türkülərin söylərkən  
Qırılxəcələr yeni dillər söylərdi,  
Quzuları yamacımda mələrkən,  
Otlaqlarım, yaşarardı, gülərdi.

<sup>1</sup> *Qasə* — qəm, qüssə

<sup>2</sup> *Küləng* — durna

İsm — nəməli

Ölü, əski, ruhsuz, hissiz, yazıq bən,  
Artıq yeni ruh ilə canlanırdım,  
"Alqış sizə", deyirdim, "yüziyin bəndən"  
Güvənirdim, qürurla, şadlanırdım.

"Şəfasınız", deyirdim hər ağrıma. . .  
Yürəgimidə alov saçan atəşlə,  
"Övlad" — deyə basdım həpsin bağırma.  
Sevincimdən gözlərim dolu yaşıla.

Torpağımın qartallı, dağ, daşına,  
"Uğurlar olsun", — dedilər, qondular.  
Ağ alınlı yeni yurdun eşqinə  
Köpüklü vətənligimiz söndülər.

O dualı qılıncları öpərək  
Etdilər də dayanıqlı bir yəmin<sup>1</sup>,  
Vətən, — deyə həpsi diz çökərək  
Dedilər ki; Anacığımız! Ol əmin.

Aramızda yoxdur alçaq və qorxaq,  
Bundan sonra götürməsin nəslimiz.  
İştə şahid başda gəzən şu bayraq  
Şan zəfərdir tariximiz, əslimiz.

Haram olsun qanımızı daşıyan  
O övlada ki, kor baxa vətənə,  
Heç uğurlar bulmasın da, quşsun qan,  
Yüzümüzü tərk edərsə düşmənə.

Şimdi siz ey "Altay"ları andıran  
Dəmir yürəkli bir nəslin övladı!  
Ey qanında iman, zəfər daşıyan  
"Oğuz"ların, "Elxan"ların əhfadı.

---

<sup>1</sup> Yəmin — and

Ananız, bax, sürüklənir yerlərdə  
Hər yanına xəncər, neşər saplanmış.  
Düşmüs də pək təhlükəli bir dərdə,  
Sızlar, ağlar, bağrı qan xırpalanmış.

Babanızdan üzülünce əllərim  
Gözlərimi sizə dikmişdim yalnız.  
"Bu qan da o qandan süzülmüş", derdik,  
"Yaman günündə imdadım olursunuz".

Nədən şimdə fəryadıma qayğusuz?  
Dəgişdimi damarnızda əski qan?  
Nədən odlu dəndlərimə duyğusuz?  
Qəlbinizdə söndümü sevgi, iman?

Babalarnız etdiyi bir yəminə  
Yoxmudur ya, sizdə hörmət, rəvayət?  
Onlardakı şana, imana, dinə  
Çarpmayırmı qəlbinizdə məhəbbət?

Rəvamıdır o bəxtiyar günlərim,  
O dəbdəbəm, o şövkətim alınsın?  
Al duvaqlı, şən, parlaq dügünlərim  
Yasa batsın, başna qara bağlansın?

O qəhrəman ata, baba yurdunada  
Yazılıq qalsa sizin kibi övladı,  
Daşısın bin fəlakəti ardında,  
Başlamasın çırpınmağa fəryada.

Didinməsin, zülməleri boğmasın.  
O arslanlar yurdu olan torpağım.  
Böylə namussuz övladı doğmasın.  
Qararmasın başda olan bayraqım.

O şən, o bəxtiyar könlüm dolu qan,  
Böylə səfaləti artıq çəkəməm?  
Sönməz bəndə sevgi və iman  
Yuca başımı alçaqlara əgəməm.

Yıldırımlar gurlasın!  
Buludlarım hazırlansın tūfana:  
Dağım, daşım boyansın həp al qana,  
Şimşəklərim parlasın!

— Anacığım! Qanımız həp əski qan.  
"Elxan" nəslİ hər bir zaman xəlqdir.  
Yürəgimizdə həp o tuyğu, o iman  
Talemiz ön, zəfərdir, şərəfdir.

Şu vətənin dağlarında daşında  
Qurtarıcı qəhrəmanlar az degil,  
Hər obanın, hər ocağın başında  
Bin qəhrəman fürsət gözlər, əmin ol!

Beş dünyanın vəhşiləri toplansa,  
"Ölüm", — deyə, "Vətən", — deyə qosarsız,  
Bu torpaqlar qanımızla boyansa,  
Nəfərimiz qılınca öc alarsız.

O əllər ki, səni bu gün qurtarmaz,  
O dillər ki, səni bu gündə anmaz,  
O yurək ki, sənin üçün çarpamaz,  
O ayaq ki, "Vətən", — deyərək qosmaz.

Al qanına boyansın:  
Sevdigi başı ucunda yas qursun,  
Anaları ağı desin, saç yolsun,  
Sənin kibi ağlasın.

## «ARAZ»DAN «TURAN»A

Bingöl ətəklərindən coşğun Araz axaraq  
Yıldırımlı, qartallı qayalara çarparaq  
Qaplan kibi kükrəyib, dəniz kibi qabarır,  
Məmləkətlər aşaraq dalğa kibi yol alır.  
Turan, İran dolaşar, dönər Qafqaz elinə  
Yaklaşınca o daşqın, acıqlı "Kür" nəhrinə  
Haykırır: — "Ox, qardaşım, dirlə bəni, bir zaman  
İztirablar içində cirpinir şimdi Turan.  
Girmiş sehirli divlər, qızıl alma bağına,  
Qara quzğun ötüşmüs soluna və sağına.  
Derlər, dünya gözəlinin dizində yad başlar var.  
Süzgün, bayığın gözündə qan görünən yaşlar var.  
Bərələnmiş gül kibi gündən-günə soluyor,  
Qara gür saçlarını əllərlə yoluyor,  
Gülümsərkən ağızından güller saçan o gözəl  
Şimdi ağlar, gözündən inci damlar. Xain əl  
Girmiş mə'sum qoynuna, yaralayıb köksünü,  
İnlər: «Yoqmu Turanda qurtaracaq ər bəni?  
Nerdə o Türk nişanlım, o qoç yigid qəhrəmanım?  
Yolunu pək gözlədim, yol ver ona, yaradan!  
Yel atına binsin də, gəlsin bəni qurtarsın.  
Sevmədigim şu xain başları həp qoparsın.  
Şu sehirli tilsimi qırsın namus eşqinə,  
Quruntulu bir kədər çökmüş Turan yurduna.  
"Qızıl irmaq" "Süd gölü" bu anda qan köpürür,  
Qoç igitlər Turanda biğ çegnəyib də durur.  
İştə bəni inlədən bak şu acı duyğudur,  
Çağlayanlar dağında köpüklü qan quşdurur.»  
Coşğun Araz sözünü hicqırıqla bitirdi,  
Kür nəhrini bu xəbər həyəcana gətirdi.  
Əvət, qara buludlar almış yurdu, qardaşım,  
Nə yatarız, nə gülər çəmənlərim, dağ, daşım.  
Böyük Türkün sevdigi yekta dünya gözəli  
Qan ağlasın, qoynuna girsin yabançı əli.

Turanda yüz milyonluq Türkük buna qızmazmı?  
Qızmazsa bu xain əl yasamızı buzmazmı?  
Gəl, qardaşım, boynuna keçirəyim qolumu.  
Annəmiz "Quzğun dəniz" bəklər mənim yolumu.  
Gedəlim dərdimizi anamıza açalıım,  
Əski Türkün yurduna yıldırımlar saçalıım.»

\*\*\*

"Kür" və "Araz" coşaraq bir-birinə qarışdı,  
Sahilləri çeynəyib iki aşiq qovuşdu.  
Akın-akın akaraq firtinalı dənizə  
Tökülünçə anlatdı hər ikisi diz-dizə:  
— Annə! Turan elindən quruntulu bir xəbər  
Gətirmişiz. Şu tasa<sup>1</sup>, yürəgmizi həp dələr;  
Girmiş sehrli divlər Qızıl Alma bağına,  
Qara quzğun ötüşmiş soluna və sağına.  
Derlər, dünya gözəlinin dizlərində başlar var,  
Süzgün, bayqın gözündə qan köpürən yaşlar var.  
Bərələnmiş gül kibi gündən-günə soluyor,  
Qara gün saçlarını əllərilə yoluyor.  
Gülümserkən ağızından güller saçan o gözəl  
Şimdi ağlar gözündən inci damlar. Xain əl  
Girmiş mə'sum qoynuna, yaralayıb köksünü.  
İnlər, yoxmu Turanda qurtaracaq ər bəni?  
Nerdə o Türk nişanlım, o qoç yigid? Yol alsin,  
Şu sehrli tilsimi qırsın, bəni qurtasin.

\*\*\*

"Quzğun dəniz" bu qara xəbərləri dinlədi,  
Yara almış dişi bir Kaplan kibi inledi.  
Qucaqlayıb Arazi, Kürü basdı köksünə,  
Birdən-birə köpürdü, daşdı Turan elinə.  
O dağ kibi yüksələn dalğaları yürüdü,  
Yüz milyonluq Turanı başdan-başa bürüdü.

---

<sup>1</sup> Tasa — xata

Hər kiçik dalgasında bir yıldırım patladı,  
Almas kipriklərdə birər şimşək oynadı.  
Hər bir öksüz bucaqda qopdu yeni bir tufan,  
Coşğun sellər qaldırdı əngəlləri aradan.  
Artıq sehrli divlər yedigini həp quşdu,  
Sonra dəniz də susdu, Turan da, gög də susdu.

\*\*\*

Yenə dalgacıqlarla oynar Quzğun dənizi,  
Güzgü kibi parıldar ay, yıldızlı bənizi.  
Göbəgində görünür şimdi zümrüd bir ada,  
Altun kərpicli bir köşk adanın ortasında.  
Köşkün qarşı tərəfi qızıl alma bağıdır,  
Ayaq bassa daş olur, hər kəs ora yağıdır.  
Qızıl alma bağında gəzər dünya gözəli,  
Gülər coşğun sevinclə, Türkün əlində əli.

1919-cu il

ƏHMƏD CAVAD

*ƏHMƏD CAVAD*

### BISMILLAH

Atıldı dağlardan zəfər topları,  
Yürüdü iləri əsgər, Bismillah!  
O, Xan sarayında çiçəkli bir qız  
Bəkliyor bizlərdən zəfər, Bismillah!

Ey döyünən ürək, dumanlı şəhər,  
Bilirmisən bu zor gurultu nədir?  
Aç sisli qoynunu: Ordumuz gəlir.  
Nişanlıq qoynuna girər, Bismillah!

Ey hərbin taleyi, bizə yol ver, yol!  
Sən ey gözəl dəniz, gəl Türkə ram ol!  
Sən ey sağa, sola qılınc vuran qol!  
Qollarına qüvvət gələr, Bismillah!

Ey Bakı, sən qorxma, geldik. Gələli  
Səninçin atıldıq daim iləri.  
Sağ qalanlar annələrə təsəlli,  
Şəhidlərin ruhu gülər, Bismillah!

Ey düşmən, alnının yazısı qara.  
Öldürməz bizləri vurduğun yara.  
Yolladığım qurşun ərməğin sana,  
O kirli alnını, öpər, Bismillah!

Sən mərd ölüb dursan qarşında əgər,  
Qudurğan saçmalı növbətin keçər.  
Saxlandığın topraq qanını içər,  
Yurdum olmaz sana, sipər, Bismillah.

Yurdumuzda bizə meydan oxuyan,  
Murdar cəmdəkləri, murdar qoxuyan,  
Tənbur səslərini uzaqdan duyan  
Düşmənimiz aman istər, Bisimillah!



## RÖYASINI GÖRMÜŞDÜM

Xəlil Paşa

Bən röyada nazlı yarın  
Tellərini örmüşdüm.  
Bu sevincli zamanların  
Röyasını görmüşdüm...

Elin dalğın olduğu gün  
Xəyalım bəni güldürdü.  
İnanmayan inanmasın,  
Dərdi bəni öldürdü.

Bir zamançün bizim günəş  
Qara tülə sarıldı.  
Hər kəs ondan ümidsizkən,  
Bənim könlüm darıldı.

Unudaraq kür sevdayı  
Yaşıl soyüd dallarında,  
Bənim gözüm ilk aradı  
"O"nu Turan yollarında.

Bir gün oldu... bizimkilər  
Oldu bizi bəgənməz.  
Bən dedim ki; millətimin  
Sərmayəsi tükənməz.

5 ağustos — Hacıkənd

### ƏSL

## MİLLİ BAYRAĞIMIZA!

Türküstan elləri öpüb alını, Söyləyir dərdini sənə, bayraqım!  
Üç rəngin əksini Quzğun dənizdən  
Ərməğan yolla sən yara, bayraqım!

Gedərkən Turana, çıxdın qarşıma.  
Kölgən dövlət quşu, qondu başıma.  
İzin ver gözümüzde coşan yaşımı,  
Dinlətsin dərdini aha, bayraqım.

Qəli xan soyundan aldığın rəngi,  
Qocamış İl xanla müsəlman bəyi.  
Elxanın övladı dinin dirəyi,  
Gətirdin könlümə səfa, bayraqım.

Köksümdə tufanlar gəldim irəli,  
Öpüm kölgən düşən mübarək yeri.  
Allahın ulduzu, o gözəl pəri  
Sığınmış qoynunda aya, bayraqım!

### ƏZƏT

#### EY ƏSGƏR

*Ordumuza ərməğan*

Dağa, daşa sancığını öpdürüb,  
Duman kibi bu dağları bürüyün!  
Dənizlərə salam rəsmi yapdırıb,  
Göglərdəki bulud kibi yürüyün.

Yürü, yürü yatan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzinə.

Baş əgdi, bax, toplarının səsinə,  
Yad ellərin yıldırımı, şimşəgi.  
Orğun kibi qurumağa başladı  
Səni görən cəlladların biləgi!

Yürü, yürü yatan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzinə.

Arslan kibi saldırdığın düşmənə  
Ər oğlu ər olduğunu göstərdin!  
Fələk bu gün uymuş sana, deyir ki,  
Türk əsgəri, sən böyləmi istərdin?

Yürü, yürü yatan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzinə.

Xəlifənin fermanına baş əgib,  
Məzlumların imdadına yetişdin,  
Qaranlıqda süngü sana yol açdı,  
Sən o yoldan muradına irşidin!

Yürü, yürü yatan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzinə.

Ey türk, sənin hansı dindən olduğun  
Minarəyə buyur, bizə söyləsin!  
Eşitməyən qulaqları səsini  
Əsən yelə buyur, xəbər eyləsin!

Yürü, yürü yatan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzinə.

Şu qarşılık duman çıxan bacadan  
Sən gəlmədən iniltilər çıxardı.  
Geciksəydi, məzlumların fəryadı  
Yeri, göyü, kainatı yaxardı.

Yürü, yürü yatan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzinə.

Ey türk, bana sevda çiçək bu şeylər  
Göydə çiçək, yerdə sənin bayrağın!  
Durnalardan göndərdiyim salamı  
Gətirdimi sana neynək toprağın?

Yürü, yürü yatan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzinə.

## GƏLMƏ

Bu dağlar bənimdi, yeni gün gördü,  
Boğar səni ahım, ey duman, gəlmə!  
İnanma fələkə, dönükdür yüzü,  
Bir yüze gülməyir hər zaman; gəlmə!

Ey yağmursuz bulud, uğursuz kölgə,  
Dəgişməm bən Alı o çırkin rəngə!  
Sövdası könlündə bir darğın ölkə  
Yaxar yad gözləri pək yaman; gəlmə!

Könüller bir dəniz, coşdurma onu,  
Coşqun könüllərin firtına sonu,  
Sən ey şimal yeli, gəl etmə bunu,  
Yox isə əmrinə uymayan, gəlmə!

Sən ey gözlərimə batan quruntu,  
Sağlam bir imana səndən nə qorxu!  
Bəslərsə vicdanlar pək böyük duyğu,  
Yenilməz qələdir hər vicdan, gəlmə!

## Çələbə

### BAKİ DEYİR Kİ: BİR YIL ƏVVƏL.

Qardaş həsrətilə çırpınan sinəm  
Viran Xan sarayı, toprağım, daşım,  
Sönmüş Yanardağım, əski Mədinəm  
Çılğın qeyzim, Quzğun sovdalı başım.

Həpsi yollardan yardım umardı.  
Onların həpsinin bir dərdi vardi;

Bən bir gəlin idim, telim pərişan,  
Sallanmaq istərkən qopdu bir tufan!  
İncim göz yaşları, duvağım duman,  
Qaldım yanə-yanə... yoxdu qurtaran!

Sövdalı qoynuma girən yabancı  
Kətirdi qəlbimə bir yaman sancı!

Eylulun on beşi qaçmışdı uyğum,  
Bir "tənbur" eşitdim qalmadı qorxum.  
"Allah, allah!" — dedim, bən də qurtuldum!  
Bax, yenə sövdalı bir gəlin oldum.

Üçrəngli həmayil köksümün üstə,  
Darğınam düşmənə, coşgunam dosta!

### 38

Ə.Nəzmiyə

## O QIZA!

Ömür dedikləri çarpaşıq bir yol,  
O çarpaşıq yolun yolçusuyam bən.  
— Gəl, yolum üstündə bir sözüm vardır:  
Gözəl qız, bu yolda, gül xəzrəm olsun!

Sevda dedikləri çılgın bir dəniz!  
Bən çıxdım dənizə, qaldım yelkənsiz.  
Bən ölmək, qurtulmaq istəməm sənsiz,  
Sənsiz hər ikisi nə gücdür, bilsən!

Söylərsem dərdimi göydə yıldızı,  
Olur pək pərişan dərd yaza-yaza...  
Bir soran yoxmudur o gözəl qızı,  
Derdiniz dəndlərin dərmanı kimdən?

Çılpaq omuzlara pərişan tellər  
Tökülür, aşiqi pərişan eylər,  
Neyləyim dərd bilən deyil bu yellər!...  
Ağla, yaziq köylüm, yoxdur bir kimsən!...

## ƏSL

### İSTANBUL

Bən sevdigim mərmər sinəli yarın  
Deyirlər qoynunda yabançı əl var.  
Baxıb üfüqlərə, uzaq yollara,  
Ağlayırmış mavi gözlər axşamlar!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlərin pək bayığın İstanbul!

Bənim sevdigim qız dünya gözəli!  
Ona bu dünyada iş yaranmamış!  
Deyirlər, könlünü fəlek pozalı  
Sürməli telləri heç daranmamış.

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlərin pək bayığın İstanbul!

Qırıq dalə qonmuş dün yavru bir quş,  
"O" nədən xəbər verdi, gözüm yaşardı.  
— Sən, zavallı könlüm, sorma nə olmuş,  
Sorma ki, sevdigin kimlərə vardi?!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlərin pək bayığın İstanbul!

Deyirlər ki, yarım "Qız Qala"sında  
Baxıyorkən qırıq rübab teline,

Uçuyorkən sevda, şe'r səsində,  
Bir yılan sarılmış incə belinə!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

Ey yolum üstündə yüksələn dağlar,  
Gizlin sevda üçün can verən dəniz!  
Yol verin! Yol verin, bənim dərdim var.  
Qeyb etdim yolumu, qaldım kimsəsiz!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

Bu qəlbimdən qopan hər yanıq fəryad  
Çəkdigim dərdlərin tərcümanımı?  
Yoxmudur kimsədən könlümə "imdad",  
Bu bəxtsiz sevdamın son zamanımı?

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

Yarəb: Bilməzmidin qəlbimi sən də  
Ki, qırdın sazımın canlı telini?!  
Doğuyorkən yeni bir ümid bəndə,  
Neyçün mə'yus etdin Turan elini?!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

## QALX

Azərbaycandakı  
osmanlı şəhidlərinə

Qalx, qalx; sarmaşıqlı məzar altından!  
Gəlmış ziyarətə qızlar, gəlinlər.  
Ey karvan keçidi, yollar üstündə  
Hər gələn yolçuya yol soran əsgər!

Qovduqların sənin: yabançı xanlar,  
Qurtardı ölkəmi tökdüyün qanlar.  
Bax, nasıl öpməkdə tozlar, dumanlar,  
Qərib məzarını; bən də bərabər!..

Sənin qanındanmı düzlərdə böylə,  
Qüdrət bitirmişdir sayılmaz lalə?  
Dost elindən qopdu bir yanıq nalə  
Yoxsa o nalənin ruhumu söylər?!

Keçərkən göylərdən bir qatar durna,  
Ağlar buraxdığı gözləri sorma!  
Qalx, doğru çıxməqda gördüyün röya,  
Bəslədiyin amal bu gün gülümşər!..

Çarıqlı qardaşın, sadədil köylü  
Yalnız məzarına bir örük ördü.  
Toplanıb baş-başa hər üçü, dördü  
Hər gün köylü qızlar dərdini dinlər!

38

## DENİKİN VƏ GÖNCƏ

Denikin xəbəri Göncədə bir sui-təsir buraxmışdır. Mürtəce general tərəfdarı və agentləri əhali arasında cürbəcürə şayiələr buraxmaqdadırlar. Camaat Həyəcan içərisindədir. İstiqlaliyyət və Hürriyyət düşmənlərinin sərhədmizə yaxınlaşması əhaliyi qızdırılmışdır. Sadədil əhali, avropalılarla ikiüzlü siyaset yürüdükləri üçün, şübhə bəsləyir.

Ruh düşkünlüyü yoxdur. Kimə sorsanız heç bir fədakarlıqdan çəkinməyəcəyini böyük bir mətanət ilə söyləməkdədir. Hər kəs Denikinin talan və yəğmadan (qarətdən — A.B.) başqa heç bir şey gətirməyəcəyini söyləyir. Ciddi addimların atılacağı zamanın geldiyini əhali kəndisi söyləyir. Rəsmi xəbərdərə baxmayıb, hər kəs "bizi aldatmaq istəyirlər", — deyir.

## 38

## RÖVŞƏN ƏŞRƏF BƏY

Əsrlərdən bəri bir-birindən uzaq düşmüş, bir nənənin övladı olan osmanlı türkləri ilə azəri türkləri, həmd olsun, bu gün pək uzun sürən bir ayrılıbin pəncəsindən yaxayı qurtardılar. İki qardaş sevincini görən və duyan al bayraq bunların başları üzərində dalgalanıb çırpınmasılə bu bayrama yoldaş olduğunu söyləməkdədir. Bu gün minarələrin səsi qulaqlara daha açıq gəlməkdə, topların üstündə parçalanıb da sevdiyi yurdunu öyləcə düşmənə təslim eyləyən mərdxanların mərd ruhu buludların arasından bizdən pək məmnun qaldığını bizə, sevinərək, anlatmaqdadır. Allahın sevgili qulları bulunan babalarımızın ruhunu şad etdiyən sonra tütəcəğimiz bir yolda, yavaş-yavaş da olsa, yürüyürük. Və bù yürüşümüzlə sevgili Turana, mövid (vəd edilmiş — A.B.) cənnətə yaxlaşdığımızı hiss etdiyi-

miz üçün köksümüz daha qabarır. Gələcək məsud günləri bir an əvvəl yaxlaşdırmaq üçün lazımlı olan imanı, qüvvəni cənab Allahdan niyaz eylərik!

— Ey böyük Tanrı! Türkler sənin himayənə sığındılar, lütfünü görüb, mərhəmətini təcrübə etdilər, köndərdiyin dinin uğrunda tökülən şəhidlərimizin qanı hörmətinə olsun, bizləri məyus etmə!

\*\*\*

Əvət, bu gün azəri tükələri müstəqil bir dövlət təşkil etdilər. Bu dövlətin yeganə hamisi osmanlı türkləri olduğunu söyləməyə hacət yox!

Bu iki türk hökumətinin bir-birini daha yaxından tanıması, söz yox ki, bunların əlaqəsini bir qat daha gözəlləşdirir. Və hər iki məmləkətin yüksəlməsinə yardım toxunur. Bizim tanımaq dediyimiz, siyasi tanımaq və diplomatik deyildir. Bu, vardır. İstanbulda bizim bir heyətin bulunduğu kimi, onların da bizdə siyasi nümayəndələri yox deyildir.

Günlər keçdikcə bir mühərririn ətrafında toplanan siyasi gedışları görüb, sevinirik. İşin siyaset cəhətini o yolun mütəxəssislərinə buraxıb biz məqsədimizə keçəlim.

Bir çox illər aramızdakı yolu — qardaşlıq yolunu bağlayan səddi ordumuzun sovləti (siddəti, qızgınlığı — A.B.) devirdi. Əvvəlkinə nisbətən biri-birimizlə daha çapuq dərdləşə biləcək bir dövrəyə girdik. O zaman biz zənn etdik ki, ordunun arxasında Osmanlının İstanbulu, İstanbulun gəncliyi qafilələr və dəstələr ilə Türkiyəyi bizə, bizi də Türkiyəyə bir an əvvəl tanıtmaq üçün şətab edəcək. Osmanlı qəzetə mühərrirləri örümçək ağı kimi sarıb azəri türklərinin, Qafqaz müsəlmanlarının səmimi salamlarını osmanlı əfkari-ümumiyyəsinə bildirəcək, ara-sıra ictimai, elmi ehtiyaclarımızdan bəhs etməklə onların təmini lunda bize mənəvi bir yardım bulunacaqdır.

Fəqət, acı bir təəssüflə mülahizəmizin doğru çıxmadığını gördük. Bu gün nə osmanlı türkü Qafqazı, nə də Qafqaz türkü Osmanlıyi həqiqi mənasılı tanımayır. Və bu tənimamazlığı isbat edəcək minlərcə nöqsanları şahid olaraq göstərmək kimi əlimizdə dəlillər vardır. Bir az daha cəsarət edib, biz osmanlıları tanıdığımız kimi onların bizi ləri tanımadıqlarını və bu son günlərə qədər də bu uğurda bir təşəbbüs də bulunmadıqlarını ərz edə bilərəm. Bizdə heç omazsa, az-çox qəzetə ilə uğraşan birisi, müəllimlər və mütəllimlər osmanlı türkünün nədimini, nüfusunu (əhalisini — A.B.) və vətənpərvər Kamalını bilməkdə onların birər ikişər məsrəni dilinə təsbih etməkdədir. Gənclər, oradakı milli ədəbiyyat cərəyanına — QIZIL ALMAYA dörd gözlə baxmaqdə millətə doğru atılan hər bir doğru addımı ürəkdən alqışlamaqdadır. Hələ Tarın tellərinə sorunuz. İlk evvəl size ALTUN DASTANDAN bəhs edəcəkdir. Əmin bəyi (Məhəmməd Əmin Yurdaqulu — A.B.) bilməyən bir məktəbli cocuq belə yoxdur. Ara-sıra ələ düşən «YENİ MƏCMUƏ»nin nüsxələri bulunmaz yer kimyə, bir çox dostları biri-birindən küsdürdüyüünü də ərz edərsək, buraların osmanlı türkünü tanımaq üçün bəslədiyi iştıyaqın dərəcəsini əvvəlcə bilərsiniz, zənn edərim. Osmanlı türkünü tanımaq bizə bir ehtiyacdır. Bu ehtiyacın da təmini, şübhəsiz, osmanlı gənclərinin və mətbuat məntəsəblərinin əlində.

— Yaziq ki, onlar kəndilərini bizə tanıtməq üçün pək ağır davranışırlar. Və bizi tanımaq üçün pək gec hərəkət edirlər.

\*\*\*

Biz, yuxarıda sözlərimizlə orada bizim üçün çarpan ürəklərin olmadığına hökm etməyirik. Yalnız əlimizə düsən qəzetə və məcmuələrdən orada pək əski bir sualın halá da təkrar olunduğunu anladıq:

— Millətə doğru gedəlim!

— Salonu nasıl buraqlım?

İstanbul bu sualın üzərində münaqişəyə tutuşmuşkən, pək yaxından bəri meydana çıxan "Yeni gün" qəzetəsi çıxdığı gündən tanışmaq ehtiyacını açıq duydu. Və kəndisinin mühərrirləri arasından ən istedadlı birisini seçib bize göndərdi. O zat da yuxarıda adlarını yazdığımız Rövşən Əşrəf bəydir.

Rövşən Əşrəf bir mühərrir olduğu kimi, gənc türk ədəbiyyatının əhatəli bir ədibidir. Mənsub olduğu qəzetəyə cəvadət verməklə bərabər, azəri ədəbiyyatını da tətəbbübü etmək üçün bütün Azərbaycanı və Şimali Qafqazı dolaşacaqdır. Bizim onlar ilə mülaqatımız bu uğurda müvəffəq olacaqlarına qənaət verdi. Rövşən Əşrəf öyrəndigi milləti (Azərbaycan türklərini — A.B.) ürəkdən sevir. Onun səlis qələminin ifadəsi bulunan iki kitabını oxuya bildik. Böylə gözəl bir qələmə, saf bir yürügə malik olan məsləkdaşımızın bu xeyirli məqsəd üçün müvəffəq olmasına təmənna etməklə bərabər, müşarileyhin birinci türk mühərriri olaraq müstəqil Azərbaycana təşrifindən dolayı ürəkdən "xoş geldin" söylərik.

## 28

### ŞAYİƏLƏR

Azərbaycanda bir çox şayiələr dövran edib durmaqdadır... Burada insanlar canlı teleqraf ağacı kəsildi. Bəşəriyyətə milyonlarca qurbana mal olan millətlər müharibəsi, uğursuz cilvəsinin sən mənzərəsini göstərməsi də müdhiş kibi. Dost, düşmən, hər kəs həyəcanlar içərisində. Hər millət bu gündən çox yarını (sabahı — A.B.) düşünməkdədir. Kəndi mövqeyini həqqilə təqdir etdiyi üçün Vilsonun istefası çoxaldıqca, çoxalmaqdadır. Hərbi-ümumidən sonra sülh-ümumi olacağına — qaliba — inananlar inanmaynlardan daha çox çıxdı. Bunların həpsi yolunda, əsil insana can sıxıntısı verən soqaq (küçə — A.B.) siyasetçiləri-

nin dedi-qodularıdır. İşin içine bir də bəzi Tiflis qəzetələrinin riyali uydurmaları girərsə, ağız deyəni qulaq eşitməz.

Bakı bu gün bu haldadır. Bu millətlər sərgisi şəhər bütün dünyanın müqəddərətini köşə başlarında həll etməyə qalxışmışdır. Hər kəsde bir şəşqinliq. Bu başsızlıq qəzetə və acetəliklərə də (agentliklərə də — A.B.) sirayət etmiş olmalı ki, dün verdikləri xəbər bugünkü qətiyyən uymamaqdadır. Bən bu şayıələrin əsasını bilmək məqsədilə məmləkətdə mühüm bir mövqe işğal edən bir zati zi-yarət etdim. Aldığım cavablar bana aşağıdakı təsirləri yapdı:

Əvvəla, birinci yanlışlıq burasındadır ki, mütarikəyi (müvəqqəti barışı — A.B.) müsaləhə (sülh — A.B.) təbir eyleyirlər (yozurlar, hesab eləyirlər — A.B.). Bu gün türklər ingilislər ilə müsaləhə (sülh — A.B.) degil, mütarikə (müvəqqəti saziş, atəşkəs — A.B.) etdilər.

Öyləcə mütarikə üçün şərt qoyulan bir maddənin sülh üçün də şərt olacağını söyləyənlər aldanırlar. Mütarikə şərtlərinin ağırlığı zata bir sülh hazırlığıdır. Vilsonun mad-dələri üzərinə qəbul edilən bir sülhün bütün millətləri məmənun edəcəgini söylemək artıqdır belə. Bu müharibə-dən türkün istədigi zata bundan başqa bir şey degil idi. Bundan zərər görənlər istila üçün hərbə iştirak edənlərdir. Ərəbistanın bir dövlət olmasından Türkiyəyə qətiyyən zə-rər yoxdur. İslam dünyasındaki millətlərin istiqlaliyyət qazanması üçün türklər, o millətlərdən çox artıq fədakarlıqlarda bulundular. Binaən-aliyə (burada, bundan irəli — A.B.), buna dürlü-dürlü mənalar verilib, bədbin olmaya qətiyyən ehtiyac yoxdur. Böylə zamanlarda daima əleyhi-mizdə bulunan Tiflis qəzetələrinin uydurmalarına qarşı kövşək (zəif, aciz — A.B.) davranışmamalı. Düşmənin ağı-zindan doğru eşidəcəgəm deyə ona könül vermək sinir zə-ifiliyindən başqa bir şey deyildir. Bu gün sülh etmək istəyən yalnız biz degiliz, bütün dünya millətləridir. Bu sülhə

məğlubiyyət mənası verənlər bizim əzm və səbatımıza inanmayanlardır.

Vətəninin ən uzaq bir güşəsini verməmək üçün yıllarca çarşısan türk milləti kibi, dövləti də yaşıl masanın işlərindən büsbütn xəbərsiz degildir.

Düşmən sözünə uyub, rahatsız olmaqdansa, mətanətli davranışmaq böylə günlərdə daha faydalıdır. Qaliba qüvvətli imandadır.

## 28

### DAXİLİYYƏ NAZİRİ HƏZRƏTLƏRİLƏ MÜLAQAT

Keçən gün daxiliyyə nazirini ziyarət edib, məmləkətin idarəsini islah xüsusunda olan düşüncələrini və xüsusi nəzəriyyələrini sordum. Aldığım cavabları, verdiyim suallarla bərabər qarelərə təqdim edirəm.

**Sual** — Daxiliyyə nəzarəti və nəzaretə aid dəvairin milliləşdirilməsi üçün nə kimi iqtidamat olmuşdur?

**Cavab** — Daxiliyyə nəzarəti bütün dairələrini milliləşdirmək üçün hər gün can atmaqdadır. Bütün əhalinin müsəlman olduğu yerlərdə əhali ilə polis dairələri türkçə görüşür (danişir, ünsiyyət saxlayır — A.B.). Ovraq (vərəqlər. Burada, sənədlər, dəftərxana işi — A.B.) türkçə yazılır. Böylə yerlərdə məsuliyyətli vəzifələr müsəlmanların öhdəsinə həvalə olundu.

Fəqət, bizə bu gün beynəmiləl bir şəkildə görünən şəhərlərdə hökumət məmləkətin qolaylıqla idarəsi üçün dairələri birdən-birə türkləşdirmədi. Hökumət əhalinin dərdini ümumi olaraq kəndi bildigi bir dildə kəndi ağızından eşitmək məramında bulundu. Məlum ya. Əgər biz yalnız türk dilində gözüşə idik, çapuq yetişmək istədigmiz məqsədə doğru olan yolumuz iki qat uzayacaq idi. Halbuki, görüborsunuz, itiriləcək bir dəqiqlimiz belə yox-

dur. Onun üçün hökumət rusçayı idarələrdən hələlikdə qoğmadı (qoqlamaq-kənar etmək, özündən, üz-gözündən uzaqlaşdırmaq — A.B.), bütün dairələrdə məsuliyyətli yerlərin başında müsəlmanlar bulunmaq şərtilə bərabər, rusca da ərz-hallar qəbul edilib, bəyanat degilə bilər. Bu gün Azərbaycanda ruscanın istemalı (istifadə olunması — A.B.) rus lisanını sevdigmizdən degil. Hökumət məmləkətin qaydasını bunda gördü. Təbiidir ki, bu hal çox davam etməz. Bəzi dairələrin mühüm yerlərini işgal edən məmurlar türkcə bilməzlərse, xidmətinə davam etməyəcəkdir. 1-2 ildən sonra Azərbaycan dövlət dairələrini bütünlüklədirilmiş bir şəkildə görecəksiniz.

Bizim bir çox məmurlarımız vardır ki, müsəlman, rus və sairə-türkcə bilməyirlər. Yerlərini əllərindən qeyb etməmək üçün hər halda türkcə ögrenməlidirlər. Məmurlar türkcəyi ögrenmək üçün hökumət məarif nəzarətinə müraciət etdi. Eşitdikmə görə bu yaxın günlərdə məarif nəzarəti gecə dərsləri tərtib verəcəkdir. Bunun üçün məarif nəzarətinə müraciətinizdə daha ətraflı məlumat əldə edə biləcəginizi zənn edərim.

**Sual** — Məmləkətin idarəsində əski təşkilat və təqsimati-mülkiyyəti (mülkiyyəti hissələri, parçaları — A.B.) mühafizə ediləcək, yoxsa bir islahatmı olacaq?

**Cavab** — Əski təşkilat da, təqsimat da müvəqqətidir. Məmləkəti bütün mənasılı düşməndən xilas etdigiimiz gibi bu yolda yeni addımlar adacağız (atacağız — A.B.).

Yeni təqsimati-mülkiyyə yapıldığı gibi təşkilatda da dəyişiklik olacaqdır. Rus üsul-idarəsinin zərərləri bütünlüklə atılacaq.

Məmurların ünvanları, ümumiyyətlə osmanlı ünvanları, qiyafət və apoletlər də həkəza (beləcə, bunun kimi — A.B.) dövləti-aliyyənin qəbul etmiş olduğu bir tərzdə olacaqdır. Əski apoletlərin şimdiyə qədər istemal edilməsi sərf, (xərcləmə, işəsalma — A.B.) apolet yapmaq üçün lazımlı olan malın bulunmadığıdır.

Daxiliyyə naziri həzrətləri məmurun mülkiyyəyə məxsus apolet təminələrini həmən göstərib. Bu gün bir əldən emal edildigini buyurdular.

**Sual** — Bacarıqlı və açıqgözlü polis və jandarma həyəti yetişdirmək üçün nəzarət xüsusi məktəblər açmaq təşəbbüsündə bulundumur? Məmləkətdə böylə məktəblər açılınca qədər osmanlı polis məktəblərindən istifadəyə qərar verildimi?

**Cavab** — Qabil polis və jandarma yetişdirmək üçün Türkiyədən Azərbaycana hələlik mütəxəssis bir miralay dəvət etdik. Müşarileyh, açılacaq məktəblərin layihəsini tərtib etməkdədir.

Məktəb üçün lazımlı olan müəyyən miqdarda müəllimlərin yetişdigi gibi məktəb açılacaq zənn edərsəm, bu, hər halda bir aya qədər bitmiş kibi olur.

Daha canlı məlumat kəsb etmək üçün nəzarət İstanbulla polis məktəbinə tələbə göndərmək məramında düşsədə, daxili bir çox işlərimiz şimdiyə qədər buna meydan vermədi. Nəzarət Türkiyənin polis məktəblərindən hər halda istifadə edəcəkdir.

**Sual** — Azərbaycanda yaşayan müxtəlif millətlərin bir-birilə olan əlaqələrini gözəlləşdirmək üçün şimdiyə qədər nə gibi iqdamat (təşəbbüsler — A.B.) olmuşdur? Və istiqbal (gələcək — A.B.) üçün nə düşünülür?

**Cavab** — Azərbaycanda yaşayan müxtəlif millətləri bir-birilə çarpışdırıran çox vaxt hər iki tərəfin müsəlləh (silahlı, silahlanmış — A.B.) olması və heç bir tərəfin etimadını qazanmış olan bir hökumətin bulunmamasıdır. Bu fəsad ocağını söndürmək üçün bilafərqmillət (milliyyətinə fərq qoyulmadan — A.B.) bütün əhalinin silahı toplanaqadır. Sülh və müsalimatı davam etdirməklə bərabər həzaman son yardımına qoşan bir hökumətin varlığını hiss edən düşmən millətlər zənnimə qalırsa getməkdə olduqları yanlış yoldan dönüb əlaqələrini gözəlləşdirirlər. Hökumətin məramı Azərbaycanda bütün millətləri bir gözdə görməkdir, bizə qurşun atmayan bir xarici ilə bir müsəl-

manın hüququ müsavidir (eyni səviyyəlidir, bərabərdir — A.B.). Bunu balzat təcrübə etdikdən sonra buradakı müxtəlif ünsür arasında ticarət rabitələri başlanacaq.

Təbiidir ki, iki qomşu (qonşu — A.B.) milləti bir-biri-nə ən çox mehriban edən amillerdən biri də alış-verişdir. Ticarət və sənaye naziri bulunduğu üçün (müsahib Behbud xan Cavanşir həm də bu vəzifələri tuturdu — A.B.) ayrıca bir gündə ticarət üçün gördüğümüz tədbirlərdən bəhs edərəyim.

**Sual** — İngilab əsnasında Azərbaycanda törəyən bəy və rəiyyət məsələsi xüsusunda; bəylərin aldığı xəsarət və müqəssirlərin mücazati haqqında daxiliyyə nəzarəti nasıl davranmaq məramındadır?

**Cavab** — Məmləkətin hər yerini qaplamış olan anarşı (Anarxiya), başsızlıq davam etdikcə hökumətin bir iş görəməyəcəyi məlumunuz olsa gərək. Onun üçün hökumət ən əvvəl gücünü anarşiyi yatırmaya sərf etdi. Hökumətin indiyə qədər həbs etmiş olduğu adamların içinde hər si-nifdən vardır. Bəy, rəiyyət, ruhani, əmələ (fəhlə, işçi — A.B.), kim olursa, olsun hökumətcə cinayətdə iştirakı aydın olanlar təqib edilməkdədir. Ən aşağısı belə canilərin yüzdə doxsanı dərdəst edilmişdir (tutulmuşdur, ələ keçmişdir, həbs edilmişdir — A.B.) və bunların içinde Gəncədən bir mülkədar, Qubadan bir molla da vardır.

Məhbusların içinde bir də bəzi bəylərin qatilləri var isə də, onlar bəy və köylü, yəni torpaq məsələsi üçün tutulmadı. Onların qəbahəti cinayətdir.

Əski, yeni, bütün canilər cəhd edilib tövqif edilməkdə (saxlanmaqdə, istintaq altda həbsdə saxlanmaqdə — A.B.) və həpsinin haqqında qanuna müvafiq təhqiqat yapılməqdadır. Azərbaycanda idareyi-ürfiyyə (müvəqqəti hərbi idarə üsulu — A.B.) elanından əvvəl cinayətlə müttəhim olanlar hökumət qərarına görə ədliyyə məhkəmələrinə verilir. Idareyi-ürfiyyə elanından sonra cinayət işləyənlərin işinə, təbii, divani-hərbi-ürfi baxacaqdır.

Torpaq məsələsi qayət mühüm bir məsələdir. Hökumətin ən çox diqqətli davranışacağı bir məsələ torpaq işləridir. Hökumətin qərarına görə ziraət (kənd təsərrüfatı — A.B.) nəzarəti tərəfindən bu xüsusda bir layihə tərtib edilməkdədir. Əmlak və ziraət nəzarətinin bu layihəsi bu günlərdə vükəlayə təqdim ediləcəyini güman ediyoreyim.

**Sual** — İşçiləri, əmələləri (işçi, fəhlə — A.B.) himaya qəsdilə bizdə "Zəhmət nəzarəti" ("Ministerstvo truda") təşkili təsvir olundumu?

**Cavab** — Ayrıca olaraq bir zəhmət nəzarəti təşkil edilməyəcəkdir. "Ministerstvo truda" ticarət və sənaye nəzarətinə həvalə edilmişdir. Nəzarəti-məzkrurədə (həmin nazirlikdə — A.B.) bunun üçün xüsusi bir şöbə açılmışdır ki, bunun ticarət nəzarətinə aid olacaq səhbətimizdə təfsilat verə bilərəyim.

**Sual** — Məclisi-müəssisan və intixablar (burada, milli məclis və seçilənlər, seçkilər — A.B.) xüsusunda daxiliyyə nəzarətinin xüsusi mülahizəsi nədir?

**Cavab** — Mərkəzi milli şura hökumətindən sonra altı aydan gec olmamaq şərtilə məclisi-məbusan dəvət edilməsinə qərar verilmişdir. O vaxta qədər düşməndən... (Qeyd: Qəzətin bu hissəsi cirildi) üçün cümlənin ora düşən hissəsi düşüb. Oxunmadı. — A.B.)

Məmləkətə büs-bütün düşməndən xilas edəmədiyi üçün ola bilər ki, bu müddət bir az da uzansın. Dövlətin paytaxtı fəth edildi (1918-ci il 15 sentyabrda Bakının "sentorakaspi"çilərdən azad olunmasına işaretdir — A.B.) Ancaq torpaqların bir parçası hələ düşmənin əlində bulunmaktadır. Düşmənin bu torpaqdan təmizlənməsi məclisi-məbusanı təxirə uğratdı. Nə vaxt dəvət ediləcəgini də hələlik söyləmək gücdür.

Komisiyonun tərtib edəcəgi layihə hazır olduğu kibi sizə göstərə bilərəm.

Məclisi-məbusanın intixabı və sair nizamnaməsini tərtib etmək üçün hökumətin əlilə bir komisyon təşkil

edilmişdir. Komisyon bu xüsusi (bu cəhəti — A.B.) ətraflıca nəzərə almışdır.

İntixab üsuluna gəldikdə, deyə bilərəm ki, hökumət əzaları arasında fırqələrdən olsun deyənlər vardır. Fəqət bənim xüsusi düşüncəm bu xüsusda böylədir:

Hökumətin pək böyük müşkülət içərisində susdurmuş olduğu coşqun ehtirasları bir də oyandırmamaq üçün, məmləkətin səlaməti naminə "fırqəçiliyi" bir daha ağıza almayıalıım. Keçən inqilab günlərində fırqələrin biri-birinə qarşı olan düşmənanə vəziyyətləri insanı onların haqqında çox bədbin etməkdədir. Onsuz da bir çox dərdimiz vardır. Fırqəçiliyə də yol verərsək, qorxarım ki, bugda samana qarişsin. Bu, bənim xüsusi düşüncəmdir, komissiyanın qərarını hələlik bilməyorum.

**Sual** — Əhali arasında bir çox dedi-qodulara baxılırsa, Azərbaycanda bulunan milli komitələr (xaricilər) qayıt sərbəst olaraq əleyhimizdə propaqandalar yapmaqdadır. Nəzarət böylə milli komitələrə bir hüdud təyin etmədim?

Bu suallar təqdim edildigi vaxt daxiliyyə nazirinin bir çox işləri, həm də təcili işləri var idi. Yiğin-yiğin işlər arasında lütfə verilən cavablardır:

**Cavab** — Milli komitələr sərbəstdir. Hənki millətdən olursa, olsun, mənsub olduğu milletin xeyirli işləri və hüsn-hali üçün çalışan komitələr istədikləri qədər fəaliyyətdə buluna bilərlər. Unutmamalı ki, Azərbaycanda idareyi-ürfiyyə (fövqəladə vəziyyət idarə üsulu — A.B.) elan edilmişdir. Siyasetə əl vuran komitələrə, fəndlərə hökumət tərefindən müsaidə verildiği yoxdur. Hökumət əleyhinə yürüdülən müzür propaqandalara qarşı çıxməq üçün lazımlı olan gücə malikdir. Xoş keçinmək istəyənlərə qəlbimizdə yer verdik. Siyasi düşmənlərimizə qarşı pək sərt davranacağayız. Böylə günlərin məntiqi də, zənnimcə budur.

Hökumət əzaları arasında bu xüsusda sağlam bir birlik vardır.

Çalışqan və gənc nazirimizin hüzurunda bu qədər qala bildim. Müsaidəsini alıb vidalaşdım. Six-six görüşməmizi arzu etdilər.

Ə. Ə.

Ə.

## NURU PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ BÖYÜK BİR ZİYAFƏT

10 təşrini-sani (noyabr — A.B.) yekşənbə gününün axşamı Bakı şəhər əhalisi tərəfindən qəhrəman ordumuzun şanlı komandanı Nuru paşa həzrətləri şərəfinə yay klubunun zalında böyük və mətnətən (təntənəli — A.B.) bir ziyafət verildi.

Klubun içi və dəhlizləri gözəl və pürqiyəmət xalılar ilə döşənmiş, divanları dəxi ay-ulduzlu al bayraqlarla bəzənmiş idi: yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı və həm Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənnümsaz olmaqdə idilər.

Hökumət əhlindən ümum nazirlərimiz baş nazir ilə bərabər, şəhərimizin bütün böyük məmurları, ümum zabitan əfəndilər, İran konsulu cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan və əşrəf ziyafətdə hazır idilər.

Nuru paşa həzrətlərinin salona vürudi əsasında musiqi orkestri tərənnümsaz olub məclis əhli səfbəsteyi-ehtiram durub Paşa həzrətlərini səmimiyyətlə salamladılar; bədə hər kəs miz başında özünə məxsus olan yerini tutub, ziyafət başlandı.

Yemək əsnasında Baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq bəliğ (bəlağətli — A.B.) bir nitq söyləyib Azərbaycan türklərinin bəndi-əsarətdən xilas ilə naili-səadət olması yolunda tökülən Osmanlı türk qanına işarə ilə "Bu qan və bu qan tökülən mübarek yerlər heç bir vəqt unudulmaz və xatirdən çıxmaz", buyurdular; bədə Nuru paşa həzrətlərinə müraciətə idarəeyi-kəlam edə-

rək Azərbaycan türklərinin təşəkkürat əmiqanələrini (dərin təşəkkürlərini — A.B.) Paşa həzrətlərinə bildirib qədəh qalxırdı. O halda bütün həzar ayaq duraraq müzəffər və şanlı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbətnuş olub sürətli alqışlarla izhari-məsərrət və şadimanı (şadlıq və sevinc, şadmanlıq izhar — A.B.) etdilər.

Həqiqət, bu böyük məclisdə hamının, baxüşus Bakı əhlinin olmazın dərd, möhnət, bəla və zillət çəkdikləri və olmazın həqarətlərə düşər olduqları (1918-ci ilin martında Bakıda ermənilərin törətdikləri soyqırıma və sentyabrın 15-də Bakının azad olunmasına işarə olunur — A.B.) ağarmış saç-saqqallarından, solğun çöhrələrindən, məhzun gözlərindən bəlli olan üzlərində bu axşam o qədər bəxti-yarlıq və bundan dolayı o dərəcə şükr və sənə əlaimi (əlamətləri — A.B.) peyda və həvida idi ki, keçmiş qara günlərin fona təsirləri bu gün nail olduğumuz ağ günlərin sürrübəxş (sevinc ifadə edən — A.B.) əsərləri müqabilində unudulmaq üzrə olduğu aydın və aşkar idi!

Nət! Fəna təsirlər unudulur, fəqət o təsirləri büraxan qara günlər unudulmaz: onları unutmaq üçün ya filosof olmalıdır, ya laübali!...

Nə qərib təsadüf:

Təqribən bir il bundan əqqədəm, bu gün ay-ulduzu türk bayrağılə donadılmış (bürünmiş — A.B.) olan bu salonda bolşevik Suxarçev, Nikolay Romananə məxsus bir hakim-müstəbid vəziyyətini alaraq, hüquq-siyasiyyə və insaniyyələri xüsusunda ağız açmağa "cürət" edən Bakı müsəlmanlarını təhrid yolu ilə: "Bakıda daşı daş üstə qoymaram!" — deyə meydən açıyordu.

Buna qarşı olaraq Şurayı-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin yoldaşımız: "Əvət! Biz istirdadi-hüquq (hüququmuzu almaq, geri istəmək — A.B.) yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar! Fəqət əmin olunuz, müvəqqəti müzəffəriyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!" — deyə gələcəkdən xəbər vermişdi.

Bu axşam Rəsulzadə cənabları öz səlis nitqində bu fə-qərəni yada salib qanlı və həqşəkən (haqqı sindiran — A.B.) Suxarçevlərin rəcəz oxuduğu bu meydanda bu gün daimi və azim bir türk zəfərinin bayram edilməsinə işaret ilə haqq sözün haqq yerinə düşməyindən dolayı izhariməsərrət və məmnuniyyət eylədi.

Nət! Əgər Suxarçev bu axşam klub salonuna bəznəzər yetirib də bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitlər, bu cəsur əsgərlər, bu bəşəş və bəxtiyar çöhrələri görsə idi, hədəsinin nə qədər gülünc və bica (boş, mənasız — A.B.) olduğunu özü də etirafa məcbur olardı.

Rəsulzadə nitqinə davam edərək siyasi üfüqdə qara buludlar görünən kibidir, lakin bu qara buludlara qarşı Nuruvarımızın zülmətşəkən (zülmətləri dağıdan — A.B.) nüru var, — dedikdə bütün əhli-məclis ayağa qalxıb Paşa həzrətlərini (Nuru paşanı — A.B.) xüsusi bir təzim və təcil ilə alqışlamağa başladılar.

Bir ildən bəri əziz müsafirimiz və keçirdiyimiz qara günlərə bizimlə berabər şerik olan Rövşəni bəy həzrətlərinin bəliğ nitqi o qədər yanıqlı və o qədər atəşin idi ki, hazırın (burada məclisdə iştirak edənlərin, oradakıların — A.B.) üzərində böyük bir təsir buraxdı: qayeyi-amalımıza yetmək, isterdəd edilmiş (tapdanmış, təcavüzə məruz qoyulmuş — A.B.) hüququmuzu son qüvvəmizlə saxlamaq və bu yolda hər bir fədakarlığa hazır olmaq üçün bu gəcənin şərəfinə yəmin lüzumundan bəhslə əhli-məclisin ruhunu yüksəldirdi.

Hazırın aramızda oturan bir zatin nitqinə müntəzir görünürdü; bu zatin illərdən bəri eşitmədiyi səsini eşitmək, fikrini bilmək, nəzəriyyəsindən xəbərdar olmaq istəyirdi. O möhtərəm zat sevgili ustadımız Əhməd bəy Ağayev idi ki nitq söyləmək üçün yerindən qalxarkən salonda dərin bir sükünet əmələ gəlib hər kəs bütün diqqətini ona tərəf ətf etdi (yönəltdi — A.B.).

Əhməd bəy nitqində bəzilərinin gözlədiyi atəş yox idi, amma həqiqi bir səmimiyyət vardı; "Bən Bakını İstanbulda və İstanbullu Bakıda görüb də özümü o qədər bəxtiyar görürem ki, daha ölsəm ol qədər də qəmim yoxdur, dünyadan kam almış kibiyəm", — kibi sözləri o, səmimi bir lisan və lisan hal ilə söyləyirdi ki, eşidənlər dəxi özünü Əhməd bəy kimi bəxtəvər və bəxtiyar hiss edirdilər.

Biz Əhməd bəyin nitqini icmala cesarət etməyib, təmamilə qəzetəmizdə dərc üçün lütfə bizə göndərmək ümidi və üstədasının oxucularımızı səbrə dəvət edirik.

Bu qədər nitq və alqışlara cavab olaraq Nuru paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir taqım əndişələrdən təmiz qılmaqla sürur və şadimanı-binəhayətimizi mövcub olan qayət bəliğ və səlis bir nitq iradilə məclis əhlini şərəfyab və minnətdar buyurdular.

Bu nitqin təsiri oylə idi ki, hər kəsde gələcəyə artıq əndişəsiz bir nəzər əmələ gəlib kəndində böyük bir ümid, yüksək bir ruh hiss edərək, xoşbəxt və xoşvəqt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər.

## Şəhər

### RÖVŞƏN ƏŞRƏF BƏY ŞƏRƏFINƏ ZİYAFƏT

Keçən günü axşam şəhərimizin üdəba və ziyalıları tərəfindən Bakıda müsafiratda bulunan Türk ədib və şair şəhiri Rövşən Əşrəf bəy həzrətlərinin şərəfinə yay klubunun böyük zalında gözəl bir ziyafət verildi. Daha bir-iki sənə əvvəl xeyalımıza belə gələ bilməyən və yuxumuza girməyən "əcayib" qəbilindən idi ki, eksəriyyə müsəlmanlara qarşı bağlı olub da məhz qeyri-müsəlmanların təfric və istirahət yeri olan bir zalda, qəhrəman Türk ordusunun bir tərəfdə musiqi orkestri gurulduyub, digər tərəfdən də genə o nəcib millətin incə saz taqımı tərən-

nümsaz olmaqla yerli müsəlmanların qəlbini zövq və şövq ilə dolduruyordu; bu tərəfdən dəxi natiqlər möhtərəm Qafqazın şərəfinə badənuş olaraq gözəl-gözəl nitqlər söyləyirdilər.

Cavan şairimiz Cavad əfəndi pək doğru öz nitqində olaraq bizi düşmən əlindən xilas edib istiqlaliyyətimizi özümüzə qaytaran qəhrəman Türk ordusunun əqəbince (arxasında — A.B.) Türkün ürfan ordusu gələcəyini və möhtərəm Rövşən Əşrəf əfəndinin o orduñun müqəddimə elçisi mənzələsində olduğunu qeyd etdi.

Unudulmuş Azərbaycan ədəbiyyatını yenidən yada salmaq və bu ədəbiyyatın varlığını isbata yetirmək haqqında illərcə çalışmaqda olan möhtərəm Firudin bəy Köçərli cənabları Azərbaycan şivəsilə gözəl bir nitq söyləyib bizim də ədib və şairlərimizin hal və zaman iqtizasılı daim Türk üdəbasını tə'qib etdiklərini bəyan qıldılar.

Azərbaycan dramnəvislərindən möhtərəm Nəcəf bəy Vəzirov cənabları, haqlı olaraq, söylədilər ki, biz Azərbaycan Türkləri dilcə "piyada"yız, başımızdakı fikirləri və qəlbimizdəki hissiyyatı bəyan etməgə dilimizdəki sözlər kifayət etmiyor. Çünkü əsrlərdən bəri bizi öz dilimizi unutmağa məcbur ediyordular (*Natiq N. Vəzirov və müəllif Azərbaycan dilinin işlədilməsinə və inkişafına dövlət səviyyəsində yüz illərlə qadağın qoyulmasını göstərməkdə haqlı olsalar da, dilimizin söz ehtiyatı baxımından, guya, kasib olduğunu iddia edərkən ifrata varırlar. Bunu elə həmin məclisdə Firudin bəy Köçərli cənablarının Azərbaycan şivəsilə gözəl bir nitq söyləməsindən başqa həmin fikri söyləyən Nəcəf bəy Vəzirovun təkcə o dövrə qədər qələmə aldığı çoxsaylı dram, nəşr və publisistik əsərlərinin dil və fikrin ifadəsi baxımından kifayət qədər zəngin olması, habelə Azərbaycan dilində nəşr olunan qəzet, jurnal və kitablar da təsdiq edirlər. — A.B.*). Maarif naziri müavini Həmid bəy Şahtaxtinski cənablarının nitqi dəxi bu yolda olub, dil tərəfdən mə'zur tutulacağımızın

səbəbini bəyan etdilər. Allaha minlərcə şükür olsun ki, bu gün öz dilimizi azad və sərbəst bir surətdə yenidən ögrənməyə artıq maneət yoxdur.

Əziz qonağımız, möhtərəm Rövşən Əşrəf bəy həzrətləri natiqlərimizə cavab olaraq səlis və bəliğ bir nitq ilə məclis əhlini feyziyab etdilər. Ədib əfəndi bizim Bakıda özünü ikinci bir İstanbulda zənn ediyormuş. Təvazö edərək, söyliyordu ki, bən bu şərəfə və ehtirama layiq deyiləm, özüm də buraya Azərbaycan qardaşlarımı ziyarət qəsdilə gəlib dərvişanə bir surətdə dönüb-dolaşmaq istərdim. Amma siz Azərbaycan türkləri bizim üçün o dərəcədə susamışsınız ki, bizi möhtərəm bir türk hesab edib də haqqında bu qədər canfəsanlıq göstəriyorsunuz.

Ədib əfəndi vədə verdi ki, İstanbula övdət edib də (qayıdır — A.B.) Azərbaycan türkləri haqqında var qüvvəsi ilə çalışacaqdır. Ədəbiyyatımızdan, əxlaq və adətimizdən, arzu və amalımızdan bəhsə biz türkləri İstanbulda tanıtdıracaqdır və İstanbul ilə Azərbaycan arasında hər bir cəhətcə mətin bir rabitə təşkilinə bütün səy və qüvvətini sərf edəcəkdir.

Məclis əhli qəhrəman türk ordusu zabitan-möhtərəməsindən Asem bəy əfəndi cənablarının da əsgərcəsinə söylədiyi bəliğ nitqini dirləyib feyziyab oldular. Müzəffər türk ordusu şərəfinə dəxi bir çox nitqlər söylüyüb, «Yaşasın türk ordusu», — deyə zabitan hazırın əfəndiləri alqışladılar. Bə'də Azərbaycan mücahidlərindən məşhur İsa bəy Aşurbəyli cənablarının son sözlərilə rəsm-ziyafət tamam olub, məclis əhli əziz qonağımız ilə xudahafızlışib şad və bəxtiyar bir surətdə öylərinə övdət etdilər.

### Çələ

...  
...  
...  
...  
...  
...  
...

nümsaz olmaqla yerli müsəlmanların qəlbini zövq və şövq ilə dolduruyordu; bu tərəfdən dəxi natiqlər möhtərəm Qafqazın şərəfinə badənuş olaraq gözəl-gözəl nitqlər söyləyirdilər.

Cavan şairimiz Cavad əfəndi pək doğru öz nitqində olaraq bizi düşmən əlindən xilas edib istiqlaliyyətimizi özümüzə qaytaran qəhrəman Türk ordusunun əqəbince (arxasında — A.B.) Türkün ürfan ordusu gələcəyini və möhtərəm Rövşən Əşrəf əfəndinin o ordunun müqəddimə elçisi mənzələsində olduğunu qeyd etdi.

Unudulmuş Azərbaycan ədəbiyyatını yenidən yada salmaq və bu ədəbiyyatın varlığını isbata yetirmək haqqında illərcə çalışmaqdə olan möhtərəm Firudin bəy Köçərli cənabları Azərbaycan şivəsilə gözəl bir nitq söyləyib bizim də ədib və şairlərimizin hal və zaman iqtizasılı daim Türk üdəbasını tə'qib etdiklərini bəyan qıldılar.

Azərbaycan dramnəvislərindən möhtərəm Nəcəf bəy Vəzirov cənabları, haqlı olaraq, söylədilər ki, biz Azərbaycan Türkləri dilcə "piyada"yız, başımızdakı fikirləri və qəlbimizdəki hissiyyatı bəyan etməgə dilimizdəki sözlər kifayət etmiyor. Çünkü əsrlərdən bəri bizi öz dilimizi unutmağa məcbur ediyordular (*Natiq N. Vəzirov və müəllif Azərbaycan dilinin işlədilməsinə və inkişafına dövlət səviyyəsində yüz illərlə qadağın qoyulmasını göstərməkdə haqlı olsalar da, dilimizin söz ehtiyatı baxımından, guya, kasib olduğunu iddia edərkən ifrata varırlar. Bunu elə həmin maclisdə Firudin bəy Köçərli cənablarının Azərbaycan şivəsilə gözəl bir nitq söyləməsindən başqa həmin fikri söyləyən Nəcəf bəy Vəzirovun təkcə o dövra qədər qələmə aldığı çoxsaylı dram, nəşr və publisistik əsərlərinin dil və fikrin ifadəsi baxımından kifayət qədər zəngin olması, habelə Azərbaycan dilində nəşr olunan qəzet, jurnal və kitablar da təsdiq edirlər. — A.B.*). Maarif naziri müavini Həmid bəy Şahtaxtinski cənablarının nitqi dəxi bu yolda olub, dil tərəfdən mə'zur tutulacağımızın

səbəbini bəyan etdilər. Allaha minlərcə şükür olsun ki, bu gün öz dilimizi azad və sərbəst bir surətdə yenidən ögrənməyə artıq maneət yoxdur.

Əziz qonağımız, möhtərəm Rövşən Əşrəf bəy həzrətləri natiqlərimizə cavab olaraq səlis və bəliq bir nitq ilə məclis əhlini feyziyab etdilər. Ədib əfəndi bizim Bakıda özünü ikinci bir İstanbulda zənn ediyormuş. Təvazö edərək, söyliyordu ki, bən bu şərəfə və ehtirama layiq deyiləm, özüm də buraya Azərbaycan qardaşlarımı ziyarət qəsdilə gəlib dərvişanə bir surətdə dönüb-dolaşmaq istərdim. Amma siz Azərbaycan türkləri bizim üçün o dərəcədə susamışsınız ki, bizi möhtərəm bir türk hesab edib də haqqında bu qədər canfəsanlıq göstəriyorsunuz.

Ədib əfəndi vədə verdi ki, İstanbulla övdət edib də (qayıdır — A.B.) Azərbaycan türkləri haqqında var qüvvəsi ilə çalışacaqdır. Ədəbiyyatımızdan, əxlaq və adətimizdən, arzu və amalımızdan bəhsələ biz türkləri İstanbulda tanıtdıracaqdır və İstanbul ilə Azərbaycan arasında hər bir cəhətcə mətin bir rabitə təşkilinə bütün səy və qüvvətini sərf edəcəkdir.

Məclis əhli qəhrəman türk ordusu zabitan-möhtərəməsindən Asem bəy əfəndi cənablarının da əsgərcəsinə söylədiyi bəliq nitqini dinləyib feyziyab oldular. Müzəffər türk ordusu şərəfinə dəxi bir çox nitqlər söylüyüb, «Yaşasın türk ordusu», — deyə zabitan hazırın əfəndiləri alqışladılar. Bə'də Azərbaycan mücahidlərindən məşhur İsa bəy Aşurbəyli cənablarının son sözlərilə rəsm-ziyafət tamam olub, məclis əhli əziz qonağımız ilə xudahafızlaşış şad və bəxtiyar bir surətdə öylərinə övdət etdilər.

### 28

## YUĞ QIĞILCIMI

Əmir Teymur nişanlı

"Məhəmməd Tofiq" bəyə xatırə

Altun yurdum qalmış idi bir zaman

Qan içici düşmənlərin əlində.

Yavruları boyun söyküb baxardı,

Qoca kibi gücsüz əli belində.

Azərilər hər bir yanda ağlardı,

Lalə kibi yürəkləri dağlardı.

Çirkin dilək, alçaq məqsədli düşmən

İstərdi ki, Qur'anislam yox olsun.

Həm Türklüyün bir şö'bəsi Turanda

Solsun da, həm qanlı əllərlə solsun.

Şu zavalın amilləri kamilmı?

Şu məqsədi icra etmek qabilmi?

Haqq ağlayır, batıl gülür, sevinir,

Zülm atəşi alovlanır hər yanda.

Böylə solğun, böylə pozğun bir dəmdə,

Böylə düşgün, böylə yölgün bir anda

Ulu tanrı "Tofiq"ini göndərdi,

Gavurluğu islamlığa döndərdi.

6 nisan 1919.

ƏZƏL

## YANĞIN

Cahil qumar sərqəti ürfan hesab edər,

Nadan şimal xərsini canan hesab edər,

Övzayə bax ki, ta yarılə Bəz çalan Hərif

Ar etməyib də kendisin insan hesab edər.

ƏZƏL

## MƏQSƏDİMİZ

MÜRŞİD ƏFƏNDİYƏ

Hakim idik, bir zamanlar ər idik,  
 Düşmənlərə qarşı bir əjdər idik,  
 Lakin yüz il başqalara qul olduq.  
 Ruhdan düşdük, bir gül kimi pozulduq.

Amma yenə hürruz biz,  
 Arayız Türküstana gedən iz,  
 Qaldırılmışız üç böyali bir sancaq<sup>1</sup>,  
 Yüksələcək bu yerlərdə bu ancaq.

Fikrimizdə yoxdur qovğa, təərrüz<sup>2</sup>,  
 Heç millətin hüququna təcavüz,  
 Haqqımıza toxunmazsa bir millət,  
 Ona qarşı biz bəsləriz məhəbbət.

Haqqımıza, yurdumuza toxunan  
 Bir millətə həp oluruz biz düşmən.  
 Haqqımızı müdafiə edəriz,  
 Yurdumuzu hər şeydən çox sevəriz.

Məqsədimiz hakim olmaq deyildir,  
 Heç millətə, heç bir qövmə, heç nəslə,  
 Məqsədimiz dünya bulmaq deyildir,  
 Qovğamız yox haqsız yerə heç kəslə.

280

<sup>1</sup> Sancaq — bayraq<sup>2</sup> Təərrüz — təcavüz

## ƏSGƏR ŞƏRQİSİ

Əlimizdə can qurtaran tüfənglər,  
Bəlimizdə dinamitli fişənglər,  
Coşsun yenə əski polad yürəklər  
Haydı, qardaş, sinirlərə qoşalım!

Dalğalanır üç boyalı şu bayraq,  
Hürr yaşayır bərəkətli şu torpaq,  
Sağlam bir inamla silah alaraq  
Haydı, qardaş, sinirlərə qoşalım!

Biz sağ ikən yaşayacaq yurdumuz,  
Böyük bir ad qazanacaq ordumuz,  
Həkimizin fədakarlıq borcumuz,  
Haydı, qardaş, sinirlərə qoşalım!

Silahlansın coşqun qanlı arslanlar,  
Ortalığa çıxsın yigit oğlanlar.  
Girəməsin yurdumuza düşmənlər,  
Haydı, qardaş, sinirlərə qoşalım!

Yurudumuza girmək istər düşmənlər,  
Zalim, cani, alçaq bir çox insanlar  
Müstəbiddir, vəhşidirlər həp onlar,  
Haydı, qardaş, sinirlərə qoşalım!

Damarında varsa əgər türk qanı,  
Silahınla məhv edərək düşməni,  
Köksünü kər, saxla Azərbaycanı,  
Haydı, qardaş sinirlərə qoşalım!

Biz əsgəriz həqiqətə qurbanız,  
Biz əsgəriz, zalimlara düşməniz.  
Biz əsgəriz, yurdumuza çöbanız,  
Haydı, qardaş, sinirlərə qoşalım!

## BİR ƏSGƏRİN XİTABI

Bən əsgərə gedirəm, ana, neçin ağlarsan?  
Bir əsgərin ürəyini, ana, neçin daqlarsan?  
Bən yurduma sinirlərdə əldə silah növbətçiyməm,  
Namusuma, millətimə və sizlərə gözətçiyməm.

Doğmadınmı sən bizləri bu gün üçün, annəciyim,  
Axıtdığın göz yaşları bilməm neçin, annəciyim?  
Bən əsgərəm etməliyəm yardım, kömək bu yurduma,  
Siz salamat qalın, annə, bən gedirəm orduma.

### 380

## AZƏRBAYCAN ORDUSUNA

Göy yüzü qararmış, dağlar ağlardı,  
Aras və Kür həzin-həzin çaglardı,  
Cəsur qəlblər sanki bütün ölmüşdü,  
Qafqas eli məzarlığa dönmüşdü.  
Qətlü-qarət bəklənirdi hər zaman,  
Coşmuyordu damarlarda əski qan,  
Ovamızı düşmən almaq istərdi.  
Qafqasın dağları bütün inlərdi.  
Yabançılar Qafqasiyayı alırdı,  
Çingiz oğulları yurdsuz qalırdı.  
Dögdü lakin birdən şərqiñ günəşini,  
Buldu ayrı düşmüş qardaş qardaşı,  
Düşmənləri əzdin, ey şanlı ordu,  
Canlandırdın ruhsuz qalmış şu yurdu.  
Məğlubiyyət düşmən qəlbini dəldi,  
Qafqasiyada sancaqanaz yüksəldi.  
Ey binlərcə əlsiz müsəlmanları  
Ölüməndən qurtaran şərq arslanları,  
Ordusu pozulmuş düşmən yox olsun,  
Zəfərin, şöhrətin tarixlə dolsun.

## ATALARA!

Gənc oğlunu qadın kibi kızlətmə,  
Türk adını təhqir etmə, kirlətmə.  
Olmalıyız sinirlərdə növbətçi,  
Girəməsin yurdumuza yabançı.

Yardım lazım şu millətə saf qanla,  
Xidmət lazım şu vətənə vicdanla,  
Yurdumuzu qorunaklı gənc ərlər  
Komandanlar, önbaşılard, nəfərlər.  
Müəllimlər, mühərrilər<sup>1</sup>, şairlər.  
Əkinçilər, sənətkarlar, şagirdlər.

Erkək deyil əsgərlikdən qaçanlar,  
Əsgər ver oğlunu olsun bayraqdar.  
Bu öyle bir zamandır qadınlar,  
Məktəblilər və məktəbli xanımlar.  
Tər içində çapalayan işçilər,  
Torpaqları alt-üst edən cütçülər,  
Ziyalılar, oxumuşlar, xacələr<sup>2</sup>,  
Səksən yaşılı ixtiyarlar, qöcələr  
Vətən, vətən! — deyə bayraq qaldırmış,  
Öz yurdunu düşmənlərdən saldırmış.  
Və deyir ki: artıq, hürrüz, hürrüz biz,  
Ey düşmənlər! Müstəqiliz. Artıq biz.  
Biz millətə xor göz ilə baxmayın,  
Keçən keçdi, bizi cöcuq saymayın.  
Şimdi siz də, ey möhtərəm atalar!  
Əsgərlikdən qaçırmayın gəncləri.  
Böyütmüşdür bu gün üçün analar  
Türk adını daşıyan şu ərləri.

<sup>1</sup> Mühərrir — qəzetçi, jurnalist

<sup>2</sup> Xacə — bilikli, alim

## MİLLƏTİMƏ

Bundan sonra sancağımın yüksəlməyə hakkı var,  
Azərilər yaşamağa istedadlı göründü.  
Vətənimi alqışlaşın Xəzərdəki dalğalar,  
Azərbaycan üç boyalı sancaqlara büründü.

Qara dəniz sahilindən göndərilir təbriklər,  
Kəndisini Avropaya tanıtdıran yurduma,  
Yazılıyor Gürcüstandan və İrandan təriflər,  
Salam olsun sancağıma, millətimə, orduma.

Bundan sonra yurdumdakı cəsur gənclər, qocalar  
Çalışınlar yorulmaz və sarsılmaz bir inamlı.  
Bundan sonra yurdumdakı ziyalılar, xacələr,  
Məktəblərə yürüsünlar sağlam və saf vicdanla.

Biliksizlər çalışınlar yorulmaz bir biləklə,  
Əhaliyə kotan yapan bir dəmirçi olsunlar.  
Bilicilər düşünsünlər usanmaz bir yurəklə,  
Millətimin səadətiyçün şeylər bulsunlar.

Mühərrirlər gecələri düşüncəyə dalaraq  
İnsanlara ən xeyirli məqalələr yazınlar,  
Sərvətlilər öksüzlərin hallarına yanaraq  
Qaçqınların yardımına, fəryadına çatsınlar.

Çingizlərin, Teymurlərin tarixini yaranan,  
Bu sancağı yurəklərdə türk oğludur yaşadan.  
Babamızdan miras qalan bizə budur, bu sancaq!  
Yurdumuzda, elimizdə yüksələcək bu ancaq.

— 20 kanuni-sani. Gəncə.

## TÜRK ORDUSUNA

Şanlı Türk ordusu, cavan ərlər,  
 Hər bir işdə əcəb mahirlər.  
 Fəthiniz qıldı bizləri dilşad,  
 Cümleyi-islama sizsiniz imdad,  
 Sizi görcək şu firqeyi-üdvan<sup>1</sup>,  
 Bax nasıl oldu dəhrdə<sup>2</sup> nalan.  
 İştə aciz qalıbdı zaru zəban,  
 İtirib əqlini misali-cünun.  
 Diləyir şimdi gör necə imdad,  
 Bizlərə xunriz<sup>3</sup> olan cəllad.  
 Eyliyirlərmi mazini bir yad?  
 Yox idi bizlərə edən imdad.  
 Həpimiz pək əlil və nalandı,  
 Malımız zalimanə talandı,  
 Həpimiz qalmış idi sərgərdan,  
 Edərkən dildə naləvü-əfqan.  
 Etdilər bihesab qarətlər.  
 Başaçıq qaldı cümlə övrətlər.  
 Çoxları qaldı bisərü-saman,  
 Cölləri mənzil etdilər o zaman.  
 Onları tutdu çünki nanü-nəmək,  
 Gəldi islama iştə güclü kömək.  
 İntiqam aldı iştə tiranə,  
 Düşməni məhv edib dilaranə.  
 Cəngdə fəthə oldunuz talib,  
 Düşmənə gəldiniz o dəm qalib.  
 Sizə yar oldu qadiri-qəhhar<sup>4</sup>.

<sup>1</sup> *Fırqə* — bölüm, dəstə; *fırqeyi-üdvan* — düşməncilik, yağılıq edən dəstə, qoşun

<sup>2</sup> *Dəhr* — dünya, yer

<sup>3</sup> *Xunriz* — qantəən, cəllad

<sup>4</sup> *Qəhhar* — güclü, qüdrətli; məcbur edən

Oldu həm sizlərə əvət, sərkar.  
Həmlə etdiz misali-şirü-pələng,  
Atəş açdır, atıldı tup və tūfəng.  
Pulemyot, əldə tiğü-tizü-xədəng<sup>1</sup>  
Zabitani - giram edib ahəng:  
Şanlı əsgər, hücum edib yallah...  
Arş irəli, yallah, bismillah...  
Cümlə əsgər hücum edib ol dəm,  
Qırıldılar, düşməni qədəmbəqədəm.  
Ta ki oldu ədu pərakəndə,  
Qalmadı tabı, qüdrəti təndə.  
Olmadı çün müqavimət asan,  
Aldı onlar vaporlarında məkan.  
Səmti-dəryaya qaçdırılar o zaman,  
Qurtarıb tapdırılar orada iman.  
Qandılar Türkün ol zaman gücünü,  
Gördülər çünki süngülər ucunu.  
Yaşasın cümleyi-Türkün övladı,  
Yaşasın hər nə vardır əfradı!<sup>2</sup>  
Yaşa, ey şanlı zabitani-giram,  
Biliniz, sizlədir bütün islam.  
Fəhtiniz etdi bizləri əhya<sup>3</sup>,  
Olmayız başqa arzu cuya<sup>4</sup>.  
Sizə layiqdi can verək qurban,  
Bizlərə verdiniz əvət yeni can.  
Şaddır iştə cümleyi-pirü cavan,  
Pək fərəhnak cümləmiz, xəndan.  
Sizi alqışlayır bütün islam.  
Şakir etsin bununla xətmi-kəlam:  
Yaşasın şanlı ordu, var olsun!  
Düşməni hər zamanda xar olsun!

<sup>1</sup> Tiğü-tizü-xədəng — iti, qantökən qılınc

<sup>2</sup> Əfrad — fərdlər

<sup>3</sup> Əhya — yeniləşmə, dirilmə, bərpa etmə

<sup>4</sup> Cu(y) — axtaran, araşdırın

## TÜRKÜN DƏRDİ

Bu günün gənclərinə

Fövqümdə oynayan bir qara bulud,  
Yurdun bağırına bin yaslar saçıyor...  
Dərd qanmayan şu iyid, şu canlı tabut,  
Yölüm dünyasına yollar açıyor...

Mazi<sup>1</sup> sevinclə daim gülümsər,  
Fəqət pek hüzünlü, pek qəmlidir hal.  
Müdhiş bir uçurum, iştə istiqbal.  
Hər bir düşüncəyə zəhərlər səpər.

Yarın<sup>2</sup> pek sislidir bir şey bilinməz,  
Bilinməyən şeylər qorxulu olur.  
Həyat bir aləm ki, qəmdən silinməz.  
Bu aləm qayğılarla dopdoludur.

iştə həyat ilə çarpışmaq üçün  
Sarsılmaz imanlar, möhkəm qüvvətlər,  
Aydın düşüncələr, nurlu hikmətlər  
Lazımdır bunlar həp mütləqasının.

Ey münəvvər gənclik, kəndinə aid...  
Bu gün etməz isən fikrini təciddid<sup>3</sup>,  
Qəlbinə soxmasan həyat hissini,  
Yarın bir ejdaha qəhr edər səni!

Bakı, 1 təşrini - səni 1334.

<sup>1</sup> Mazi — keçmiş (zaman)

<sup>2</sup> Yarın — sabah, gələcək

<sup>3</sup> Təciddid — yenilətmə, təzələtmə

## YÜZ İL İDİ

Qara bulud yüz il idi bürümüşdü vətəni:  
Təbib sular, saf bulaqlar bir zindanda qalmışdı.  
Göy bağçalı, sərt qayalı, qarlı dağlar elini  
Xain elli yabançının zəncirləri sarmışdı.

Məsrur<sup>1</sup> günəş qart dağların arxasından çıxaraq,  
Əsir ellər obasından qar arayırdı keçərkən.  
Yüz yil idi harr<sup>2</sup> nurunu bu vətənə saçmıyaraq  
Keçirdi o gözəl pəri əsirləri görməzdən.

Yüz il idi yaşıl dağlar ellərini görməzdi,  
Ulu çınar çağırmazdı kölgəsinə adamı.  
Yüz il idi sərin sudan qoyunumuz içməzdi;  
Bir ürəkdən türkü deyib çağırmazdı çobani.

Yüz il idi gülməz idik, vətən idi yaralı,  
Böyük Cavad, Şamillərin qulaq verən səsinə.  
Yüz il idi: O şimalın ikibaşlı qartalı  
Dəmir dırnaq batırmışdı bu vətənin köksünə.

Yüz il idi: yalvarışı ulu tanrı haqladı,  
Mövla<sup>3</sup> verdi zalimlara etdiyinin cəzasını.  
Yüz il idi yaramazı bir dost əli bağladı,  
Əziz vətən, o gözəl qız indi atdı qarasın.

Gəncə, 15 mayıs.

238

<sup>1</sup> Məsrur — şad, şən

<sup>2</sup> Harr — isti, qızığın, yandırıcı, hərarətli

<sup>3</sup> Mövla — sahib, yiye; cənab, ağa

## AZƏRBAYCANLIYA

Hörmətli NƏSİB BƏYƏ

Ey vətəndaş, bu gün sənin taleyinə  
 Vicdanları aydınlatan yıldız toğur.  
 Ey qafqazlı, sənin yuca afətindən  
 Bir əbədi sönməyəcək yıldız toğur.  
 O yıldız ki, onun üçün bəşəriyyət  
 Tarixində dəryalarca qan axıtmış.  
 Doğmuş onun şəfqətindən qaç məmləkət,  
 Bir çoxları qərq olaraq yerə batmış.  
 Bu gün sən də insanlığa addım atdın,  
 Müstəqillə yaşamanı salamlatdın.  
 Bundan sora Azərbaycan ölkəsində  
 İstiqlalın, hürriyyətin gölgəsində  
 Sənin dəxi bir müqəddəs vətənin var,  
 Bayrağın var buludlardan yuca qalxar.  
 İstiqlalın Şərqə işiq saçacaqdır,  
 Sənin dəxi Milli Şuran olacaqdır.  
 Şimdi sənin daşlığından böyük adı  
 Alqışlayır Qafqasiyanın dağı, daşı,  
 Xəzər suyu bayrağını salamladı,  
 Sevin azad Azərbaycan vətəndaşı.

Cəfər

## BAYRAQ

Yüksəl, ey rayəti<sup>1</sup>-ülvi, yüksəl,  
 Ən uca zirvədə seyr et, parla!  
 Yoxdur çəkdiyin aləmə bədəl<sup>2</sup>

<sup>1</sup> Rayət — bayraq, ələm<sup>2</sup> Bədəl — əvəz, yerini tutan

Əski tarixini bir xatırla.  
 Yaşa, ey şanlı füruzən bayraq,  
 Doğdu sayəndə bu gün bir ölkə.  
 Mavi, al, səbz ziyalar saçaraq  
 Hər zaman üstümüzə sal kölgə.  
 Səcdə et, ey geniş, azadə dəniz,  
 Əyilin, ey başı almaz dağlar,  
 Əyilin, səcdə edin siz həpiniz.  
 Dərələr, çaylar, əkinlər, bağlar,  
 Yucalır göylərədək bayraqımız.  
 Olub azadə gözəl toprağımız,  
 Bütün övladına zəhmət saçacaq.  
 Yüksəl, ey rayəti-ülvi, yüksəl!  
 Yüksəl, ey qayeyi-ümmid, yüksəl!  
 Yaşa minlərcə, mübarək bayraq!

### 38

## IDEAL

Ağlayır ixtiyar ərəb qadını,  
 Oğlu bəstərdə<sup>1</sup> müztərib yatır.  
 — Gedəlim, dur tüəf<sup>2</sup> Kəbə üçün,  
 İştə axşamladı, Günəş batıyor.  
 — Annə, bən xəstəyəm, bilirsən sən,  
 İnleyir ruhum, ağlamaq kərəm.  
 Anlamam heç şey, anlamam, yalnız  
 Bir gözəl eşqinə giriftarəm.  
 — Gedəlim, qalx, tüəf Kəbə üçün  
 Bax, nasıl şövq ilə yürüür hüccac<sup>3</sup>.  
 Cümlə derlər şəfası zəmzəmdir.  
 Sana iştə edər fəqət o əlac.

<sup>1</sup> *Bəstər* — yataq, yorğan-döşək

<sup>2</sup> *Tüəf* — əvəzsiz, misli-bərabəri olmayan

<sup>3</sup> *Hüccac* — hacılar

Varalım, sidq ilə öpüb həcəri<sup>1</sup>,  
 Boşla könlündəki qəmi, kədəri.  
 — Annə, qarşımda məhv olur aləm.  
 Yenə, bax, sevdigim mücəssəm olur.  
 Onu qeyb eyləsəm əgər bir dəm,  
 Yedigim zəhr, içdigim səm<sup>2</sup> olur.  
 Annə, bax, bax, nəsil gözəl qızdır,  
 San şəfəqdən yaranma nurdur.  
 Zöhrədir, o, işıqlı yıldızdır.  
 O, məlekdir və ya ki huridir.  
 Annə, bir bax, nasıl gözəl gülüyör,  
 Açılır gül kibi onun dodağı.  
 Nə qədər şuxdur desəm, layiq,  
 Qönçələrlə muhat<sup>3</sup> gül budağı,  
 Hələ bax, bax da seyr et əndamın,  
 Şübhəsiz, növü-şükufə zanbaqdır.  
 Nəyə təşbihi var onun əcəba?  
 O, pəridir, o, hüsnü-mütləqdir.  
 Annə, bir bax, nasıl gözəl duruyor,  
 Nə qədər asimanıdır, nətəri.  
 Ah, lütf et, uzaqlaşış getmə!  
 Bəni topraq sanıb da qəhr etmə.  
 Annəm! Ey vah, uzaqlaşış gediyor,  
 O şəfəq qaraldı da soluyor.  
 Uçuyor, iştə aşinayı xəyal,  
 O həqiqət dönbür xəyad oluyor.  
 Buraxın, bən dəxi uçub gedəlim,  
 Bax, nasıl od tutub yanır sinəm,  
 Yandırıbdır bu od qanadlarımı,  
 Qalxa bilməm ki, xəstəyəm, Annəm!..."  
 — Bu nə dəhşətli hal, aman oğlum  
 Əcəba çıldırıbmıdır. Ey vah.  
 Bir qədər ağlayıb dua etsəm,

<sup>1</sup> Həcər — daş

<sup>2</sup> Səm, səmm — zəhər, ağı

<sup>3</sup> Mühat — dövrəyə alınmış, əhatə olunmuş

Bir şəfa versə bəlkə Beytullah —  
Necə kim oğlunun susuzluğunu  
Görərik ağlamışdı hacı,  
Axmağa başlayıb o dəm zəmzəm.  
Cağlamışdı o cuyi qüdrət əsəri...  
Öylə suzişli<sup>1</sup> ağlayırdı qadın,  
Xəstə, yanğın görünçə övladın.

.....  
— Annə! Bax, bax, təcəssüm etdi yenə,  
Yenə görsəndi qanlı gözlərimə.  
Ah, insafsız, uzaqlaşma.  
Bir qulaq ver də bari sözlərimə,  
— Kimdir, oğlum o —  
"— Qayeyi-amal" —  
— Adı yoxdurmu? Söylə bir.  
— "İdeal!"

Bakı.

## ƏZƏT

### GETMƏ

*Qardaşım H.C.bəyə*

Getmə, bir an təvəqqüf<sup>2</sup> et, getmə!  
Bizi sahildə yasa qərq etmə.  
Ey qayıq, bax, tərəhhüm<sup>3</sup> et də bizə,  
Gəl aparma o afəti dənizə.  
Dur, dayan, saxla bir kürəklərini,  
Dalğalarda nihan olub itmə.  
Bunca aşıqlərin ürəklərini  
İntizarü-ələmlə incitmə.

<sup>1</sup> *Suziş* — ürək yanğısı

<sup>2</sup> *Təvəqqüf* — dayanma, dayanıb qalma

<sup>3</sup> *Tərəhhüm* — yazılı gəlmə, rəhm etmə

Səni təqib edən nəzərlərə bax.  
Həpsi məğmum<sup>1</sup>, münfəil<sup>2</sup>, islaq.  
O nəzərlərdə yalvariş doludur.  
Getmə, lütf, dənizdə qorxuludur.  
Bir saqın... Yox, saqınmadan gedəcək.  
O pəri qız, dənəizdə açma çiçək.  
Dalğalar, siz toxunmayın qayığa,  
Su pərisi dənizdə bir gəzsin.  
Qarşı çıxdıqca hər kiçik dalğa,  
Onu qəhr ilə çeynəsin, əzzin...  
Gediyor, bax, qayıq uzaqlaşıyor,  
Uçuyor, dalgacıqları aşıyor.  
Əgilir, doğrular, şitab<sup>3</sup> ediyor,  
Çırpinır, sanki iztirab ediyor.  
Süzülür, iştə qalxdı, bax, endi.  
Bir evin arxasında gizləndi.  
Mane olma, çəkil, sən ey xanə,  
Səni tikmiş ya hankı divanə?  
Kəsiləydi əlin, sən ey memar.  
Böylə bir xanə tikdiyin yerdə...  
O nəzərlər nə bəkləyər, nə umar?  
O qayıq bir görünüşə, ah, bir də...

### Çəqə

## "ÖPƏR, KİM BİLİR, BƏLKƏ BİR XÜLYA"

... Öpər daima bərhəvəs dalğalar  
Çözülmüş, dağılmış, ipək saçları.  
Əcəp, titrədir müztərih rüzigar.  
Çözülmüş, dağılmış, ipək saçları.

<sup>1</sup> Məğmum — qəmli, qüssəli, məhzun

<sup>2</sup> Münfəil — bir şeydən təsirlənmiş, həyəcanlanmış

<sup>3</sup> Şitab — tələsmə, sürətlə getmə

Qayıqdan əyil, zülfünü tök suya.  
Düşün öylə asudə dal uyğuya.  
Öpər, kim bilir, bəlkə bir xülya  
Çözülmüş, dağılmış, ipək saçları.

Pərişan tökülmüş suya yörgülər  
Sevincdən dəniz sanki ağlar, gülər.  
Hərarətlə hər dalğa öpmək dilar  
Çözülmüş, dağılmış, ipək saçları.

Kiçik dalğalar çırpınır təknəyə  
O sevdayı-rəqsəni tutsun deyə.  
Gəlir, can atır, səy edir görməyə  
Çözülmüş, dağılmış, ipək saçları.

30 iyul 1919

28

*S. bəyə*

Yaşamaq, çalışmaq quru, boş xəyal,  
"Varlıqmı, yoxluqmı?" iştə bir sual  
Barı son dəqiqə yüksək ideal  
Nurunu alına saçdı, saçmadı?

Bax çiçəklər açmış, donanmış<sup>1</sup> hər yer,  
Hər yapraq yaşayış pək gözəldir der,  
Gələyim, baqalım, yanında yer var  
Türbəndə sarmaşıq açdı, açmadı?

Gecə göyə baxdım, gördüm yıldızı,  
Dərdinlə ağlardı göylərin qızı.  
Qəlbini acıdan zəhərli suzu<sup>2</sup>  
Söylə, son nəfəsdə qaçdı, qaçmadı?

<sup>1</sup> *Donanmış* — burada, dona bürünmüş, al-əlvan geyinmiş

<sup>2</sup> *Suz* — yanğı, qüssə, göynərti

Vaxtsız solmuş gülə bülbüllər ağlar,  
Matəmə batdımı o qara bağlar?  
Dumanla bürünmüş həşəmətli tağlar  
Üstünə kölgələr saldı, salmadı?

Səni məftun etdi göydəki mələk,  
Sən də getdin artıq, dönməzsən, demək.  
Qırılmış kamança, solsmuş bir çicək  
Bu dünyadan murad aldı, almadı?

Bu gizli əsrarı varmı anlamış:  
Hələ ilk baharkən heç gəlirmi qış?  
O ülvi təbiət, səmimi baxış  
Bir kəsin yadında qalmış, qalmamış?

### Çələ

## BİR TÜRK YOLCUSU DEYİR Kİ:

Çox dolaşdım əski şərqiñ yölü, hissiz yurdunu  
Sübə olmuşdu, fəqət yenə bir oyanıq görmədim.  
Anlamazdı kimse onun o şəbbəli dərdini,  
Ağlamazdı ona kimse, qəlbə yanıq görmədim.

Dedilər ki, öksüz şərqiñ xəzan görmüş bağında  
Yeni başdan qızıl güllər, yasəmənlər açacaq.  
Bu qaranlıq gecələrin issiz, donğun çağında  
Almas yıldız toğacaq da, ənqa<sup>1</sup> yıldız saçacaq.

Dedilər, Azərbaycan türklərinin əlində  
Əski atəş yenni başdan alovlanmış, coşmuşdur.  
Vəhşi Qafqaz dağlarının o bükülmüş telində  
Bir türk oğlu taleyinin arxasınca qoşmuşdur.

<sup>1</sup> Ənqa — Qaf dağında yaşayan əfsanəvi quş

Əvət, əvət, bu gün şərqə Kəbə olan bu ölkə  
Yenə bir gün atəş ilə, alov ilə yanacaq,  
Bütün Turan, oğuz nəslə, hətta bütün şərq bəlkə  
Yenə onu təqdis<sup>1</sup> ilə ziyarətgah sanacaq.

Ey türk oğlu! Səni tanrıñ şərqə hadi<sup>2</sup> göndərdi,  
Yatmış yuridu qardaş kibi titrət, qaldır, oyandır.  
Yeni, məsud bir həyata dəvət eylə hər fərdi,  
Yüregində sönməyəcək bir təbii od yandır...

### QARABAĞ XAİNLƏRİNƏ

Yucalır göylərə həşəmətli, mübarek qayalar  
Qarlar altında məhabətlə<sup>3</sup> parıldar hər dağ.  
Dərələr, məşcərlər<sup>4</sup>, vəhşi qaranlıq kahalar,  
Yeni qiymətli, fəzilətli bir ölkə:"Qarabağ"  
Uçuyor onda qurür ilə bütün qartallar.  
Nərə baxsan, meşə var, çay var, ağaç var, dağ var.  
Hər səda əks eləsə, dağlara əlan oluyor.  
Sanki hər bir daşı söylər də qəzəlüxan oluyor.  
Qarabağ şerlərin, nəğmələrin məskənidir,  
Vaqifin, Asılərin türbəsidir, mədfənidir<sup>5</sup>.  
Qarabağ — yəni qəsaид və qəzəl dəryası,  
Azəri tacının ən şəşədar<sup>6</sup> alması.  
Çəkil, ey çöhreyii-əlməsi dutan sənc, çəkil.  
Çəkil, ey əllərimi, xəncərini qanla yuyan,  
Heç oyanmazmı məgər zənn ediyorsan uyuyan?  
Çəkil, ey göyləri bərbad eliyən qarətkar  
Dul qadın kəsməklə məğrur olamaz bir əsgər!

<sup>1</sup> Təqdis — müqəddəs sayma, əziz tutma

<sup>2</sup> Hadi — yölgöstərən, istiqamət verən

<sup>3</sup> Məhabətlə — əzəmətli, vüqarlı görkəmlə

<sup>4</sup> Məşcər — kolluq, burada; məşəlik

<sup>5</sup> Mədfən — gor, qəbir

<sup>6</sup> Şəşədar — parlaq, parlaklı

## QAFQAS TÜRKÜSÜ

1

Hər guşəndə bin çiçəkli bağçalar var,  
Göyləriyin günəşindən gullər yağardı,  
Dağlarıyın yaşıl saçı neçin ağardı?  
Gecələrin neçin həsrət çəkir hilala?  
Səni türkün hicranımı qoydu bu hala?

2

Gözəl Qafqas, yetər bu yas uyqusu, oyan;  
Bənizin solmuş, düşmənlərin qanılı boyan;  
Bayraq kibi qırmızı ol, günəş kibi yan!  
Sarıł türkün gətirdiği parlaq hilala,  
Səni onun hicranımı qoydu bu hala?

3

Al dodaqlar mavi göylərə dua oxusun,  
Pənbə əllər yaran üçün şallar toxusun,  
Hər igid ər qılıncına bərk əllə qoşsun,  
Tanrı artıq bir nəhayət versin bu hala,  
Səni çapuq qovuşdursun gözəl hilala.

6 kanun 1330 (h)

## AZƏRBAYCAN. VƏTƏN ŞƏRQİSİ

Azərbaycan torpağıdır türk yurdunun ürəyi,  
Hifz etməli o ölkəni nasıl gözün bəbəyi.  
Tarixə bax, unutma sən ulu baba, dədəyi.  
Qan tökmüşlər bu vətənçün, həp çəkmişlər əməyi.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Könüllü get sən də yazılı o mübarək səfərə.

Qatarı sal, atını min, tüfəngi al əlinə,  
Babalardan irs qalan qılınçı tax belinə,  
Bir yabançı qədəm qoymaq istər isə elinə,  
Bəhri-Xəzər coşub-daşar, tab gətirməz selinə.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Könüllü get sən də yazılı o mübarək səfərə.

Bir hüdüdün İsgəndərin səddi – qarlı Dağıstan,  
Hər daşının dalısında yatmış yüzlərcə aslan.  
Bir hüdüdün Şiri-Xurşid – qədim tarixli İran,  
Bir hüdüdün cənnət bağı, o qöncəli Gürcüstan.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Könüllü get sən də yazılı o mübarək səfərə.

Hisar<sup>1</sup> - fələk Gəncə dağlı Koroğlunun yatağı,  
Qayasına çıxıb tikmiş tərlan kimi otağı,  
Şərur, Ordubad, Naxçıvan Azərbaycan budağı,  
Qoyma girsin o mübarək yerə düşmən ayağı.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Könüllü get sən də yazılı o mübarək səfərə.

<sup>1</sup> Hisar — hasar

Cənab allah tapşırılmışdır bu yerləri əmanət,  
Vəzifəmiz qoruq çəkmək, saxlamaqdır səlamət.  
Çalışayım, yurdumuza göstərəyim sədaqət.  
Hər müşkülü asan edər çalışmaqla mətanət.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Şəhid olsan adın düşər tarixilə dəftərə.

Bakı, 30 yanvar 1920.

### DƏRDLİ ŞAIR

#### YÜRƏKLƏRƏ

Kövrək sinir, qorxaq üz  
Əsirliyin payıdır!  
Satma gözəl yurdunu,  
O, cənnətin tayıdır!

Könül vermə yada sən!  
Çeynənirkən Vətənin,  
Unutma ki, dünyanın  
Çox yarısı düşmənin.

Nə düşmüssən, maralım,  
Yüksək şuar pişinə?!  
Şuar səni ilk boğar  
Yaramazsan işinə.

Qoru, sağlam qollar ilə  
Torpağımı, daşını.  
Tutduğun yol doğrudur,  
Əymə, əymə başını!...

Bağladınsa könlünü  
Sevdiyinin telinə,  
Qoyma bir yad sarılsın  
Onun incə belinə.

Unutma ki, ötər, gedər  
Dənizdəki firtına.  
Sahillərle çarışan  
Dalgalardan sorsana!

© 80

**SEYİD HÜSEYN**

### HƏZİN BİR XATİRƏ.

#### "İSMAILİYYƏ"

Bakı bələdiyyəsi mərhum Musa Nağıyev varislərinə müraciətlə "İsmailiyyə" binasının "qorxulu" olduğundan bəhslə onun dağıdırılmasına müsaidə verilməsini istəmiş, varislər də buna maneət etməyə cəklərini bildirmişlər. Bu xüsus Bakı müsəlman cəmiyyəti - xeyriyyəsinə ixtar edilmiş, "İsmailiyyə"nin üst qatının sökülrək "zərərsiz" bir halda voz etdirilməsi arzu edildiyindən cəmiyyəti-xeyriyyə idaresi də "İsmailiyyə" binasının ətrafına ağacdən hasar çəkilməsini təhd-qərara almışdır. Bununla bərabər qabil bənnalar aranıllı ki, "İsmailiyyə"yi söksün. Bir komisyon intixab edilmiş ki, onun ənqazindən qalan əşyasını satsın.

Biz bunları, bu məlumatı son bir ayın ərz-müddətində nəşr edilib gəlməkdə olan qəzetə həvadislərində oxuduq.

Keçən gecə həqir, fələkzədə öksüz bir qızın saçları kibi dağınıq, fikr və xəyalım kibi hal – məşuşda bulunan

pərişan odamda əgləşib "İsmailiyyə" binasına, o Azərbaycan milləti-hürriyət və istiqlalı uğrunda şəhid düşmüş qəhrəmanlar kibi düşmənin amansız qurşunlarına köksünü sıpər edən binaya nəzər pəncərəyi açaraq, onu seyr ediyor, düşünüyör, həm də onun dağıdılması haqqında olan axırıcı qərarı qəzetədə oxuyaraq düşünüyordum.

Bir dörlü bilməyirəm, səbəbini anlamayıram ki, bəni nə kibi şeylər, nə kibi əlaqələr "İsmailiyyə" binasına bağlayıb mərbut etmişdir ki, onun sökülbə dağılması fəqərəsi, onun yandırılıb xarabazara döndərilməsi qədər bəni müttəəssir etmişdir. Düşünüyör, həm də fikirsiz, qayəsiz və mouzəsiz olaraq düşünüyordum. Xəyalım bir çox geri getmiş, bir çox xatırələr ilə məşğul olmuşdu. Nəzərimdə bir təqim rəngarəng şəkillər və mənzərələr tərsim edilirdi. Bən "İsmailiyyə" binasının çox da uzun olmayan tarixçəsini, 18-20 sənəlik bir həyatını, tərcüməyi-halını gözümüzün önündə təcəssüm etdiriyordum.

Bən "İsmailiyyə"nin o günlərini düşünüyordum ki, orası açıq bir yerdən, boş bir düzəngahdan şəhərimizin mərkəzində vaqe olmuş bir boşluqdan ibarət idi. Ta əski zamanlardan orası ətraf köylərdən, uzaq mahallardan gələn gətircilərin bir mərkəzi, bir bazarı idi. O zamanlar burası "Qapandibi" adı ilə məruf idi. Bura Qubadan, Şamaxıdan ta Ağdaş və Ərş uyezdindən taxıl, alma, quzu sair bu kibi şeylər gətirilib satılırdı.

"Qapandibi" şəhərimizin mərkəzində rus mədəniyyətinin təsirinə heç bir növ ilə tabe olmayıaraq özünün ruhunu, təbiət və xasiyyətini mühafizə etmiş bir parça, yevropalaşmış Bakı şəhərində şərqi bir nümunəsini göstərən bir mənzərə idi.

Burada hər zaman gövdəsini yerə sərmış və boyunlarını kəmal-əzmiyyətlə dik tutmuş qara gözlü dəvələrin istirahət etdiklərini, müdhiş və mühib buynuzlu kəllərin yanı üstə yatıb kövşədiklərini görmək olurdu. Hər zaman burada dəvə qatarlarının şərq əzəmət və ehtişamını dərxatıra etdirən zəng və zinqirovlarının həzin səsləri, kəl ara-

baları təkərlərinin munis, ruhnəvaz bir musiqi qədər munis cırılıtları eşidiliyordu.

Hələ gecələr "Qapandibi"nin nə qədər başqalaşdıqindan, nə qədər səmimiləşdiyindən bəhs etmək istəmirəm. Siz gərək o zaman Azərbaycanın müxtəlif nöqtələrindən gəlmış müxtəlif ləhcəli köylülərin, o yek – digərinə "qonaq" olanların yatmış dəvələr arasında od yandırıb başına toplaşdıqlarını və söhbət etdiklərini görə idiniz ki, bəni imdi başa düşə idiniz.

Hələ qurban bayramı ərəfəsində "Qapandibi" özgə bir hal alıyordu.

Satılmaq üçün Bakı bazarına götürilən qurbanlıq qoyunlar həp buraya toplanırdı. Bunların mənzərəsi daha dilbərənə, daha şairanə olyordu.

\*\*\*

Mən daha cocuq ikən təxminə bir igirmi il əvvəl eşitmışdım ki, Bakı şəhər idarəsi "Qapandibi" bazarını məscid bina etmək üçün Bakı müsəlmanlarına güzəşt etmişdir. Lakin nədən isə, bir dörtlü təfsilatını şimdi də bilməyirəm. Məscid tikilmək məsələsi bir qədər təxirə uğradı. Sonra Bakıda təşkil edilmiş olan müsəlman cəmiyyəti - xeyriyyəsi istifadəsiz bir halda qalan şu "Qapandibi"dən həm maddi istifadə etmək, həm də təkrar əldən çıxmamaq üçün bələdiyyənin müsaidəsiylə oraya sahiblənin xırda alış-verişçilərə müəyyən vaxtadək icarəyə verdi. Büyük qapan tərəzisi orada qalmaqla ətrafında ağacdən dükanlar və budkalar yapıldı. Bu kərrə "Qapandibi" ismi Şeytanbazar adına məbdəl oldu. Artıq burası Şeytanbazar olmuşdu.

Bir kərrə, yadimdadır, yanılmayırsam, 1908-ci sənədə idi, Mövlud bayramı münasibətilə imdiki parlaman binasının ərbəkari böyük salonunda görüş məclisi tərtib edilmişdi. Şu məclisdə cəmaətə bir xoş xəbər, bir bəşarət verildi. Bu xəbəri verən Hacı Zeynalabdin Tağıyev cənabləri idi. Hacı cənabləri deyirdilər:

— Şeytanbazarı artıq məscid tikilməyəcək. Burası cəmiyyəti - xeyriyyə üçün bir bina yapılacaqdır. Bunun da bütün xərcini mərhum oğlu Ağa İsmayılin bəqayı-namı olmaq üzrə məclisdə hazır bulunan Musa Nağıyev öz öhdəsinə götürəcəkdir.

Hacının bu nitqi hazırın (məclisdəkilər, iştirakçılar — A.B.) tərəfindən alqışlanmış, Musa Nağıyev də edəcəyi işbu böyük ehsan və ianədən tolayı ayrıca təqdir edilmişdi. Hətta bina edilməsi təsvir olunan İsmailiyyə binasının müsəddiğ plan və nəqşəsi də haman məclisdə divardan asılmışdı.

Bu tarixdən sonra haçan binaya başlanacağını kəmal-səbrsizliklə gözləyir, hərdən bir qəzetə sütunlarında, həvadis qismində bu binanın nə surtələ işinə başlanacağıını gördükdə onu maraqla təqib ediyordum. Hətta o zamanlar nəşr edilməkdə olan "Tazə həyat" qəzetəsində əlinə yeni qələm almaqda olan acızləri ərzi-şükran kibi bir şey də yazmışdı.

İsmailiyyənin ilk bina qoymaq mərasimi qayət təntənəli surətdə vəqe olmuşdu.

Taxta dükanlar və budkalar sökülmüş, qapan tərəzisi oradan köçürülmüş, o vəsi yerin ətrafına imdi çəkilməkdə olan kibi ağac hasar çəkilmişdi. Torpağı qazılıb dişarı çıxarılmışdı.

Bina qoymaq mərasimində Bakının bir çox əyan və əşrəfi, bələdiyyə rəisi, oprava əzasi, Bakı qradonaçalniki və valisi, mülki və əsgəri, bir çox məmurlar və sahib-mənsəblər, Bakıda mövcud rus, erməni, yəhudü, polyak və sairə cəmiyyətlərinin nümayəndələri, bir çox camaat xadimi və ziyanlıları iştirak ediyordular. Bəz nitq söyləndi. Sabiq Bakı qazisi Ağa Mir Məhəmməd Kərim cənabları kəndilərinə xas əzəmətli bir əda ilə ibtidə Rusiya çarı Nikolayı və xanədanını düa ilə İsmailiyyə binasına başlamasını dualadılar. Buna mütəaqib İsmailiyyə binasına birinci daş qoyuldu. Bu daş da Musa Nağıyev əlilə qoyuldu. Sonra orada iştirak edənlər də genə fəxri olaraq İsmailiyyə bi-

nasına birər daşlar qoydular. Böyləliklə, rəsmi surətdə İsmailiyyənin tikilməsi başladı.

Günlər, aylar, illər keçdi. İsmailiyyə binası tədrice tikiliyordu. Acızləri hər zaman kəndi şəxsi işim kibi onu təqib ediyordum. Orada olan və baş verən xoş və nərəva hadisələrə şahid oldum. Böyləliklə İsmailiyyə binası dörd illik bir zaman içərisində tamam olaraq başa gəldi. Onun üzərində cəli xətt ilə yazılmış.

Və an səiyə suf yeri

Və an lis lalanesan ala masəi

Həqiqətləri ta uzaqlardan parlamaqda, hər kəsin nəzər-diqqətini cəlb etməkdə idi.

Bu tarixdən sonra İsmailiyyə binası ictimai həyata başladı. Birinci olaraq cəmiyyəti - xeyriyyə idarəsi və dəftərxanası oraya daşındı. Ona mütəaqib Bakıda mövcud bütün maarif cəmiyyətlərinə orada yer verildi. Yersiz qalan "Səadət" ruhani cəmiyyəti məktəbini İsmailiyyəyə köçürdü. "Nicat" və "Səfa" maarif cəmiyyətləri idarə və dəftərxanalarını orada yerləşdirildilər.

Böyük müharibə başlandı. Bakı sərvətdarları rus hökumət - müstəbidanəsinə kəndi ixləs əbu ditkaranələrini göstərmək məqsədilə bir fədakarlıqda bulunmaq, bir xidmək göstərmək istədilər. Bunun üçün özünün hüsnü - lətafəti ilə, nəqş və nigarilə Bakının birinci dərəcəli binalarından mədud olan İsmailiyyəyi əsgəri bir xəstəxana halına salamya qərar verdilər. Orada yerləşən "Səadət" məktəbini, maarif cəmiyyətlərini həp dişarı çıxartdılar.

Birinci kərə olaraq İsmailiyyənin o möhtəşəm salonda açılmış olan xəstəxananın rəsmi-güşədi vaqe oldu. Rəsmi-güşədə bir çox Bakı əyani hazır bulunurdu. Bakı qazisinin Nikolay və xanədanına etdiyi duasını mütəaqib "Busə təsariya xərani" nəgməsinin türkcəyə tərcüməsi oxundu. Artıq İsmailiyyə binası Qafqaz cəbhəsində yaranan saldatlara xidmət ediyordu.

Zavallı İsmailiyyə bir çox zaman rus saldatlarının məskəni oldu. Hətta onun divarlarının birisində qarşısında

xərif bir mum yanmaqda olan həzrət İsanın rəsmi də asılıydı. İsmailiyədən səhər və axşam çağları rus saldatlarının duası və əsgəri nəğmələri səsi eşidiliyordu.

İsmailiyə binası Qars və Ərdəhan hərbzədələrinə müavinət və qardaşlıq əlini uzatmaqla xalq arasında məşhur oldu. Azərbaycanın hər yerindən zavallı qardaşlara yardım üçün ianələr gəliyordu. "Qardaş köməyi" günü təsis edildi. Qars və Ərdəhan çöllerindən bir çox sahibsiz qalmış cocuqları İsmailiyə binası məşfəq bir ana kibi ağuşı-şəfqətində bəslədi. Bütün fələkzədələrin müavinətə möhtac olanların nəzəri İsmailiyədə idi. Hər kəs yüzini ona tərəf tutsa idi, naümid qayıtmaz idi. İsmailiyə binası hər kəsi özündən razı sala biliyordu.

Zaman bir halla davam etməz. Rusiyada inqilab oldu. Nikolayın Rusiya taxtından enməsilə rus saldatlarının İsmailiyədəki iqbalları dəyişdi. Artıq onların vücudu orada artıq idi. Budur ki, tədriclə İsmailiyə binası rus saldatlarının vücudundan təmizləndi.

Inqilabdan sonra İsmailiyə binası siyasi cərəyanların mərkəzi oldu. Birinci Qafqaz müsəlman qurulmayı orada açıldı. Birinci olaraq muxtarıyyət və ədəmi-mərkəziyyət fikri orada açıldı, meydana atıldı.

Bu tarixdən sonra bütün yığıncaqlar, siyasi müsahibələr, məruzələr həp orada olur oxunur dinləniyordu.

İsmailiyənin o kimseyə baş əymək istəməyən möhtəşəm salonu bir çox tarixi vəqəllerin şahididir. Bir çox natiqlərin nitqini onun yanmış daşları hələ də əks etdirməkdədir. Biz azərbaycanlılar İsmailiyədə bir çox şad və qəmgin günler keçirmişik. Müqəddəratımız haqqında övzadə bir çox məruzələr dinləmişik, gələcəğimiz barəsində bir çox qərarlar çıxarmışık. Biz onun billurin çıraqları Bakının bir çox uzaq yerlərindən nəzər diqqəti cəlb edə bile cək bir halda pərttövəndəz səqfi altında bir çox gecələr keçirmişik ki, bizlərdən kimsə onları unutmamışdır. İsmailiyə binası bizimlə bərabər böhranlı zamanlar da keçmişdir. Orada vaqe olan rəsm-güşədində oxunan "Rəb-

bim, şahı şifz et" qədər məşum bir iclas, son iclasını heç bir halla unutmayıram. Bu da İsmailiyyə binasının 2 sənəlik bir həyatının son parçası, tarixi bir faciətin pərdəsi idi. Oranın mövqə - sədarətini bir təqim qeyri - məsul şəxslər qəsb edib Mirmöhsünlər, Quliyevlər millətin müqəddarati ilə oynamıyor, hissiyyata qapılaraq, biləməyərəkmi milləti, xalqı uçuruma, müdhiş bir uçuruma, fəlakətli bir girəvəyə, daha doğrusu, qanlı bir məzhəbə, qətlgaha sövq ediyyordu.

İsmailiyyənin, bizim müqəddəs adını böhq qazanan o millət öyüünün, o bizim siyasi fikirlərimizi, istiqlaliyyət məfkurəsini, Azərbaycan qayəsini bir ana kibi, məşfəq və mehriban bir ana kibi, ağuşunda, qəlbində bəsləyən dilbəranə binası, məhrəm - əsrarımız olan divarları martin fəci günlərində bir çox düşmən qurşununa köks gərmışdı. Bir vaxt yetişmişdi ki, orada məskən edən təşkilatlar onu müdafiəsiz bir halda buraxıb getmişlərdi. Orada yalnız "Müsavat" fırqəsinin telefonu işleyir, şəherin hər tərəfindən imdad istəyənlərə mümkün edə bildiyi cavabı veriyordu. İsmailiyyəyi ən son buraxıb çəkilməyə məcbur olan "müsavat"çılar olmuşdu. Onlar İsmailiyyəyi bir halda buraxmışdilar ki, bolşevik və erməni əsgəri Nikolayevski küçəyə hücum ediyor, Metropol mehmanxanasının qarşısında vəz edilmiş pulemyot özünün yürüküzcü şaqırtısı ilə İsmailiyyəyi nişana alıyordu.

Millət başını itirmiş, kəndisini şaşırılmış, nə yapacağını bilmədiyi halda özünü qəzanın təqdirinə buraxdığı kibi sevgili İsmailiyyəsini də kəndi başına buraxmış, onun üç-dörd nəfərdən ibarət olan mücavirləri də oradan çəkilmiş, İsmailiyyədə yalnız bir neçə müharibədə şəhid düşmüşlərin qanlı və soyuq meyitləri qalmışdı.

\*\*\*

Xain düşmənlər, əhdələrini sindiran və müsəlmanları əgfal edən erməni milli polku İsmailiyyəyi işğal etmiş, oradakı müxtəlif təşkilatların kağız dəftərlərini qarışdırı-

yor, bəz şeylər arıyordular. Bu qədər müxtəlif təşkilatlar-  
dan birkərəlik xilas olmaq, daha doğrusu, xalqda doğan  
muxtariyyət fikrini əbədiyə basmaq üçün bu fikrə pərvə-  
riş verən İsmailiyyənin edamına qərar verilmiş, ona düş-  
mən əli ilə od vurulmuşdu. Bu kərrə İsmailiyyə qəzəbin-  
dən atəş püskürür, düşmənləri yaxmaq diləyordu.

\*\*\*

Söylədiyim işbu xatirelər həzindir. Olduqca həzindir.  
Hələ bənim üçün daha da həzin, bəlkə müdhişdir. Lakin  
bu qədər xoş olmayan hallar içərisində bəndən ötrü müsi-  
bət, tam mənəsi ilə müsibət olacaq bir hal, daha doğrusu,  
bir təsadüf var ki, vəhdətdən kənar düşsəm də genə söy-  
ləyəcək və hər zaman söyləyəcəyəm.

Deyirlər, fəlakət ümumi olduqda bir o qədər insanı  
müztərib etməz. Lakin mart hadisəsi barışiqdan sonra  
kimsə o məş'um günlərin bir daha təkrar etməyi cəyinə  
əmin olmadığından xalqda böyük bir iztirab müşahidə edi-  
liyordu.

Bən də şu iztirab halında sınıq bir qəlb, düşgün bir  
ruhla yanmış İsmailiyyənin qarşısında durub onun xaraba  
halını görüb zövq alan rus və erməni tamaşaçılarının mü-  
təbəssüm çöhrələri qarşısında əzilməkdə idim.

Bu halda bənimlə hər zaman məslək münaqişəsini  
edən bir sosialist arkadaşımla, daha doğrusu, tanış bir so-  
cialistə rast gəldim.

Bənimlə görüşdü. Məhzun bir halətlə. "Nasılsınız, sa-  
lamatmısınız?" – deyə halını sordum.

Zata bu, o günlərin mozui idi. Dişlərini ağardaraq yü-  
zimə güldü. Arsızcasına, həm də İsmailiyyə binasının içə-  
risindən hələ çıxməqdə davam edən o xərif, dəruni tüstü-  
dən utanmadan bir söz dedi. Mən ömrümdə o qədər acı  
söz eşitməmişdim və o qədər də müztərib olmamışdım.  
Sosialist yoldaş bana dedi:

– Hə, necə gördün bizim sınmaz qüvvətimizi?!

Bəni mütəəssir edən fəqərə yalnız eşitdigim bu söz degildi, bununla pək sıxı münasibəti olan ikinci bir təsədűfun ixtiyarsız olaraq xatirimə gəldiyi idi.

İnqilabin ilk günlərində milli müsəlman komitəsi təşkil edildikdən sonra "hümmətçilər" bir çox prinsip məsələlərindən tolayı milli komitə ilə müdəhəda işləməkdən boyun qaçırıydular. O zaman milli komitə sədri Məhəmmədhəsən Hacınski dəfələrlə realni məktəbdə iqamət etməkdə olan "Hümmət" firqəsinə müraciət etmişdisə, müsbət cavab almamışdı.

Bir gecə saat 2-3 radələrində İsmailiyyə qarşısında bir-iki "Hümmət"çi ilə bir-iki "Müsavat"çının mübahisəsi nə təsadüf etdim. Mübahisə nə üçün "Hümmət"çilərin milli komitədə iştirak etməkdən imtina etmələri üzündən idi. "Hümmət"çilərdən birisi əlini İsmailiyyənin divarlarına vurub uca səslə deyirdi:

— "Bu bina burjuy yolu ilə tikilmişdir. Oradan füqərayi-kasibəyə şərdən başqa xeyir gəlməz. Füqərayi-kasibə, əgər öz səadətini istəyorsə, birinci olaraq gərək bu binanı dağışın".

Demək, İsmailiyyənin yandırılması ilə bir çox məqsədlər hasil olmuşdu. Füqərayi-kasibənin səadəti hasil olmuşdu. Sosialistlərin sənməz qüvvətləri mətərzlərinə isbat edilmişdi. Bununla bərabər, rus bolşeviklərilə erməni daş-naqları da öz arzu məqsədlərinə çatmışdır.

\*\*\*

İsmailiyyə, o kimsəsiz, zavallı İsmailiyyə o gündən sonra metrux oldu. Kimsə onun qapısını açmadı, kimsə oraya müraciət etmədi. Daha orada işıq yanmadı. Yalnız xəzan aylarının aydınlıq gecələri onun içərisini və dişarısını işıqlandırıydı.

İsmailiyyə daha artıq kimsəyi ağuşi-şəfqətində bəsləyə bilecək səlahiyyətdə degildi. O, şimdi başqalarının himayəsinə möhtac idi. O, vaxtilə əziz idi, möhtəşəm idi. O

hər kəs tərəfindən sevılır ehtiram ediliyordu. Onun bir çox cəlali-təntənəsi, açıq süfrəsi var idi. Fəqət qəzanın gərdişit həpsini əlindən aldı. Onu səfəl bir hala vəz etdi. O, gənc ikən xainlər əlilə xak-həlakətə sürüldü. Bununla bərabər, heç bir zaman millətdən ayrılmadı. Millətin qəmli və matəmli günlərində qəmgin və məhzun göründüyü kibi bayram və şad günlərində şadlandı. O, hər zaman yənə şad və şatər görünürdü. O, ümid ediyordu ki, millət onu unutmaz. Etdigi xidmətləri unudulmaz. Onu yaşıdan yalnız bu idi. Lakin imdi özünün aldanlığını hiss ediyor.

İmdi Bakı bölediyyə idarəsi onun qorxulu olduğunu iddəa ediyor. Musa Nağıyev vərəsələri onun sökülbə dəğidilmasına maneət etməyəcəklərini bildirirler. Cəmiyyəti-xeyriyyə, o özünü İsmailiyyənin yekanə sahibi zənn edən cəmiyyəti-xeyriyyə onu sökmək, ənqazisində çıxa-caq əşyayı satmaq istəyir. Bunun üçün ətrafına hasar çəkir. Budur ki, İsmailiyyə imdi məhzun bir mənzərə ərz ediyor.

Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxıyorsan? Qoş! İsmailiyyənin, hər vaxt böyük salonnunda öz gələcəgin üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl, onu səndən ayıırlar. Onu lüzumsuz bir meyit kibi dəfn ediyorlar. Həm də sənin gözüün qabağında dəfn ediyorlar. Halbuki, onun məhzun gözləri səni gözlöyir, sənin həsrətini çəkir. Son korrə olmaq üzrə səni görmək istəyir. Niyə durub baxırsan? Get. Son korrə olmaq üzrə get ona, o müqəddəs binaya, o Azərbaycan bayrağını yuxarı qaldıran binaya bir tamaşa et. Çünkü, bir daha onu görmək sənə müyəssər olmayıcaqdır. Çünkü, onu sökür, dağıdırıqlar.

## 28

### "İSMAILİYYƏ"

Mart hadisəsi zamanında İsmailiyyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsagəri (əsgərləri

— A.B.) tərəfindən mühasirə edilmişdim. Ələ keçməmək üçün haman yaşadığım öyün, bulunduğu məhlənin alt qatında, zirzəmisində gizlənmişdim. Pulemyotların dırıltısını, topların gurultusunu eşidiyordum. Dışarıda nələr və qe olduğunu hiss ediyor, xəyalında bir çox fəci mənzərlər tərsim eləyirdim. Əlavə olaraq, bazarın qarət edilərək yandırıldığını, "Şah məscidi" və "Təzə Pir" məscidlərinin top mərmisi ilə dağıldığını bana söyləmişlərdi. Hətta İsmailiyyə binasına atəş vurulub yandırıldığını anlatmışlardı. Lakin nasilsa, bən hər şeyə inanmadıdım. Bənim üçün, mübaliğəli bir surpətdə onun nasıl atəşlər saçaraq yandığını, bir anda o gözəl binanın abadlığından bir əsər qalmadığını hekayə və təsvir edən rus qadının deyirdim:

— Yəqin ki, sən yanılırsan! Hər şey ola bilər. Bizim düşmənlərimiz başımıza işbu fəlakəti açdıqları kibi hər şeyi bacarar. Hətta məscidlərimizi və ibadətxanalarımızı da dağıdırıb xarabazara döndərə bilərlər, İsmailiyyəyə isə toxunmazlar. Çünkü, o böyük bina bizim müqəddəsatımızdır. Amalımızdır.

Müharibə bitdi. Qüvvə qarşısında, vəhşi bir qüvvə qarşısında başımızı əydik. Ağ bayraqlar çıxarıb təslim olduq. Müqəddəratımız bizi sevməyənlərin, bizim hürriyyətimizi görmək istəməyənlərin əlinə tapşırıldı. Bən də üç günlük bir mühasirədən, qaranlıq və ruh üzücü bir həyatdan, bir əsarətdən qurtardım. Özümü tələsik İçərişəhərə saldım. Yolum İsmailiyyə binasının dal tərəfimndən idi, lakin nasilsa bir qüvvə bənim oradan getməgimə mane oluyordu. Guya bana deyirdi ki, yolunu dəgiş, İsmailiyyəyə yaxın düşmə.

Yolumu dəgişdim. Başqa bir soqaqdan getdim. Bir çox yeni şeylər öğrəndim. Müsibət və fəlakəti təsəvvür etdigməndən ziyadə gördüm. Bunların hepsi bana təbii bir hal kiibi gəliyordu. Hətta yaxın arkadaşalarımdan ikisinin qətli xəbərini, əqrəbamızdan üç qadın, ikisi cocuq olmaq üzrə bir öydə doqquz nəfərin kəsildigini belə öğrənmiş-

dim. Bunların heç birisindən mütəəssir olmamışdım. Çünkü bunların cümləsi olur şeylərdi. İsmailiyyədən bir əhval öğrənməyə, bu xüsusda birisindən bir məlumat almağa cəsarət edəmiyordum. Hər nə qədər bunu yadımdan çıxarıb başqa bir fikirlə məşğul olmaq istəyirdim sə də mümkün deyil, yapamıyordum.

Onda keçirdiigim günlər və saatları inanatı ilə xəyalında təcəssüm etdirilirdi. Kəndi-kəndimə deyirdim: Doğrumudur? Və ya yanlış bir şübhədir bəni bürümüşdür. Hər halda həqiqəti öğrənmək marağı bəni rahatsız etməgə başladı. İsmailiyyədən bir xəbər bilməgə, həm də səhih bir xəbər bilməgə qərar verdim. Bu məqsədlə Nikolaevski caddəyə gəldim.

Gözlərimə inanmaq istəməyirdim: İsmailiyyə, o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti-məfkurəsini bir ana kibi bəsləyib tərbityə verən, millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina qəzəbli, həm də xəyanət nəticəsi olaraq məglubiyyətdən dələyi qəzəbli bir qəhrəman kibi, məğlub olmuş bir qəhrəman kibi ərzi-vücud etməkdə, ona tamaşa edənlərə kinli-kinli baxmaqda idi.

Heyhat, İsmailiyyə yandırılmışdı. Səqfi tökülmüş, içərisindən xəfif bir tüstü çıxıyordu. Mübaliqəsiz deyirəm, həyatımda o qədər mütəəssir olmamışdım. Məyus bir halda onun dörd ətrafinı gəzib dolaşdım. İçərisinə daxil oldum. Ənqazi üzərində əgləşib biixtiyar bir halda düşünmüyə başladım. Fikirləşir, orada keçirilən gurultulu iclasları, məslək mübarizələrini birər-birər nəzərimdən keçiriyor, heç bir əsseri qalamayan müxtəlif təşkilatlar haqqında mühakimə ediyordum. Kəndi-kəndimə deyiyordum:

Burada yandırılan nə "Müsavat" bürosu, nə də "Hümmət", "Müsəlmanlıq" və sairə firqəsi və təşkilatıdır. Xainanə bir surətdə yaxılan yalnız İsmailiyyə binasıdır.

Bir gün yenə, adəti üzrə, yanmış bazarı gəzmişdim. Qeyb olmuş rüfəqədan birinin meydini tapmaq üçün ibtidə

Qasım bəy məscidi həyətinə gətirilən qadın və çoluq-co-cuq meyidlərinin arasını aramışdım. Bəd yandırılan binalar içərisində yaxıldığından tanınmaz bir hala düşən ölülər ilə də çox məşğul olmuşdum. Ruhə və cisma yorğun olduğum bir halda İsmailiyyə qarşısından keçdikdə bilməm hansı qüvvəyi-cazibə bəni yenə onun içərisinə çekdi, hə-yetinə daxil oldum. Həyətdə "şiri" (kram) çıxarılib aparıldığından su turbasından su axmaqdə idi və bundan dolayı kiçik bir "göl" əmələ gelmişdi. Bir daş üzərirndə egleşib yenə düşünürdüm. Bilməm məyusluqdanmı və ya gördüyüm dəhşətli mənzərələrin təsirindənmi, uyğu kibi bir hal içərisində bulunurdum. Nasilsa baxdığını suyun içərisində yanmış İsmailiyyənin şəkli görünməkdə. Bu da mənim nəzərimi kəndisini cəlb etməklə bəni məşğul etməkdə idi. Birdən nəzərimdə İsmailiyyənin böyük salonu canlandı. "Müsavat" fırqəsinin 27 oktyabr tarixli qurultayı görünümgə başladı. Orada natiqlər danışır: birisi deyirdi: "Əl hərriyyət və əl-müsavat mən" ayeyi-allah bəhbəh ma əl bəşər.

İkinci bir natiq fırqə başçılarından Yusifbəyli Nəsib bəy deyirdi:

— "Yoldaşlar, bən iki yuxu görmüşəm. Bunların birincisini Ümumqafqaz müsəlmanlarının birinci qurultayı zamanında, onda ki, muxtariyyət məsələsinin açıq iclasda deyil, bağlı qapılarda müzakirə etmək isteyirlərdi, o vaxt görmüşdüm. Mən onda yuxuda görmüşdüm ki, həmin bu ali salonda ədəmi-mərkəziyyətçilərin və muxtariyyəttə-ləblərin rəsmi surətdə qurultayı açılmışdır. Şükr olsun ki, haman yuxum həqiqət oldu.

İndi də yuxuda gördüm ki, həman bu möhtəşəm salonda Azərbaycan istiqlalı elan olunub, Azərbaycan parlamenti açılmışdır".

Bu halda bir səs bəni daldığım fikirdən ayıltdı. Kim isə bana deyirdi:

"Dişarı çıx...Xatalıdır. Başına uçar..."

Ayağa qalxdım. Bu xaraba halına salınmış divarlardan  
guya eşidiyor kibi idim:

"Yalandır... İnanma!..."

O vaqeədən bir çox zamanlar keçdi, bir çox şeylər  
gördüm. Hər zaman İsmailiyyə qarşısından keçərkən onun  
divarı üzərində cəli xətlə yazılı Va inn leysə li-l-insən ilə  
nə səə. Va Inn səyəhu saufə yəra (tərc.: İnsanın cəhd elə-  
diyi (şey) onun üçün deyildir. O öz səyinin nəticəsini son-  
radan görəcəkdir. — A.B.) ayələrini gördükdə İsmailiyyə-  
nin yandırıldığına yenə şübhə ediyordum. Deyirdim, əgər  
İsmailiyyə yandırılmış olsaydı, şu həqiqətlər, şu allah kə-  
lamları oradan silinərdi. Lakin yenə şübhədə idim. Başqa-  
larından onun yanmış və işəgəlməz bir hala salınmış oldu-  
ğunu hər zaman eşidiyordum. Tək bir həqiqət işin hər tə-  
rəfini bana kəşf etdi, bənim bu xüsusdakı məruzələrim  
"Dişarı çıx... xatalıdır... başına uçar..." – deyib bəni oradan  
kənara dəvət edən yeganə hamiyi-xeyrxahımı sükuta  
məcbur etdi.

Bilirsiniz, İsmailiyyənin yandırıla bilmədiyini aləmə  
isbat edən bir həqiqət hankısıdır?

Azərbaycarn parlaməni üzərində üç rəngli və səkkiz  
guşə yıldızlı təmuc üçün Azərbaycan bayrağı.

380

MƏHƏMMƏD AĞA ŞAH TAXTLI

## AZƏRBAYCANDA DARÜLFÜNUN

Darülfünun olmazsa, nolur?

Ürfani və ictimai həyatımızda səktə gəlir: Ümumi  
maarifə aid orta məktəblərimizdə şagirdlərimizə dərs ve-  
rəcək müəllimlərimiz olmaz: naxoşlarımızı müalicə edə-  
cək təbiblər məfqud olur.

Hüquqsunas həkimlər bulamayız ki, mal və mülk  
üçün münazeə edən vətəndaşlarını və ya cinayət ibda'

(burada, edən — A.B.) canılərimizə mühakimə etsin. Darülfünün olmazsa, maarifimiz maarifçi Avropa və qonşu xristian millətlərinin mühərrirlərinə keyf və məsəl olacaq mühərrirləri nərədən ala bilər? Darülfünunmuz olmazsa, ömrünün həpsini elm və fünnuna vəqf edərək mücəssəm elm və fənn olan o möhtərəm vücudi millətlərinin mədəniyyət üzrə həyat sürmələri üçün labüb olan professorlar heyəti millətimizin içində nərədən çıxar, nərədən yentisər? Mədəni həyatın şəraitinə və amillərinə imhal (təhlil — A.B.) nəzərilə baxıldıqda o dəqiqə görünür ki, bu həyatın mənəbəyi-sərçəsməsi mabədəlqəvalun darülfunnundur.

Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdən olmaqdır. İnsallah, millətimiz İran şairilə həmzəban olaraq "Mən laf əqlmiz nümayən kargı konəm", — deyər də və darülfünun istəmirəm, fikrini qəti surətdə adını-sanını çəkməmək üzrə rədd eylər.

Bu rədke bu saatda ondan ibarətdir ki, məclis məbhutanımız hüzuruna təqdim edib Azərbaycanda dövləti darülfünun təsisinə aid olan hökumət layihəsini təsdiq bu-yursun.

Beynəllmiləl siyasetimiz üçün də bizim üçün bək (ağlama — A.B.) lazımdır.

Bu günlərdə qəzetlərdə müttəfiqlərin (deleqatsiyasına) verdikləri cavab basılmışdı. Avropalılar özlərində osmanlı mülkünü osmanlı təbiətini yaşayan millətlərə payla-mağə haqq görülür. Buna da onu səbəb görülür ki, osmanlılar siyasi və ictimai həyatlarında ümümmədəni millətlərin rəhbəri olan fənn və əqli-səlim ilə müəamilə etməyib ya öz ənənələri və ya öz kefləri ilə müəamilə ediyorlar. Ona görə onlar osmanlılarda o qabiliyyəti görmürlər ki, nə özləri üçün tərəqqilə təvam (oxşar, uyğun — A.B.) bir həyat təsis edə və nə başqa millətləri oylə idarə edə bilsinlər ki, bu işveyə-idarə Avropa nəzəriyyatına təvafuq etsin. Yəni, bir söz ilə, osmanlıları ictimai həyatlarında fəni rəhbər etmədikləri üçün qanuni-mədəniyyətin xaricinə qoyurlar. Gürcülərin bir ildən ziyadədir darülfununları

var. Ermənilər isə bizdən sonra darülfünun təsisinə girdikləri halda darülfununların hökumət və parlament qərarı üzrə təsis etmişlərdir.

Əhvala vaqifi-kamillən olmuyan deyə bilərlər ki, avropalılar osmanlılardan nə istəyirlər, osmanlıların da darülfünunları var. Darülfünunları var, fəqət Universitetləri yoxdur. Maddiyətə aid məsələlərdə osmanlı professoru Avropa professoru kimi söz söyləyə bilər. Fəqət fəlsəfə və ədyana aid məsələlərdə isə osmanlılarda hürriyyəti-əfkər yoxdur. Şeyxülislam nə əqidədədir, bu işlərdə hər kəs o əqidədə bulunmalıdır. Buna təvafüq bir əməl yapmaq deyil, bir söz söylemək belə cinayət ədd olunub əcəzata cəlb olunur.

Madam ki, biz – Azərbaycan türkləri ictimaiyyətdə hürriyyəti-əfkəri qəbul etmişiz və madam ki, bu hürriyyəte-əfkərə meyl və cazibə bizim qövmi-xasiyyətimizdir. Böylə olmaseydi, ismi Avropada dastanlara keçən gəncəli Mirzə Şəfi və ya Mirzə Fətəli Axundov kimi mücəssəm hürriyyət əfkərələri bizim içimizdən nasıl nəşəət edə bilədi? Neyçün biz hürr-əfkər olduğumuzu təcəlli etdirmiyəlim? Bəli, biz ictimaiyyətdə hürriyyəti-əfkər sahibləriyiz. Və madam ki, böyləyiz Avropa masstabında mütləq və qeyri-məhdud olan hürriyyəti-əfkər üzərinə müəssis bir darülfünun açmalıyız ki, bu darülfünunumuz hürriyyəti əfkərçi olduğumuzun dəlili-felisi olub bizim istiqqlal siyasi mizə toxunmaq üçün avropalıların əlindən siz hürriyyəti-əfkərçi deyilsiniz, sizə istiqqlal verməyiz bəhanəsini alsın.

Şimdilik darülfünün bizim içimizdə ancaq rus professorlarından təşkil edə bilər. Özümüzün professorlarımız yoxdur. Adı əhvalında yaşayan heç bir millətdə və qeyr öz məmləkətinə lazım olmayan professor bulunmuyuf ki, onlar – xaric bir məmləkətdən bir darülfünun aça bilsinlər. Rus məmləkətinin, məlum olduğu üzrə, işləri bu halkı halda pəjmürdə olmuşdur (müəllif Oktyabr inqilabını nəzərdə tutur — A.B.). Ona görə rus professorları işsiz qalıb başqa məmləkətlərdə darülfünun təsis etməyə talib olur-

lar. Bizim Azərbaycan studentləri isə hal-hazırda ancaq rus lisanı bilirlər və bu lisanda ali təhsil edə bilərlər. Ona görə ictimai və siyasi zərurət bizi dən onu istəyirlər ki, bu rus fazillərindən istifadə edib rusca tədris edəcək darülfünun açalım.

Fəqət daima olmaq üzrə ali təhsilin əcnəbi lisanda kəsb olunacağı işimizə əl verməz. Fünunda olsun, idarədə, siyasetdə olsun, nərədə olursa-olsun, kəndi işlərini öz dilində əmələ gətirəmmiyən bir millət səqt xırda bir millət olub həqiqi istiqlaldan fəal saqət və həqiqi istiqlala nəqabil bir millətdir. Qonşu, mən bu sözümü deyəmmirəm, bir az vəqt üçün dilini mana ver danışım, – deyən adam nə qədər zəlil və həqarətəşayan isə, mən öz qərarmədarımı öz dilimdə yazammirəm, qonşu, dilini mənə ver, sözümü tez vətəndaşlarımıza anladım, – deyən, bir nazir və ya ziyanlı ondan ziyada şayan təhqirdir. O adam isə ki, mən filan fəndə mütəxəssisəm ədasında bulunur və turkdür və türkcə qonuşur, amma öz elmini öz dilində tədrisdən izhari icz ediyor, onun alım olduğuuna inanmayıñız. Yolunu bulub bir diyəlum alub alıməm diyə xəlqi aldadıyoñ. Alım olmaz ki, mütfəkkir olmasın və vəqta ki, alım elə fikir öz dilini bəyan bir adamdır. Cəme oldu, o, öz dilində elmini bəyan-da heç bir güclük çəkməz.

Ona görə əvvəlimci günündən belə təzə və rus dilində açacağımız darülfünunumuzu milliləşdirməli və türkləşdirməliyik. Darülfünunumuzu deyil, idarələrimizin hamısını türkləşdirməliyiz. Bir qaç sənə bundan əvvəl Avro-pa lisanına şünasları içində küll cahan üçün ümumi və yeganə lisandan istifadə olunmaq məsələsi ortaya böht olunduğu sərədə almaq atıldığı vaxt şərqşünaslardan bir alım o fikri verdi ki, ümum növbəşər üçün yeganə bir lisan olmaq üzrə türk lisanı qəbul olunsun. Çünkü türk lisanının qəvaidi hamı lisanlardan ziyadə müntəzəm və mütərəddiddir.

Heç insafdır ki, boyle cahanpəsənd lisanımız olduğu halda əfkarımızı yabancı bir millətin qəvaidi-hamidən çə-

tin olan dilində bəyan edək? Bir iranlı bu məqamda deyir-di ki, "muzun nist vala məni nədarəd". Mən isə canım istəyir ki, bağırıım ki, boylə bir müamiləmizdə nə hübb vətən var, nə aqili-salim.

İnşallah dilimizdən, başqa dilləri içimizdən çıxarmaq xüsusunda bir özgə dəfə müsahibət edərəz.

## ƏSRLƏR

### CÜMHURİYYƏTİMİZİN BEYNƏLMİLƏLCƏ TƏSDİQİ

Millətimizin hürriyyət siyasəsi, cümhuriyyətimizin dövlətcə istiqlali qalib və müttəfiq dövlətlər tərəfindən təsdiq olacaqmıdır? Burasına, təbii, şimdidiən qəti yolda hökm verəməyiz. Fəqət bunu qəti və mütləq surətdə söyləyə bilərəz ki, əgər həqqaniyyət bəşəriyyəyə məraət veriləcək qərarın ədl və nisfətə (insafa — A.B.) müəsis olmasından iradəsi dövlətlərin rəy və əqaidlərində hökmran olursa, işin bizim istədigimiz və umduğumuz yolda qət olunacağı şübhəsizdir.

Dövlətlərin veriləcək qərarında bu əsaslarə zidd nəzəriyyələri qələbə edəcək ehtimalı dəxi varmıdır? Böyle mənfur qələbə, allah göstərməsin, vüquə gəlirsə, bizim haqlı arzumuza qəsd həqqaniyyəti — bəşəriyyənin dəxi məqbur (məhv — A.B.) olacağı bədihi (aydın — A.B.) olmaqla bərabər böylə bir əhval ədaləti-şikənanəyə (haqqı qıran əhvalata — A.B.) heç bir ehtimal olmadığını söylemiş olsaq, meydanda açıq durub hər kəscə məlum olan bir əmaratdan (əmirlilik — A.B.) keyfi (iradi — A.B.) olaraq sərf-nəzər etmiş oluruz ki, bundan bizə kəndimizi iğfaldan (aldatma — A.B.) başqa bir şey hasil olmaz.

Istiqlali-millimizin təsdiq edilib-ədilməyəcəyi, bu məsələnin bizim üçün həyatı əhəmiyyəti olduğundan, bizi, təbii olaraq, ən ziyadə işgal ediyor. Ləhzə bunun ləhin-

də və əleyhində olan ədləvü ümərati (ədalətli əmirləri — A.B.) nəzərdən keçirəlim:

Avropalılar istiqlal-siyasiyə o millətlərin haqqı olduğunu təsdiq edirlər ki, kəndi içlərində mədəni yolda yaşayır, kəndi qonşuları ilə və kəndiləri ilə münasibəti vüqe bulan cəmi miləl ilə mədəniyyəti hazırladə cari olan şivə və qəvaəd daxilində müamilə (rəftar — A.B.) edələr.

Bu günlərdə nəşr edilən yeni heyəti — hökumətimizin bəyannaməsində bizim şimdiki daxili və beynəlmiləl həyatımızın bir mücməl təsviri (xülasəsi — A.B.) var. Bu təsvirin daxili müamiləmizə aid qismində əzcümlə bir həqiqət bariza söylənir ki, onu təsdiq edəmiyəcək heç bir vicdanlı adam təsəvvür olunamaz.

"Bu kürsidən məali-iftixar ərz etməliyəm ki, millətim maarif işlərində böyük addımlar atıyor. Şimdiyə qədər açığımız zəkər (kişi — A.B.) və ünas məktəblərimiz iki-üç gün içərisində dolur. Hətta kişiklər və qadınlar üçün açığımız kurslara yüzlərlə xanimlarımız davam ediyor. Millətdə oxumaya, tərəqqiyə böyük bir həvəs vardır... Bu günlərdə Avropaya yüz tələbə göndəriyoruz".

"Hətta böyüklər, qadınlar üçün açığımız kurslara yüzlərlə xanimlarımız davam ediyor". Bu vüquəyə (hadi-sə — A.B.) islam aləminin həyat-ictimaiyyəsinə aid böyük vəqəyə (hadisə, əhvalat — A.B.) məxsus cəlb-diqqət ediyorəm. İslamiyyət ehkamının yox, qürun vüsta (orta əsrlər — A.B.) cəhalətinin və Asiyada hürriyyəti-şəxsiyyə təminsizlik əsri olaraq bəz məmləkətdə caygır olan (yer tutan — A.B.) ünas əhalisinin həyati-ictimaiyyədən kənar da tutulduğunu bəhanə edərək avropalılar müsəlmanları qeyri-mədəni ədd etməgə cəsarət edərlər. Şimdiki cahan mühəribəsi zamanında sulhdən birinci dəfə müxabirə (Xəbərləşmə, yazışma — A.B.) başlandıqda müttəfiq ANTANTA dövlətləri osmanlıların Avropadan çıxarılmalarını o dəlil ilə tələb etdilər ki, bunlardakı qadınların həyati-ictimaiyyədən xaric tutduqları adəti osmanlıları mədəni millətlər içində yaşamaq haqqından məhrum ediyormuş.

Osmanlılar da ki əhvale-həqiqiye-ictimai ilə böylə bir ittihama məhəl vəriyormu-verməyormu, burasını burada təhqiqə bəndən məqduri-müsəid degildir (burada, imkan xəricindədir — A.B.). Ondan başqa vəqt qonuşuruz. Burada isə onu demək kifayət edər ki, bizdə qadınların hürriyyəti-ictimaiyyətləri o yoldadır ki, "qadınlar üçün açdığımız kurslara yüzlərlə xanımlar davam ediyorlar".

Mədəni olmadığımızın yegane dəlili olaraq müsəlman düşmənləri qarılın camaatdən bər kənar yaşadığını söyləyirlər. Bu dəlilin, həmd olsun, bize tətbiqi yoxdur. Zira qadınlar üçün açdığımız kurslara yüzlərdə xanımlar davam ediyorlar.

Qonşularımızla nə yolda rəftar ediyoruz?

Bu suala cavab üçün hökumət bəyannaməsindən bir çox mətləblər istiarə (götürmə, alma — A.B.) edə bilərdim, atidəkinə inhisar (yalnız bir şeyə məxsus etmə — A.B.) ediyorəm:

"Əqliyyətdə qalan millətlərin hüququnu tanımaq məsəlesi programlarda yazılır, nitqlərdə söylənir, fəqət məaltəəssüf əməldə çox nadir görünür.

Azərbaycan milləti Qarabağda yaşayan erməni vətəndaşlarının bu haqq-təbiyyəsini bilətərəddüd verdi. Ətrafinəda hər gün hərdəm vüquə bulmaqda olan yanğınlara, qırğınlara baxmayaraq Sürməli, Novı Bəyazid, Eçmiədzin vüquati kibi fəlakətlər qarşısında belə sözündən dönmədi".

"Qafqasiyyada bunu şimdilik biz yapdıq və digər qonşularımızın dəxi böylə yapmalırını arzu edəriz".

Sair dövlətlərlə münasibətimiz bəyannamədə böylə təsvir ediliyor:

"Müttəfiq dövlətlər tərəfindən dəxi Qafqasiyyamızda və xüsusi olaraq Azərbaycanda rəsmi və ya nim-rəsmi nümayəndələr vardır. Bununla artıq həyatı-beynəlmilələayaq basdığımız isbat olunmadadır.

Demək, on diqqətli Avropa nöqtəyi-nəzərinə daxili işlərimizdə mədəniyyətşüar (mədəniyyətə vərdiş edən —

A.B.) və tərəqqipərvərəziz. Və beynəlmiləl işlərimizdə digərlərin hüququna müraatla (riayət etmə — A.B.) iktifa (kifayətlənmə — A.B.) etməyib şəfqətli və hüquqpərvər qonşu və əcnəbiləriz.

Əgər Avropa haqlı olmaq istəyirsə, istiqlalımızı təsdiqdən baş qaçırmaları bu qədər böylə isə, yuxarıda zikr olunan əqidə nərədədir?

Cahan mühəribəsinə qədər avropalılar osmanlıları Birinci Nikolayın qəralınca "xəstə adam" zənn ediyordular. Boğazların o cahan tarixində misli görülüsün müzəffəranə müdafiəsi osmanlıların hər millətdən sağlam olduğunu aləmə göstərdi. Qüvvətli bir Osmanlı dövlətinin vücudunu İngilis dölvəti nasıl isə Hindistan imperatorluğu üçün həmxatirəli (eyni düşüncəli — A.B.) ədd etdigidindən İstanbulu əldə etməkdən balistifadə Osmanlı məmləkətini türk olmayan digər millətlərə paylamaq istəyir. Biz də türk olduğumuz üçün sui-zənn ilə baxıb bizi, mümkün isə, tama-mılə ruslara və digər xristian millətlərin nəfinə olaraq qırmaq tərəfdarı Ingiltərədə vəssafat (and olsun pirilti ilə uçan quşlara bir surət başlanğıc ifadəsi — A.B.) az degildir. Və bunlara bizim qonşu və bədxahlarımızdan mətbuatca yardım edənlər, yəni bizə hər dürlü iftiralar deyənlər dəxi az degildir. Fəqət ümid edəriz ki, bu açıq şübhəsiz həqiqəti ingilislərin eksəriyyəti ki, şərqə aşinalıqları ilə məshurdurlar, anlayarlar ki, biz cinsə türküksə də, tarixa və siyasetə osmanlılardan başqa bir dövlətiz, başqa bir dövləti-siyasiyəyiz. Ləhzə iftira və böhtanlara uyub biz azərbaycanlılara nahaq yerə toxunmamalarını səmim qəlblə ehtiram etdigidimiz ingilis qövmünün həqiqətpərəstliyindən və zahirlə aldanmayacaq bir böyük millət olduqlarından bəkləriz.

Xətma olaraq söylələ biləriz ki, istiqlalımızın təsdiqi məxtərəli (icad edilən, yaradılan — A.B.) olmaqla bərabər, insallah, vüqua (əmələ gəlmə — A.B.) bulacaqdır.

## NALEYİ-DƏRVİŞ

Ey dörd-beş kasa xamıraşı, ya küşbərə yeyib beş-altı dəfə "afiyət olsun" eşidib istirahət edən ağalar, görüsünüz mü altı-yeddi yaşında cındır libasda soyuqdan titrəyət titrəyət küçələr divarında pənahlanmış tifilləri?... Rast gəliblərmi sizə qoca kişilər dalında cındır yorğan, balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri?.

- "Ay qardaş! Acıq, Allah xatirinə!"
- "Pul istəmirik, bir parça çörək bu tifilə..."
- "Olarmı bir yer ki, bir-iki saata pənahlanaq?..."

Eşitmisinizmi bu nalələri?... Eşitmisiniz, yəqinimdir. Görmüsünüz, bişək. Necə ola bilerdi, görmüyəsiniz. O soyuqdan, acıdan taqəti kəsilmiş, "yalvarmağa" gücü çatmayan, ötüb-keçənlərə məzлum-məzлum baxan tifilləri ... Görmüsünüz, amma... insaf, mürvət, vicdan sizdə olmuyub. Məişət, dünya, qaraca pul sizdə insanlıq nişanəsi qoymuyub... Allah versin, deyib keçmişiniz...

Sübhən axaşamadək alış-verişdə əhalinin nəfəsini darixdırıb birə on qazanırsınız... Barı füqəralara rəhm ediniz!... Şəriətinizi, Quranınızı yad ediniz...

Mən qana bilmirəm, mümkün olan işdirmi küşbərəni çırtıldadım, qonşum acıdan köpük quşsun...

Qana bilmirəm, necə rahat yatmaq olar isti otaqda, biləsən ki, küçədə cındır yorğan altında bərabər arvad, iki tifil titrəşə-titrəşə bir-birinə qışılıb növbə gözlüyürlər...

Vay fələk! Kim deyir insafım var?

Ah, kifayətdir, ağa dərvış!...

## KÖNÜLLÜ\*

Məşədi Murtuza bazardakı alver işini tamam etdikdən sonra evinə qayıdır çörəyini yeyib, indi də çay içməylə məşğul idi.

Məşədi Murtuzanın halına bələd olanlar onu bu əldə görsə idilər, sifətindən, oturuşundan və çay içmək ədai-məxsusindən onun "keyfi kök və damağı çağ" olduğuna hökm edərdilər; və səhv etməmiş olardılar.

"İspekulyatsiya"sı arzusuna müvafiq baş tutmuş və qalaq-qalaq pullar, "mənimdir" deməyə haqq qazanmış olan bir "abivatəl"in belə bir müvəffəqiyyətindən sonra əlbəttə keyfi kök olacaqdır.

Məşədi Murtuza nə qədər adı bir abivatəl olsa da, siyasətə biganə deyildi; lakin siyasiyyət cərəyanını qəzetlər vasitəsilə təqib etməyi xoşlamayıb bu xüsusda ağızda danışılan sözlərə, yəni siyaset qəbilindən olan hekayələrə çox əhəmiyyət verərdi.

Məfkureyi-siyasisi bundan ibarət idi: şuluqluq olmasın!

Azərbaycan istiqlalı haqqında nə fikirdə olduğunu bilmək üçün verilən suala:

"Bacara bilsələr, pis deyildir" – cavabını verməklə özünün bu "iş"də əlaqədar olmadığını bildirərdi.

Xülasə, Məşədi Murtuzanın hal-hazırda keyfi çox kök və istirahəti də hədd kamalında idi; bu keyfin bir az zamanın sonra pozulacağını və istirahətin haram olacağını işaret edəcək heç bir əsər və əlamət yox idi.

Nagah, qapı açılıb, Məşədi Murtuzanın aşnalarından on yaxını olan Səlman oğlu Süleyman bir əndişə, bir hələtlə içəri girib birdən-birə: Məşədi Murtuza, deyirlər, Denigin gəlir, deyərkən, Məşədi Murtuza: – Əşİ nə deyirsən?! – deyə Süleymana tərəf döndü və belə qeyri-

müntəzir bir hadisənin xof və əndişəsi təsirilə az qaldı ki, əlindən istəkanı yerə salıb sindirsin və qırx manat zərərə düşsün.

– Kim deyirdi? Haradan eşitdin? Haçan gəlir? – müssəlli suallar Salmanoğlu Süleymanın üzərinə yağımağa başladı.

Süleymanın bu suallara verə bilmədiyi cavablardan Məşədi Murtuzanın əhvalı getdikcə xarablaşış dəminki keyf və istirahətdən əsər belə qalmadı; onun əvəzinə qorxu, vahimə və pərişanlıq əmələ gəlib, canını qara qayğı aldı; çünki Salmanoğlunun cavablarından belə anlaşıldı ki, Denigin yüz min qoşun ilə gəlir, özü də həm qurudan və həm də sudan şəhəri topa tutub, bir dənə də evi sağ-salamat qoymayacaq və şəhəri alt-üst edəcəkdir. Qurudan hücum edib kişi, arvad, hər nə var hamını qılıncdan keçirəcəkdir və birini də diri buraxmayacaqdır. O cavablardan əz cümlə bu da məlum oldu ki, Denikinin "əyriplan"ları dünən şəhərin yanında uçuşmuşlar və hətta bomba dəxi salıbdırlar, ancaq allahdan olan kimi açılmayıbdır.

Məşədi Murtuza: – Bu xəbəri haradan bildin, bəlkə yalandır, – deyə biləcək qədər özünü toxdada bildi. Lakin Salmanoğlunun: – Əshi, nə danışırsan, şəhərdə məxluq hamısı bir-birinə qarışıbdır, – deməsi üzərinə Məşədi Murtuzanın balkasiyə əl-ayağı boşalıb boğazı qurudu və bir az bundan əvvəl mərdanə və amiranə bir səs ilə: Ay uşaq, mənə çay verin! deyən ağızdan indi həzin, boğuq və bir sual çıxa bildi ki, bu idi:

– Fikrin nədir?

Bu sualın əqbincə qorxu iztirabilə saralmış olan bir üz, üzərində ucu nazilmiş bir burun, yarımaçılmış ağız, gah yas, gah ümid, gah xof, gah rica izhar edən iki dənə göz əlavə olaraq Salmanoğlu Süleyman tərəfə döndü.

– Qaçmaq! Başqa əlacı yoxdur, – deyə Salmanoğlu Süleyman cavab verdi və nəzərini pəncərə qabağında kamal-ədəblə əyləşmiş olan pişik üzərinə ətf ilə etiraz qəbul etməyəcək bir vəziyyət aldı.

Məşədi Murtuza eitiraza cürət etmədi: fəqət qaçmaq deyən kimi mart hadisati bütün əsibətlər ilə Məşədinin gözü önündə təcəssüm etdi və qəcdiği günlərdə çəkdiyi əziyyətləri bir-bir xatırınə gətirməklə fikir dəryasına qərq oldu. Arada bir ləhzə sükut hökm fərma oldu ki, bu əsnada pişik yerindən durub əllərini qabağa, ayaqlarını dala və quyuğunu yuxarı etməklə, o ki, lazımdı bir gərnəşmə gimnastiki yapdı. Sonra silkindi və ondan sonra dönüb qapının yarımaçıq qalmış arasından sivişib getdi. Gedərkən, guya, zəbani hal ilə: rəhmətliyin uşağı genə qaçmaq?! – deyib başını buladı.

Pişiyi qapıdan çıxıncaya qədər nəzərlərilə təqib edən Süleyman Məşədi Murtuzanın fikir etdiyinə diqqət yetirib:

– Daha fikir vaxtı deyildir, fürsət var ikən qaçıb qurtarmaq lazımdır, – dedi.

Məşədi Murtuza:

– Sözüm yoxdur, ancaqş bir dayıoğlu Fərəc ilə də məsləhətləşsək, yaman olmazdı, – deyə zəif bir müqabi-lədə bulundu.

Süleyman Salman oğlu buna razi oldu:

– Onda tez ol, dur gedək Fərəcin yanına, – deyib qapıya tərəf yönəldi.

Allahdan olan kimi Fərəc özü bunların qabağına çıxdı. Firqə iclasından qayıdırıb evə gedirdi. Məşədi Murtuza bir vahimə, bir haletlə əhvalatı Fərəcə nəql edib qaçmaq xüsusunda məsləhət istədi.

Fərəc güldü. Bunun gülməyi Məşədi Murtuzayı bir qədər toxtatdı; bu toxdaqlıq guya Məşədi Murtuzanın gözlərin açdı və küçədə vaqe olanları göstərdi. Konkaların biri gedib, biri gəlməkdə idi. Milisioner ciyində tūfəng dayanıb yanından keçən faytona baxırdı: Hammal divar dibində palamı üstünə əyləşib hərdən əsnəyirdi. Qərəz, hər kəs öz işinə məşğul idi. Bu əsnada bu üç nəfər qohumun diqqətini bir yandan eşidilən bir çox pürəhəng sədalar cəlb etdi. Sədaları "tarap, tarap" gurultusu ilə mə-

zun adamlar səsi təqib edirdi. Oxuyanlar irəlilədikcə oxuduqlarının sözləri aydınlaşış:

"İləri, iləri! Azərbaycan əsgəri"ndən ibarət olduğu anlaşıldı. Bir az sonra cavan əsgərlərimiz qəhrəmananə bir vəziyyət və zövqavər bir nizamla səf-səf gəlib keçməyə başlarkən Fərəc Məşədi Murtuzaya müraciət edib:

– Belə qəhrəman qoşunu olan adam qaçarmı? – dedikdə, süngərli tüfəngləri parıldayan, addımları bərabər olaraq bir əndazə ilə irəliləyən və qəhrəmananə bir vəziyyətdə olan əsgərin görünüşü Məşədi Murtuzanın ürəyini o qədər toxdaq etdi ki; əshi, zarafat eləyirəm, qaçmaq nədir, zad nədir. Kişi olan kəs də qaçarmı? – deyə məhcub /utancanq – A.B./olduğunu göstərdi. Cavan əsgərlərin arındıca könüllü dəstəsi keçməyə başladı. Bığlı-saqqallı kişilər əllərində tüfəng, ağızlarında vəton zikri oxuya-oxuya nizamla keçərkən Məşədi Murtuza Fərəcə müraciətlə: dayıoğlu, bunlardamı bizim əsgərlərimizdəndir, sualını verdi: Fərəc, bütün huş və guşunu kəndi ticarətinə həsr edən Məşədi Murtuzanın mühitdəki əhvaldan tamamilə bixəbər olduğunu görüb onu işlərdən bir qədər vaqif etməyi lazımlı bildi və axırda söhbəti könüllü təşkilatımıza çatdırıb dedi: Könüllü olmağın məqsədi budur ki, vətənimizə bir təhlükə arız olarsa, onu nəinki yalnız bizim övladlarımız olan əsgərlərimiz, bəlkə biz özümüz də müdafiəyə borcluyuq.

Məşədi Murtuza fikrə getdi...

\*\*\*

Bir həftə sonra idi ki, əsgərlərimiz genə əqbincə könüllü dəstəsi dəmdar olaraq zikr oxuya-oxuya kəmali-nizamla küçədən keçirdilər. Bunlara bir inşirah qəlblə tamaşa edərkən könüllülərdən bir nəfər qara saqqallısı, ağızında "İləri, iləri, Azərbaycan əsgəri": zikrini mərdənə bir səslə oxuyan və addımlarını arkadaşlarınıninkinə uydurmağa çalışarkən diqqətimi cəlb etdi. Bu əsnada Fərəc mənə tərəf yan alıb: – Məşədi Murtuzaya bax, mərhəba! – de-

yərkən o könüllünün Məşədi Murtuza olduğunu anladım. Məşədinin əynindəki əsgəri əlbəsənin onun ruhuna da böyük bir cəsarət vermiş olduğunu sıfətindəki mərdanəlik əsərindən görmək olardı.

220

TAZƏ

## REMINQİTUNİSTQALAR

Qafqazdan çoxdan çıxdığımı görə heç zəddan xəbərim yox idi. Öylə bilirdim ki, Qafqaz genə haman Qafqazdır: yəni rus qaradavoyu, rus dili və sairə.

Elə ki, təkrar Qafqaza qayıtdım, ondan işlərdən xəbərdar oldum; məni hali eylədilər ki, Qafqaz Rusiyadan ayrılibdir və hər millət özü üçün bir cümhuriyyət düzəldibdir.

Bu əhvalat mənim xoşuma gəldi.

Birinci cümhuriyyət ki, torpağına ayaq basmışdım, Ermənistən idi.

Buranın dəvari-rəsmiyəsindən birinə işim düşdü; rus dili bildiyimə görə bir ərizə yazıb aparıb təqdim etdim. Dedilər ki, cavab üçün sabah gəl. Səhər getdim, ərizəmi əlimə verdilər. Gördüm ki, üzərində erməni dilincə bir "rezalyutsiya" qoyubdurlar. Bir ermənidən rica etdim ki, bunu oxuyub mənə qandırsın. Erməni "rezolyutsiyani" oxuyub tərcümə etdi.

Tərcüməsi böylə idi:

Ərizənizə baxılmadı. Çünkü hökumət dilində yazılmayıbdır.

Sordum, nə hökumət dili?!

Dedi, o hökumət ki, adına Ermənistən deyirlər. Ermənistən hökumətinin də hökumət dili, əlbəttə, ermənicə olacaqdır.

Dedim, axı, mən ermənicə bilməyirəm.

Dedi, sən bilməyirsənsə, mən bilirəm, zəhmət haqqı ver, sənin üçün bir yaxşı ərizə yazım.

Ermənistan cumhuriyyətindən adlayıb. Gürcüstan cumhuriyyətinə varid oldum.

Burada da mana bir ərizə yazmaq vacib oldu.

İstədim bir gürcü tapam ki, məndən muzd alıb ərizə yassın. Sonra fikr eylədim, bu izafə xərc olacaqdır. Çünkü Ermənistan başqa, Gürcüstan başqa. Ermənistan hökuməti daşnaqlardan əmələ gəlir və daşnaqlar da məlum olduğu üzrə məəttəəssüb millətpərəstdirler. Madam ki, Xatisovu Xatisyan edirlər, o halda, təbiidir ki, rus dilini də atıb öz dillərini işlədəcəkdirler.

Hərçənd ki, ermənilərin ruslara məhəbbəti baqidir. Və daşnaklarla "Denikinlər" in aşiq və məşuqluq əlaqəsində olduğu müsbətdir, lakin bunun dilə dəxli yoxdur. Bu, rusca bilməyən müsəlman dövlətlilərinin ruslardan aşna saxladığı kibi fəqərəyə bənzər bir işdir...

Amma gürcü hökuməti sosialist hökumətidir: Və mən də qabaqlarda öz müsəlman sosialistlərindən eşitmışdım ki, sosialistlər üçün millət ayrılığı yoxdur. Onlardan ötrü hamı insanlar bərabərdir. Bu, rusdur, bu, ermənidir, bu, turkdir – heç təfavüt eyləməz. Bəs, bundan əstənbat eylədim ki, bir halda ki, millət ayrılığı yoxdur, o halda dil ayrılığı heç ola bilməz. Çünkü millətləri bir-birindən ayıran ən əvvəl dilləridir.

Ərizəmi kəmali-cəsarət ilə rusca yazıb apardım və lazımlı olan yerine verdim. İdare rəisi ərizəmi açıb baxan kim i təkrar qatlayıb əlimə uzatdı və gürcü dilində nə isə dedi. Mən rusca dedim ki, nə deyirsin? Cavab vermədi və qapiya işarə edib anlatdı ki, çıx bayırı. Bayırdakılardan bir nəfəri mana əhvalatı qandırıldı və dedi ki, ərizəni gərək gürcü dilində yazasan. Dedim ki, bəs sosialistlər üçün millət ayrılığı və dil ayrılığı gərək olmasın.

– Dedi, onu söyləyən yəqin ki, sizin solsialistlərinizdir. Bizim sosialistlərimiz isə öz millətlərinin sosialistləridirlər, başqalarla işləri yoxdur. Və bir də gürcü kəndlisi

və füqərayı-kasibəsi nə bilsin ki, Ruxlin kimdir, Curayev nəçidir. O öz Rəmişvilisni, öz Çeretelisni tanırıv və dilini də başa düşür...

Xülasə, Gürcüstandan ötüb Azərbaycana daxil oldum. Tərs kimi, burada da mana ərizə yazmaq vacib oldu!

Amma daha xam deyildim, təcrübə məni öğretmişdi ki, hər cümhuriyyətin rəsmi kağızları öz dillərində olmalıdır. Ona görə ərizəmi türk (Azərbaycan – A.B.) dilince yazıb lazımlı olan dairəyə rəvan oldum...

Dedilər ki, nə istəyirsən? Dedim ki, rəisi görəcəyəm. Dedilər, nə üçün? Dedim, ərizəm vardır. Dedilər, ərizəni ver, özün geit. Bunu deyib ərizəmi əlimdən aldılar və heç baxmadılar ki, görək nə yazılıb və nə dildə yazılıbdır. Dedim, bəs cavab üçün nə vaxt gəlim? Dedilər, bir-iki gündən sonra.

Bir-iki gündən sonra getdim; dedilər ki, hələ ərizənə baxılmayıbdır, çünki tərcümə etməyibdilər. Dedim, siz ərizəyə baxmadınız, ərizə türkçə (Azərbaycanca – A.B.) yazılıbdır, tərcüməyə ehtiyac yoxdur. Dedilər ki, elə türkçə yazıldığına görə tərcüməyə ehtiyac vardır; sənin ərizən gərək tərcümə edilə, sonra verilə "reminğitunistqa"ya, o da onu çap edib sonra rəis cənablarına pişnəhad edə. Dedim, rəis cənabları rusdurmu? Dedilər, xeyr, müsəlmandır. Dedim, eylə isə görünür, onun türkçə savadı yoxdur. Dedi, rəhmətliyin oğlu, nə boşboğazlıq edirsən? Sən bura göydən düşməmisən, yerdən çıxmamışan, qayda belədir! İndi ki, ərizələr türkçə yazılıcaqmış, bəs, bu bir düzün remingitunistqlara biz müftə pul verəcəyik? Onsuz da onların dili üstümüzdə bir arşındır; deyirlər ki, qoy Denikin gəlsin, görün Azərbaycanın başına nə açacayıq! Bəs, bu cüre adamlara müftə pul vermək olar?! Sən ağlını hara ve-ribsən! Və bu adamları nə hesab ediyorsan! Qoy remingitunistqların çəni çıxsın işləsinlər ki, aldıqları məvacib də haramları olmasın!

Dedim, bu qədər remingitunistqa saxlamaq məmləkətin nəmafeyi nəzərindən vacibatdandırırmı?

Dedi, mən görürəm sən çox uzun danışacaqsan, amma səni xəbərdar edirəm ki, mən də bir kəmhövsələ adamam. Qorxuram ki, sözümüz tərs gələ, aramızda inciklik ola. Məsləhət belədir ki, çıxıb gedəsən!

Gördüm ki, məsləhət pis məsləhət deyildir: ona görə çıxıb getdim...

38

Y.V.ÇƏMƏNZƏMINLİ

## MİLLİ VƏ MƏDƏNİ İŞLƏRİMİZ

I

### ÜMUMİ KİTABXANA

Bakıda ümumi bir kitabxana açılmasını qəzetlərdə oxumuşduq. Sonra bu məsələ unudulmuş kimi göründü. Halbuki kitabxananın bizim üçün o qədər əhəmiyyəti var ki, çoxdan bu yolda çalışmalıydıq. Kitabxana açmaq bir o qədər də çətin iş deyil. Təşəbbüs olunsa, pulsuz belə bir çox kitablar toplamaq olar. Ümumi kitabxana fikri birinci olaraq Kiyev "Müsavat" komitəsini düşündürdü. İlyarım əqdəm komitə Bakıda ümumi kitabxana təsisinə qərar verdi və min cildə qədər kitab ələ gətirdi. Kitablar iqtisadi, siyasi, ictimai və başqa məsələlərə aiddir. Avropalıların islam və türk aləminə olan nəzəriyyatlarına dair bir çox kitablar var. Fikir bu idi ki, kitabxananın bir qismi islam məsələsinə sərf edilsin və islama dair nə qədər əsərlər yazılıbsa ələ gətirilsin. Təəssüf ki inqilab bir çox maneələr təşkil etdi və kitabxanamız da Kiyevdə qaldı. Bakıya gətirə bilmədik. Bu gün bu məsələ yenə yönümüzədir; gələcəkdə də bizdən əl çəkməyəcəkdir. Bu gün bu məsələnin həllinə çalışılmalıdır.

Milli işlərimizdə hər şeyi hökumətdən gözləməməliyik. Xüsusi təşəbbüsler də lazımdır. Bu barədə zəhmətkeş

ziyalılar ittifaqı işə girişməlidir. "İttifaq" bütün səyini kitabxana məsələsinə həsr etsə, böyük iş görər. Kömək üçün hökumətə müraciət olunsa, hökumət müzayiqə etməz zənnindəyəm. Kitab ələ gətirmək üçün xaricdəki səfarətlərimizə və konsulluqlarımıza müraciət edilsə, türk, fars, ərəb və Avropa dillərində qiyamətli kitablar ələ gətirmək olar.

Bunları deməyə lüzum yoxdur. Kitabxana açmağa meyl olsa, yol da tapılar. Milli addımlar bulunmalı.

Kitabxanamızın olmamağı bizə çox zərərlər verir. Rusyanın böyük şəhərlərində yaşadıqda və bir məsələ ilə maraqlandıqda o saat ümumi kitabxanaya gedirsən. Səni maraqlandıran məsələlərə aid bir neçə cild kitab alıb çeki-lirsən kitabxananın bir salonuna. Nə lazımsa, o kitablar-dan yazıb götürürsən. Bir şeyi yazmaq üçün nə məlumat lazım isə asanlıq ilə almaq mümkündür. Bizzət isə böylə deyil. Bu günlərdə bu sətirləri yazana bir qədər keçmiş yazılıçılarımıza dair məlumat lazım idi. Şəhərdə kitabxana yox, xüsusi kitabxana da yanında deyil. Axırda bütün şəhəri ayaqlamaq məcburiyyətində qaldım.

İştə yazılıçi üçün nə qədər müşkülət! Hərgah milli fikrimizə, milli sözümüzə meydan vermək istəyirik, tezlik ilə ümumi kitabxana açılmalıdır.

## II

### NƏŞRİYYAT CƏMIYYƏTİ

Xalq üçün asan dildə faydalı kitablar nəşr etmək üçün özgə millətlərdə nəşriyyat cəmiyyətləri var. Bu cəmiyyətlər ucuz qiymət ilə millətə gözəl kitablar verirlər. Hey-fa ki, bizzət belə cəmiyyətlər yoxdur və olmuyubdur. Yalnız Kiyev tələbələrimizin "nəşriyyat heyəti" türk dilində üç kitabça təbi ilə işlərinə xitam vermişdir.

Nəşriyyat cəmiyyətlərinə olan ehtiyac bizzət başqa millətlərdən çox-çox böyükdür. Çünkü naşirlərimiz yox

mənziləsindədir. Bir Orucov qardaşları var idi. Şimdi onlar da nəşriyyat işlərindən əl çəkmişlərdi. Bizim millət üçün ticarət məqsədilə açılan müəssisə xeyir verməz. Bu yolda hökumətin xüsusi cəmiyyətləri çalışmalıdır. Yaxşı olardı ki, maarif nəzarəti nəzdində bir heyət təşkil olunayıdı və bu heyətə kitab mühübbələri dəvət olunaydı. Firidun bəy Köçərli həzrətləri məktəbdə müdirlilik edir. Müdir üçün başqa adamlar da tapmaq olar. Amma Firidun bəyin ədəbi vəzifəsini kimsə görə bilməz. Firudin bəyi maarif nəzarəti nəzdindəki açılaçaq olan nəşriyyat şöbəsinin başına dəvət etməli və birinci olaraq o, ədiblərimizin əsərlərini basdırılmalıdır.

Nəşriyyat şöbəsinə əza olmaq üçün Salman Mümtaz çox faydalı olar. Mümtaz həzrətləri kitab mühübbü olduğu üçün çox qiymətli əsərlər toplamışdır. Onun kitabxanasında bir çox ədiblərin əl yazıları məhfuzdur. Köçərli ilə Mümtaza nəşriyyat işlərimiz tapşırılsa və onlara pullar təsis olunsa, az bir zamanda gözəl nəticələr meydana çıxarılmışdır.

Hankı yolda qənaət olunsa, nəşriyyat üçün qənaət olmasın. Çünkü bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə vücudə gətirir. Bütün gələcəyimiz, mədəni binalarımız, tərəqqi məhsüllarımız bu sərmayə üzərinə binalanacaqdır.

Pəs sərmayə üçün çalışmalıyız və onu əhli əlinə verməliyiz.

### MİLLİ MƏCMUƏ

Bizdə heç vədə milli məcmuə çap olunmayıb desək, səhv etmərik. Nə "Füzuzat", nə "Şəlalə", nə sonra çıxan məcmuələr milli olmuşdur. (Görünür, müəllif ancaq Bakı-

da çıxan jurnalları nəzərdə tutur. — A.B.). "Füyuzat" yolu itirdiyi üçün müaqibləri də onu təqlid etmişlər. Hansı məcmuə çıxmağa başlarsa, Hindustan və Misir cameələrinin təsvirini qeyd edərək, ümumi islam aləminə aid şeylər yazar. Halbuki, birinci bizi həvəsləndirən məsələ Azərbaycanımız gərək olsun. Onun üçün milli məcmuə başdan-başa Azərbaycan ilə doldurulmalıdır. Bərəkət versin ki, tariximiz, ədəbiyyatımız, teatr və musiqimiz və başqa mədəni məhsullarımız çox-çox var. Bunlara dair yazılsa, həm özümüz özümüzü, həm də əcnəbilər bizi tanıyarlar. Vətənimizdə bir çox tarixi binalar var. Hər nömrədə bunun birinin rəsmini qeyd edərək ətraflıca məlumat verilməlidir.

Ticarəti məsələlər məmlekətin can nöqtəsidir. Buna dair statistika saxlanılmalı, ölkəyə nə qədər mal girir və ölkədən nə qədər çıxır, xaricdə bizim nə kimi mallarımız kimlər tərəfindən alınır, müştərilərimiz nə növ mal sevir, bazarın övzai nə təhərdir?

Yazmalı min şey var. Bizdə yeni-yeni qüvvəli və istedadlı cavanlar çıxır. Bunlara meydan verməli, vergilərinin yolu təmizlənməlidir. Yoxsa bir çox təb və qabiliyyətlər məhv olub gedər...

Milli məcmuədə əksər səhifələr Azərbaycana həsr olunmalı və sonra bütün aləmi-islama. Və Avropa mədəniyyətinə də millətimizin təbii ki, ehtiyacı var. Amma bu yolda heç bir şey yazılmır. Yazmalı, yazdırmalı, tərcümə etməli, yeni şeylər vücudə gətirilməlidir. Yeni şey də onda olar ki, əvvəlcə ərəb və fars aləmini təsvir etməkdən daşınib, türk aləmini və bilkassə Azərbaycanı təsvir edək.

#### IV

#### KÖÇƏRLİNİN ƏSƏRLƏRİ

Hər bir insanın mahiyyəti və məzmunu onun fikri və işi ilə bəlli olan kimi, millətin də bütün istedad və qabiliy-

yəti qüvvəyi-fikriyyəvi xəyalıyyəsi onun ədəbiyyatında bəyan olunur. Bir milləti yögrənmək üçün onun tarixi ilə bərabər ədəbiyyatını da yökrənirlər. Millətin mənəvi həyatı geniş bir surətdə xalq ədəbiyyatında inikas eləyir. Burada şəxsiyyət yox, bütün millət görünür. Yazılı ədəbiyyat da ayrı-ayrı şəxslərin nə dərəcə xalq ümumiyyətlərindən ucalmasını göstərir. İstər xalq, istər şəxs ədəbi məhsullarılə bütün millətin ruhunu və o ruhun incə meyl və hərəkətlərini təsvir eləyir.

İştə bizi özümüzə tanıdan və başqalarına ziynətli bir şəkildə təqdim edən ədəbiyyatımız olacaq.

Heyfa ki, imdiyə kimi ədəbiyyatımıza əhəmiyyət verməmişik. Ən müqtədir ədiblərimizin əsərləri bir çoxları üçün gizli qalmışdır. Səbəb bu ki, onlar ya heç təb olunmuşub və ya ki, basılıb və çoxdan satılıb qurtarmışdır. Qarabağ şairlərinin əsərləri Almaniyada Leypsiq şəhərində 1868 sənəsində Adolf Berje tərəfindən təb olunmuşdur. Bu gün nadir bir şeydir. Mirzə Fətəli Axundovun mətbu əsərləri bir az adamlarda qalmışdır. Bir çox məqalə və məktubları heç də təb olunmamışdır. Həsən bəy Zərdabının əsərlərindən yalnız ikisi Kiyev tələbələrimiz tərəfindən çap olunub, başqalarısa qeyri-mətbudur. Xalq ədəbiyyatımız çox adamlar təşəbbüsü ilə toplanmışsa da, təb olunmuşu yoxdur. Bir çox şairlərimiz var ki, adları belə çoxlarına bəlli deyil...

Ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumə tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Bu yolda yigirmi ildən bəri çalışmasıla və ədəbiyyatımızı nizama salmasılıə məşhur Firdun bəy Köçərlidir.

Firdun bəy on müqtədir, on sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvə ruhlarını canlandırdı və həyatı-fikrimizi təbii yoluna saldı. Çox heyf ki... Firdun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal ol-

du, ən kədərlisi, "Azərbaycaq türkərinin ədəbiyyat tarixi" hələ təb olunmamış qalıb.

Müharibədən əvvəl bu əsərlərin təbi üçün Bakıda "Nəşri-Maarif" cəmiyyətinə müraciət olunmasını o vaxtlar qəzetlərdə oxumuşduq. Müharibə və inqilab ortalığı qarışdırıldı, ədəbiyyat məsələsi unuduldu. İndi isə bu məsələlər üçün əlverişli bir zaman gəldi. Bu gün maarif nəzarətimiz bu yolda ciddi addımlar atmalıdır.

Doğrudur, kağız yoxluğu hiss olunur, lakin bu maneə təşkil edə bilməz. Nə qədər kağız baha olsa, milli kitabdan baha olmaz. Bizə kitab lazımdır ki, bizi həm özümüzə, həm də əcnəbilərə tanitsın. Bu kitab da ədəbiyyat tarihimizdir.

Hal-hazırda Bakıda gözəl kitablar basdırmaq mümkün deyilsə, İstanbulda təb etdirmək olar. İstanbul səfarətimiz cəmi maarif məsələlərində maarif nəzarətimizə kömək etməyə hazır oldutu kimi, nəşriyyat işində də kömək edər.

## V

### HÜRUFAT MƏSƏLƏSİ

Hürufat məsələsi Şərq üçün ən zəruri məsələlərdən biridir. Çünkü hürufat çətinliyi milləti bu hürufatdan qaçmaq məcburiyyətdə saxlayır. Bu səbəbdəndir ki, Qaf-qazda ruslaşmaq xalqımızın öz xahişi ilə geniş meydan almalıdır. Xalqı qinamaq olmaz. Rus əlifbasına iki ay sərf etdikdə oxuyub, yazmayı öğrenirlər. Bizim hürufata isə bir il sərf olunsa da, dürüst oxumaq mümkün olmur. Rus hürufatı ilə bir söz yazılırsa, yazıldığı kimi də ozunar. Biz də isə belə degil, yazılın sözə cürbəcürə mənalar verilir. Əcnəbi sözlər bizim hürufat ilə yazılırsa, heç də doğru oxumaq olmaz.

Bizə oxumaq və yazmamıza bir çox vaxtlar sərf olunur. Axırda lazımı nəticələr görünmür. Hürufatımız latin hürufatı olsa idi, az bir zamanda milli maarifimiz ölkəminin hər nöqtəsinə yayılardı.

Şərqiñ məktəblərində uşaqlar illər itirirlər, oradan sa-vadsız çıxırlar. Bais hürufat! Millətini sevən bir adam hü-rufatımızı görərək laqeyd qala bilməz. Bizim can nöqtə-miz burada, bu hal çıxdan bəri millət xadimlərimizi dü-şündürmekdədir. Mirzə Fətəli Axundov hürufat məsələsi-ni həll etmək üçün İstanbula səfər etdi. Tehrana layihə göndərdi. Heyfa ki, Mirzə Fətəlinin fikrini anlamadılar. O vaxtdan bəri bu məsələ arabir meydana çıxdı.

Bu gün ölkəmizin ve millətimizin müqəddərəti əli-mizdə olduğu bir zaman hürufat məsələsi yenidən fikirləri məşğul eyləyir. Bizim nazirimiz Xudadat bəy Məlikasla-nov cənablarının təklifi nazirlər şurasında qəbul olunaraq hürufat islahi üçün çalışmağa başlanır. Bu yolda bir heyət işləyir.

Şərqdə dəfələrlə mütəəssiblik sədlərini yixan, ənənə-vi hüdüdləri pozan və həyat tələbatından başqa heç bir şe-yə bac verməyən Azərbaycan bu gün yenə inqilab doğur-maq istəyir. Babaların köhnəlib dəbdən düşmüş irslərini atıb, yenilik hüsula gətirir... Uğurlar olsun!

İndi baxaq görək bize hansı hürufat və səslər lazımdır. Zənnimcə, yeni hürufat otuz beş səsdən ibarət olmalıdır...

Bu səslərin çoxu latindən alınmalıdır. Latında olma-yanları icad edib uydurməli, təbiidir ki, soldan sağa oxu-nub yazılaçaq.

Yeni hürufat ilə söz söyləndiyi kimi də yazılaçaq. Bir səs neçə şəkildə olmayıacaq. Yəni, sin, sad və ze, zal, zad kimi ənva (növlər — A.B.) şəkillər olmayıacaq. Hər sözə müvafiq bircə şəkil olacaq.

Əgər yeni əlifba qəbul olunarsa, oxumaq, yazmaq qa-yət asanlaşar, qələtsiz yazı yazmaq az bir vaxt sərf etmək ilə mümkün olar. Deməli, millət oxuyar, yazar, müşkülət görməz, xeyir və şərini anlar.

Köhnə hürufatımız milli idarəmizdə də bir çox əngel-lər törədir. Telegraf da işləmir, dəftərxanalar da yazı maşınlarına uymur. Avropalılar bir kağızı bir neçə dəqiqədə

maşında basıb kopyası ilə bərabər çıxarırlar. Bizdə isə əl ilə yazaraq bir çox vaxtlar itirirlər...

Demə ki, nə hacət, millətimiz o qədər ayılıb ki, özü hürufatımızın qüsurlarını görür, bilir. Əgər hökumət bu məsələni həll edərsə, millətə unudulmaz bir xidmət etmiş olar.

Bir sual dilimizin ucuna gəlir: Əcaba, Azərbaycan yeniyi hürufatı qəbul eyləsə və başqa müsəlman ölkələri eləməsə, nə tövr olar? Təsəvvür olunan sualın cavabı gödəkdir:

— Biz qəbul eləməliyik, vaxt gələr başqları da görər, götürər.

Doğrudan da, neyçün hər cəhətdən tərəqqi etmiş Azərbaycan bir nöqtədə dayanıb mürkü döyən qardaşlarını gözləsin? Biz çoxdan bəri inqilabçılığa öyrəndik. Biz Rusiyada birinci olaraq türk qəzetəsi nəşr etdik.

Biz türk aləmində Qurani-şərifini ana dilimizə tərcümə etmək ilə birincilik qazandıq;

Aləmi-islamda birinci olaraq opera vücudə kətirdik;

Azərbaycan cümhuriyyətini vücudə gətirmək ilə islam tarixinə yeni səhifə əlavə elədik...

Latin hürufatını qəbul etmək ilə bir inqilab da yapar və əmin olaq ki, bu inqilab əvvəlkilərdən də parlaq və məhsuldar olacaq.

## ƏSL

### ÜZEYİR BƏY HACIBƏYLİ

### MÜHÜM MƏSƏLƏLƏR

Azərbaycan hökumətinin düşmənləri çoxdur. Türklər kedəndən bəridir ki, onlar dil açıb hökumətimizi hər yerdə məzəmmət etməyə və töhmətləndirməyə çalışırlar. Bakı şəhərindəki bədxahalarımız bəs deyildir ki, Tiflisdə rus "sosialist"lərindən və erməni "daşnak"larından ibarət

olan bir kirvə ki – amal və arzularının şeytanət və xəyanətlərinə görə "qara kirvə" adlanmasına "behəqq layiq və şayəstədirlər – hökumətimizin və hətta bütün millətimizin əleyhinə qəzetlərin sütünlarında ağızlarına gələni deyib Azərbaycan hökumətinin dağıdılmasını və Azərbaycan türklərinin də ümumqafqaz konfransına buraxılmamalarını tələb ediyorlar!

Bu alçaq kirvə Bakı haqqında bir-birindən qırmızı yalanlar buraxıb bir tərəfdən camaati itfal, digər tərəfdən dəxi son dərəcə acı olan büğz və ədavətlərini obraz ilə bir məqama çatıbdırlar ki, həmsayəmiz nəcib gürcüler bunların bu payədə olan xəyanət və şeytanətlərdən bizar olaraq "Qruziya" qəzetəsinin baş sütununda öz incikliklərini izhar edib müfəttinlərin (fitnəkarların, araqlarışdırılanların — A.B.) yalanlarını bir-bir üzlərinə çırpıblar.

Azərbaycan hökumətinin vekili Məhəmməd Yusif Cəfərov xənabları dəxi bu qədər söylənən yalanlara və gəda ağızından çıxmaga layiq olan söyüslərə laqeyd baxa bilməyib gədələr kirvənin Gürcüstan dövlətində ağızları yumulması xüsusunda gürcü hökumətinə bir ixtar verdi.

İçərimizdə və çölümüzdə olan düşmənlərə bu cürəti və bu sitizlimi (burada: qalmaqla salmaq cəsarətini — A.B.) verən ingilis qoşununun Bakıya vürudi (daxil olması — A.B.) səbəb oldu. Zətən alçaq düşmənlər bu ümidi idilər ki, ingilislər Bakıya gəlib də (1918-ci ildə general Tomsonun komandanlığı ilə ingilis qoşunlarının Bakıya daxil olması nəzərdə tutulur — A.B.). Azərbaycan hökumətini qovacaq və əvəzinə onları qaytaracaqdılar. Lakin bu ümid puça çıxdı; ingilis qoşunu gəldi, Azərbaycan hökumətini yerində saxladı və hətta baş qovzamaq istəyən alçaqların da bir qədər başından basdı; bunu da elan etdi ki, ümumi sülh konfransi qurulub da millətlərin və əz-cümələ Qafqaz millətlərinin hüquqi-siyasiyyə və maliyyə məsələləri həll olunana qədər bütün Qafqaz – nəinki tək bir Azərbaycan – sülh və asayış ibqası (sülh və asayışın əbədiləşdirilməsi, olduğu kimi saxlanması — A.B.) nami-

nə müttəfiq dövlətlərin müraciəbəsi (himayəsi, nəzarəti — A.B.) altında olacaqdır.

Ümidləri puça çıxan düşmənlərimizin bu gün Bakıda, Tiflisdə və sair yerlərdə çalışdıqları, vuruşduqları, öldük-ləri odur ki, çığır-bağır salmaqla, söyüş ilə, hiylə və təzvir ilə xəbisliklər bürüzə verib ümumi sülh konfransı olan qə-dər ingilislərin və sair müttəfiqlərin rəyini Azərbaycan hökuməti haqqında öz istədikləri tərəfə döndərib sülh konfransında Azərbaycan türklərinin hər bir hüquqdan məhrum edilmələrinə səbəb olsunlar.

Əlbəttə, bu hiylələrin müqabilində biz — Azərbaycan türkləri və bizim Azərbaycan hökumətimiz laqeyd qalsaq, mat-mat baxıb dursaq və bütün ümidiimizi sülh konfransına yiğilanların insafına və ya lütf və mərhəmətinə bağla-saq, düşmənlərimizin hiylə və təzvirlərində müvəffəq olacaqlarına şübhə edilməməlidir.

Sülh konfransında hüquq paylamışacaqdırlar ki, biz də "növbədə" durub payımızı gözlüyək!

Sülh konfransına yiğilan millətlər özlerinin hər bir si-yasi və milli hüquqa layiq olduğunu isbata çalışıb məhz öz millətləri haqqında deyib danışacaqdırlar. Sülh konfransı, keçən Balkan davası kiçik millətlərin vuruşması nəticəsi deyildir, bəlkə cahan müharibəsinin intac etdiyi (nəticələndirdiyi — A.B.) əzim bir məclis olacaqdır ki, bir tərəfdən aləmşüməl cəngi-məglubiyyətin və digər tərəf-dən məmləkətlər sarsıdan böyük-böyük inqilabların hasil və məhsulunu meydana çıxaracaqdır.

Burada kimin xəbəri olacaqdır ki, bizim də yeniyetmə Azərbaycanımızın müstəqil millətlər cərgəsinə girməyə layiq olub-olmadığımızı öz-özlüyündən təhqiq və tədqiq etsinlər. Halbuki bütün böyük dövlətlər də, kiçik dövlət-lər də, böyük millətlər də, kiçik millətlər də hamısı ancaq və genə ancaq öz hüquqlarının təmini və təhsili (burada, əldə edilməsi qazanılması — A.B.) haqqında çalışacaqdır-lar.

Bu məclisi-kübrada (ən böyük məclisdə — A.B.) bu millətlər hüququ bazarında biz də gözə çarpıb məta (maya, sərmayə, mal — A.B.) sahibi olmaq istərsək, ümidiimi zi ancaq öz şüurumuza, öz qabiliyyətimizə, öz çalışmamıza bağlamalıyıq. Ona görə indidən və məhz indidən işə başlamalıyız. Vəqt azdır, iş çoxdur.

Əvvəla, içərimizdə və çölümüzdə əleyhimizə iş görən bugünkü düşmənlərimizin bizi müttəfiqlər qarşısında bədnəm və bədşöhrət etmələrinə qarşı bütün qüvvəmiz ilə müqabil durmalıyıq. Bizi kənd və şəhər dağıtmaqda ittiham ediyorlarsa, yüzlərcə dağılan kəndlərimizin və şəhərlərimizin hesabını meydana qoymalıyıq. Bizi ev soymaqda və adam öldürməkdə məzəmmət ediyorlarsa, binləcə xarab edilmiş xanimanlarımızın və on binlərcə öldürülən adamlarımızın siyahısını lazımlı olan yerlərinə təqdim etməliyik. Necə ola bilər ki, özgələr bir dənə kəndin (məsələn, Mərəzi kəndi) bir-iki bin manat cərimələnməsi və bir neçə adamın ittifaqən öldürüləməsi haqqında ingilislərə şikayət edib bu barədə həftələrcə qəzetə sütununda yazsınlar, amma biz yer ilə yeksan edilmiş kəndlərimizin, xarab edilmiş şəhərlərimizin, zülm ilə öldürülmüş adamlarımızın haqqında bir söz də söyləməyib kirimiş duraq?!

Düşmənlərimiz heç bir şeylə bizi töhmət edə bilməlidirlər. Çünkü hər nə onlara olubsa, onqat artıq da bize olubdur. Bunu isbat etmək üçün, münsif (insaflı, ədatəli — A.B.) və haqqu şahidlərimiz ilə bərabər əlimizdə və göz qabağında öylə müsəlləm (şübhəsiz, etirazsız — A.B.) dəlillərimiz var ki, daha düşmənlərimizin öz şərəf və hey-siyyətlərinə layiq gördükleri yalanlara, hiylə və təzviri (saxtalaşdırma, hiyləbazlıq — A.B.) və xəbislik bürüzə verməyə heç bir ehtiyacımız yoxdur. Zətən oylə alçaqlıqları bizim namusi-millimiz də qəbul etməz.

Qərəz, içimizdə və çölümüzdə oynanılan bu intriqalarla qarşı laqeyd və layənşür (düşünmədən, qeyri-şüuri — A.B.) qalmamalıyıq.

Məbada, məbada (olmaya, çəkin — A.B.)!

Və saniyən mühüm işimizin o biri də budur ki, sülh konfransı əqd edilənə (bağlanana — A.B.) qədər biz özümüzü Avropaya və baxüşus mütəffiqlərə bildirək, mərufluq edək (tanıdaq, bildirək — A.B.) ki, bu gün sülh konfransına gələrkən deməsinlər ki, siz kimsiniz!

Burası heç kəsə məxfi deyil ki, ermənilər əlli, altmış ildən bəridir ki, öz millətləri xüsusunda Avropada ol qədər deyib-danışıbdırlar ki, bu gün "erməni məsəlesi" avropaşlıların uşaqlarınca da məruf və məşhur olan bir məsələdir. Gürcü qonşularımız dəxi bu xüsusda az çalışmayıb millətlərini mədəniyyət aləminə tanıdırıblar. Dağıstan dəxi Avropaca məşhur bir məsəldir. Amma Azərbaycan, baxüşus Qafqaz Azərbaycanı — iqrar etməliyik (boynumuzu almaliyiq — A.B.) ki, təzə bir məsələdir.

İndiyə qədər o dərəcədə bişüür olmuşuq ki, bütün Qafqaz millətlərindən təkə-təklikdə ədədcə çox olduğumuz halda, biz, Azərbaycan türkləri haqqında nəinki Avropanın, hətta yüz ildən bəri üstümüzdə sahiblik edən Rusyanın da dürüst xəbərləri yox idi. Ruslar bu günə qədər bizə "persian" deyə İran və fars millətindən hesab ediyorlar. Mən özüm bizim "persian" olmayıb türk olduğumuzu Moskva və Petroqraddan əlavə Bakının özündə də bir çox ruslara dəfələr ilə qandırmışam.

Bəs, biz Azərbaycanı və iki milyondan artıq olan Azərbaycan türklərini Avropaya və müttəfiq dövlətlərə indidən tanitmaliyiq: özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayeyi-nəfisəyə malik olduğunu onlara bildirməliyik; dilimizin firəng (fransız — A.B.) dili Avropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk Azərbaycan dilini ilə danışmağa məcbur olduğunu isbat etməliyik; Musiqimizin ümumqafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik; Avropa şüəralarından geridə qalmayacaq şairlərimizi, müsənniflərimizi (bəstəkarlarımızı — A.B.), yazıçılarımızı, alimlərimizi bir-

bəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik. Daha yüz il əvvəl müstəqil xanlıqlar sürətində yaşadığımızı yada salmalyıq. Cəsur və rəhmli, saf dil və haqqı (haqq, ədalət tərəfdarı — A.B.) bir millət olub da, fitnə və fəsad, hiylə və təzvir kimi əxlaqi-zəmimədən (cinayətkar, pis əxlaqdan — A.B.) arı (təmiz, uzaq — A.B.) olduğumuzu da gizlətməməliyik; qəhrəman bir əsgər, qabil bir tacir, mahir bir sənətkar, zəhmətsevən bir əmələ, iş görən bir ziraətçi, (əkinçi, kənd təsərrüfatı işçisi — A.B.) olduğumuzu da unutmuyub söyləməliyik.

Əlqissə, bütün xüsusiyyətimizi, bütün məziyyətimizi təfsilatılın Avropaya bildirib, müstəqil yaşamağa və müstəqil bir hökumət təşkilinə kamalınca müstəhhəqq (layiq — A.B.) olduğumuzu layiqincə isbat etməliyik ki, gələcək sülh konfransı kibi məclisi-kübraya gedən nümayəndələrimiz hüquqi-siyasiyyə və milliyyə imtahanından sühulətlə (asanlıqla — A.B.) keçib vətənimizə qayıdarkən əllərində istiqlal şəhadətnaməsi olsun!

Pəs, daha durmuyub işa başlıyaq.

## ƏS

### ORDAN-BURDAN

İstiqlaliyyət...

İstiqlaliyyəti-siyasiyyə və milliyyə... Bu neməti-üz-mayə Qafqaz millətləri nail oldular:

Müstəqil Gürcüstan.

Müstəqil Ermənistən.

Müstəqil Azərbaycan.

Müstəqil Dağıstan.

Əmələ gəlib. Hər kəs öz əli, öz başı olaraq asudə yaşamağa başladı. Cəmisi bir neçə aydır ki, bu asudəlik ilə yaşayırıq...

— Hər kəs şaddır.

Yerimiz, yurdumuz, torpaqlar özümüzün! Hökumətimiz, camaatımız, qoşunumuz özümüzün. Dinimizə, ayın və adətimizə edilən şəmatətdən (bədxahlıqdan — A.B.), qurtulduq. Dilimizə, millet və milliyyətimizə vurulan həqarətdən qurtulduq.

Qövmümüz (tayfa, qohum-əqrəba — A.B.) də özümüz, yiymiz də özümüzük. Öz-özümüzü yaxşı-yaman dolandırırıq. Kimsəyə ehtiyacımız yoxdur.

Qaradavoy lazımsa, varımızdır.

Ministr lazımsa, varımızdır.

Qoy desinlər ki, hələ nöqsanımız çoxdur, nə olar?

Azadəyik, asudəyik, təkmillə çalışaq.

Hərdən bir başıma qara-qara fikirlər gəlir; birdən bu azadəliyi, bu asudəliyi, yəni istiqlaliyyətimizi əlimizdən geri alırlar.

— Nə üçün?

— Elə-belə!

— Neçə "elə-belə"? İndi başladıq asudə nəfəs çəkməyə...

— Cox danışma!

— ??!!

O halda, hüquqi-bəşəriyyətimizi qəsb edənlərə qarşı qəlbimizdə əmələ gələn nifrətin dərinliyini təsvirə götürmək mümkün olurmu?

La ilahə ollallah!

Bu qədər dərin bir nifrətin dəhşətini təsəvvür etmək istəyənləri vəhşət basar!

Qasib (qəsb edən, zorla mənimsəyən — A.B.), milyonlarça qəlbərdə kəndinə qarşı bürüz edən (üzə çıxan — A.B.) bu nifrətin dərya kimi cuşü-xüruşanından (coşub-daşmasından — A.B.) divanəvar bir həletə gəlib tükləri qabarar, gözləri kəlləsinə çıxar, rəngi saralar, əqli

çasar. Vəhşət və dəhşət içinde başından yapışib fəryad edər:

— Mən nə yaptım?! Nə yaptım?!

Lakin günahi-kəbirədən (böyük künah, cinayət — A.B.) daha betər, daha fəna olan bu şəni (pis, cırkin — A.B.) ömrə kim mürtekip ola (əl ata — A.B.) bilər? Yenice azad edilmiş bir milləti yenidən əsir etmək?!

Yenidən qul etmək?!

Bu jandarmalığı — əvvəlcə edəni məlumdur — indi kim edə bilər?!

Hürriyətsun ingilismi?

Azadəlik yolunda qanlar tökən firəngmi?

Sərbəstlərdən də sərbəst olan amerikanları?

Məhaldır! (qeyri-mümkündür, mümkün olan iş deyil — A.B.). Ağla sığısan deyildir?!

\*\*\*

Qanlı müharibə bitmək üzrədir.

Sülh olacaqdır deyirlər.

Bu müdhiş müharibədən sonra bəşəriyyətin uzun bir sülhə, tam bir asayışə əşədd (çox şiddetli — A.B.) ehtiyacı vardır. Əgər bu sülh kenə kəhnə adət üzrə bir millətin ağa, o biri millətin qul olmasını əsas edərsə, o halda: sən, ey bəşəriyyət! Sülh adını eşidərsən, amma üzünü görməzsən. Asayış səsini eşidərsən, amma asayış nə olduğunu bilməzsən!

Bəlkə topa, tūfəngə ümid ediyorsan ki, qul edilən millətin ağızını yumar?

Bica ümid! Çünkü:

Bu, olar zülm.

Və zülm olan yerdə sülh olmaz, zira haqq zülm ilə müharibəyə qalxar.

Desən ki, zülm haqqı basar; çünkü onun topu, tūfəngi vardır, haqqın nəyi var?

Onda sana haqgu şairin (Namiq Kamalın — A.B.)  
haqq sözləri ilə cavab verib deyərəm ki:

"Zülmün topu var, gülləsi var, qələsi varsa,  
Haqqın da büükilməz qolu, dönməz üzü vardır!".

## 380

### İÇİMİZDƏKİ DENİKİN'LƏR

Bir Denikin var ki, bizi xaricdən təhdid ediyor, bir çox denikinlər də var ki, içimizə dolub ən xatırəli yerlərimiz də gizlənib də bizi daxildən qorxudurlar.

Heç şübhə edilməsin ki, bu daxili denikinlərimizin qorxusu xarici Denikinin qorxusundan daha böyük və dəha xətərlidir. Çünkü xarici Denikin göz önündədir, aşkarıdır; daxili denikinlər isə içimizdə gizlənmişdirler, özlərini göstərmirlər. Gizli düşmənin aşkara düşməndən daha təhlükəli olduğu hər kəscə müsəlləmdir.

Bir vaxt olar ki, üzərimizə hücum edən xarici düşmənin bəlasını dəf etmək üçün əl qalxızmış, irəli atılmaq istədikdə görərik ki, daxili düşmənlərin hiylə və dəsisəsi (hiylə, biclik — A.B.) sayəsində qollarımız bağlı və ayaqlarımız bənddədir; bir dərəcədə ki, heç tərpənməyə halətimiz yoxdur.

Azərbaycanımızda asudəlik ilə rahat-rahat yaşamaqda olan müxtəlif ünsürlərin içində öylə naşükür, paxıl gözü götürməyən, öylə hüsudlar, öylə qaraqəlbilər var ki, Denikini ürək-döyünməsi ilə gözləməkdə və rus qaradavoyunun həsrətini çəkməkdəirlər. Bunların bir çoxları xəzinəmizin pulu ilə dolanıb da "aldığım pul rus dövlətinin puludur" eyə özünü də, özgələri də aldatmaqla təsəlliyyab olub, naşükürlükə yedikləri çörəyimizi özlərinə halal bilirlər.

Bunların və böylələrinin sayəsindədir ki, bizim bütün rəsmi kağızlarımız, ərizələrimiz, sənədlərimiz həpsi rus-

ca yazılıb, idarələrimiz sabiq rus çarlığının "konselyariya"larını dikəldiyindən biçarə türk (Azərbaycan — A.B.) demokratiyası öz milli dövlətlərində də yenə tərcümanlıq aramağa məcburdurlar. Bütün Qafqaz millətləri arasında ümumi bir lisan hökmündə olan türk (Azərbaycan — A.B.) dili guya o qədər naqabilmiş ki, ərizə yazmağa da yaramazmış... Halbuki bunun hamısı çörəyimizi yeyib də üzümüzə söyən, denikinlərin həsrətini çəkən və cümhuriyyətimizi rus dövlətinin bir parçası hesab edən və dövlətimizə deyil, məhz pula və paraya qulluq edən xain, hüsud və qaraqəlbli çinovniklərin vətənimizdə yemlənməsi bərəkətindəndir.

Xaricdəki Denikin ilə aramızda bir müharibə başlanırsa, heç şübhə edilməsin ki, daxilimizdəki yemliyib bəslədiyimiz denikinlər öz həsrətkeşlərinin rollarını asanlaşdırmaqdan ötrü içimizdə cürbəcür xəyanət və cinayətləre mürtəkib (yaramaz işlər görən, cinayət edən adam — A.B.) olub da bizə arxamızdan xəncər yaraları vurmaq və zərbələr yetirmək təşəbbüslerindən çəkinməyəcəkdirlər.

Ona gbrə iştə bu yerdə fiəlhəqiqə dördgözlü olmayıüz bütün şiddəti ilə icab edər (vacibdir — A.B.). Qəhrəman əsgərlərimiz xarici düşmənlərimizlə müharibə edərkən, arxada qalanlarımız da arxamızda gizlənib də pusquda oturan daxili düşmənlərimizlə əlləşməlidirlər. Onlar bizləri pusurkən, biz onları pusmaliyiq ki, əhyanə bize qəflətən bir xəter yetirməsinlər.

Bu yolda hökumətimiz də, millətimiz də bərabər işləməlidirlər. Hökumət hər bir şübhəli görünənləri rədd və tərd (qovma, uzaqlaşdırma — A.B.) etmək üçün heç bir şeydən çəkinməməlidir; bu gün daha nəzakət və mərhəmət zamanı deyildir; zatən xainlərə qarşı nə mərhəmət?

Millət dəxi böylə bir şəkkü-şübəhə iğaz edən (doğuran — A.B.) və dölvətimizə qarşı sui-niyyəti ilə məlum olan adamları hansı millətdən olursa-olsun, fərzi məhal olaraq müsəlman da olsa, bilib də hökumətimizə və lazımlı olan yerlərə xəbər verməlidir.

İstiqlalının səneyi-dövriyyəsini (bir illiyini – A.B.) dünən şadlıq və şənlik ilə keçirmiş olan millət, bu gün fövqəladə dəmlər keçirməkdədir. Candan əziz olan istiq-lalımızı əlimizdən almaqla canımızı almaq istəyirlər; buna görədir ki, istiq-lalımızı əldən verməmək üçün bu fövqəla-də zamanda fövqəladə işlər də görməlidir ki, o işlərin ən mühümrağı özümüzü xarici denikinlər ilə bərabər daxili denikinlərdən də qorumaq təşəbbüsüdür.

## Şəh

M.Ə.RƏSULZADƏ

### UNUDULMAZ FACİƏ!

Martin 31-i bizə Azərbaycan tarix siyasətində unudul-maz üç günü xatırlatıyor.

Günlər var ki, sevincinin böyüklüyü ilə, günler də var ki, fəlaket və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi.

Bu gün tarixin qeyd edə bildiyi "aşura", "bartalamey" (Varfalameyski noç) kibi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi.

Bizə deyə billərlər ki, hərb-ümmumi səfahati arasında mart hadiseyi-əliməsini dəfələrlə ötən əsəfli hadisələr va-qə olmuşdur. Bunun üçün dəxi mart günlərində Bakı so-qəqlərində icra olunan müzalim və qətali Ərəbistanın qız-ğın çöllərində və yaxud Firəngistanın inqilabla qaynar səhralarında hadisət olan uzaq məsalələr ilə müqayisə et-məyə nə hacət!

Əvət, doğrudur; doğrudur ki, Belçikada, Serbiyada, Türkiyədə, Acarıstanda, nəhayət, Qars, Mərəş, Van və sair yerlərdə, hətta hərb-ümmumidə rəsma xaricdə qalan

İranda Urmu, Səlmas və Xoyda şəkla Bakı hadisəsinə bənzər və bölgə bundan daha fəci hadisələr vəqə olmuşdur.

Bunlar doğrudur.

Biz Bakıdakı mart hadisələrini yada salarkən, şübhəsiz ki, o günlərdə icra olunan vəhşətə, zülmə, yaxilan xanimanlara, parçalanub da divarlara mixlanan yavrulara, hətək olunan irz və namuslara dəxi ətfi-nəzər ediyor, insanın bir anda dönüb canavardan da betər bir hala düşmək ləyafətində dəxi olduğunu böyük bir hiss-ənfəal və şərməndəliklə görüyoruz.

Fəqət mart günlərinin əsl martda söylədiklərimizdən və söyləmədiklərimizdən daha böyük, daha şənih, daha mərdud, daha iğrənc bir hadisə vəqə olmuşdu.

İctimai bir inqilab nam və pərdəsilə ortaya çıxıb milli bir ədavət icra edilmişdi. Burjuaziyəyə elan-hərb edilib nəticədə sosialist, bolşevik və musavat heç birisinə fərq qoyulmadan kəsilmək və atılmaq üçün müsəlman olmaq kafi gəlmışdı.

Bu nöqtəyi-nəzərdən Şaumyanların Bakıda çıxardıqları hadisə Leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyə bənzəməzdi. Orada sinif bir hərb, burada isə sinif hərbi namı altında milli bir qətal, bir qətal-əyyam icra olunuyordu.

Daşnaqlar intiqam alıyordu. Bu intiqam hər növ qomşuluq, inqilabdaşlıq, vətəndaşlıq hissini korlatıyor, yan-yan sülh və müsalimət ilə yaşayan millətləri sənələrlə bir-birindən ayıryordu.

\*\*\*

Bolşeviklər "sizə muxtariyyət degil, xarabalar verəcəklər", deyirlərdi. Müttəfiqləri daşnıqlar da imdi izah edirlər ki, Bakıyı sahiblərinin əlindən çıxarmaları ilə onlar erməniligi mühafizə ediyormuşlar.

Həqiqətdir ki, martın 18-dən 21-nə qədər Bakı türk demokratiyasının qafasında partladılan toplar, müsəlman-

lar haqqında görülen müzalim Azərbaycan fikrini daşıyan muxtariyyət və istiqlal əqidəsi ilə pərvərdə olan vücutları məhv etmək üçün idi.

Fikir yöldürmək istənilirdi. Millət kəsilirdi. Fəqət kəndiləri (özləri — A.B.) inqilabçı ikən inqilabin böyük düsturunu unudurlardı:

Məşəl-əfskaranə sönməz xunla!

Martda tökülen qanlar türklərdəki milliyyət və hürriyyəti-Azərbaycan atəş-müqəddəsini söndürəmədi. Bakı güçələrində tökülen nahaq qanlar bir "pisuz", yaxılan İslamiyyə isə bir iplək işini görərək yüreklerdə söndürüləmək istənilən hürriyyət məşəlini daha ziyadə tutuşdurdu. Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bir kərrə müstəqim bir hökumət şəkli ilə təcəlli etdi!

Bakı bir qan və fitnə ocağı degil, paytaxtimiz oldu!

Bu gün mart hadisələri kibi böyük bir riyazət nəticəsində kəndi haqqını istirdad etmiş olan paytaxtimizda 31 mart şühədasının ruh-məzlumuna fatihələr oxurkən bir şəyi xatırlatmaq istərəm.

Mart hadisəsindəki müvəffəqiyyətsizligin ən böyük səbəbi, bunu hər kəs təsdiq edər ki, cəmaətimizin başsızlığı, o vaxta qədər bildigi cəmaət xadimlərinə və siyasi fırqə rəislərinə degil, qeyri-məsul adamlara, əqlindən zi-yadə hissyyatına tabe şəxslərə uydugu olmuşdur.

Allah əl-həmd, bu gün o vəziyyətdə degiliz. Millətin müqəddəratından məsul hökumət və bu hökuməti doğmuş parlamana malikiz, hökumət və parlamanımızın, bütün nöqsanı ilə bərabər bir məziyyəti var ki, böhranlı və məsuliyyətli dəqiqələrdə millətə başçılıq edir. Onu hər hissyyata qapılmış yol ötən "mücahid"lərin şərindən saxlaya bilir.

Bunun üçün lazımdır ki, biz bütün hərəkatımızda etidəldan uzaqlaşmayıb sükun və intizamı pozmuyalıım. Tətil heyəti bizi bu gün mağomə dəvət ediyor, bu dəvətə icayət edərək bütün həyatı durduraraq mart şühədasının ruh-məzlumu qarşısında diz çökəlim, deyəlim ki:

Siz məzлum oldunuz, biz sizin bu məzлumiyyətinizi təlafı etdirmək üçün qanınız bahasına aldığımız hürriyyət və istiqlalı bərk saxlayacağız.

## HƏŞƏMƏTLİ BİR GÜN (Müsavat məsləkinin elani-zəfəri)

28 mayis

Üç boyalı bayraqlara örtülmüş divar; rəngin və zəngin xalılarla bəzənmiş pəncərə və balkonlar; soqaqları doldurmuş nəmnak gözlər, mütəbəssüm çöhrələr; göylərə inikas edən elektrik ziyanlı lampalar; parlaman qarşısında məhşəri-kübrayı (böyük hərcmərcilik — A.B.) andiran o on binlərcə qafalı izdiham; hürriyyət meydanında Şollar suyunun bir sərinlik nəşr edərək yüksəklərə fışqıran fəvvərəsi yanında səfbəsteyi-bəsalət (qəhrəmanlıqla səf çəkmiş — A.B.) olaraq duran əsgərlər; əsgərlərin hökumət rəisi təbrükinə müqabil yaşa, yaşa, yaşa..." — deyə böyük meydani dolduran möhtəşəm sədaları və bu sədaya bir inikas olaraq yerdən, göydən, hər yandan qopan alıqlar; küçələrdə gəzişən izdihama ağ çarşaflarla lətif bir hüsn və şairanə bir məna verən xanımlar; musiqi tərənnümatına qovuşan "yaşasın" sədaları; natiqlərin samiə (eşitmə duyğusu — A.B.) ilə bərabər qəlblərə verdiyi həyəcan və təəssür; türk mətbəə işçilərinin tarixi-təbəəti, aktyorlarımızın da ələlümüm mazimizi canlı bir surətdə təşhirlə (xalq arasında yayma — A.B.) paytaxt küçələrini gəzişmələri; "kiçik" əsgərlərin "böyük" toplar və "son sistemli" tüfənglərlə dəfilə etmələri, daha nələr, nələr — iştə istiqlal günü paytaxtimizin aldığı mənzərənin səthi bir sürətdə cəzblən xütut (xətlər — A.B.) əsliyəsi!..

Bakı tarixinin bəlkə də bu ana qədər qeyd eləmədiyi  
bu böyük gündə bir çoxları kəndi-kəndinə:

— Əcəba, bu, uyğumudur! — deyirdiler.

Əvət; bu, Azərbaycan tarixinin ən böyük həqiqətini  
təşkil edən gün o qədər xariqüləadə idi ki, uyğuya bənzə-  
yirdi.

Fəqət bu həqiqəti bundan iki sənə əvvəl mayısın 28-  
ində şənliklər yapan xalq bugünkü kibi təsəvvür və xəyal  
etməmişdisə də, Azərbaycan şüarını ortaya atan fırqəmiz  
istiqbalda böylə bir günə malik olacağımızı, heç şübhəsiz  
ki, təsəvvür eyləmişdi.

Müsavatçılar üçün bu gün ikili bayramdır: milli bay-  
ram, fikri bayram!

Bundan bir sənə əvvəl ümumi fəlakət və anarşî içinde  
olaraq millət vəkilləri tərəfindən elan olunan istiqlal, eti-  
raf etməlidir ki, xalqımızda böyük bir hissiyyat və umud  
oyatmıyor, hər kəs onu bir növ məcbüriyyətlə qəbul edi-  
yordu. Fəqət bir sənə sonra fikri-istiqlalın nə dərəcədə  
ümumi və milli fikir olduğunu görüyoruz. Görüyoruz ki,  
bundan bir sənə əvvəl Tiflisin bir güşəsində qalan Azər-  
baycan müməssilləri (təmsilçiləri — A.B.) nə böyük bir  
vəzifəyi nə qədər hüsni-ifə etmişlər və millətin istədiyini  
nə dərəcədə doğru olaraq dərk eyləmişlədir.

Mayısın 28-ində istiqlal bayramını qeyri-qabili-təsəv-  
vür bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bü-  
tün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və  
bütün böhtançılara deyəcəklər ki:

— İstiqlal xanların, bəglərin, ağaların deyil, Azərbaycan  
xalqının, türk millətinin milli, ən müqəddəs ideallarıdır!

Böylə bir hissiyyata malik olan millətin haqqını hər  
kəs tanımlı; bu milləti bu qədər sevdiyi hürriyyət və is-  
tiqlalını müdafiə üçün mübarizə edə bilər bir hala qoyma-  
lıdır.

Növzad istiqlal bir yaşına çatdı. Möhtəşəm istiqlal  
ğayramı ilə bu növzad artıq sövdən ayrıldı. Parlaman mə-

buslarından (deputat — A.B.) birisinin dediyi kibi, "Dili xörəgə dəyən uşaq artıq sövt bilməz!".

Azərbaycan xalqı artıq əsarətə getməz!

Yaşasın Azərbaycan!

## 38

### GÖZLƏRİMİZ AYDIN!

Arzularını qüvvədən felə gətirməyi əzm edən bir milət heç bir zaman istədigindən məhrum qalmaz.

Ən müqəddəs bir haqqın verdiyi həqqaniyyətlə istiq-lalını almaya əzm etmiş olan Azəri türkünün qulağına çoxdan intizar eylədigi ruhnəvaz bir səda gəldi:

Azərbaycan istiqlalı təsdiq edildi!

Gözlərimiz aydın.

İngiltərə xariciyyə naziri lord Kurzun təklifi üzərinə müttəfiqlər şurayı-alıyəsi Azərbaycan ilə Gürcüstanın istiqlalını təsdiq eyləmişdir.

Böylə bir xəbərin gələcəkini yıldən ziyadə bəkləyən Azərbaycan xalqı məyusluq əlaməltəri göstəriyor idisə də, siyasetmizi idarə edən möhfillər (heyəti-məclis — A.B.) üçün bu xəbərə pək də qeyri-müntəzir degildi.

Ehtimal ki, bu qədər təxirdən sonra müttəfiqlərin bu xüsusdakı təcillərinə Denikin qüvvətinin sürətlə inhilalı (açılmış, dağılma — A.B.) dəxi səbəb oldu.

Müttəfiqlərin böyük xətası da burada idi ki, onlar bolşeviklərə qarşı hasil olmaq üzrə müstəbid Denikin qüvvəsini iltizam etdilər. Halbuki təbbəci bir hökuməti-milliyyə şəklində təşkil edən yeni dövlətləri lüzumunca təqdir degil, imhal (təxirə salmaq, vaxt vermək — A.B.) etdilər. Bu imhal nəticəsi olaraq bu gün məzkar dövlətlərin təşkilati arzu olunur bir dərəcədə degildir.

Şimdi gözləməlidir ki, təsdiqi-istiqlal bir ömr vəqəf olduqdan sonra bu günə qədər görülen imhal siyaseti dəmişərək fəal bir şəkil alacaqdır.

Hər halda məsələnin bu kibi əməli cəhətlərinin təhlili başqa bir zamana buraxalıb, bu gün arzuyi millimizin beynəlmiləl bir təsdiqindən və bu surətlə mövcudiyyət-siyasiyyəmizin aləmşüməl bir məna və əhəmiyyət alındıqdan məmənun olaraq bayramlaşalım:

Gözlərimiz aydın!

Fəqət, bunu da biləlim ki, bu hal bizi daha ziyadə çalışmaya, daha böyük əzmlərlə iləriləməyə vadar etməlidir.  
Yaşasın istiqlal.

## 38

Ə.HƏMDİ

### AZƏRBAYCANIN BÖYÜK GÜNÜ

Bu gün Azərbaycan tarixində böyük gün, böyük bir bayramdır.

Bu gün Azərbaycan kəndisinin hürr və müstəqil olduğunu həqqilə dərk və təsdiq etməyə həqqi var; bu gün hər azərbaycanının şərəf və iftixarla müthəssis olmağa (hiss etməyə — A.B.) ləyaqət və istehqaqı var (burada, haqqı var — A.B.). Bu gün bütün Azərbaycan türklərinin milli həyəcan və şəhəriyanlarla bayramlar, şənliklər, şadmanlıqlar eyləməyə fürsəti var.

Bu gün həqiqata bir Azərbaycan var, bir də Azərbaycan türkünün beynəldövl (beynəlxalq dövlətlər birliyi tərəfindən, burada, Paris sülh konfransında Azərbaycanın müstəqilliyinin tanınması nəzərdə tutulur. — A.B.) təsdiq və qəbul edilmiş siyasi, milli pürmövcudiyyət və istiqliyyəti var!...

Azərbaycan elani-istiqlaliyyəti tarixindən Azərbaycan istiqlalını təsdiqi tarixinə qədər davam edən qısa bir zaman, Azərbaycan tarixini yazacaq mürşlər (burada, danişanlar, alimlər — A.B.) üçün uzun və böyük bir kitab fəzi-lət və şərəfdır.

Bu müddət zərfində Azərbaycan dövlətlər və millətlər aləmində imtahan veriyor idi. Bu müddət içərisində Azərbaycan türkləri nə kibi məziyyət və qabiliyyətə malik olduğunu aləmə isbat ediyor idi. Bu müddətin dərin və birunində, Azərbaycanın ruh və məfkurəsində gizlənmiş bir haqq, bir məbud var idi, bütün millətə bəza ümid, bəza yas və bəza da qüvvətli bir imani-istiqlal və istiqlal bəxş və nəşr ediyor idi. Nəhayət, o dövri-imtahan və daha doğrusu, o dövri-fitrət bu gün dövri-dilarayı-istiqlaliyyətə döndü, haqq nahaqqı, nur zülmətə qələbə etdi. Millət istədiyini buldu, iman müzəffər oldu; Azərbaycan qurtuldu.

Bu günü təsəid etməli, bu günü imtahan və mübarizələriimzin müvəffəqiyyətli bir günü olaraq təbcil eyləməli, qəlblərimiz təhyic etməli, hisslərimiz coşmalıdır. Bu təhyic, bu qülyani-milli içərisində bayramlarını edər, şadlıqlarımızı izhar eylər ikən unutmamalıdır ki, qüvvətli bir arzu, hərarətli bir iman ilə yapışdığınız bir işdə müvəffəqiyyət də hər zaman bizdədir. Çünkü:

"Cahan titrər səbatbəyi-ərbab əzmü mətanətdən".

Həqiqət barızasını cahanın da qəbul və təsdiq etdiyi bir Azərbaycan istiqlalını bu gün bizə bəxş və təmin etməyə ən ciddi bir amil olmuşdur.

## Çələb

### İSTİQLAL BAYRAMI

Seşənbə günü, yanvarın 13-ü Bakıda ən adı və təbii, həm də təbii olduğu qədər saf və səmimi bir bayram kibi keçdi.

Hələ gecə yarısı "Azərbaycan" qəzetələri mətbəədən çıxar-çıxmaz ANTANTA tərəfindən Azərbaycan istiqlalının təsdiq edilməsi xəbəri ildirim sürətlib bütün şəhərə yayılmışdı. Gecə küçələr, təfərcəkləhalər, teatro, sinemalarda camaat yek-digərini böyük bəşəşət ilə təbrik edirdi.

Sübə tezdən bazar, dükən bağlanıb, yollar, bazarlar milli bayraq və xalılar ilə bəzənmiş, bütün şəhər əhalisi küçələrə çıxmış, passaj, bulvar, səqvirlər və qeyri kibi tənözgahlar dolmuş idi. Bütün vətəndaşlar yek-digərini böyük milli bayram münasibətilə təbrik ediyorlardı.

Paytaxtimizda bulunan əsgəri qətaət dəstə-dəstə musiqi ilə şəhəri gəziyorlardı.

Bundan əlavə könüllülər, məktəblilər və qeyriləri də musiqi və milli bayraqlar ilə bərabər şəhəri gəzib şadlıqlar ediyorlardı.

Bu günü nümayişlər tərtib və intizamca nöqsan olmaqla bərabər, millətin öz təşəbbüsü ilə olduğu üçün pək səmimi idi.

### ƏZƏT

## RƏSMİ BAYRAM

Azərbaycan istiqlaliyyətinin ANTANTA tərəfindən qəbul və təsdiqi münasibətilə bu gün, çəhərşənbə – Yanvarın 14-ü rəsmi bayram elan edilmişdir.

Teleqraf və telefonlar ilə bütün Azərbaycana bu gənün rəsmi bayram elan edildiyi xəbər verilmişdir.

### ƏZƏT

## QEYDLƏR VƏ ŞƏRHLƏR

Kitabın "Bədii nümunələr" bölməsində verilən əsərlər Cümhuriyyət dövrünün mətbuat orqanlarından bizim tərəfimizdən toplanıb üzü ərəb əlifbasından köçürülmüşdür. Üzə çıxarılan əsərlərin doxsan faizdən çoxu haqda müxtəlif mətbuat orqanları və elmi nəşrlərdə -- "Azərbaycan", "Açıq söz", "Ulduz", "Dünya", "Dirçəliş", "Gənclik", "Dialoq", "Azərbaycan MƏA-nın xəbərləri (ədəb., dil və inc-t ser-sı)", "Hərbi bilik", "Dialoq" jurnallarında, "Azərbaycan", "Azad Azərbaycan", "Ana Vətən", "Elm", "Azərbaycan ordusu" (əvvəllər "Xalq ordusu"), "Vətən səsi", "Ədəbiyyat və incəsənət" ("Ədəbiyyat qəzeti"), "Bakı", "İki sahil", "Söz qəzeti", "İncəsənət", "Novruz", "Sovet kəndi", "Hikmət", "Borçalı", "Sabah", "Yeni Müsavat", "Panorama", "Respublika" və s. qəzetlərdə yenidən ədəbi-elmi ictimaiyyətə təqdim edilərək, haqlarında ilkin rəy və mülahizələr söyləmiş, elmi araşdırımlar dərc etdirmişdik. Onların bir qismi 1993, 1994 və 2002-ci illərdə nəşr etdirdiyimiz "Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün, (Bakı, Şur, Cik-çlik nəşriyyatı, 1993), Y.V. Çəmənzəminli. Müstəqilliyimizi istəyiriksə... (Bakı, Gənclik, 1994) və Qafqaz imdadına çatan türkün könül nəğmələri. (Bakı Universiteti nəşriyyatı, 2002) kitablarına daxil etmişik.



**Türkün nəğməsi** — İlk dəfə "Azərbaycan" qəzətin-də 15 sentyabr 1918-ci ildə Əbdülsəlimzadə Məhəmməd Hadi (şairin burada verilən əsərlərinin hamısı bu imza ilə çıxb.) imzası ilə çap olunub.

**Zəfəri-nəhayəyə doğru** — "Azərbaycan" qəz., 6 təşrini-sani (noyabr) 1918-ci ildə çap olunub.

**Məmayi Kainat** — "Bayraqı-ədalət" məcmuəsi. 14 iyul, 1917, N3, s.13-14-də çıxb.

**Həyati-hazırəmizin ilhamları** — "Azərbaycan" qəz., 19 təşrini-sani 1918-ci ildə çap olunub. M.Hadi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, Elm, 1978, səh.322-də və rilən bu şerin kitabda "Yıldızla günəş, ay yenə..." misrası getmeyib.

**Qürbət ellərdə yadi-vətən (Karpatda ikən)** — "Azərbaycan" qəzetinin 20, 22 təşrini-sani, 23 kanuni-əvvəl (dekabr) 1918-ci il və 1919-cu il tarixli 167-ci nömrələrində dərc edilib. M.Hadi. Seçilmiş əsərləri. İki cilddə. I cild -- Bakı, Elm, 1978, s.315-318-də bu əsərin 3-cü hissəsi səhvən 1-ci hissə yerində verilmişdir.

\* beşik əvəzinə kitabda beşlik getmişdir.

\*\* bu misra kitabda getməyib.

\*\*\* kitabda mətləi-şəms getmişdir.

**Məhtabi-şətta. Karpat xatirələrindən** — "Azərbaycan" qəz., 27 təşrini-sani 1918.

**Vaxtin səsi və həyatın sözü** — "Bəsirət" qəz., 11 yanvar 1919-cu ildə çap edilib.

**Şühədayi-hürriyyətimizin ərvahına ithaf** — "Azərbaycan" qəzetində (31 mart 1919) çap edilib.

**Məfkureyi-aliiyyəmiz. Azərbaycan dövləti-növzadına** — "Azərbaycan" qəz., 3 və 4 nisan (aprel) 1919-cu ildə çap edilib.

**Əsgərlərimizə -- könüllülərimizə** — "Azərbaycan" qəz., 22 və 23 nisan 1919-cu ildə çap edilib

**İki simayı-siyasının müharibə haqqında mütaleələri münasibətilə** — "Azərbaycan" qəz., 20 təşrini-əvvəl (oktyabr) 1919-cu ildə çap olunub.

**Zərbəyi-inqilab** — "Azərbaycan" qəz., 22 təşrini-əvvəl 1919-cu ildə çap olunub.

**A.Səhhətin üfəli-əbədisi** — "Azərbaycan" qəz., 18 təşrini-sani (noyabr) 1919-cu ildə çap olunub.

**Ümid ilə yaşayın!** — "Azərbaycan" qəz., 25 təşrini-əvvəl 1918-ci ildə çap olunub.

**Sevdigim.** Azərbaycan bayrağına — "Azərbaycan" qəz., 25 avqust 1919-cu ildə Cəfər Cabbarzadə imzası ilə çap edilib.

**Azərbaycan bayrağına** — "Azərbaycan" qəz., 29 avqust 1919.

**Sevimli ölkəm.** — "Azərbaycan" qəz., 20 kanuni-əvvəl (yanvar) 1919-cu ildə dərc edilib.

**Salam** — "İstiqlal" qəz., 12 şubat (fevral) 1920.

**Dün o göznlərdə.** — "Qurtuluş" məcmuəsi, 1 nisan 1920 N1, s.10.

**Yaşamaq.** — "Qurtuluş" məcmuəsi, 20 nisan, 1920, N2, s.14-15.

**Miralay Cəmil Cahid bəyin mədhində.** — şerin əlyazmasını bizə tədqiqatçı-jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli vermişdir. Təşəkkür edirik.

**Öyüñ, millət** — "Azərbaycan" qəzetində 30 təşrini-əvvəl 1918-ci ildə belə bir qeydlə çap edilib:

**Turan düdütü** — 24 dekabr 1917-ci ildə "Açıq söz" qəzetində "Nargin əsirlərinin dilindən" qeydi ilə çap olunub.

**Səs verəlim** — 18 may 1917-ci ildə "Açıq söz" qəzetində çap olunub.

**Ey türk oğlu!** — "Açıq söz" qəz., 20 fevral 1918-ci ildə çap olunub.

**Çəkil, dəf ol.** — "Azərbaycan" qəzetinin 10 həziran (iyun) 1919-cu il tarixli nömrəsində dərc edilib.

**Əsgər anasına** — "Azərbaycan" qəz., 24 kanuni-əvvəl (dekabr) 1919-cu ildə dərc edilib.

**Yolunu bəklərdim** — Şer 1919-cu ildə yazılıb. Onun çap olunduğu qəzet nömrəsinin əldə olan hissəsinin 3-cü səhifəsində "Bəsirət" N219, 4-cü səhifəsində isə "İstiqlal" N8 yazılıb.

**Bu ilki mayısda** — "İstiqlal" qəz., 1920-ci il N3, səh.5-də çap olunub.

**Bir qız üçün.** — "Qürtülüş" məcmuəsi, 20 nisan, 1920, N2, s.10.

**Yeni ay doğarkən** — "Açıq söz" qəz., 14 dekabr 1917-ci ildə çap olunub.

**Marş** — 6 fevral 1918-ci il tarixli "Açıq söz" qəzetində "Türk Ədəmi-Mərkəziyyət" fırqəsi "Müsavat"a ithaf" qeydi ilə dərc edilib. Şəri ilk dəfə olaraq "Ulduz" jurn., 1990, N5-də dərc olunan məqaləmizdə təhlilə cəlb etmişik.

**Neçin böylə gecikdin?** — "Açıq söz" qəz., 13 zilhic-cə (20 iyul) 1918-ci ildə çap olunub.

**Vətənin yanıq səsi** — 4 şübat (fevral) 1919-cu ildə "İstiqlal" qəzetində çap olunub.

**"Araz"dan "Turan" a** — "Qurtuluş" məcmuəsi, 20 nisan (aprel) 1920, N2, s. 6-7-də dərc olunub. Tədqiqatçı alim Minaxanım Əsədli əsəri əlyazması əsasında "Respublika" qəz., 14 mart 2001-ci ildə yenidən çap etdirib. Variantlar arasında fərq yoxdur.

**Bismillah** — Şer 1918-ci ildə Bakının Qafqaz İsləm ordusu tərəfindən azad olunması münasibətilə yazılıb. Biz onu şairin Çırpınırdı Qara dəniz (Anlara, 1990) kitabından götürdük.

**Röyasını görmüşdüm.** — "Azərbaycan" qəz., 14 təşrini-əvvəl (oktyabr) 1918-ci ildə çap olunub.

**Milli bayraqımıza** — "İstiqlal" — 1918.28.05-1919. Cümhuriyyətimizin birillik dövr istiqlalı münasibətilə təlif (tərtib -- A.B.) edilmiş məcmuə. Bakı, 1919, s.4-də çap edilib.

**Ey əsgər.** — "Azərbaycan" qəz., 27 təşrini-əvvəl 1918-ci ildə "Ordumuza ərməğan" qeydi ilə çap olunub.

**Gəlmə.** — "Azərbaycan" qəz., 15 təşrini-sani (noyabr) 1918.

**Bakı deyir ki: Bir yıl əvvəl.** — "Azərbaycan" qəz., 15 eylul (sentyabr) 1919.

**O qızı** — "Azərbaycan" qəz., 16 nisan (aprel) 1919-cu ildə çap olunub.

**İstanbul** — "İstiqlal" qəz., 12 nisan 1919.

**Qalx** — "İstiqlal" məcmuə"sində (Bakı, 1919, s.29) "Azərbaycandakı Osmanlı şəhidlərinə" qeydi ilə çap olunub.

**Denikin və Gəncə** — "Azərbaycan" qəz., 4 həziran (iyun) 1919. "Cavad" imzası ilə çap olunub.

**Rövşən Əşrəf bəy** — "Azərbaycan" qəz., 24 təşrini-əvvəl (oktyabr) 1918. "Cavad" imzası ilə çap olunub.

**Şayıələr** — "Azərbaycan" qəz., 10 təşrini-sani (noyabr) 1919. "Cavad" imzası ilə çap olunub.

**Daxiliyyə naziri Həzrətləri** ilə mülaqat — "Azərbaycan" qəz., 29 təşrini-əvvəl (oktyabr) 1918-də çap olunub.

**Nuru paşa Həzrətləri şərəfinə böyük bir ziyafət.** — "Azərbaycan" qəz., 18 təşrini-əvvəl 1918-ci ildə "Ə" imzası ilə çap olunub.

**Rövşən Əşrəf bəy şərəfinə ziyafət.** — "Azərbaycan" qəz., 28 təşrini-əvvəl 1918-ci ildə "Ə" imzası ilə çap olunub.

**Yüç qığılçımı.** — "Azərbaycan" qəz., 10 nisan 1919-da Ə.Müznib imzası ilə çap olunub.

**Yangın** — "Bəsirət" qəz., 15 fevral 1920. Əlabbas Müznib imzası ilə çap olunub.

**Məqsədimiz** — "Azərbaycan" qəz., 2 mart 1920. Davud imzası ilə çap olunub.

**Əsgər şərqisi** — "Azərbaycan" qəz., 13 şubat 1920. Davud imzası ilə çap olunub.

**Bir əsgərin xitabı** — "Azərbaycan" qəz., 6 kanuni-sani (yanvar) 1920. Davud imzası ilə çap olunub.

**Azərbaycan ordusuna** — Davud imzası ilə "Azərbaycan" qəz., 8 təşrini-sani 1918-ci ildə çap olunub.

**Atalarə** — Davud imzası ilə "Azərbaycan" qəz., 6 kanuni-sani 1920-ci ildə çap olunub.

**Millətimə** — Paris sülh konfransında Cümhuriyyətimizin müstəqilliyinin tanınması münasibətilə "Azərbaycan" qəzetinin, "Müstəqil Azərbaycan" adı ilə çıxan 14

yanvar 1920-ci il tarixli 12-ci nömrəsində Davud imzası ilə çap olunub.

**Türk ordusuna** — İlk dəfə "Azərbaycan" qəz., 7 təşrini-sani 1918-ci ildə İbrahim Şakir imzası ilə çap olunub.

**Türkün dərdi** — "Azərbaycan" qəz., 11 təşrini-sani 1918-də çap olunub.

**Yüz il idi** — "Azərbaycan" qəz., 27 mayis (may) 1919-da Ə.Bağırlı imzası ilə çap olunub.

**Azərbaycanlıya -- Hörmətli Nəsib bəyə.** — "Azərbaycan" qəz., 16 təşrini-sani 1918-ci ildə Əli Yusif imzası ilə çap olunub.

**Bayraq** — "Azərbaycan" qəz., 12 kanuni-əvvəl (dekabr) 1918-də çap olunub.

**Ideal** — "Azərbaycan" qəz., 11 kanuni-əvvəl 1918-ci ildə Əliyusif (RAİ) imzası ilə çap olunub.

**Getmə** — "Azərbaycan" qəz., 9 təmuz (iyul) 1919-cu ildə çap olunub.

**"Öpər, kimi bilir, bəlkə bir xülya"** — "Azərbaycan" qəz., 10 ağstus 1919-da Ə.Y. imzası ilə çap olunub.

**S. bəyə. "Yaşamaq, çalışmaq quru..."** — "Azərbaycan" qəz., 23 eylul (çentyabr) 1919-cu ildə Ə.Y. imzası ilə çap olunub.

**Bir türk yolcusu deyir ki:** — "İstiqlal" 1918.28.05.1919. Cümhuriyyətimizin birillik dövr istiqqlalı münasibətilə təlif edilmiş məcmuə. Bakı, 1919, s.5-də Əliyusif imzası ilə çap olunub.

**Qarabağ xainlərinə** — "Qurtuluş" məcmuəsi 20 nisan 1920, N2, səh.1-də Əliyusif imzası ilə çap olunub.

**Qafqaz türküüsü** — "Qurtuluş" məc., 20 nisan 1920, № 2, səh. 1-də Cəlal Sahir imzası ilə çap olunub.

**Azərbaycan vətən şərqisi** — "Azərbaycan" qəz., 4 şubat 1920-ci ildə Məhəmməd Ümid Gəncəli imzası ilə çap olunub.

**Yürəklərə** — "İstiqlal" qəz., ? şubat 1920-ci ildə Dərdli Şair imzası ilə çap olunub.

**Həzin bir xatırə. İsmailiyyə.** — "Azərbaycan" qəzətinin 20, 25 və 26 avqust 1919-cu il tarixli nömrəsində Seyid Hüseyin imzası ilə çap olunub.

**"İsmailiyyə"** — "İstiqlal" qəz., 4 fevral 1920-ci ildə Seyid Hüseyin imzası ilə çap olunub.

**Azərbaycanda darülfünun** — "Azərbaycan" qəz., 28 təmuz (iyul) 1919-cu ildə Şah taxtlı Məhəmməd imzası ilə çap olunub.

**Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi** — "Azərbaycan" qəz., 2 yanvar 1920-də Şah taxtlı Məhəmməd imzası ilə çap olunub.

**Naleyi-Dərviş** — "El həyatı" jurnalı 3 fevral 1918, №2, s.6-da Dərviş imzası ilə çap olunub.

**Könüllü** — "Azərbaycan" qəz., 7 təşrini-sani 1919-da "Hekayət" başlığı və Hekayənəvis imzası ilə çap olunub. Biz onu "Könüllü" adlandırmağı lazımlı bildik.

**Reminqitunistqalar** — "Azərbaycan" qəz., 6 təmuz 1919-cu ildə "Tazə" imzası ilə çap olunub.

**Milli və mədəni işlərimiz.** — "Azərbaycan" qəz., 15, 28, 30 təmuz, 3, 5 avqust 1919-cu ildə Yusif Vəzirov imzası ilə çap olunub.

**Mühüm məsələlər.** — "Azərbaycan" qəz., 1 dekabr 1918-ci ildə Hacıbəyli Üzeyir imzası ilə çap olunub.

**Ordan-burdan** — "Azərbaycan" qəzetində 18 noyabr 1918-ci ildə Filankəs imzası ilə çap olunub.

**İçimizdəki Denikinlər** — "Azərbaycan" qəz., 10 həziran (iyun) 1919-da Hacıbəyli Üzeyir imzası ilə çap olunub.

**Unudulmaz faciə** — "İstiqlal" qəz., 31 mart 1919-cu ildə M.Ə.Rəsulzadə imzası ilə çap olunub.

**Həşəmətli bir gün.** — "İstiqlal" qəz., 31 may 1919-da M.Ə.Rəsulzadə imzası ilə çap olunub.

**Gözlərimiz aydın** — "Azərbaycan" qəzetinin "Müs-təqil Azərbaycan" adlı xüsusi nömrəsində — 14 yanvar 1920-ci ildə M.Ə. imzası ilə çap olunub.

**Azərbaycanın böyük günü** — "Müstəqil Azərbaycan"da 14 yanvar 1920-də Ə.Həmdi imzası ilə çap olunub.

**İstiqlal bayramı** — "Müstəqil Azərbaycan" 14 yanvar 1920. İmzasız çap olunub.

**Rəsmi bayram** — "Müstəqil Azərbaycan"da 14 yanvar 1920. İmzasız çap olunub.

## KİTABIN İÇİNDƏKİLƏR

Y.Qarayev. Cümhuriyyət ədəbiyyatı .....	3
Kitab və onun yaranmasına dair.....	8
Dövrün tarixi-ictimai və siyasi xülasəsi .....	11
<b>I Fəsil</b>	
Poeziya.....	18
<b>II Fəsil</b>	
Nəsr .....	79
Tənqid və ədəbiyyatşunaslıq (qısa xülasə) .....	101

## BƏDİİ NÜMUNƏLƏR

### M.Hadi

Türkün nəgməsi .....	105
Zəfəri-nəhayiyə doğru.....	106
Məməyi-kainat .....	107
Həyati-hazırəmizin ilhamları .....	108
Mehtab-şətta .....	108
Qurbət yellərdə yadi-vətən .....	109
Vaxtin səsi və həyatın sözü .....	115
Şühədayi-hürriyətimizin ərvahına ithaf .....	116
Məfkureyi-aliyyəmiz .....	117
Əsgərlərimizə – könüllülərimizə .....	118
Əsgərlərimizə – könüllülərimizə .....	119
İki simayı-siyasının müharibə haqqındakı mütaleələri münasibətilə .....	123
Zərbeye-inqilab .....	127
A.Səhhətin üfili-əbədisi .....	129
Ümid ilə yaşayın! .....	130

### Cəfər Cabbarzadə

Sevdigim.....	132
Azərbaycan bayrağına .....	133
Sevimli ölkəm .....	134
Salam .....	134
Dün o gözlərdə .....	135
Yaşamaq .....	136

<b>Abbasaga Qayibov (Nazir)</b>	
Miralay Cəmil Cahid bəyin mədhində .....	138
<b>Məhəmməd Əmin oğlu Salman Mümtaz</b>	
Öyün, millət .....	140
<b>UmGülsüm</b>	
Turan düdüyü .....	141
Səs verəlim .....	142
Ey türk oğlu .....	143
Çəkil, dəf ol .....	144
Əsgər anasına .....	145
Yolunu bəklərdim .....	146
Bu yilki mayısda .....	147
Bir qız üçün .....	149
<b>Talıbzadə Abdulla Şaiq</b>	
Yeni ay doğarkən .....	150
Marş .....	151
Neçin böylə gecikdin? .....	152
Vətənin yanıq səsi .....	153
«Araz»dan «Turan»a .....	159
<b>Əhməd Cavad</b>	
Bismillah .....	161
Röyasını görmüşdüm .....	162
Milli bayraqımıza .....	163
Ey əsgər .....	164
Gəlmə .....	166
Bakı deyir ki: bir yıl əvvəl .....	166
O qızı .....	167
İstanbul .....	168
Qalx .....	170
Denikin və Gəncə .....	171
Rövşən Əşrəf bəy .....	171
Şayıələr .....	174
Daxiliyyə naziri həzrətləri ilə mülaqat .....	176
<b>Ə.</b>	
Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət .....	182
Rövşən Əşrəf bəy şərəfinə ziyafət .....	185
<b>Ə.Müznib</b>	
Yuğ qığılçımı .....	188
Yanğıın .....	188

<b>Davud</b>	
Məqsədimiz .....	189
Əsgər şərqisi .....	190
Bir əsgərin xitabı .....	191
Azərbaycan ordusuna .....	191
Atalar .....	192
Millətimə .....	193
<b>İbrahim Şakir</b>	
Türk ordusuna .....	194
<b>Mətləb oğlu Abitalib</b>	
Türkün dördi .....	196
<b>Ə.Bağırlı</b>	
Yüz il idi .....	197
<b>Əliyusif</b>	
Azərbaycanlıya .....	198
Bayraq .....	198
İdeal .....	199
Getmə .....	201
Öpər, kim bilir, bəlkə bir xülya .....	202
S.bəyə .....	203
Bir türk yolcusu deyir ki .....	204
Qarabağ xainlərinə .....	205
<b>Cəlal Sahir</b>	
Qafqas türkü .....	206
<b>Məhəmməd Ümid Gəncəli</b>	
Azərbaycan. Vətən şərqisi .....	207
<b>Dərdli Şair</b>	
Yürəklərə .....	208
<b>Seyid Hüseyn</b>	
Həzin bir xatirə. «İsmailiyyə» .....	209
«İsmailiyyə» .....	218
<b>Məhəmməd Ağa Şahtaxlı</b>	
Azərbaycanda darülfünun .....	222
Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi .....	226
<b>Nəcəf bəy Vəzirov</b>	
Naleyi-Dərviş .....	230
<b>Hekayənəvis</b>	
Könüllü .....	231

**Tazə**

Reminqitunistqalar .....	235
<b>Y.V.Çəmənzəminli</b>	
Milli və mədəni işlərimiz .....	238
<b>Üzeyir bəy Hacıbəyli</b>	
Mühüm məsələlər .....	245
Ordan-burdan .....	250
İçimizdəki Denikinlər .....	253
<b>M.Ə.Rəsulzadə</b>	
Unudulmaz faciə .....	255
Həşəmətli bir gün .....	258
Gözlərimiz aydın .....	260
<b>Ə.Həmdi</b>	
Azərbaycanın böyük günü .....	261
İstiqlal bayramı .....	262
Rəsmi bayram .....	263
Qeydlər və şərhlər .....	264

275

*ALXAN BAYRAM oğlu MƏMMƏDOV*

**AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI  
DÖVRÜNDƏ ƏDƏBİYYAT**

*Baka, «Elm», 2003 –*

Nəşriyyatın direktoru: *Şirindil Alışanlı*

Baş redaktor: *Teymur Kərimli*

Nəşriyyat redaktoru: *Fikrət Süleymanoğlu*

Korrektoru: *Nərgiz Məlikova*

Kompüter tərtibçisi: *Nasir Alışanlı*

Texniki redaktor: *Tariq Ağayev*

Çapa imzalanmış: 28.11.2003.

Formatı 84x108 1/32, Həcmi 17,25 q.v.

Tirajı 300. Sifariş №09

Qiyməti müqavilə ilə.

«Elm» RNPM-in mətbəəsində çap olunmuşdur  
(*İstiqlaliyyət küç., 8*).